

1942-ci il idi. Naxçıvanda idim. Dedilər ki, Hüseyn Cavidin oğlu burdadır. Onda onu əsgərlikdən buraxmışdılar Naxçıvana. Bir dəfə küçədə gələndə Ərtoğrolu mənə göstərdilər. Əsgər geyimində idi, üzü çox solmuşdu, amma sıfəti çox gözəl bir oğlan idi.

Heydər Əliyev



( 1 9 1 9 - 1 9 4 3 )

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
HÜSEYN CAVİDİN EV MUZEYİ

---

# AZƏRBAYCANIN QEYRİ-MADDİ MƏDƏNİYYƏT ABİDƏLƏRİ VƏ ƏRTOĞROL CAVİD

on iki cilddə

*Azərbaycan Respublikası Nazirlər Kabinetinin  
22 aprel 2010-cu il tarixli 112s sayılı  
sərəncamı ilə nəşr olunur*

*Redaksiya heyəti:*

Mahmud Kərimov (*sədr*)  
Gülbəniz Babaxanlı  
Aybəniz Əliyeva

Teymur Kərimli  
Məhərrəm Qasımlı  
Fəridə Quliyeva

*Layihənin müəllifi və tərtibçi:*

Gülbəniz Babaxanlı

Bakı  
**ÇAŞIOĞLU**  
2011

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI  
HÜSEYN CAVİDİN EV MUZEYİ

---

AZƏRBAYCANIN QEYRİ-MADDİ  
MƏDƏNİYYƏT ABİDƏLƏRİ VƏ  
ƏRTOĞROL CAVİD



yeddinci cild

AZƏRBAYCAN  
DASTANLARI VƏ  
ƏRTOĞROL CAVİD

Bakı  
**ÇAŞIOĞLU**  
2011

*Tərtibçi:  
Elmi redaktor:*

**Gülbəniz Babaxanlı  
Teymur Kərimli**


**Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid.**  
On iki cilddə. VII cild. Azərbaycan dastanları və Ərtoğrol Cavid.  
Bakı: Çəşioloğlu, 2011. – 308 səh.

*Bu cilddə 1938-41-ci illərdə tarixi mövzuda olan Azərbaycan  
dastanları toplanmış və bu dastanlara Ə.Cavid tərəfindən yazılmış  
elmi rəylər verilmişdir.*

*Çap olunan materialların əlyazmaları Hüseyn Cavidin  
Ev Muzeyinin fondunda saxlanılır.*

ISBN 978-9952-27-300-7

© Hüseyn Cavidin Ev Muzeyi, 2011



## TARİXİ MÖVZUDAKI NAĞILLARIMIZIN TƏDQİQATÇISI

Şifahi xalq ədəbiyyatı örnəklərinin əsas məziyyətini onların orijinal xüsusiyyətlərində görən Ərtoğrol Cavid, mövzu rəngarəngliyini, süjetin çoxşaxəliliyini də bu məziyyətlər sırasına daxil etməyi unutmamışdır. Bu ciddə dastanlarla yanaşı, nağılları da araşdırın gənc tədqiqatçı, özünü həqiqi mənada müxtəlif elm sahələrinin bilicisi kimi bir daha təsdiq etmişdir.

Dastanların giriş hissələrində standartlardan qaçmaq meylini dəqiq tutan folklorşunas alım, örnək üçün “Şah Baba və Pəri xanım”, eləcə də “Göyənikli Əhməd” dastanlarını göstərir. Birinci dastanın giriş hissəsində qəhrəmanın doğuluşunun və uşaqlığının təsvir edilmədən birbaşa bədii konfliktə müraciət edilməsi, ikincidə isə dastan qəhrəmanının nökərçilik etdiyi xanın zülmünə qarşı etiraz səsini ucaltması Ə. Cavidin diqqətini cəlb etmiş və bu xüsusiyyətlər, dastanların orijinallığını gücləndirən bədii vasitələr kimi qiymətləndirilmişdir. Konkret poetik detallar kimi, dastan qəhrəmanı Əhmədin qaçaq düşməsi, bulaq başında əmisini gözləyərkən 12 günlük yuxuya getməsi və s. nəzərə çatdırılaraq, onların elmi dəyəri verilmişdir. Bu dastanda “insanlığın mənfi simasını özündə toplayan Çuğul Semon” obrazının yüksək ümumiləşdirici gücünü xüsusi vurğulayan Ə. Cavid, təbii ki, dövrün təqazasına görə onun milli mənsubiyəti barədə susmağa üstünlük vermişdir; halbuki, bunun, elə keçən yüzilliyin 30-cu illərində Azərbaycanda geniş vüsət almış və Ərtoğrolun sevimli babası dahi Hüseyn Cavidin də faciəli taleyində məşum rol oynamış erməni çuğulçuluğunun

simvolu olduğu indi hər kəsə gün kimi aydır.

Sanki bu susqun qəzəbini sığortalamamaq üçün başqa bir dastandakı (“İbrahim” dastanında) “Şəmil Cuhud” mənfi obrazını tədqiq edərkən, Ə. Cavid “internasionalizm” məsələlərindən bəhs açır və əslində real boyalarla təqdim edilmiş bu obrazın konkret bir millətə qarşı gənclərdə nifrat doğuracağından ehtiyatlandığını söyləyir. Ümumilikdə nağılin qüvvətli poetik cəhətlərə malik olduğunu vurğulayan gənc tədqiqatçı, dastanın çapa layiq olmadığını ürək ağrısı ilə qeyd etdikdən sonra, sanki son şansa əl ataraq yazmışdır: “Nağılin başqa tərəflərini atmamaq üçün bu obrazı dəyişmək olardı, lakin bu çox əziyyətli və ağır işdir.” Beləliklə, gözəl bir dastandakı mənfi obrazı dəyişməklə onu şikəst bir hala salmaqdansa, Ə. Cavid yaşına uyğun olmayan uzaqqorənlik nümayiş etdirərək, onun çapını daha münasib dövrlərə qədər təxirə salmağa üstünlük vermiş və həmin fürsət məhz ölkəmiz müstəqillik əldə etdikdən sonra gerçəkləşmişdir.

Bu cildə daxil olan folklor materiallarının böyük bir hissəsini də “İskəndər xalq yaradıcılığında” adlı qovluğa daxil olan və tarixi mövzulu nağıllarımız sırasına aid edilə biləcək örnekler təşkil edir ki, müxtəlif söyləyicilərdən toplanmış həmin örnekleri “Nizaminin el variantları” adlandıran Paşa Cəfərova tutarlı elmi dəlillərlə etiraz edən Ərtoğrol Cavid, özünü həm də qədim Şərq və antik yunan tarixinin bilicisi kimi göstərmişdir. Görkəimli rus şərqşünası, böyük nizamişunas Y. E. Bertelsin tədqiqatlarına və başqa tarixi qaynaqlara söykənən Ə. Cavid belə bir doğru elmi qənaətə gəlmışdır ki: “...Heç kim deyə bilməz ki, bu nağılların yaranması səbəbi Nizaminin “İskəndərnamə”si olmuşdur... Şübhəsiz ki, Nizaminin əsərindən sonra İskəndər obrazı xalqa daha çox tanış oldu. Lakin folklordakı nağıllar (İskəndər haqda) səbəbini Nizaminin əsəri ilə bağlamaq əsassız fikirdir. Nağılların nə zaman yaranması bəlli deyildir.”


O da maraq doğurur ki, Ə. Cavidin bu məqalədə irəli sürüyü təşəbbüs – Nizami əsərlərinin el variantlarının, eləcə də Ni-

zami haqda xalq və aşiq nəgmələrinin, Nizaminin İskəndər, Fərhad, Şirin və başqa obrazları haqqında xalq arasından toplanmış nağıl və əfsanələrin xüsusi bir toplu halında çap olunması az sonra dördcildlik bir nəşr halında işıq üzü görmüşdür.

Ə. Cavid, tədqiq etdiyi dastanlardakı xalq ruhunun ifadə-sini bir də humanizmdə, təkcə insanlara qarşı deyil, həm də in-sana xidmət edən başqa canlılara qarşı ədalət hissində və bunun da qarşılığı kimi, həmin canlıların insanlara sədaqət və məhəbbə-tinin tərənnümündə görür. Xüsusi halda, dastanlarda və nağıllar-da öz əksini tapmış at və it kimi nəcib ev heyvanlarının insana sədaqətinin bədii tərənnümü yüksək qiymətləndirilir, hətta qəh-rəmanın tilsimli doğuluşu zamanı alma verən dərviş, bu meyvənin qabıqlarını ata verməyi tapşırır ki, bu vasitə ilə də gələcək qəhrə-manın atı dünyaya gəlir. Bu motivin təkcə Azərbaycan folklorun-da deyil, eləcə də dünya folklorunda və ədəbiyyatında geniş yayıldığı qeyd edən Ə. Cavid, örnək kimi məşhur amerikan ya-zıcıısı Cek Londonun da adını çəkmişdir.

Serianın əvvəlki nəşrlərindən də istedadlı bir dilçi kimi tanıdığımız Ərtoğrol Cavid, əvvəlki cildlərdə olduğu kimi, bu cild-dəki araşdırmlarında da dastan və nağılların leksikasının, fonetikasının, morfologiya və sintaksisinin incələnməsi fəaliyyə-tini davam etdirərək bir sıra maraqlı nəticələr əldə edə bilmışdır. Zənnimizcə, bu cilddəki araşdırmlar da öz elmi əhəmiyyətini sax-lamaqdadır.

**Gülbəniz Babaxanlı**



## *Ortoğrol Cavid*

### XƏLİLOV AĞAYAR XƏLİL OĞLUNUN SÖYLƏDİYİ

#### “GÖYƏNİKLİ ƏHMƏD” NAĞILI HAQDA



OLKLORUN büyük hissəsini təşkil edən sevgi teması “Göyənikli Əhməd” nağılında da əsas yer tutur.

Başqalarında standart qəlib halını alan bu tema burada çox rəngarəngdir.

Əksər nağıllar məşuqun uşaxlığını təsvir-dən sonra, yazar ki, yuxuda ağası badə verdi. Bəzi nağıllarda isə məşuqun uşaxlığı verilmir, onun əvəzinə yeni motiv əks edilir. Məsələn: aşix Əhməd Qafarovun söylədiyi “Şah Baba və Pəri xanım” nağılında belə verilir.

Şah Mirzənin iki oğlu var: Əli (arvadı gətirən) və Şah Baba (doğma oğlu). Şah Mirzə ölürkən şahlığı Əliyə vəsiyyət edir. Şah Baba intiqam məqsədi ilə dağlara qaçıır. Tufanda yoldaşları məhv olur. Özü yatır və yuxuda ağasını görür.

Hadisənin sonrakı inkişafı yenə başqa nağıllara oxşuyur.

Yenə bəzi nağıllar var ki, başlanğıc müxtəlif olur. “Göyənikli Əhməd” nağılinin hər hissəsində bu yenilik vardır. “Göyənikli Əhməd” nağılinin başlanğıcı bir də ona görə qiymətlidir ki, burada sinfi duyğu, ziddiyət təsvir olunmuş!

Əhməd İsmayılov xanın nökəridir. Xanın ağır davranışına, zülmünə dözmüyüb, onu öldürür və qaçaqcılıx edir. O, məsələrdə

ac qalır. Çörək yemək üçün əmisi Namazgilə gəlir. Namaz məsləhət görür ki, Əhməd kəndin kənarındaki bulaqda gözləsin, özü çörək aparar. Namaz gedirkən görür ki, Əhməd yatmışdır, onu atın tərkinə mindirib kənddən uzaqlaşdırır.

Əhmədancaq 12 gün sonra ayılır. Ağası Yamən xanımı ona buta verib. Bu tipli başlangıç başqalarında yoxdur. Hadisələrin inkişafında oxucu nə olacağını təyin edə bilmir, çox çətinlik çəkir. Bunun səbəbi nağılin originallığıdır. Oxucu təyin etmək istərkən (hadisə gedişini) yanılır. Məs:

Əhməd əmisi Namazla bir şəhərə çatırlar. Qəribləri xoş qarşılayan Mürsəl xanın evinə girdikdə görürlər ki, bir adam yatmış və başının üstündə bir saz asılmış. Oxucu elə zənn edir ki, bu aşix yoldan keçənləri bağlayır. İndi Əhmədin də sazin alacax, lakin belə olmur.

Bir çox yerdə oxucu gözləmədiyi hadisələri oxuyur.

Yamən xanımın rədd etdiyi əmisi oğlu Ziyad xan yolu kəsib, Yamən xanımı sevənləri məhv edir. Ziyadin qısqanlıqdan doğan bu hərəkəti çox realdır.

Əhməd bu əhvalatı bilir, o düşünür ki, oxuyurkən Yamən xanımın adını çəkməsin.

Oxucu əmin olur ki, heç bir şey olmaz. Lakin Əhməd istəməz Yamən xanımın adını çəkir. Başqa nağıllara oxşar cəhət yalnız Çugul Semon və qızı Çin qaravaşdır. İnsanlığın mənfi xüsusiyyətləri bunların simasında toplanmış.

Qızın atası Əmir şah nə qədər rəzil əks edilmişsə, əks xarakter olaraq haqqı sevən Kamiran şah da müsbət əks edilib. Kamiran şahın qızı Xuraman da qəhrəmandır. Folklorda qəhrəman qız, qəhrəman qadın obrazları vardır (Həcər xanım).

Hər tərəfdən əli üzülmüş Əhmədə yardım üçün, Xuraman atasından icazə alıb, qoşunla Buxara şəhərinə hücum edir və Yamən xanımı alıb Əhmədə verir.

Nağılda Əmir şah sarayı ilə Kamiran şah səltənəti, onun qızı qarşılaşdırılmışdır. Biri mənfi, digəri müsbət səltənət kimi verilib və təsadüfi deyil ki, müsbət səltənət digərinə üstün gəlir.

Bəlli oldu ki, nağılda dönməz bir originallıq vardır.

Qramatika etibarı ilə böyük fərq yoxdur. Nəzəri cəlb edən xalq ifadə formaları, ifadə təmizliyidir. Məs:

“...bu qız Buxara şəhərində Əzim şahın qızı Yamən xanımdur. Onu sənə puta, səni ona duta verdim”.

“Əhməd əmisinin sözünə bavər edib gedib həman bulax üstündə...”

“bavər etmək” sözə baxmaq mənasında işlənir.

“...

İnanmiram Mələk, yar gələ bizə,  
Mənim qara baxtim oyandımı ola”.

Sual forma feillərdən sonra “ola” kəlməsi işlənməsi ancaq folklor'a aiddir. Bəzən elə cümlələrə rast gəlinir ki, oxucunu düşünməyə məcbur edir. Məs:

“... həman bulax üstündə başının altda bir daş qoyaraq yatır. Göz evi örtülü, könül evi açıx onu qəflət yuxusu tutur.”

“Qəmgin könül yenə qalxdı şad oldu,  
Sallanıbnan bir cəvandı bu gələn.  
Qəm leşkəri könlüm etmiş virana,  
Elə bildim Tükəzzibandı bu gələn”.

Əvvəla ikinci misrada “ıban”, “ibən”, “uban”, “übən” bağlama feil formasının şəkilçilərinin yeni forması “ıbnan” vardır.


Ikinci, “qəm leşkəri” ifadəsi çox qüvvətli söylənmiş. Klassik ədəbiyyatda bunun “qəm karvanı” forması vardır. (məs: Füzulidə).

Bu kimi qüvvətli ifadələr yenə vardır.

“Qəmdən libas geydim, hicrandan börk”. İfadənin qüvvətli, təmiz, təbii olmasını isbat üçün bir çox misallar gətirmək olar.

Aşix Ağayar Xəlil oğlu Xəlilovun söylədiyi “Göyənikli Əhməd” nağılı cüzi işlənmədən sonra çapa tam hüquqludur. Bu nağılı tərcümə etmək də olar.

27.01.1940



## GÖYƏNİKLİ ƏHMƏD

Söylədi: Xəlilov Ağayar Xəlil oğlu  
Göyçə rayonu Zot kəndi  
09.02.1938

### *Ağayar Xəlil oğlu Xəlilovun haqqında*

*Ağayar Xəlil oğlu Xəlilov 1900-cü ildə Göyçə rayonunun Zot kəntində anadan olmuşdur. On bir il aşix Ələsgərin şayirdi olub, sonra sərbəst olaraq iyirmi il aşixlıq etmişdir. O, həm aşix həm də yaradıcıdır. “Göyənikli Əhməd” nağılini İnəkdağlı aşix Qəhrəman-dan “Məsim”i isə aşix Ələsgərdən öyrənmişdir.*



ULLUĞUNUZA kimdən söyləyim? Göyənikli Əhməddən. Göyənikli Əhməd İsmayıł xan adlı bir bəyə nökər idi. Günlərin bir gündündə Əhmədi bəy iş üstündə çox döyür, bu alçaxlığa Əhməd dözməyib bəyi öldürüb, qaçax düşür. Bir-iki gün Əhməd ac yalavac çöllərdə dolanıb bir arada ev-lərinə gəlir ki, bir az çörək ələ keçirsin. Əhmədin əmisi Namaz onun yanına gəlib deyir ki:

– Əhməd, bu saat sənin gəlməyini eşidib bizi külli kuf edərlər, yaxşı olar ki, sən çölə çıxıb, “Göy təpə” başındakı bulaqda gözlə, mən sənə çörək gətirərəm.

Əhməd əmisinin sözünə bavər edib gedib həman bulax üstündə başının altına bir daş qoyaraq yatır. Göz evi örtülü, gönül

evi açıx onu qəflət yuxusu tutur. Əhmədin üstünə yelin ləngəri, ərşin sutunu, mərdin diləyi, namərdin gözünün xəncəri yəni ağası Heydəri korrar yetirir.

– Oğlum, nə yatmışan gözünü aç, al bu camı nuş eylə!” –deyərək Əhmədə bir badə təklif etdi.

Əhməd gözünü açıb, deyir:

– Ağa, o cam biz bəndələrə haramdır.

– Oğlum, bu cam o camdan deyil. Bu cam Yusifi Züleyxaya, Şirini Fərhada, Leylini Məcnuna yetirən camlardandır.

Əhməd camı alıb içən kimi:

– Yandım ay ağa, mənə bir təsəlli – deyir yerindən qalxır.

Ağası iki barmağı arasından ona bir nazənin sənəm, fəriştei kındar, ürək basan, sərfə kəsən, gel məni gör dərdimdən öl, anrıdan getmə, bəridən gəlmə, köksünü ötür orda dur qız göstərib, deyir:

– Oğlum, bu qız Buxara şəhərində Əzim şahın qızı Yamən xanımdır. Onu sənə puta, səni ona duta verdim, üz görüb ilticalıq eləmə, harda dara düşsən məni yadına sal! – Deyib qeyb olur.

Namaz bir xurcun çörək götürüb, bulağın üstə gəlir görür ki, Əhmədin həli hal deyil nə qədər qışqırıda da Əhməd oyanmadı. Onun düşmən əlinə keçməsindən qorxub Əhmədi atının tərkinə alıb həmin kəntdən çıxartmaqda olsun, Əhməd bir qədər vaxtdan sonra ayılıb əmisindən soruşur ki, əmi, məni haraya aparırsan?

Namaz cəvab verir ki:

– Əhməd, sən bu gün on iki gündür ac, susuz bihuşsan, söylə görüm sənə nə bədbəxtlik üz verib?

Əhməd götürür görək nə deyir:

### **“Qaraçı” havasında**

Yatmışdım üstümə geldi ərənlər,  
Muradımı verdi bir Ərəb atdı.

Bir neçəsinin mətləbini verənlər,  
Muradımı verdi bir Ərəb atdı.

Ağalar ağası, şahların xası,  
Silinsin qalmasın könlümün pası.  
Düldülün sahibi Qənbər ağası,  
Muradımı verdi bir Ərəb atdı.

Yarım geyinibdi yaşılı, alı,  
Bilməm nə sövdədi yarın xiyalı.  
Əhməd, sən neyləyirsən dünyada malı,  
Muradımı verdi bir Ərəb atdı.

Namaz bu sözlərə təəccüb edib deyir:  
– Əhməd, nə sayır-bayır danışırsan mən sənin danışığından  
heç baş tapmiram.  
– Əmi, indiki baş tapmirsan dalına qulax ver anlaşılsın:

### **“El” havasında**

Hicran tüccarıyam qəmşıkəstəsi,  
Lələ<sup>1</sup> vallah meylim canana düşmüş.  
Cəvahir matahimdi, ahızar xridarım,  
Bu günəş konluma sayanə düşmüş.

*Ahr Namaz:*

Qohum qardaş qaldı ahızarda,  
Getmə Əhməd, biz vətəndən olmayaq.  
Qorxum budur qalax qürbət diyarda,  
Getmə Əhməd, biz vətəndən olmayaq.

---

<sup>1</sup> Lələ – əmisi Namaza deyir.

*Əhməd:*

Araşqın sərində tel qabağında,  
Gülabatın qotaz zülf ayağında.  
Ənbər əfşan kimi sağı solunda,  
Dağılan telləri hər yanə düşmüş.

*Lələsi:*

Əzəldən xan idin bizim ellərə,  
Tifilkən fələk saldı çöllərə.  
Lələ Kərəm kimi yaldan yallara,  
Getmə Əhməd, biz vətəndən olmayaq.

*Əhməd:*

Əhməd deyər mən çəkərəm naləmi,  
Bir ah çəksəm ahım tutar aləmi.  
Çərxi fələk tərsə çaldı qələmi,  
Lələ vallah, meylim cananə düşmüş.

*Namaz:*

Qəm mənə dərya, heç olmaz dayaz,  
Canımı yolunda qoymuşam niyaz.  
Sənə qurban olsun şikəstə Namaz,  
Getmə Əhməd, biz vətəndən olmayaq.

Böyləliklə Əhməd sözündə möhkəm duraraq, yoluna dəvam edir. O qədər gedirlər ki, bir şəhərə çıxırlar. Şəhərə yetirəndə görürler ki, bir ağ evin qarşısında bir taya ələf vurulub bir neçə nəfər atçılar da öz atlarını yedirdirlər.

Bunlar da atlarını yemləməyə icazə istədikdə cəvab alırlar

ki, həman ev Mürsəl xanın evi-qəriblər düşərgahıdır, hər kəs istəsə atlarını yemləyə bilərlər, özləri də mənzilə buyura bilərlər.

Bunlar atlarını yemləyib içəri daxil olduqda görürələr ki, otaqda bir nəfər yatıb. Başının üstündə bir saz asılıb. Namaz qar-dası oğlunu himlə başa salıb dedi:

– Qardaşoğlu bu yatan adam yəqin aşixdır, oyanıb səni im-tahan etsə cəvab verə biləcəksənmi?

– Cəvab verə bilməyən də çöllərə düşərmi.

Bu sual-cəvabı ev yeyəsi Mürsəl xan eşidib yuxudan ayılır. Divardan sazını alıb zilini zil, bəmini bəm döşündə müstəkəm edib, başlayır bunlardan sorğu-suval etməyə. Görək nə deyir:

### **“İrəvan Şəririsi” havasında**

Səndən xəbər alım, ay cəvan aşix,  
Hardan gəlib nə diyara gedirsən.  
Sərində ağlındı şirin zəbanın,  
Vətənindən ol avara gedirsən.

*Əhməd:*

Şəmsəddin elindən düşmüşəm çölə,  
Yönüüm düşüb Buxarayə gedirəm.  
Ağamın əlindən içmişəm bada,  
Dərdim üçün bir çarayə gedirəm.

*Ahr Mürsəl xan:*

Eşqin pyalasına dolhadoldasan,  
Seryaqıflar durub sağı solda sən.  
Yovmül-ərəsətdə hansı dindəsən,  
Bulunmaz dərdinə çarə gedirsən.

*Əhməd:*

Qədir Allah laşərikdi, laməkan,  
Dilimdə əzbərdi otuz cüz Quran.  
Məsəbim Sadıqdı, Şahim Xorasan,  
Səcdə qılıb o bərayə gedirəm.

*Mürsəl xan:*

Dəhanından çəkdin o ilqarını,  
Bəyənmişəm sənin xoş güftarını.  
Mürsəl xanam bildim ahi zarını,  
Qaralar geymisən yarə gedirsən.

*Əhməd:*

Vaqiədə bir nişanə eylədim,  
Canımı yolunda qurban eylədim.  
Mən Əhmədəm sirrim xarə söylədim,  
Yamən kimi füqərayə gedirəm.

Deyiş tamam olan kimi Mürsəl xan Əhmədi fikrindən daşındırmaq məqsədilə dedi:

– Gəl, oğlan, sən bu daşı ətəyindən tök. Yamən xanım dediyin Buxarada Əzim şahin qızıdır. O qızı öz əmisi oğlu Ziyad istəmişdir, əmma atası verməmişdir. Ona görə də Ziyad indi həramiliklə məşgül olub o qızə yeyə duranları izləyir.

Əhməd Mürsəl xana cəvab verdi ki:

– Xan təsəddiyin olum ölmək var dönmək yoxdur. Əyər mənə yaxşılıq etmək fikrində isəniz gəl, mənə bir səlamət yol göstər ki, Ziyad həramiyə rast gəlməyim.

Mürsəl xan Əhmədi bir qorxusuz yolla müşayət etdirərək, lakin yolda bunları boran çovqun tutur, yolu azırlar. Nihayət gə-

lib Ziyad həramının dəstəsinə düçar olurlar. Ziyad həramı aşix gəldiyini görüb:

– Yanşax, yanşax, bir qaç kəlmə yanşa dinləyim! – deyə Əhmədi yanına çağırıldıqda Namaz Əhmədi qandırıcı ki, bu adam yəqin Ziyad həramı olacaqdır, oxuyarkən Yamən xanımın adını çəkməsin.

Əhməd alır görək nə deyir:

### **“Təcnis” havasında**

Əvvəl başdan zühür olanda anadan,  
Şükür olsun müsəlmanə düşmüşəm.  
Qəflətdə ayrıldım telli Sonadan,  
Gözümü açıb dil əfqanə düşmüşəm.

Əcayıb qoğadadı bələli sərim,  
Yetirsin dadıma Sultanı Kərim.  
Şan oldu bədənim, cismi göhərim,  
Pərvanəyəm yana-yana düşmüşəm.

Bu namə yetirdi ikram tutannan,  
Əşqin camı tərk eylədi vətənnən.  
Mən Əhmədəm soruşuram yetənnən,  
Yamən deyib biyabanə düşmüşəm.

Yamən adını eşidən kimi Ziyad həramı əmr verdi ki, aşığın boynu vurulsun.

Cəllad, Əhmədin başı üstə hazır olduqda Əhməd təvəqqi elədi ki, üç xanə söz deyib lələsini geri göndərsin sonra öldürə bilərlər.

Ziyad həramı icazə verdikdən sonra Əhməd götürür:

### **“Yanıx kərəmi” havasında**

Lələ, gedər olsan bizim ellərə,  
Şərh elə dərdimi ellər ağlasın.  
Əcayıb kəm taleyim, baxtim virana,  
Yetirsin ümmanə sellər ağlasın.

Əvvəldən mayıl idim o yaşıl başa,  
Mahı münəvvərə, xalı həbəşə.  
Çünkü əlim yetmədi qohum-qardaşa,  
Mənim üçün dərddi dillər ağlasın.

Namaz burada Əhmədə tapşırır ki o, Ziyad həramiya yalnız  
varsın bəlkə rəhm edib buraxa.

Alır Əhməd:

Mən Əhmədəm yara qurban canımı,  
Buyur cəlladdara töksün qanımı.  
İndi ki görmürəm Yamən xanımı,  
Boş qalan budaqlar, dağlar ağlasın.

Belə dedikdə Ziyad həramı qəzəbnak olub yenə də cəllada  
əmr etdi ki, Əhmədin boynunu vursun, əmma Əhməd aman istəyib  
məktubu qatdayır və əmisinə verib yola salır, üç xanə söz deməyə  
bir də icazə alır görək nə deyəcək!

### **“Şirvani kərəmisi” havasında**

Təqsirimi əfv qıl, Ziyad həramı,  
Əvvəl məni o mövlayə baxışla.  
Ərşin üzündə lövlakə lövla,  
Lima xələfktül əflakə baxışla!

Abad olmaz səqirlərə toxunan,  
Hücum çəkər ol xeybərə toxunan.  
Ayəyi Əzimdi ol quranda oxunan,  
İza ləylətül qədrakə baxışla.

Vaqiədə göstərdi oldu mənə yar,  
Müşküli guşəsən qədirül-qəfadar.  
Məgər gözü yolda bir mətləbim var,  
Mən Əhmədəm, Fatiməil Zəhrayə baxışla.

Ziyad həramının hırsı bir az yatır, deyir:

– Aparın bu yanşağı bir meşəlikdə öldürün ki, mənim gőzüm onun qanını görməsin.

Cəlladlar isə bunu bir meşəliyə aparıb, belə məsləhət görür-lər ki, onu öldürməsinlər, yazıqdır. Odur ki, Əhmədin şah dama-rından bir qədər qan buraxıb köynəyini o qana bulayıb özünü Allah yoluna azad edirlər ki, Ziyad həramı inanmasa, göstərsinlər. Əhməd cəlladlara xeyir dua edə-edə gəlib çıxır bir bulax başına.

Əhməd bulax başında qalmalı olsun, sizə xəbər verim Namaz-dan. Namaz evinə ətəib Əhmədin arvadı Tükəzzibana ərinin ölüm xəbərini verir. Tükəzziban bu xəbəri eşitcək götürür görək nə deyir:

### **“Şirvanı kərəmisi” havasında**

Qızdar, mənə bir təsəlli verəsiz,  
Görək qanlı fələk yara neylədi.  
Sanasan ki, dünya tar-mar oldu,  
Xəzan düşdü gülzarə neylədi.

Namı pərvərdigar bizəban damad,  
Çıraq əşq əhlinə heç verməz murad.  
Vərəm lillahi yürüdən zülmən lillibad,  
Çıxartmadı bir kənarə neylədi.

Tükəzzibanam mən də gəldim amana,  
Görüm rücah olsun yaman yamana.  
Axdi eynim yaşı<sup>1</sup> döndü ümmana,  
Mən olmuşam bəxti qara neyləyim.

Tükəzban ahı zarda qalmaqda olsun, ərz edim Yamən xanımından. Yamən xanımın Xoca bəzirgan adlı bir sövdagəri var idi. Yamən xanım bir gün Xoca bəzirganı yanına çağırıb ona tapşırdı ki, harada Əhməd adlı, yeri Goyənikli, yüzündə həbəsi xal olan aşix görərsənsə mənim yanımı gətirərsən.

Bəzirgan mültəfit<sup>2</sup> olub Əhmədi soraxlaşmaqda ikən, Ziyad həramı olan diyarə çıxır orada bir gül qəflə qatırın yüklərini açıb istirahətə məşğül olur və nökərini isə çay üçün su gətirməyə bulağa göndərir.

Nökər su axtara-axtara gəlib çıxır həmin Əhməd olan bulağa və bulağda Əhmədlə uzun-uzadı səhbətə məşğul olub haçandan haçana su doldurub ağasının düşərgahına gəlir. Xoca bəzirgan soruşur ki:

– Ədə, niyə belə gecikdin?

– Ağa, bulax başında bir aşix var idi, başım onunla səhbətə qarışmışdı, ona görə gecikdim.

Bəzirgan:

– Bəs niyə onu buraya çağırmadın – deyib özünü yetirir bulağa və Əhmədi orada görüb, – ay oğlan, haralısan deyərək suval edir.

Əhməd alır görək özünü necə tanıtacaq:

### “Dilqəm” havasında

Əslim Goyənikli Şəmsəddin<sup>3</sup> eli,  
Qəm məni salıbdı buraya, dağlar.

<sup>1</sup> eynim yaşı – gözüm yaşı

<sup>2</sup> mültəfit – iltifat edən

<sup>3</sup> Şəmsəddin eli – Goyçə mahalında yer adı

Hər biri bir yerdən kəsib yolumu,  
Pilləkan düşübdü arayə dağlar.

Qaşları yaqutdu, kipriyi almas,  
Haramnan oxlasa yaram sağalmaz.  
Yüz min loğman gəlsə dərdim bilməz,  
Şahı mərdan yetsin çarayə, dağlar.

Tülək tərlan ovun almaz bu sardan,  
Dəli könlüm əl götürməz dilbərdən.  
Səbəb nədi Əhməd ayrıldı yordan,  
Onunçün batıbdı qaraya dağlar.

Qoca bəzirgan Əhmədin Yamən xanım deyən oğlan olmasına yəqin edib deyir:

### **“Sarı torpaq” havasında**

Çox da qəm çekib, qəm etmə oğul,  
Vallah səni yarə yetirrəm.  
Dağıdaram malımı gənci Xəzanə,  
Ala gözlü o dilbərə yetirrəm.

Üstümüzdə duran Cəlili Cəbbar,  
Yetişsin dadına Xanı Şahsuvar.  
Sənnən keçirdirəm, oğul, bir ilqar,  
Qəsəm olsun imamlara, yetirrəm.

Xoca bəzirganam elim Şirazi,  
Leyli nahar<sup>1</sup> gəlir onun avazı.  
Buxarada Əzim şahın o qızı,  
Adı Yamən, o dilbərə yetirrəm.

---

<sup>1</sup> Leyli nahar – gecə-gündüz

Böyləliklə Xoca bəzirgan Əhmədi götürüb, öz qafıləsinə aparır, oradan da yükleri yükləyib yola düşürlər Buxaraya tərəf. Bunlar az gedib, çox gedib özlərini yetirirlər Lil çayına. Lil çayına çatcaq, karvan gəmilərə düşürülüb su ilə getməyə başlayırlar. Bu minval ilə gəmi altı aya tufana düşüb bir tərəfə çıxa bilmir. Nəhayət gəmiçi məsələni bu cür həll etməli olur. Deyir:

– Yəqin mənim gəmimdə bir günahkar adam var, yoxsa bu qədər mən gəmiçilik etmişəm, belə tufana düşdüyüm olmamışdı.

Odur ki, gəmiçi günahkar adamı tapmaq və onu dənizə tullamaq məqsədilə – “miniklərdən kim birinci dəfə dərya ilə səfərə çıxır?” – deyə sual edir. Əhməd mənəm dedikdə, gəmiçi:

– Bizim bu fəlakətə düçər olmağımıza səbəb bircə sənsən. Biz səni dəryaya tullamayınca bu bələdan xilas ola bilməyəcəyik”.

– Bu dəbəng üzr<sup>1</sup> qarşısında Əhməd deyir:

### “Rəng” havasında

Daməndə<sup>2</sup> qalandı çağırram səni,  
Yetir sən dadıma badı muradı.  
Ay ağalar, mənim fərmanni başım,  
Buyur sən üstümə badı muradı.

Mən qurbanam Yamən kimi şəxsə,  
Könül yaxın olar mənzil iraqşə.  
Kəbəyi beytullah məscidi rəxsə,  
Qədir Allah, özün eylə imdadı!

Vaqiədə gördüm oldum təbərrük,  
Qəmdən libas geydim hicrandan bürk.  
Özü birdi adı min bir, laşərik,  
Hər baladan xilas eylə Əhmədi.

---

<sup>1</sup> Dəbəng üzr – axmaq, bəhanə

<sup>2</sup> Daməndə – ümidsiz, köməksiz, naçar

Söz tamam olan kimi gəmi yol tapıb sahilə çıxır. Xoca bəzirgan Əhmədi Buxaraya çatdırıb Yamən xanımın qəsrini ona nişan verib deyir:

– Oğul Əhməd, bax həmin imarətdə Yamən xanım olur, di get sevgilinə çat!

Özü isə yaxın getməyib qorxur ki, bəlkə işin üstü açıla, qızın atasının qəzəbinə düşçər ola.

Yamən xanım, bəzirgana tapşırın kimi, Əhmədin nişanlanrını öz qaravaşlarına da söyləmişdi ki, rast gələrsə onun yanına gətirsinlər.

Qaravaşlardan biri Əhmədi qəsrin qabağında görüb adını soruşur. Onun adı Əhməd olduğunu bilincə xanımının yanına dəvət edir.

Əhməd isə cəm-xəm edərək:

– Siz nəsildən bir yeyib beş görmüşəm, mən ora gəlmərəm – deyib naz edir.

Oğlanın cəvabını Yamənə yetirdikdə Yamən əmr verir ki, onu döyə-döyə gətirsinlər. Qaravaş şu çubuğla bir də gəldikdə, Əhməd məsələni anlayıb, Yamən xanımın otağına ayaq aldı. Əhməd qızın qəsrinə daxil olduqda Yamən xanımla balkonda üzləşir. Yamən xanım Əhmədi görüb:

– Niyə belə gecikdin? – deyərək, başladı naz satmağa.

Əhməd isə gecikməsinə səbəb olan sərgüzəştlərini belə nəql etməyə başladı:

### **“Abbas şikəstəsi” havasında**

Yatmışdım üstümə gəldi ərənlər,  
Qənbərin dəstində badə dolandı.  
Yetişmədi üstümə vaqiə vuranlar,  
Onun üçün can sövdəda dolandı.

Durdur qəm karvanı bizə yerişə,  
Dad gərdi<sup>1</sup> mədid verən hər işə.  
Mürsəl xan da vacibatdan soruşa,  
Zabanıma ol Şəhzada dolandı.

Mənim üçün nə behiştin adamı,  
O soruşdu mən söylədim putamı.  
Cəllada “vur” dedi Ziyad həramı,  
Mürqi rufum ol qübadə dolandı.

Yamən xanım onun sözünü kəsərək, bəs necə oldu ki, Ziyad həramı səni sağ buraxdı?

Əhməd:

Əhməd sədəqədi canfəşanına,  
Amanət eylədim bəzirganına.  
Mane oldu çıxartmadı geştək yanına,  
Altı ay da o dəryada dolandım.

Yamən xanım Xoca bəzirganı çağırıb, altı ay dərya üzərin-də qalıb qalmamalarını soruşdu. Bəzirgan başı:

— Bəli düzdür xanım, — dedikdə qız ağışunu açıb ac dəvə qanqala soxulan kimi oğlanı öpüb yalamağa başlayır və götürür özünün xüsusi otağına. Əhməd bu gündən etibarən qızla bir otaqda yaşamaqda, kefdə-damaqda idi, əmma bir gün çuql Semonun qızı — çin qaravaş Əhmədi qızla bir rəxtixabada<sup>2</sup> görüb, xəbərə qaçmaq istədikdə Yamən xanım xəbər tutub qaravaşı ətəgləyir və ona çoxlu pul verib and içdirir ki, bu sırrı bir yanda danışmasın.

Çin qaravaş Yamən xanımı əmin edir ki, heç kəsə sırrı deməyəcək, əmma xanım verən pulları saxlamaq üçün atasına və rərkən çuql Semon:

<sup>1</sup> gərd – dərd

<sup>2</sup> Rəxtixaba – yorğan-döşək, yataq

– Bu qədər pul haradan sənin əlinə keçmişdir? – deyərək sual edir. Çin qaravaş isə məsələni olduğu kimi atasına nəql edir. Çuqul Semon bu sözləri eşitcək əhvalatı Əziz şaha bildirir. Şah mirqəzəblərini<sup>1</sup> göndərib, qızını çağırır və onunla bir otaqda yan tan oğlanı ələ verməsini tələb edir.

Yamən cəvab verir ki:

– Ata, sənin keyfin istədikdə çalğıçılar gətirtdirib çaldırıb oxutmursanmı niyə mənim bir aşix oxutmağa ixtiyarım olmasın?” – deyib Əhmədin yerini bildirir. Şah Əhmədi gətirdib öldürmək istədikdə Əhməd aman istəyib alır:

### “Qaraçı” havasında

A bimürüvvət, a biinsaf, a zalim,  
Yaxşı dosta yalan satmaq olarmı?  
İnsafi unudub, dini tərgitib,  
Namusu, qiryəti atmaq olarmı?

Hər iyidin könlündən keçər paşalıq,  
Necə aslan gəzər yalnız meşəlik.  
Şeytana qohumluq qurda aşnalıq,  
İlanın qoynunda yatmaq olarmı?

Mən Əhmədəm könlüm eləməz tələb,  
Məndə əlac yoxdur fələkdə insaf.  
Sümükdən işi gördüm polatdan kəbab,  
Uydurub bir-birinə taxmaq olarmı?

Əhmədi, Əzim şah öz vilayətindən sürgün buyurur. Yamən isə atasının bu fərmanına iç-in-için ağlayıb deyir:

<sup>1</sup> Mirqəzəblər – cəlladlar

### “Naxicəvani” havasında

Cəllad, balam, qoymaz yetək murada,  
Yarəb bu sövdalar ayandımı ola.  
İnanmiram, Mələk, yar gələ bizə,  
Mənim qara baxtim oyandımı ola.

Dərsimi təklədim “əlif”də “bey”də,  
Bu müşkülli dərdimə kim eylər fayda.  
Sidrətülmüntəhada<sup>1</sup> yeddinci göydə,  
Talehim o burcu bəyəndimi ola.

Mən Yamənəm xub yetişdim kamala,  
Fələk, kəc qatmagilən belə iqbala.  
Yar deyib sübhə tək çəkdir nala,  
Yarab, ərşə əlayə dayandımı ola?

Qız burda ah vayla qalmaqda olsun sizə xəbər verim Əhməddən. Əhməd o qədər gedir ki, nəhayət çatır Baxın şəhərinə.

Həmin şəhərin hakimi – Kamiran şahın hüzuruna gedib, dərdinə əlac istəmək fikrində olur, əmma Kamiran şahı tapmadığı üçün onun qızı Xuraman xanıma başına gələn macəranı nəql etməyə müvəffəq olur və Xuraman xanımdan belə imdad istəyir:

### “Əhmədi” havasında

Başına döndüyüm evladi Xuraman,  
Bu müşkülli dərdimə çara yetərmi?  
Ahı nalam tutub ərşə, asimanı,  
Bir ah çəksəm peyğəmbərə yetərmi?

---

<sup>1</sup> Sidrətülmüntəhada – əfsanəvi bir ağac. (cənnətdə)

*Xuraman xanım:*

Oğlan, nə sövdadı qürbət elə düşübsən,  
Hicran üçün bir əfsanə yetişməz.  
Əşq əlindən qaynayıbnan coşubsan,  
Asantlıqla rəftarə yetişməz.

*Əhməd:*

Əndəlibəm gülə fəğan eylərəm,  
Danma, yar əzbərim fəğan eylərəm.  
Bir canım var sənə qurban eylərəm,  
Çəksələr bədənim darə yetərmi?

*Xuraman xanım:*

Məhəmməd peyqumbərə göndərdi tacı,  
Həman saat orda qıldı meracı.  
Şahlar şahı özü qılsın əlacı,  
Səbr etməsən bir kənarə yetişməz.

*Əhməd:*

Əvvəl bu şəhərə qoyan binə,  
Zülmilə kafəri gətirən dinə.  
Özün əlac eylə, sən bu dərdimə,  
Mən Əhmədəm ol biçarə yetərmi?

*Xuraman xanım:*

Axtardın tapdın ol Xuramani,  
Haqdı, nahaq deyil, haqqın divanı.  
Enibdi sərinə Nuhun tufanı,  
Zən<sup>1</sup> əhlilər bu hesaba yetişməz.

---

<sup>1</sup> zən – şübhə edənlər

Deyiş tamam olan kimi Xuraman xanım Əhmədin əlinə kağız verib, Çarxın şəhərinə atasının üstə göndərir ki, ta Kamiran şahdan mətləbini diləsin.

Əhməd Balxın şəhərindən çıxıb Çarxın şəhərinə rəvan olur. Çarxın şəhərində Kamiran şahın hüzuruna gedib naməni vüsul edir və deyir:

### **“Borçalı” havasında**

Başına döndüyüm evladı Kamiran,  
Mətləb mənə Mürtəzadan verildi.  
Ayəyi əzimdən yetişdi nida,  
Fərman gəldi Müstəfadən verildi.

Eşqin irahında çəkmişəm cəza,  
İşini işlətdi gərdisi qəza.  
Ağdan yazı düşdü lohi məhfuzə,<sup>1</sup>  
Fəlaki Ərşə Əladan verildi.

Mən Əhmədəm sərim içrə bələdan,  
Gecə gündüz qurtarmaram naladan.  
Ələsti birəbbiküm<sup>2</sup> qalu bələdan,  
Bəli dedi ibtidadan verildi.

Kamiran şah naməni oxuyub və bu sözləri eşitcək qızı Xuramana məktub yazır ki, bu oğlanın mətləbindən məshum oldum. Geri göndərirəm ki, onunla bərabər qoşun götürüb sevgisinə çatdırasan.

Əhməd Kamiran şahın yazdığı məktubu gətirib Xuraman xanıma yetircək, Xuraman xanım bir böyük qoşun götürüb Əhmədlə bərabər üz qoyur Buxara şəhərinə. Əzim şah şəhərin ihatə olunmasını eşidib qasid göndərir ki, görsün gələn qoşun xeyirli-ğami, yoxsa şərliyəmi gəlmışdır. Xuraman qasidin xəbərini eşidib

<sup>1</sup> lohi məhfuzə – göylərdə saxlanılan lövhə

<sup>2</sup> Ələsti birəbbiküm – Mən sizin Allahınız deyilmiyəm?

onunla cəvab göndərir ki, əyər Əzim şah qızını mənim qardaşımı verərsə xeyir, verməzsə şər olacaqdır.

Əzim şah bu məlumatı alan kimi qorxusundan qızının başını bəzəyib Xuraman xanımın qarşısına çıxartdı. Əhməd Yamən xanımın gəlməsin görüb sazi götürür:

### **“Irəvan çuxuru” havasında**

Qəmgin könül yenə qalxdı şad oldu,  
Sallanıbnan bir cəvandı bu gələn.  
Qəm leşkəri könlüm etmiş virana,  
Elə bildim Tükəzzibandı bu gələn.

Əlləri göyçəkdi həzrəti İsadə,  
Məmələri qalıb Turi Sənadə.  
Tərsalər də tərk edib klisanı,  
İslam üçün din imandı bu gələn.

Əhməd sevdi onu kimi cəvanı,  
Geydiyi atlasdı külli pünhani.  
Gözəllikdə yer yüzünün Sultani,  
Məhbubluqda ərşə xandı bu gələn.

Yamən xanım gəlib yetişcək Xuraman xanım onun yüzünü açıb mindirir kəcavəyə və Əhmədə tapşırıb vətənlərinə yola salır özü isə qoşunu ilə geri qayıdır.

Əhməd Yamən xanımla bir gül cəm güllükdə bir dəstə qızə rast gəlir. Kəcavəni əyləyib oların şəninə bu sözləri oxuyur:

### **“Qəhrəmanı” havasında**

Oturan ağalar, duran qazılars,  
Sallanıbnan bir cəvandı bu gələn.

Qəmlekəri könlüm etmiş virana,  
Hakimiyyətdə Süleymandı bu gələn.

Qanlar damır qəmzəsindən, nazından,  
Gözəl sıfətindən, ala gözündən.  
Bir yol da düşübdü ərşin üzündən,  
Ya huridi, ya pəridi bu gələn.


Əhməd deyər sənsiz getməm yoluma,  
Cəmalın bənzətdim cənnət nuruna.  
Ağlım çasdı, fəhmim düşdü dərinə,  
Onda bildim Tükəzzibandı bu gələn.

Əhməd qızlara bu tərifi deyib, öz yoluna rəvan olur. Niha-yət gəlib vətəninə yetişir. Tükəzziban ərinin gəlməsini eşidib təə-cübənlənir ki, bəs necə oldu ki, Əhməd dirildi. Bəs Namaz onun ölüm xəbərini gətirməmişdim? Tükəzziban qapıya çıxıb Yamən xanımı kəcavədən düşürüb, öpüb qucaxlayır və çəkə-çəkə otağa çıxarır.

Bu mərəkəyə Namaz da gəlib çıxır və çox şaddır ki, Əhməd sağ qalmış və muradına yetmişdir. Neçə gün neçə gecə əl nağara-yaya vurulub Əhmədin toyu tutulur.

**Son.**

**09.02.1938**



## *Ortoğrol Cavid*

### “ŞAH İSMAYIL” HAQDA



İFAHİ ədəbiyyatın bir çox populyar əsərləri var ki, xalq uzun zaman işləmiş, gözəlləndirmiş, sevə-sevə yaratmış. Bu kimi əsərlərə “Koroğlu”, “Əsli Kərəm”, “Qaçax Nəbi”, “Aşıq Qərib”, “Şah İsmayıł” və başqaları daxildir. Bu nağıllarda nə-zərə çarpan bütünlüyün, möhkəm quruluşun, ümumi tamlığın səbəbi uzun zaman üzərində işlənilməsidir. Yuxarıda sayılanlardan isə “Koroğlu”, “Qaçax Nəbi” xüsusi hürmətə laiqdir, onlar folklorдakı qəhrəmanlıq dastanları janrinin ən gözəl nümunələridir. “Aşıq Qərib”, “Əsli Kərəm”, “Şah İsmayıł” kimiləri isə sevgi dastanlarıdır. Sevgi dastanları olmasına baqmışaraq qəhrəmanlıq elementləri vardır. Məs: Şah İsmayıł gücdə pəhləvanlardan geri qalmaz, Aşıq Qərib aşiq deyişmələrində heç kimdən geri qalmaz. Lakin bəzən sevgi dastanlarında passiv obrazlar görülür (Kərəm...).

Bu etibarla “Şah İsmayıł” nağılı qəhrəmanı həm qəhrəman, həm aşiqdır. Müharibə meydanına gəlirkən azlara kömək edir. Sevirkən onun sevgisi Kərəmdən zəif deyil. İsmayıł həm pəhləvan, həm aşiq ikən oxucu onu əsasən aşiq kimi tanır. Çünkü sevgi ilk plandadır, qəhrəmanlıq ikinci dərəcəlidir.

Nağılin məzmununda, ifadəsində elə bir ağırlıq yoxdur. İfadədəki bu xüsusiyyət özünü ilk səhifədən, ustadnamədən göstərir. Bu parçada özünü öyənlər, yalançılar, qabiliyyətsizlər tənqid edilir:

“...

...

Öyrədirsen qanmır xeyri şərini,  
Dindirəndə, yol yamacdan danışır.

...

Bir keçəl qızı cavab verə bilməyən,  
Həyətinin uçugunu hörə bilməyən,  
İmarət qurdurub, daşdan danışır.

...

Çörəginə atmağa duzu olmayan,  
Evində beş arşın bezi olmayan,  
Dindirəndə al qumaşdan danışır.”

Son beytdə aşiq özünü pərdələyib koperativə soxulan spekulyantlardan danışır.

“Vicdansız adamlar qopratifə üzvi olur,  
İçəri qoymayırlar, eşikdən danışır”.

Nağılda bəzi momentlər hər yerdə olmasına baxmıyaraq, mənfi təsir edə bilmir, gücü çatmir. Çünkü ifadədəki təmizlik, hadisələr reallığı buna imkan vermir. Başqa nağıllarda da təsadüf olunan momentlər hansılardır?

Şah İsmayılin atası Ədil şah evladsızdır, arvadı məsləhət görür kü kasıblara pul paylaşın... Bir gün yaxşı səsli bir dərvish alma verir... Uşağa ad qoyurkən cürbəcür qarilar yiğişir...

Lakin bunların özündə də bir ilavə, bir yenilik görülür.

Dərvish deyir ki, almanın qabığını kürən ata versinlər. Bu at xüsusilə şah İsmayılin olur.

Qarilar ad qoymaq istərkən həmin dərvish gəlib ad qoyur.

Nağılin stil əsasən realizmdir. Hər şeydə gerçəkliyə doğru bir meyl vardır. Bir çox nağıllarda deyilir ki, varını kasıblara payladı Allah ona bir evlad əta etdi. Burada başqa cürədir.

“...ay padşah, bu devlətin coxu öz əl əməyinsə, bir nə qədər də zülümkarlıqla yiğmişan, gəl indi devlətini 3 qisim elə, birisi öz xəzinəxananda qalsın, iki qismi fağır fuqaraya, yoxsula ver, bəlkə təbiatın xoşuna gedə, onların nüfuzu ilə sənə bir evlət verə.”

İfadədə bir dəyişiklik var: abstrakt Allah əvəzinə konkret təbiyət. Başqa bir yerdə də bu kimi misal var. Əvvəlki variant “Şah İsmayıł”da onun gözlərini peyğəmbər sağaldırdı. Burda baş-qadır:

“Şah İsmayılin yaradıcı qüvvət tərəfindən gözləri sağalıb,...”

Xalq peyğəmbərin varlığına şübhə etmiş, lakin yaradıcı bir qüvvənin varlığına inanmış. Çox maraqlı olardı ki, nağıl yazıları-kən aşıqdan soruşulaydı: yaradıcı qüvvət məfhumu altında o nəyi düşünür?

Nağılin baş obrazı Şah İsmayıł haqda az-çox yazdım ki, o ən əvvəl aşiqdır, sevgi ilk plandadır.

Qadınlar içində fikri cəlb edən Ərəbzəngidir. Gözəl Ərəbzənginin qüvvəli oğlan axtarması bir növ gözəlliyyin qüvvətə səcdə etməsinə simvoldur. Ərəbizəngi və Şah İsmayıł biri-birinin qüvvət və gözəlliyyinə vurulub. Əyər İsmayıł zəif olsaydı Ərəbizəngi onu öldürərdi. Demək onu sevdirən gücdür. Bu iki gəncin sevgisində əvvəl qüvvət sevgisi, sonra gözəllik sevgisi durur.

Güllüzər ilə Şah İsmayılin sevgisi ancaq gözəllik sevgisidir. Bu passiv, bir növ hissi sevgi isə Ərəbzənginin sevgisi aktiv və iradəvidir.

Nağılin məzmunundakı maraqlı tərəflərdən başqa leksikon, qrammatik xüsusiyyətlər də vardır.

Fonetik hal olaraq assimilyasiyaya və metatezə nümunə göstərmək olar.

“... atası hazırlıq gördü yaxşı oğlanlardan atdandırıldı.”

“atlandırıldı” əvəzinə “atdandırıldı”. Yaxud:

“Başına döndüyüm gülüzdü ata”

Burada metatez (həriflərin yer dəyişməsi) hadisəsi vardır.

“...dəvriş piləkənin ayaq tərəfində oxuyurdu”.

“dərvış” əvəzinə “dəvriş”

Morfologik hallar da var. I şəxs müzare əmr formasında müzare şəkilçisi atılır, yerini kökün son samiti tutur, bunun qısaltma hadisəsi gedir.

Məs:

“Yaqın (yəqin) bil ki, mətləbini bitirrəm,  
Seryaqufunu göz evindən itirrəm.  
Səhər özüm o meydana yetirrəm,  
Ağlama, qoca meydan mənimdi.”

Bitir+ər+əm – bitirrəm

İtir+ər+əm – itirrəm

Yetir+ər+əm – yetirrəm

Köhnə feili sıfət forması vardır.

Feilin kökü+ərgi, argı, +şəxs sonluğu.

Məs:

“...

Sənə minnət edir Ərəbzəngi

Köçərgiyik bu yerlərdən köç innən belə”

Köç+ərgi+(j)ik

Köhnə bağlama forması da var.

Feilin kökü + ubda, übdə, ibdə, ıbda.

Bu forma sonrakı cümləni daha tez tələb edir, daha sıx bağlılıq yaradır.

Məs:

“...polat yəhəri belinə vurub da, tərlan kibi belinə sıçrayıb...”

“...bu əmri yerib də ceyranı hər tərəfdən qamardılar”.

“...ceyran cəld fürsət tapıb, Şah İsmayılin atının altından qatı yaydan ox çıxan kibi çıxıb da qaçıdı”.

Nağılin leksikonunu nəzərdən keçirək. Bir çox sözlər ədəbi dildəki kimi işlənməsinə baxmayaraq, bəziləri dəyişib. Məs:

“...sözümə baxsan sənə bir məslat edərəm”

Bu kəlmədəki (məslat) “a” səsi uzanır.

“Şah İsmayıllı dedi: nə üçün məni burada dustan etmişdin?”

Bəzən bu dəyişiklik dialekt xüsusiyyətindən törülür. Məs:

“...bir gün naşı aşvaz Şah İsmayılin pilovunda bir yekə sümük qoyub göndərdi”

“b” səsi əvəzinə “v” işlənməsi ən çox Gəncə dialektində görülür (bəzən də Qazaxda).

Xalq dilində işlənən xüsusi kəlmələr də var.

“Gədiklər bağlanıb qardır,  
Mən çəkdiyim ahi-zardır.  
Ceyran dəyildi Güllüzardır,  
Şah, dərdimi necə deyim?”

Gədik – yol deməkdir,


“Bir saat qapında biz olduq qonax.  
Bu qəmlı könlümü qoyma beydamax.  
Apar müjdəsini ver, bəlgəsini alax”...

Bəlgə – nişan deməkdir.

Bu nağılı söyləyən aşiq Nağı İmamverdiyevin dilində xalq ifadə formaları təsiri daha dərindir. Azərbaycan Musiqisinin Elmi Tədqiqat Kabinetinin xalq musiqisi tekstlərinin, folklor nağıllarının nümunəsi olaraq aşiq Nağının danışığını, səsini yaza bilər. Kabinet bu kimi populyar nağılları variantları ilə işləyib, elmi əsər kimi çap etdirə bilər.

“Şah İsmayıł” nağılı haqda danışılırkən, xüsusi ilə göstərmək lazımdır ki, bu nağılı folklorun ən qiymətli nümunələrindən biridir.

**19.09.1939  
Bakı**



## ŞAH İSMAYIL

Söylədi: *Nağı İmamverdiyev (Tovuz)*  
Yazıcıya aldı: *Hüseyn İskəndərov*  
28.12.1937

### **Ustadnamə**

Əzəldən olmasın bedası evlad,  
Avara söylər, boşdan danışır.  
Öyrədirsen qanmir xeyri-şerini,  
Dindirəndə yal-yamacdan danışır.

Kəndində şagirdliyi görə bilməyən,  
Bir keçəl qızı cavab verə bilməyən.  
Həyətinin uçugunu hörə bilməyən,  
İmarət qurdurub daşdan danışır.

Mərəkədə danışmağa sözü olmayan,  
Çörəginə atmağa duzu olmayan.  
Evində beş arşın bezi olmayan,  
Dindirəndə al qumaşdan danışır.

Yaranmış insanda çoxdur avara,  
Qandırı bilməyirəm, gəlmışəm zara.  
Var yoxunu satıb verib üç-dörd davara,  
Toğluya toxum deyir, qoçdan danışır.

İnsan var ki, insan onunla dolanmaz,  
İnsan var ki, qəlbin ondan bulanmaz.  
İnsan var ki, evində bir urvalıq un bulunmaz,  
Dindirəndə beşdən-beşdən danışar.

Qahraman danışmaq sənə izni olur,  
Sin bilməyirəm əllimi olur, yüzmü olur.  
Vicdansız adamlar qopratifə üzvü olur,  
İçəri qoymayırlar eşikdən danışır.

Qulluğunuza ərz eyləyim Qəndəhər şəhərindən. Qəndəhər şəhərində kimdən? Ədil şahdan. Ədil şah bir padşah idi. Dəryalar mürəkkəb olub səccarələr qələm olsa, həmin padşahın var əmlakını yazib həqqi eləyə bilməzdi. Əma bu dövlətin sahibi olan padşahın evlad nişanəsi yox idi. Evladı olmadığından padşah çox fikirləşirdi, həmi də qocalmışdı. Padşah çox fikirə gedərkən öz arvadı dedi ki:

– Padşah nə çox fikirləşirsən?

Padşah dedi:

– Ay arvad, bəs biz öləndə bizim yurdumuzda qalan olmayıacaq, var əmlakımız kimlərə qalacaq, mən onu fikirləşirəm.

Arvad dedi ki:

– Ay padşah, əgər mənim sözümə baxsan sənə bir məsləhət edərəm.

Padşah dedi:

– Ay arvad, degilən, xeyirli söz olsa baxaram.

Arvad deyir:

– Ay padşah bu devlətin çoxu öz əl əməyinsə, bir nə qədər zülümkarlıqla yiğmişən. Gəl indi devlətini üç qisim elə. Birisi öz xəzinəxananandə qalsın, iki qismin fağır fuğaraya, yoxsula ver. Bəlkə Allahın xoşuna gedə, onların nüfusu ilə sənə bir evlad verə.

Həmin bu arvadın sözü ilə padşah arvad dediyi kimi devlətini üç qisim eləyib fağır və yoxsullara dağıtdı. Aradan bir neçə

gün keçdi, padşah ilə arvad öz evlərində əyləşmişdilər. Bir dərviş oxuya-oxuya padşahın dəmxanəsinə özünü yetirdi. Dərviş pilləkənin ayaq tərəfində oxuyurdu. Padşah dedi ki:

– Gedin o dərvişin payını verin getsin.

Dəvrişdən səda gəldi ki:

– Padşah zəhmət çəkib aşağı enəsən, sənin ilə işim var.

Padşah endi dərvişin yanına. Dərviş cibindən bir alma çıxarıb padşaha verdi və dedi ki:

– Padşah, həmin almanın söyarsan qabuğunu töyləndə olan kürən adda olan maydana verərsən, özünü də iki kəsib parasını yoldaşına verib, parasını özün yiyəsən. Həmin yürügindəki mətləbin hasil olar. Padşah, vəzirin hardadır? O gələn vəzirindirmi? – dedi.

Padşah çevrilib baxarkən dərviş qeyb oldu. Həmin dərvişin dedikləri kimi padşah o əmirləri yerinə yetirdi. Həmin almanın vasitəsilə doqquz ay doqquz gün doqquz saat doqquz dəqiqə doqquz saniyə tamam oldu. Həmin arvaddan bir oğlan oldu. Mamaçalar başına yiğilib uşağı suya tutub bələdilər. Aradan bir neçə gün keçdi, yiğildilər oğlana ad qoymağa. Qarılar yiğişib kimisi “Siçimqulu”, kimisi “Örkənqulu” qoymaq istəyirdilər. O halda həmin dərviş özünü yetirdi, oğlanın adını İsmayııl qoydu. Həmi də dedi ki, şah oğludur. İsmayııl şah oğludur, şahlığı da üstündə oğlanın adı olur Şah İsmayııl. Həmin oğlanı ana tərbiyəsi bitirdikdən sonra məktəbə qoydular. Ayrı xüsusi bir məktəb, ayrıca bir molla ilə Şah İsmayııl məktəbdə məşğul olur. 15 yaşına qədər çöl görməyir, eşik görməyir. Şah İsmayıılın yedigi çörəyin içərisində sümük olmazmış, bir gün naşı aşbaz Şah İsmayıılın pilovunda bir yekə sümük qoyub göndərdi. Şah İsmayııl çörək yiyan vaxtı molla dedi ki:

– Mən evə gedirəm.

Şah İsmayııl çörəyi yeyərkən sümük əlinə gəldi, dişi ilə və əl ilə basdı, baxdı gördü ki, çox bərkdi. Dedi ki, həlbət bu da ətin ağacıdır. Əl dırnağının üstünə qoyub yuxarı atdı, yuxarıda aynaya dəyərkən ayna qırıldı gün düşdü. Şah İsmayııl gün ilə məşğul

oldu. Görmədiyindən – bu nə heyvandı – diyə günü tutmaq istəyirdi. Gün ilə çox çalışıb qan-tərə batdı, o halda molla qapıdan içəri girib əl dəsməli ilə günün işığını tutdu. Şah İsmayıл acıqlı olarkən mollaya dedi:

– Mənim heyvanımı ninədin, ver.

Molla dedi:

– Şah İsmayıл, ay var, gün var eşik, siyahət var.

Şah İsmayıл dedi:

– Nə üçün məni burada dustaq etmişdin?

Molla dedi:

– Atandan-anandan icazə yoxdur. Yaz atan sənə siyahət versin.

Şah İsmayıл öz dəsti xətti ilə atasına yazdı. Siyahətə çıxməq istəyirəm. Atası Şah İsmayılin cavabını oxuyub, siyahət üçün həzırlıq gördü. Yaxşı oğlanlardan atdandırıldı. Şah İsmayılin özü üçün nə qədər at gətirdilərsə, heç birisi Şah İsmayılin qüvvəsinə dayanmadı. Həmin almanın qabuğundan əmələ gəlmış törəmə bu atlara bənzəməyib çox yaxşı olduğundan bunun adını “Qəmərday” qoymuşdular. Qəmərday beş yaşına çatdıqdan sonra heç bir kəs yaxın gələ bilmirdi, təpigi və ağızı ilə tələf edirdi. Axırda buna ot-su vərən olmadı. Əlac olmadı ki, bunun yanına getsinlər. Tövlənin bacasını bir az dağıdıb, ot-suyu bacadan verdilər. Şah İsmayılin özünə göstərdilər ki, sənin atın odur. Şah İsmayıл Qəmərdayın yanına girərkən Qəmərday qulağını qırıp idib Şah İsmayıla tərəf yönəldi. Şah İsmayıл bir şillə Qəmərdayın qulağının dibinə vurarkən Qəmərday əsərlənib yixildi. Dübarə Şah İsmayıл ayağının ucu ilə vurduqda Qəmərday dərhal sıçrayıb qalxdı. Bu vax Şah İsmayıл onun kəkilindən tutub tövlədən eşiyyə çıxardı, polad yəhəri belinə vurub tərlən kibi sıçrayıb yəhər öyündə qərar tutdu. Qəmərday sağa-sola oynadı. Bu zaman Şah İsmayılin atası vəziri, vəkili onun dəstəsi ilə şikarə yola saldı. Şah İsmayıл safalı dağlarda gəzərkən birdən onun gözünə göy çəmənlikdə gözü qara, dici qara bir ceyran görünür, “Ancaq bu, ceyran deyildi. Türkmən şəhərinin Şiraz-

lı obasının padişahı Qahraman xanın qızı Güllizar xanım idi”. Bu zaman Şah İsmayıл əmr verdi bütün başında olan yoldaşlarına ki, gərək bu ceyran diri tutulsun. Çünkü mən atamın ilk oğlu olduğum üçün, bu ceyran da mənim ilk avım olduğundan gərək onu diri tutub atama bəxşış aparam. Hər kimin tərəfindən qaçsa onun boynu fərmandadır. Bu əmri verib də ceyranı hər tərəfdən qamardılar. Bu zaman ceyran başını qaldırıb baxanda gördü ki, hər tərəfdən mühasirəyə alınmışdır. Çox baxdıqdan sonra gördü ki, buradan xilas olmağa heç bir yerdən imkan yoxdur. Yalnız Şah İsmayılin atı uca olduğu üçün onun qarnının altından qaçmağa ümid yolu vardır. Bu qərar ilə də ceyran cəld fürsət tapıb Şah İsmayılin atının altından yaydan ox çıxan kimi çıxıb da qaçıdı.

Şah İsmayıл qılincını cəld çıxarıb özünün boynuna qoydu və dedi:

– İyit dediyindən dönməz. Mən öz boynumu vururam, ancaq xahiş edirəm ki, mənə on dəqiqə möhlət verin. Ya gərək Qəmərday olə, ya gərək Şah İsmayıл olə, ya da gərək yer ilə göyün nəhayəti ola və ya da gərək ceyranı tutam.

Bu sözü diyər-deməz Qəmərdaya var qüvvəsi ilə bir tatar çəkib də ceyranın dalınca yola rəvan oldu. Bir qədər qovduqdan sonra ceyranın bir çadıra girdiyini görən Şah İsmayıл bu çadıra çatar-çatmaz qarşısına bir qarı çıxıb dedi:

– Oğlan, atıyın başını bir az çək. Burada yaşayan zənanədir, mərdanə yoxdur.

Şah İsmayıл qaridan bu cavabı eşidər-esitməz dedi ki:

– Qarı and olsun Qəmərdayın murazına ki, sənin ayaqlarından tutub elə ataram ki, gələn il qar yağında yerə düşərsən.

Qarı baxıb gördü ki, oğlan çox acıxlıdır. Qorqusundan dedi ki:

– Oğlan sənin ceyranın çadırın sol tərəfindədir.

Şah İsmayıл Qəmərdayı sol tərəfə hərləyərkən gözüne görünən ceyran olmadı, ancaq gözəllikdə dünyada misli olmayan Güllüzər idi. Şah İsmayılin gözlərinə Güllüzərin o gözəl siması sataşarkən özündən gedib atın üstündən Qəmərdayın ayağının ya-

nına yıxıldı. Bu zaman Güllüzar xanım fikir elədi, bu ayılarda məni atın belinə çəkib aparacaq. Dərhal oğlanın barmağındakı üzüyü çıxarıb öz barmağına və özünükünü də Şah İsmayılin barmağına taxdı. Dərhal öz keçabasında havaya qalxdı. Şah İsmayıllı eşq yuxusundan ayılarda görür kü, həmin gördüyü Güllüzar xanım yoxdur. Şah İsmayıllı eşikdən söz deməyə başlayır:

Bir ceyranı qova-qova gətirdim,  
İtirdim burda bir şikar yeri.  
Gözəllər yiğildi xəndan eylədi,  
Aldılar ceyranımı haşakar yeri.

Şah İsmayılin cavabını Güllüzar deyir:

İtirdin ceyranı tapdın maralı,  
Yalqızsanmı yoldaşında var yeri.  
Fəşnə idin özünü yetirdin bağa,  
Aldın bağmandan bir nübər yeri.

Şah İsmayıllı:

Göz götürməm nazlı yarın gözündən,  
Danışanda dür tökülür sözündən.  
İləri gəl bir busə ver üzündən,  
Qoy könül çəkməsin intizar yeri.

Güllüzar:

O görükən Savalanın dağıdır,  
Tamam seryağuflar biznən yağıdır.  
Tülək, tərlan, laçın quş yiğnağıdır,  
Gəlməz çar ölkədən xarı-zar yeri.

Şah İsmayıł:

İyitlər içində mən hünərliyəm,  
Qəmərday altımda, bil hünərliyəm.  
Adım Şah İsmayıł, Qəndəhərliyəm,  
Gəl qoyax ortaya düz ilqar yeri.

Güllüzər:

Göllərimiz vardı ördəkli, qazlı,  
Gözəllərimiz gəzər işvəli nazlı.  
Atam Qahraman xan, elim Şirazdır,  
Adımı xəbər alsan Güllüzər yeri.

Bu sözlərdən sonra ayrılıq araya gələrkən Şah İsmayıł bül-buldən gül ayrılan kibi dayana bilməyib yinə də ayrılıq mağamında deyir:

Ay ala gözlü telli ceyran,  
Səndən ayrıla bilmərəm.  
Olmuşam boyuna heyran,  
Səndən ayrıla bilmərəm.

Güllüzər:

Qəndəhərdən gələn oğlan,  
Var get oğlan mən səninəm.  
Sən olma boyuma heyran,  
Var get, oğlan, mən səninəm.

Şah İsmayıł:

Bir gecə mehman olmasam,  
Səndən bir cüt bussə almasam.

Qol boyuna salmasam,  
Səndən ayrıla bilmərəm.

Güllüzar:

İyitlərdə olar savaş,  
Tökmə gözündən qanlı yaş.  
Bir cüt bussəm sənə peşkəş,  
Var get, oğlan, mən səninəm.

Şah İsmayıllı:

Cəm gözəllər sayışan,  
Camalın bayram ayışan.  
Şah İsmayılin ilk avışan,  
Səndən ayrıla bilmərəm.

Güllüzar:

Güllüzaram mən nəzirəm,  
Səhralardə tək gəzirəm.  
Qırx günə vədə kəsirəm,  
Var get, oğlan, mən səninəm.

Bu sözlərdən sonra Şah İsmayıllı Qəmərdayın üstə ağızı üstə yixılıb qızığın bir halda Güllüzar diyə-diyə qəmgin geri qayıtdı. Yoldaşlarına yetirərkən yoldaşları gördü kü, Şah İsmayıllı özü-özünə Güllüzar, Güllüzar deyir. Bu vaxt yoldaşlar ceyranı sorduqda Şah İsmayıllı cəvab verir.

Ay yoldaşlar qulaq asın,  
Görün nələrdən ayrıldım.  
Öpdüm, qucdum, halallaşdım,  
Gül üzlü yerdən ayrıldım.

Bir gecə mehman olmadım,  
Qolu boynuna salmadım.  
Yardan bir busə almadım,  
Mən Güllüzardan ayrıldım.

Şah İsmayııl eylər dilək,  
Həsrət qoyma bizi, fələk.  
Sərvi boylu, hürü mələk,  
Gül üzlü yandan ayrıldım.

Bu sözlərdən sonra yoldaşları dedilər ki:

– Padişah bizim boynumuzu vurduracaq.

Ona görə də hamısı Güllüzər diyə-diyə Ədil Şahın hüzuruna yetirdilər. Şah gördükü hamı cəmaət Güllüzər deyir, bu da Güllüzər dedi. Şah İsmayııl çox beyhal iyidi. Atası yoldaşlarından soruştuqda vəzir-vəkil cavab verdilər ki:

– Ceyranın dalınca getdi qayıdarkən gördük kү, özü-özünə Güllüzər deyir.

Padişah və vəzir-vəkil öz aralarında belə güman edirlər ki, Şah İsmayııl eşqə düşübdür. Odur ki, qərar verdilər ki, Şah İsmayıılın başına qız-gəlin yığmaq lazımdır. Buna görə də padişah əmr etdi. Bütün şəhərin qız gəlinləri al- yaşıł geyinib Şah İsmayıılın başına yiğildi. Başda vəzir-vəkilin qızları olmaqla “Şıxalstan” bağına toplandılar. Ancaq bunlar hazırlanana qədər atası Ədil şah oğlunu evə aparıb soruşdu ki:

– Oğlum sənin dərdin nədir?

Atasına cavab olaraq deyir:

Gecələr gəlmir qərarım,  
Şah, dərdimi necə deyim?  
Kəsilib səbri-qərarım,  
Şah, dərdimi necə deyim?

Gədiklər bağlanıb, qardır,  
Mən çəkdiyim ahi-zardır.  
Ceyran deyildir, Güllüzardır,  
Şah, dərdimi necə deyim?

Şah İsmayıł yana-yana,  
Qəsd eylədim şirin cana.  
Yol gözləyir telli sona,  
Şah dərdimi necə deyim?

Bu sözlərdən sonra Şah İsmayılı baxçaya gətirdilər. Qızlar hamısı yol gözləyirdilər ki, görək hansımızı səvir və hansımızı alacaq. Bu zaman vəzirin vəkilin qızı ikisi bir-biriylə deyişirdilər ki, o deyir məni alacaq, o biri deyir ki, yox məni alacaq. Qalan başqa qızlar da arzu edirdilər ki, kaş bizi alaydı. Bunlara cavab olaraq Şah İsmayıł deyir:

Bir bölüm pərilər endilər bağa,  
Heç birisi Güllüzara bənzəməz.  
Əyilən lalələr dəysə butağa,  
Heç birisi Güllüzara bənzəməz.

Kimisi al geyinib, kimisi qırmızı,  
Kimisi gülü dərir, kimisi nərgizi.  
“Şıxalstan” bağında vəzirin qızı,  
Heç birisi o ceyrana bənzəməz.

Kimisi al geyinib, kimisi ərbabi,  
Kimisinin qoynunda cavahirat qabı.  
Heç birinin burada yoxdur ərbabi,  
Heç birisi o ceyrana bənzəməz.

Şah İsmayıł yandı-yandı alışdı,  
Qızlarnan neçə kəlmə danışdı.  
“Şıxalstan” bağında bəd güman düşdü,  
Heç birisi Güllüzara bənzəməz.

Bu sözlərdən sonra Şah İsmayılı atası evə aparır, xəbər alır ki, oğlum, hansını bəyəndinsə sənə alım. Şah İsmayııl atasına cavab verir:

Başıma yiğasan dünya gözəli,  
Heç birisindən ata, mənə yar olmaz.  
Beyvəfadı əmək vermə zay gedər,  
Hərgiz beyvəfada ehtibar olmaz.

Bir yarı sevmişəm belində kəmər,  
Baxdıqca sinəsi şəmsinən qəmər.  
Bir oğul atadan olsa beyxəbər,  
Nəsiyət deməklə sinədar olmaz.

Şah İsmayıł yəqin gedər buradan,  
Əl götürməz mərəkədən aradan.  
Yeri, göyü ərşि kuşı yaradan,  
Heç birindən mənə yar olmaz.

Bu sözləri dedikdən sonra Şah İsmayııl atasından kömək istəyir ki, gedib Güllüzarı götürsün. Bu halda atası deyir ki;

– Oğlum, sən gəl buradan getmə, sənə kimi istəyirsən onu alaram.

Şah İsmayııl atasının sözünə baxmayıb beixtiyar yola düşməyə hazırlaşırdı. Bu zaman padişah vəzir-vəkili çağırıb dedi ki:

– Bir neçə nəfər yiğilin, Şah İsmayıiliylə gedin. Yolda başından dağılin, uşaqdır tək gedə bilməz, qorxub qayıdar.

Bu qərar ilə də Şah İsmayııl yola düşür. Bir qədər getdikdən

sonra cəmaat başından dağılır, bir vaxt baxıb görür kü, bircə vəzirdir, bir də özü. Vəzir nə qədər yalvardısa yinə də Şah İsmayıл qayıtmadı. Vəzir geri qayıtdı. Şah İsmayıл isə tək getməyə başladı. Bir qədər getdikdən sonra gedib Güllüzərin yurduna yetişdi. Baxıb gördü ki, Güllüzər artıq köcüb getmişdir. Şah İsmayıл yurdu boş gördükdə deyir:

Getdim gördüm yarım köcüb yurdundan,  
Köçübdür yurdundan hayana indi.  
Beybəfa iymış, əmək verdim zay getdi,  
Alışam, tutuşam, ha yanım indi.

Qədir Allah, özünü yetir bu işə,  
Könülümün evinə qəmlər yerişə.  
Ya Rəb, “hində” getdi, ya da “yamənə”,  
Səməndər cismimdən ha yanım indi.

Şah İsmayıл, dərdin oldu hazardan,  
Seyaqufu qurtarmasın azardan.  
Yusub kibi şux salıbdır bazardan,  
Zilxa tək Misirdən ha yanım indi.

Şah İsmayıл yurda bu sözləri dedikdən sonra yavaş-yavaş yola başlayır. Bir qədir getdikdən sonra gördü ki, bir qayanın altından bir bulaq çıxır, bulaqın ayağındakı göldə sonalar oynasır. Bunları görüb Güllüzəri soruşmağa başlayır:

Bir bölümə sonalar göllərdə üzər,  
Göllər, mənim Güllüzərimi gördünmü?  
Pozulsun baxçalar, tökülsün xəzəl,  
Göllər, mənim Güllüzərimi gördünmü?

Qatar qoşulub nər-nər ulaqlar,  
Hey çağırıram heç eşitmır qulaqlar,  
Suyu sərin, daşı mərmər bulaqlar.  
Bulaq, mənim Güllüzərimi gördünmü?

Şah İsmayıł oxuyubdu ayalar,  
Tülək tərlan ərş üzündə ovalar.  
Kölgəsi sallanan sarı qayalar,  
Qaya, mənim Güllüzərimi gördünmü?

Burada bulaxdan soruşduqdan sonra Şah İsmayıł Qəmər-dayı sürməyə başladı. Bir qədər getdikdən sonra gördü kү, uzaq-da bir tüstü havaya qalxıb. Burada yinə fikir edib dedi ki:

– Acdın çobana, yoruldun karvana yaxınlaş.

Bunu deyib də yavaş-yavaş tüstüyə tərəf getdi. Ancaq yaxınlaşanda gördükü bir böyük binadır, hər tərəfi daş hörüklə uca hasarlanmışdır və bu binanın heç qapı və pəncərəsi yoxdur. Hasarın hər tərəfini dolandı, adlamaga bir yol tapmadı. Özü-özünə belə qərara gəldi ki, qabaqca səslənib bir içim su istərəm, əgər cavab olmasa bu hasara bir təpik vuraram, ya hasar uçar, yaxud da qılçam sinar.

Dolandım yoxdur qapısı,  
Saray, səndən yol istərəm.  
Nə gözəl yapılib yapısı,  
Saray, səndən yol istərəm.

Naşdı raqif naşı,  
Sel oldu gözümün yaşı.  
Ərşə dayanıbdır başı,  
Saray, səndən yol istərəm.

Şah İsmayıł gəldi sənə,  
Qaldı dolana-dolana.  
Bir içim su gətir mənə,  
Saray, səndən yol istərəm.

Bunu dedikdən sonra saraydan heç bir cavab almadığı üçün qılıcını sıyırib həmin hasarın bir yanını uçurub içəri daxil oldu. Bu zaman binanın yuxarısından bir pəncərə açıldı. Şah İsmayıł baxanda gördükü, bu aynadan bir qız baxır ki, Güllüzardan geri qalmaz, gözəldir. Bunlar bir-birinə baxdıqdan sonra qız pəncərəni örtdü. Şah İsmayıł belə fikir etdi ki, yəqin ki, mən bu qızın xoşuna gəlmədim, mənə su gətirməyəcək. Bir neçə dəqiqədən sonra alçax mərtəpədən bir qapı açıldı. Həmin qız əlində bir fincan su Şah İsmayıla yaxınlaşaraq, oğlan – buyur – deyib suyu ona vermək istəyərkən Şah İsmayıł əlini suya uzadarkən gözü qızın gözünə baxdıqdan əli fincana dəydi su töküldü. Bu vaxt qız dedi ki:

– Oğlan, bəyənməyirsənsə suyumu içmə, bəs nə səbəbə yerə tökürsən?

Şah İsmayıł cavab verdi ki:

– Gözəl, suyun azdır, doymaram. Onun yerini göstər, qoy özüm doyunca içim.

Qız cavab verdi:

– Dayan gedim böyük qabda gətirim.

Şah İsmayıł – “yox-yox özüm gedərəm” – diyə içəri daxil oldu. Su içdikdən sonra əyləşdi. Qız da gəlib onun qarşısında özünə məxsus yerdə əyləşdi. Şah İsmayıł bunnan soruşdu:

– Bəs nə üçün siz burada tək yaşayırsınız. Heç qonşu yoxdurmu?

Qız cavab verdi:

– Mənim cavabımı sazla soruş.

Bu arada Şah İsmayıł sazını hazırlayana kimi qız da gedib şqafdan yeddi rəng bəzəkli bir saz gəlirdi. Görək Şah İsmayıł nə soruşur və qız nə cavab verir.

*Şah:*

Başına döndüyüm qurban olduğum,  
Gözəl, nə dərdin var, gəl mənə söylə.  
Alışib oduna giryān olduğum,  
Gözəl, nə dərdin var, gəl mənə söylə.

*Qız:*

Azrayıl donunda kəsdin üstümü,  
İyit! Dərdim çoxdır necə söyləyim.  
Tanimadım düşmənim, dostumu,  
Oğlan, dərdim çoxdır, necə söyləyim.

*Şah:*

Gətirrəm üstünə hakimi loğman,  
Eylərəm dərdinə davayı dərman.  
Buyursan hazırlam sən mənə fərman,  
Gülüm, nə dərdin var, gəl mənə söylə.

*Qız:*

Tərlan quş tək mən qalmışam yuvada,  
Üzüm haqda, dilim zikri duada.  
Yeddi qardaşım var bu gün davada,  
Oğlan, dərdim çoxdır, necə söyləyim.

*Şah:*

Minərəm Qəmərdayı, sürrəm meydanə,  
Çəkərəm Misri qılınc boyansın qana.  
Şah İsmayılam olum sənə pərvanə,  
Ay qız, nə dərdin var, gəl mənə söylə.

*Qız:*

Gəl görüm, gəl görüm, ömrümün barı,  
Necə qıydın yixdin uca hasarı.  
Sənə qurban olsun İramdar pəri,  
Oğlan, dərdim çoxdur, necə söyləyim.

Bu zaman Şah İsmayıл dedi:

– Pəri xanım, sən pəncərəni aç, ucadan bax gör mən Qəmərdayı necə sürəcəm.

Şah İsmayıл atını minib dava olan tərəfə sürdürdü. Bir qədər sürdikdən sonra gedib bir uca dağın başına çıxdı. Buradan baxanda gördükü dava meydanında iki məclis var, birisi az, birisi çox. Çörək yeyirlər. O saat bildi ki, o azlar Pəri xanımın qardaşlarıdır. Mən azların tərəfdarıym, gedib salam verərəm. Kim salamımı alar ona kömək edərəm. Uca dağdan enməyə başladı.

Uca dağ başından salam eylərəm,  
Haray Allah, səndən mənə bir imdat.  
Haqqın min bir adını zikr<sup>1</sup> eylərəm,  
Haray Allah, səndən mənə bir imdad.

Xudam yaradıbdır göydəki quşu,  
İncidən dəhanə düzdürüb dişi.  
Xudayə, sən saxla yeddi qardaşı,  
Haray Allah, səndən mənə bir imdad.

Hazaran qalxanı taxaram qola,  
Çağırram Əliyi mən indən belə.  
Qırxlar köməkdilər Şah İsmayıla,  
Haray Allah, səndən mənə bir imdad.

---

<sup>1</sup> Zikr – tez-tez yada salmaq, söyləmək

Şah İsmayıł özünü dava meydanına yetirir. Salam verir, yeddi qardaşlar salamını alır. O dəqiqə Şah İsmayıł qılincini çekir. Qəmərday həm dişi ilə, çəçiyi ilə, Şah İsmayıł da Misri qılinci ilə qoşunu qırıb qurtarır. Yeddi qardaş məsləhət etdilər ki, bu hər kim isə bizim imdadımıza çatdı. Biz buna təklif edək evə getsin, hörmət edək. Bunlar təklif etdi, Şah İsmayıł da bunlarla razılaşdı. Yolda gedərkən yeddi qardaş fikir etdilər ki, biz buna nə verək ki, bu bizdən razı qalsın. Hərəsi bir şeyi tərs gəldilər baxdilar ki, bu şeylər ki, bunlar istəyir Şah İsmayıla versinlər, onun özünükü bunlarınından artıqdır. Axırda kiçik qardaş qardaşlarına dedi:

– Əgər inciməsəniz mən bir şey diyərəm siz onu verin Şah İsmayıla, bəlkə onda razı qala.

Dedilər:

– Nədi?

Dedi:

– Gəlin bacımız Pərini verək.

Hamısı razılaşdı. Yol tutub qalaçalarına gəldilər. Gördülər ki, qalaçanın bir yan uşub. Dedilər ki:

– Bacımızı öldürək. Nə üçün qalaça dağılıb? Bunu bacımız bicliklə etdirib.

Şah İsmayıł duydu ki, qalaçanın dağılması bunların xətrinə dəyiib. Dedi:

– Qalaçanı mən uçurmuşam.

Gedib evdə əyləşdilər yiyib içdikdən sonra qardaşlar dedilər:

– Görək bacımız bu oğlana gedərmi.

Qız bu sözü eşitcək dedi:

– Bəs hələ nikah olmamışdır.

Qardaşlar bunların toyunu etdilər, həmin gecə Şah İsmayıł ilə ramdar pəri bir yerdə başbir oldular. Səhər açıldı ramdar pəri Şah İsmayıldan tez gül dərməyə getdi və bir dəstə dərib Şah İsmayıla bəxşış gətirdi, gələndə gördü ki, Şah İsmayıł çəkmələrini geyinib getmək istəyir. Pərixanım dedi:

– Hara gedirsən?

Şah İsmayıл dedi:

– Qayğılıya söhbət haramdır, getmək lazımdı.

Bu zaman pəri xanım ağlamağa başladı. Şah İsmayıл gülü onun əlindən alıb deyir. – Qulaq as, ay gözəlim:

Bu gün yarım çıxıb sehri gulşa,  
Dört yanında baxça necə, bağ necə.  
Seryaqufun tənə-tənə sözləri,  
Sinəm üstə döyün necə, dağ necə.  
Yeriyəndə ənbəv qalqı tozundan,  
Nazlı yarın işvəsindən, nazından.  
Mən öpmüşəm sevdiyimin üzündən,  
Yayılıbdır cəsədimə yağ necə.  
Əlinə yaxıbdır əlvan hənasın,  
Güşindən asıbdır qızıl tənasın,  
Həvəsləndim sıxdım yarın məməsin,  
Qanı qaçdı yeri qaldı ağ necə.  
Şah İsmayılin bu yollara naşısı,  
Gözəl olur şirin həmdəm acısı.  
Ramdar pəri yeddi qardaş bacısı,  
Sevgilindən düşdün sağ necə?

Deyib tamama yetirdikdən sonra Şah İsmayıл hazırlanır. Ramdar gözü yaşlı ona yol azuqəsi hazırlayır. Yeddi qardaşlar Şah İsmayılı yola salmaq üçün onunla bir qədər gedib, iki yoluñ ayrıcında dayanırlar. Yeddi qardaşlar Şah İsmayıla deyirlər ki:

– Bu yoluñ biri ilə getsən beş günə, digəri ilə on beş günə gedər çatarsan.

Bu vaxt Şah İsmayıł qardaşlardan soruşdu ki:

– Nə üçün bunlar belədir.

Cavab verdilər ki:

– On beş günlük yol salamatlıqdır, ancaq beş günlük yolda bir ərəb məkan salıb xoşuna gələni oynadıb buraxır, xoşuna gəl-

məyənin boynunu vurur.

Bu zaman Şah İsmayıł dedi:

– Kaş daha yaxın yol olaydı ərəb də yüz olaydı.

Xudafizləşib yeddi qardaşdan ayrıldı və Qəmərdayı sürərək yol getməyə başladı.

Şah İsmayıł getməkdə olsun, əzizlərimə söyləyim ərəbdən.

Ərəb anadan olandan on beş yaşa çatana qədər bunun qüvvəsini bilən olmayıb.

Ərə getmək zamanı anasına dedi ki:

– Məni elə oğlana verin ki, heç olmasa mənim bir barmağıma gücü çatsın.

Anası dedi:

– Qızım özün bilərsən kimi istəyirsən ona da get.

Dedi:

– Atamdan mənə bir qədər pul al.

Atasından pulu alıb bir qalaça tikdirmişdi, həmin bu yolun ağızında buraya gələni qırıb leşdən hasar çekmişdi, kəllədən bari. Şah İsmayıł bir qədər getdikdən sonra özünü həmin qəlaçəyə yətirdi. Burada gözəl göy çəmənlik vardı, Şah İsmayıł atından düşüb Qəmərdayı qoruğa buraxdı və ramdar pəri qoyduğu xörəklərdən xalçasını açıb üstündə əyləşərək yeməyə başladı. Bu halda ərəb uzaqdan bunu görüb çığıraraq Şah İsmayıla tərəf yüyürdü. Şah İsmayıł başını qaldırıb baxdı və dedi ki:

– Ey ərəb, gəl əyləş əvvəlcə çörək yiye, sonra saz çalax, at çapax və sonra əl yaxa olax, ya sən məni və ya mən səni kim-kimi yixarsa yixsın.

Bu sözü eşidib ərəb deyir ki:

– Sən nəsən ki, belə dilli danışırsan:

Səhər tezdən bir ov çıxdı qarşıma,

Şəkər ovçusundan çəş verib gedər.

Qorxusundan dodaxları çatladi,

Ağlar-ağlar gözlərindən yaş verib gedər.

*Şah İsmayıł:*

Qəndəhərdən gəldim murad almağa,  
Yol ver ərəb, yol ver ərəb incitmə məni.  
Qolum istəyir indi qılıc çalmağı,  
Yol ver ərəb, yol ver ərəb incitmə məni.

*Ərəb:*

Çox sənin kibi iyitlər adlayıb bəri,  
Əlimdən çəkibdi dərdi azarı.  
Leşdən hasar çəkdir, kəllədən barı,  
Buraya gələn mənə baş verib gedər.

*Şah İsmayıł:*

Çoxdur, eşitmışəm, sən ərəbin gücü,  
Öldürəcəm səni yoxdur əlacı.  
Könül istəyir yixa qalani, burcu,  
Yol ver ərəb, yol ver ərəb incitmə məni.

*Ərəb:*

Cocuqsan, deyilsən meydanın dəngi,  
Qorxundan niyə qaçdı rəngi.  
Adıma deyərlər ərəbizəngi,  
Bura gələnlər mənə baş verib gedər.

*Şah İsmayıł:*

Qulax asginən Şah İsmayılin qoynağına coşuna,  
Dəymə Şahim pəncə salmaz quşınə.  
İndicə baxarsan tər savaşıma,  
Yol ver ərəb, yol ver ərəb incitmə məni.

Bu qədər deyişdikdən sonra küşdü başladılar. Axşama qədər bir hektar yer şumladılar. Axşam ərəbizəngi Şah İsmayıllı qonax apardı gecə yatışdilar. Şah İsmayıllı nə qədər gözünü yumdu, xoruldadı yata bilmədi ki, səhər bu ərəbizəngi məni öldürəcək. Fikirləşdi – durub gedib yatdığı yerdə onun başını kəsib qaçıb getmək lazımdır. Durub otağın aynasından baxanda gördü ki, içəridə çıraq yanır, işıqdır. Qapını bıçaq ilə açmağa başladı, ancaq bu ışığın çox hissəsi paltarını soyunub öz yatağına uzanmış ərəbzənginin gözəlliyyidir. Dedi:

– Yəqin ki, bu o deyil onun arvadıdır.

Çox fikirə getdikdən sonra buna yaxınlaşdı və gördü ki, əllərinin yeri bunun bədənində bəllidir. O saat bildi ki, həmin ərəb bu qız iymış o geydiyi ərəb masqasıdır. Bunun qız olduğunu bildi və dedi:

– Görəsən sabah açılacaqmı, bir bunun o məmələrindən tutub meydanda çığırdam.

Və qayıdır öz yerində rahat yatdı.

Səhər tezdən ayılan kimi gördü ki, həmin ərəb meydanda gəzir o saat axşam dedikləri yadından çıxdı. Yenə də güləşdilər. Səhərdən günorta vaxtına qədər heç kəs biri-birini yıxa bilmədlər. Birdən Şah İsmayılin gecə gördüyü məmələr yadına düşdü və cəld məməsindən yapışdıqda ərəbizəngini dizinin altına aldı. Qi-lincini çıkarıb başını kəsmək istərkən ərəbizəngi ağlamağa başladı. Şah İsmayıllı əlini saxlayıb soruşdu və dedi:

– Bəs nə üçün bu qədər sən başını kəsdiyin insanlar ağlamayırlı sən ağlayırsan?

Belə dedikdə ərəbizəngi cavab verdi:

– Şah İsmayıllı sinəmin düyməsini aç, qoy bu sabah yeli dəysin sonra yenə başımı kəs.

Şah İsmayıllı dedi:

– Döşünü göstərmək istəyirsənsə onları gecə görmüşəm. – deyəndə ərəbizəngi dedi:

– Bəs niyə yerə düşmeyırsən?

Bir qədər bir-birinə naz etdikdən sonra otağa gəldilər. Burada ərəbizəngi dedi:

– Məni al.

Şah İsmayıл toyunu elədi, dedi:

– Ərəbizəngi sən qal mənim ilqarım var gedəcəm Türkmən şəhərinə.

Şah İsmayıл yola düşəndə ərəbizəngi də onun dalınca getməyə başladı. Şah İsmayıл gördü ki, o da gəlir dedi:

– Bəs sən haraya?

Ərəbizəngi dedi:

– Sən Türkmən şəhərinə gedə bilməzsən, qoymaram gedəsən.

Şah İsmayıл dedi:

– Ay canım mən səni istəmirəm, çünkü məndə hardan elə boş vaxt ki, hər kefim istəyəndə üç gün səninlə güləşim.

Belə deyəndə ərəbizəngi söz verdi ki:

– Mən səninlə necə bir ər-arvad rəftar edəcəm qorxma, ancaq məni də apar. Sən şəhərə nabələdsən.

Razılaşış ikisi də biri-birinə qoşulub yol getdilər. Bir qədər getdiqdən sonra Türkmən şəhərinə çatdılardı.

Şəhərin bəri yanından girərkən gördülər ki, bir qarı təzək yiğir. Dedi:

– Ay nənə, bizi qonax elərsənmi?

Qarı cavab verdi ki:

– Qonax Allah qonağıdır, oğul, gözüm üstə yeriniz var.

Şah İsmayıл ərəbizəngiyə dedi:

– Bu qaridan iş əysik deyil – və gedib qonax oldular.

Burada Şah İsmayıл deyir:

Başına döndüyüm ay qarı nənə,  
Sizin yerdə qonax mehman olarmı?

Nə müdətdi dəli devran gəzirəm,

Bu sıniq könlümə dərmən olarmı?

Qarı:

Başına döndüyüm, gül üzlü oğul,  
Nə deməkdir mehman mehman olarmı?  
Şəhər islam müsəlmanlıq deyilmi,  
Qapıdan qonağı qovmaq olarmı?

Uca dağ başında heç olmazmı qar,  
Mənim könlüm yaman çekir intizar.  
Qəhraman xan qızı adı Güllüzar,  
Sizin yerdə elə ceyran olarmı?

O yola varanın yolun kəsərlər,  
İşarət edənin qolun kəsərlər,  
Güllüzar diyənin dilin kəsərlər,  
Buralarda onu demək olarmı?

Bir saat qapında biz olduq qonax,  
Bu qəmli könlümü qoyma bəy damax.  
Apar müjdəsin ver bəlgəsin alax,  
Sizdən bizə zuvluq edən olarmı?

Şah İsmayıł gördü ki, qarı yaxınlıq verməyir, ərəbizəngiyə dedi ki:

– Qariya müjdə ver.

Ərəbizəngi əl atıb cibindən bir qədər pul çıxarıb qariya verdikdən sonra qarı dedi:

Qarı nənən o yolları biləndi,  
Yaylıq atıb göz yaşını siləndi.  
Bir qızım var yanına gedib gələndi,  
Səbir qıl yana qoy gedib gəlim.

Şah İsmayıл dedi:

– Ay nənə, heç buralarda düyü, qoyun satan olarmı ki, bizə xörək hazır edəsən, daldan qonağımız gələcək.

Bu zaman Şah İsmayıл ərəbizəngi ilə məsləhətləşdi dedilər:

– Yeddi put düyü hərəmizə, cəmisi on dörd put. Yeddi qoyunun da cəmdəyi.

Bunlar pul verdilər qarı şeyləri aldı. Xörək hazır oldu. Bu vaxt qarı eşiyyə çıxıb gördü heç gələn yoxdur, dedi:

– Bəs sizin qonaxlarınız niyə gəlmədi?

Şah İsmayıл dedi:

– Qarı nənə sən gətir biz yiyək, onlar da gələr – deyib başladılar yeməyə.

Qarı baxıb gördü ki, xörək qurtardı, bir qazanlara baxdı, bir bunlara. Tamam mət-məhətdəl qalib bunlardan alan müjdəni də üstərinə atdı ki, amandır, məni də yiyrələr.

Bundan sonra qarı dedi ki:

– Bir tərəfdə toy var, durub gedin orada bir az çalın, yenə də çörək pulunuz çıxar.

Şah İsmayıл soruşdu ki:

– Ay nənə nə toydur?

Qarı cavab verdi ki:

– Qahraman xanın qızı Güllüzər xanımın toyudur. Qırx gündür toy edirlər, qız hələ bəzənməyib, qırx birinci gündə bəzəncək.

Bu vaxt Şah İsmayıл dedi:

– Ərəbizəngi, qarıya bir qədər xərclik ver.

Bundan sonra Şah İsmayıл qarışdan xahiş etdi ki:

– Qadan alım ay qarı nənə bu üzüyü apar Güllüzərə ver. – barmağındakı üzüyü çıxarıb qarıya verdi.

Bu zaman qarı dedi:

– Şah İsmayıл, mən sənin xahişini düzəldərəm və Güllüzəri sənə alaram, ancaq gərək sənin yanındakı bu qara ərəb də məni alsın. Əgər almasa işini düzəltmərəm.

Şah İsmayıł qarı ilə razılaşdı dedi ki:

– Yaxşı sən diyən olsun.

Bu vaxt qarı üzüyü götürüb Güllüzərin toy məclisinə tərəf yönəldi.

Qarı məclisə yetişəndə onu məclisə qoymadılar. Qarı dedi:

– Qadanız alım bir imirzayı oynayacam.

Onda qarayı buraxdılar. Qarı oynadı. Oynuyarkən Şah İsmayıł verdiyi üzüyü barmağında Güllüzərə görsəddi. Güllüzər üzüyü qarının barmağında görən kibi tez qaçır ki, mənim süd nə-nəm gəlib məni bəzəsin. Camaat çalıb oynamaqda olsun qarı Güllüzər ilə otağa çəkildi bu əsnada qarı üzüyü barmağından çıxarıb gizlətdi. Güllüzər üzüyü istəyəndə qarı dedi:

– Bax-bax öz üzüyündü. – deyib yinə də gizlətdi. Güllüzər-dan xələt almaq üçün dedi: – Bu üzüyü gətirən oğlan odur sənin pul sandığındadır. Güllüzər qarayı razi saldıqdan sonra qarı üzüyü çıxarıb ona verdi və dedi ki:

– Bu üzüyü verən oğlan deyir ki, qonağın gəlmək borcudur, yola salmax ev yiyəsinin.

Güllüzər da üzüyü alıb o birisi üzüyü barmağından çıxarıb qaraya verdi və dedi:

– Ay nənə apar bu üzüyü də o oğlana ver və de ki, səhər xana baxçada olacam.

Qarı üzüyü aldı getdi və gəlib Şah İsmayılin yanına çatdı. Qızın dediklərini ona söylədi. Bunlar hazırlaşarkən qarı dedi:

– Bəs mən buradamı qalacam?

Şah İsmayıł cavab verdi:

– Səni ərəb, atının tərkinə alacaq.

– Bəs mən evimi eşiyimi buradamı qoyacam? – deyib barxanasını yığırıldı, onlar dedi:

– Qoy qalsın, qaydanda götürərik – deyib də ərəbizəngi qarını tərkinə çəkdi qarının bələdçiliyi ilə xana baxçaya çatdılar.

Burada Şah İsmayıł Güllüzəri görüb deyir:

Şükür təşadlığına, min bir adına,  
Birə bir açılıb gülü sabahdan.  
Aylar illər həsrətini çəkirdim,  
Yarı gördüm qarşı gəldi qabaxdan.

Əlində var zikir təspeh yüz dənə,  
Qorxum odur göz görməyə üz dönə.  
Bir iyit ki, ilqarından tez dönə,  
Möyləm ona qənim olsun qabaxdan.

Şah İsmayıł sükür ki, gördü səni,  
Cənnət rizvanə yetirdin məni.  
Abad etdin bu baxçanı gülşəni,  
Şeyda bülbül nalə çəkər sabahdan.

Bu zaman Şah İsmayıł xanə baxçada Güllüzər ilə gəzməyə başladı. Ərəbizəngi gördü ki, Şah İsmayıł burada vaxtını keçirsə xəbər tutacaqlar, qoşun bunları mühasirə edəcək. Səhrayə çıxmaq üçün Şah İsmayıla deyir:

- Dayanmaq lazımlı dəyil, getmək vaxtıdır.
- Şah İsmayıł cavab verdi ki:
- Xeyir hələ yarın baxçasında gəzəcəm.
- Ərəbizəngi deyir:

Güllüzərlə gülli bağa varanda,  
Götür qaynağına qaç indən belə.  
Nə lazımdır seryaqublar görəndə,  
Qaranlıq bərədən keç indən belə.

Güllüzərnən gülli bağda gəzməsən,  
Nə lazımdır tellərini düzəməsən.  
Qəsd eləyib şüx məməsin əzməsən,  
Tərlan tək aradan çıq innən belə.

Bir neçə iyitnən eylədim cəngi,  
Əyağıma dəyməyib polad üzəngi.  
Sənə minnət edir ərəbizəngi,  
Köçərgiyik bu yerlərdən köç innən belə.

Deyiş tamama yetdikdən sonra bunlar atlanıb yola düşəndə qarı dedi:

– Məni burada qoyursunuz. Şəhərə xəbər verərəm sizi tutarlar.

Ərəbizəngi dedi ki:

– Gəl səni tərkimə alacağam.

Qarının qolundan yapışib elə atdılar ki, qarı bir qatı bataqlığa düşdü. Bunlar da yola düşdülər bir qədər getdikdən sonra bir göy çümənli bulağın üstünə düşdülər. Şah İsmayıł dedi ki:

– Mənim aruzum var burada yatacağam. – Başını Güllüzərin üstünə qoyub yatmağa başladı.

Ərəbizəngi, bir böyük dağ var idi, dağın belinə çıxıb boyلانarkən gördü ki, Türkmənin şəhəri tamam yeriyib gəlir. Ərəbizəngi Şah İsmayılı qaldırmayıb Misri qılınçı çəkib qoşunun böyrindən düşdü, tamam qoşunu qırıb qurtardı. Qayıdır gördük bunlar yatırlar. Orada götürüb bunları söz ilə oyadır:

Qoşun gəldi aldı hindin yolunu,  
Oyan a söyüdüm, gör nələr oldu.  
Heç biri bilmir bir-birin dilini,  
Oyan a, söyüdüm gör nələr oldu.

Xəbər gedər imdi gələr həvəsi,  
Biznən başlayarlar cəngi savaşı.  
Dərədən təpəyə doldurdum leşि,  
Oyan, Güllüzərim, gör nələr oldu.

Ərəbizəngiyəm söylərəm sənə,  
Yüz tülükü yiğilsa nə edər ac aslana.

Dərələr təpələr boyandı leşnən qana,  
Oyan, Şah İsmayılim, gör nələr oldu.

Şah İsmayıł ayılıb dedi:

– Nə üçün qoymayırsan yataq.

Ərəbizəngi dedi ki:

– Düz bu təpənin o üzündə bir çoban var. Çobandan bir toğlu alıb gətirək, kəsək, təpənin başına çıxaq.

Təpəyə çıxarkən gördülər ki, dərə-təpə qana, leşə boyanıb.

Şah İsmayıł dedi ki:

– Bəs bu nədir?

Ərəbizəngi dedi:

– Güllüzərin atasıgildən bir-iki adam gəlmışdı. Onlar ilə zərafat edirdim.

Xilasa çox söhbətdən sonra yola düşdülər. Özlərini yetirdilər Ərəbizənginin mənzilinə, halallaşıb Ərəbizənginin ata və anası ilə görüşüb yola düşdülər. Bir qədər getdikdən sonra İramdar pərinin qalaçasına yaxınlaşdırılar. İramdar pəri iram atarkən gördü ki, Şah İsmayıł iki qız gətirib gəlir. Dərhal bolquna çıqıb baxdı ki, Şah İsmayılin yanında bir oğlan və bir də Güllüzər ilə gəlirlər. Dərhal İramdar pəri İram atdı gördü ki, qız bir oğlandı, xilasa çox-çox fikirə düşüb qayıdıb bunları otağa təklif elədi. Şah İsmayıł qolunu Güllüzərin boynuna dolayıb dedi ki:

– Görək İramdar pərinin açığına gəlirmi.

İramdar pəri sözə başlar və deyir gör iləzi olurammı.

Ay uzaqdan gələn oğlan!

Yoluna qurban olayım.

Bir mənim ilə danış söylə,

Dilinə qurban olayım.

Canım qurban şirin cana,

Dərdindən gəldim ammana.

Dolayıb bəyaz gərdənə,  
Qoluna qurban olayım.

Canım qurban ay qabağa,  
Pərim yolunda sadağa.  
Buyurun gedək otağa,  
Telinə qurban olayım.

İramdar pərinin qardaşları bunlara çox hörmətlər eyləyib. Sonra hal hünbbət edərək, Şah İsmayııl İramdar pəriyi də götürüb atasının vilayətinə doğru yola düşdülər. Bir qədər getdikdən sonra bir göy ciymənlik bulağın üstünə düşdülər. Üçü də dedi ki:

– Gəlin görək, Şah İsmayıla nə kimi kömək etməyi bacarıraq. Ərəbizəngi dedi ki:

– Yeddi padşahın qoşunu sağımdan gəlsə yeddi padşahın qoşunu da solumdan gəlsə qoymaram Şah İsmayıla bir zəfər toxunsun sonra götürüb ikincisini Güllüzər deyir:

– Yeddi il Şah İsmayılı ərşin üzərində saxlamağı bacararam. Üçüncü İramdar pəri deyir ki:

– Yeddi il qabaqdan, yeddi il də geridən Şah İsmayıla nə zəfər toxunsa, onu biləcəm.

Bu sözlərdən sonra durub oynasha-oynasha atlarını sazlayıb yola düşdülər. Bir qədər getdikdən sonra Şah İsmayııl öz vilayətinə yetirdi, ancaq Şah İsmayııl atasından küsülü olduğu üçün şəhərin bir qulağında bir minarə yapdırıb içində əyləşdi atası eşitdi ki, Şah İsmayııl üç dənə qız gətirib gəlib.

Ədil şah vəziri göndərdi ki, gör şah İsmayııl gətirdiyi qızlar nə cürə qızlardır. Vəzir gəlib xəbər apardı ki, padşah, əgər Güllüzərini görərsənsə on beş yaşında bir oğlan olarsan. Padşah dedi ki:

– Şah İsmayıla nə kələk quraq öldürək, Güllüzəri almaq üçün.

Vəzir razı olmadı dedi ki:

– Gözlərini oydurub sürgün edək.

Ancaq bu fikirdə ikən Şah İsmayılı qonaq çağıranda İram-

dar Pəri dedi ki:

– Şah İsmayıł başında çox qoşunlar var get, amma axırın yaxşı olar.

Şah İsmayıł durub atasının evinə qonaq getdi. Ancaq yimə-dən-içmədən sonra vəzir ilə padşah təybir etmişlər ki, bunun göz-lərini oydurmaq üçün nə cürə sarıyaq. Atası dedi ki:

– Oğlum inanmayıram, o gözəlləri sən özün gətiribsən. Cün-ki sənin qüvvəni bilməyirəm, əgər qüvvəni bilsəm bilərəm ki, sən gətiribsən. Sənin qüvvəni nəyinən bilmək olar.

– Ata nə bilim zincir ilə qollarımı sarı.

Şah İsmayılin qollarını zincir ilə daldan bərk sarıldılar. Pad-sah əmr verdi:

– Cəllad, cəllad.

Cəlladlar hazır oldu. Şah İsmayıł qollarını tərpədərkən zin-cir oxalandı. Şah İsmayıł dedi:

– Ata bəs bu cəllad nədür gətiribsən? – Şah İsmayılin acı-ğına gəlib atasına hirsləndi. Atası qaş-qabağını töküb dedi:

– Şah İsmayıł, özüm cəllad gətirdim ki, qüvvəni möhkəm bi-ləm. Bəs sənin axır gücünü nə əylər onu bilmək istəyirəm. Yay ki-rişi ilə barmaqlarımı sarısan o əylənər.

Yay kirişi ilə Şah İsmayılin barmaqlarını sarıldılar, cəlladlar hazır oldu. Şah İsmayıł barmaqlarını çekerkən kiriş yarıb bar-maqların içində girdi. Cəlladlar Şah İsmayılin gözlərin oymaq istə-yirdi Şah İsmayıł köysünü keçirərək qaşqabağını tökdü, dedi:

– Ata mənə bir cəllad əmani ver.

Atası dedi:

– Oğlum, buyur görüm nə demək istəyirsən?

Şah İsmayıł dedi:

– Ata mənim nə deyəsi sözüm var ancaq məni öldür. Bircə sözüm odur ki, gözlərimi oydurma.

Atası hirslənib, açıqlandı. Şah İsmayıł iki cəllad amanında deyir görək nə deyir:

Başına döndüyüm, gül üzdü ata,  
Amandı, şah baba, zay etmə məni.  
Alişib oduna giryān olduğum,  
Amandı, şah baba, zay etmə məni.

O görükən Savalanın düzüdür,  
Mən çəkdiyim Güllüzərin nazıdır.  
İyidin söyləsi iki sözüdür.  
Amandı, şah baba, zay etmə məni.

Payız olar bağlar tökər barını,  
Bülbül çəkər gülün ahı-zarını.  
İstəyirsən verim Güllüzərimi,  
Amandı, şah baba, zay etmə məni.

Axlını vermə axılı zayıla,  
Hesab eylə qapındakı sayıla.  
Sən nə cürə qıyırsan Şah İsmayıla,  
Amandı, şah baba, zay etmə məni.

Şah İsmayılin gözlərini oydular və aparıb bir cəziranı düzünə tulladılar. Şah İsmayıl burada qalmada olsun. Ədil şah Güllüzərə faytun göndərdi ki, Güllüzər gəlsin. Ərəbizəngi qabağa çıxıb faytunçunun cavabını verib burun qulağını çəkib qoparıb, geri qaytardı. Hər neçə kərə adam getdikcə hamısını şil-axsaq edib qaytarırdı. Bu qayda üzərə axırı davaya başladı. Ədil şahın qoşunu tamam tərk eylədi. Qoşun qurtardıqdan sonra gündə bir adam Ərəbizənginin meydanına göndərirdi. Ərəbizəngi də çəkib başını üzüb tullayırdı. Bu qayda üzərə qalsın ancaq qulluğunuza haradan ərz edim, Şah İsmayıldan. Şah İsmayılin yaradıcı qüvvə tərəfindən gözləri sağalıb, atasının vilayətinə tərəf gəlirdi gördü ki, bir qoca kişi cüt çəkir, tamam cütü qara boyanıb özü də ağlayır.

– Kişi nə üçün ağlayırsan?

Kişidən cavab çıxdı ki:

– Allah lənət etmiş Ədil şah gəlininə gözü düşüb, oğlunun gözlərini oydurdu. Oğlu lənətdəmə iysə görən harada öldü. Əmma imdi yerindən bir ərəb peydah olub, Ədil Şahın tamam qoşunu qurtardı. İmdi iysə gündə bir adam göndərir. Sabah mən gedəcəyəm. Onun üçün ağlayıram.

– Qoca, bu gecə məni qonaq apar, səhər mən sənin yerinə gedərəm!

Başına döndüyüm, gülüzdü qoca,  
Ağlamagilən qoca, meydan mənimdi.  
Alışib oduna giryən olduğum,  
Ağlamagilən qoca, sabah meydan mənimdi.

Yağın bilki mətləbini bitirrəm,  
Seryaqfumu göz evindən itirrəm.  
Səhər özüm o meydana yetirrəm,  
Ağlama qoca meydan mənimdi.

Bitməz qulluqları məznun bitirsən,  
Şah İsmayılı evinə qonaq götürsən.  
Seryaqfufu bir araya gətirsən,  
Ağlamagilən qoca meydan mənimdi.

Səhər Şah İsmayııl qəribə bir adam şikilində olmuşdu. Cünki çöllərdə çox qaldığına görə. Ədil şaha xəbər getdi ki, qocanın evinə təzə bir qonaq gəlib deyir ki:

– Mən gedəcəm qocanın yerinə.

Ədil şah deyir ki:

– Nə olar getsin.

Əmma Şah İsmayııl deyir:

– Mənə bir saz, yaraq və at lazımdır.

Şah İsmayııl qonaq çağrılan vaxt Qəmərday atasının tola-

sındaydı. Şah İsmayıł özünü Qəmərdaya yetirdi. Qəmərday Şah İsmayılı görən kimi ağlayıb oxrandı. Yarağını götürüb, Qəmərdayı minib meydana sürdü. Ədil şah vəzir və camaat töküldü görək nə cür dava edəcək. Əmma Şah İsmayıł gələndə İramdar pəri bildi ki, sabah meydana gələcək. Ərəbizəngiyə tapşırıldı ki, sabah Şah İsmayıł meydanına gələcək. Çöldə qaldığından oğlan xarab olub, sonra oğlanı tanımadısan, ödürərsən.

Ərəbizəngi ilə Şah İsmayıł alışdırılar. Ədil şah iysə geridən baxırdı. Ərəbizəngi faqqılıq ilə Şah İsmayılin dizin altına düşdü. O halda Ədil şah qışqırıldı ki, dayan mən öldürəcəyəm.

Ərəbizəngi Ədil şahdan cəllad əmanı islədi. Ərəbizəngi deyir ki:

– Ədil şah, çox zəhmətnən bəslədiyin bir bar ağacı bar gətirib salxım-salxım sallanan vaxtı bir adam onu dibindən kəssə ona sən nə edərsən?


Ədil şah cavab verdi:

– Ortasın iki bölrəm.

Şah İsmayıł əlini boşaldarkən sıçırıb Ədil şahı ortasından böldü. Dərhal Ədil şah öldükdən sonra hamı tanıdı ki, bu, Şah İsmayıldı. Şəhər qırmızı bəzənib Ədil şahın padşahlıq nişanəsini Şah İsmayılin bədəninə qabul edib taxta çıqardılar. Şirin şərbət qayırlı bütün şirinlik paylanması əlanlar vuruldu Şah İsmayıł adına.

Güllüzarı, Ərəbizəngiyi və İramdar Pəriyi gətirib anası iyə tanış edib, bu qərar üzərə tax-səltənətdə yaşıdlılar.

Təmam. Şüd. Bu qədər. Olan səhvərimizi də bağışlayasınız.



## *Ortoğrol Cavid*

### “İBRAHİM” NAĞILI HAQQINDA



BRAHİM” nağılinı sevdirən haqqın qalibiyyəti teması, hadisələrin rəngarəng olmasıdır.

Tema azad sevgi ilə sevişən iki gəncin qovuşmasıdır. Bütün sevgi nağıllarında olan kibi, burada da manelər vardır. O manelər daima oğlanla qızı uzaqlaşdırır. İki qardaşın bir-birini itirməsi ayrılıq motivini daha da qüvvətləndirir.

Nağılin qüvvətliliyi ondadır ki, sxematik olaraq bir tema deyil, hadisələr bir neçə əsas və yardımçı temalar ətrafında firlanır. Məs:

Aslan şahin yeni qadınının oğulluğu İbrahima olan sevgisi, Heyratlı Fətəli şahin qızı Hür Nisə ilə İbrahimin qarşılıqlı sevgisi (bu əsas temadır), Şəmil Cuhudun Dağıstanda Süleyman xanın qızı Xeyrənsəyə sevgisi, Xeyrənsənin İbrahima sevgisi. İki qardaşın qardaşlıq məhəbbəti və i.a. və i.a.... Ziyad yağınnın oğulluq məhəbbəti,...

Bunlar bəzi nifrət motivləri də doğurur:

Ziyad yağınnın quzdurluq dostlarının nifrəti, çirkin Şəmilin gözəl İbrahima nifrəti, Xeyrənsənin İbrahima olan sevgisi ilə Şəmilə olan nifrəti və i.a...

Bu qədər çoxlu, xaraktercə uyğun motivlərin ustadlıqla qurulması folklorda möhkəm formanın, məzmunu itirməyəcək mürəkkəb formanın varlığına aydın misaldır.

Heç şübhəsiz ki, nağılin baş obrazı İbrahimdir. Demək olar

ki, macəraları o yaşıyır. O bütün əziyyətlərə dözür, öz arzusuna çatmaq üçün hər ağırlığa dəvam edir, dəfələrlə ölüm vəziyyətində ikən ağlamır, o böyük aktivdir. Hər hanki maneə düşərsə düşsün o yalnız, inildəmək deyil, xilas olmayı düşünür. Heç bir şey onu passivləşdirmir. Bütün bu duyğuları onda bəsləyən optimizmdir, əziyyətlər pərdəsinə bürünmüş sevinci, səadəti görmək və duymaqdır.

Ustadnamədə ölümə belə nifrət edilir, elm təriflənir. Elm isə həyatla mübarizə, təbiəti tabe etmək vasitəsidir. Ustadnamənin başqa misraları insanlığın ən yaxşı xüsusiyyətlərini təriflə pis hərəkətlərdə bulunmamanı təbliğ edir. Mənfi duyğular bəsləyən insanların talei nağıldakı bəzi obrazlar simasında verilmişdir.

Məs: kosa, qoca qarış bazarnda gəzib aravuruşdurma axtarırlar, Şəmil Cuhud insanlığın bütün pisliklərini özündə saxlayıb (Şəmil Cuhud obrazı başqa nağıllarda da vardır).

Nağılin bəzi yerlərində təsadüf olunan insanlar ki, pislik üçün çalışırlar, ən nihayət nağılin sonunda məhv edilirlər. Bir çox nağıllarda belə olur. Başqa oxşar yerlər dəxi vardır. Məs:

Qoca Zulal şah gənc qadın almış, qadın isə Zulal şahın əvvəlki qadınının oğlu İbrahimı sevir.

Şah seçməkçin buraxılmış devlət quşu nəslən şah olan, əziyyətlərə düşən nağıl qəhrəmanının başına qonur, onu evə salırkən ya dama qonur, yaxud bacadan düşüb başına qonur. Yenə bu kibi oxşar momentlər vardır.

Nağıl realistcəsinə ifadə olunmuş. Bəzən təkan verəcək qüvvələr olur ki, qeyri realdırılar. Məs: Şəmil Cuhud nikahdan sonra sehrlə İbrahimı Xeyrənsə ilə əlaqədən saxlıyır, Şəmil Cuhud sehrlə İbrahimin dilini bağlayır, İbrahimlə Hür Nisə yuxuda sevişirlər və i.a....

Bu priyom ən çətin, çıxılmaz vəziyyətlərdə işlənir. Nağılda yaxşı bir priyom işlənmişdir. Əvvəlki qadınının iki oğlu olan Zulal şaha qadın almağı təklif edirkən o oğullarını bəsləməyi seçir. Buna təşbih olaraq şah bağındaki bir ağaçda yuva salmış ley-lək quşu verilmiş. Dişi ley-lək ölmüş, iki balası qalmış, erkək ley-lək

təzə dişlək tapırkən o yuvadakı balaları boğub atır. Daima heyvanlar həyatından alınan bu kibi haşiyələr tərbiyəvi xarakter daşıyır. Bu çox gözəl priyomdur.

Mənzum parçaların formaları haqda uzun söhbət açmaq lazımlı deyildir. İmumən qafiyə zəiflikləri vardır. Qafiyənin zəifliyi metrika doğru ikən hiss olunmur (qafiyəsiz şeirlər forması səbəbi də budur). Metrik yanlışlıq daha çoxdur, lakin onların hamısını düzəltmək olar. Metrik uyğunsuzluğu düzəldirkən, elə etməli ki, ifadədəki xalq koloritiitməsin.

Nağılin leksikonunda elə bir yenilik yoxdur. Dialektlə bağlı olaraq bir çox sözlər dəyişmiş və bəzən sözlərdə bir hərf daima dəyişilmiş.

1. Çox vaxt “o” səsini “u” əvəz edir.

a) “...Zülal şah vəzir vüzarə, əmir ümərayə alım, əyan kişiləri qunax dəvət eləyib...”

Qonax əvəzinə qunax

b) “...evə gəlib, Quran kitablarını utaqlarına qoyub...”

Otaqlarına əvəzinə utaqlarına

c) “...Zülal şah...o vaxtda utaqa varid oldu”

Otaqa əvəzinə utağa və i.a...

Bu xüsusiyət Azərbaycanın şimal dialektlərinə aiddir.

2. 1-cinin əksi olaraq “u” səsini “o” əvəz edir.

a) “...qanatın biri qırılırsa biri ilə oça bilərmi?”

Uça bilərmi əvəzinə oça bilərmi.

b) “...bir devlət quşu var ki, onu oçurtacaqlar”

Üçurdacaqlar əvəzinə oçurtacaqlar

c) "...o köhnə paltarını keçinin qanına boluyub..."  
Buluyub əvəzinə boluyub.

3. Yenə Azərbaycanın şimal dialektlərində (Quba, Dərbənt...) olan xüsusiyyətlərdən “ö” səsinin “ü” ilə verilməsi.

“Zulal şah qəbul etməyib hükm etdi ki...”  
Hükm əvəzinə hükm

Yaxud:

“...alıb səliqə ilə düşədilər”  
Düşədilər əvəzinə düşədilər....

4. 3-cünün əksi olaraq “ü”nun “ö”yə keçməsi

“Aslan şah yöyürüb balaca təpənin başına çıxdı”  
Yöyürüb əvəzinə yöyürüb.

“...barı aşağı sən yol ilə get, əyər örəkdən sevginsə səni qoymayacaq getməyə”

Ürəkdən əvəzinə örəkdən. Bundan başqa sintaktik yanlışlığı var, xəbər sonda olmalı idi. (“...getməyə qoymuyacaq”).

5. Bəzən “e” səsinin “ə” ilə verilməsi də görülür.

“...arvad hansını əyləyirsən?”  
Eyləyirsən əvəzinə əyləyirsən

Yaxud:

“Əy nahaqdan bizə xain olan ata”  
“ey” əvəzinə “əy”

Bir çox dəyişmiş sözlər var ki, onlarda dəyişən səs sistem hələndə deyil. Məs:

“...hər kəs dəstəsini yıqıb atlandılar”

Yıqıb əvəzinə yıqıb.

“Aqşam araya gəldi həmon o doqsan yaşında olan Zulal şah...”

Həmən əvəzinə həmon.

“Bunlar dinşəməkdə olsun...”

Dəvam feili dinləməkdə əvəzinə dinşəməkdə.

Burada cəmə aid feillərdəki “ş” hərfi təsiri var (görüşmə, bilşmək, gülüşmək, atışmaq...)

“...gəl buna de xurdalasın”

Xirdalasın əvəzinə xurdalasın.

Bəzən bir hərf deyil, bir neçəsi dəyişmiş olur.

“...və ətrafinı bululdan tikdilər.”

Bilur əvəzinə bulul.

“...tanımadığından qicalət çekdi”

Xəcalət əvəzinə qicalət.

Dialektin özünə məxsus sözlərə də təsadüf olunur. Məs:

“...o quş hancarı adamin başına düşür”

Hansı, necə, hanki mənasını verən hancarı kəlməsi verilib. Bu kəlmə Qazax, Şuşa tərəflərdə işlənir. Ən çox Gəncədə hanjarı formasında işlənir.

Başqa bir kəlmə maraqlıdır:

“İbrahimı birtəhər durub, həmin məzarstanlıq yetirdilər.”

Buradakı “məzarstanlıq” kəlməsinin kökü “məzarstanlıq”dır. Bu kəlmədəki “stan” və “lıq” şəkilçilərinin biri artıqdır. Çünkü,

Məzarstan	}	hər ikisi məzarlar olan yer deməkdir.
Məzarlıq	}	

Nağılda başqa bir yerdə bu kəlmənin başqa formasına da təsadüf olunur.

“...əmma bir böyük məzarsanlıq görükür”.

Bəlkə də “t” hərfi burada buraxılmışdır.

Fonetik xüsusiyyət yox kibidir. Məs: bu assimlyasiyanı göstərək.

“Ustadnamə” kəlməsi bəzən “Ustadnama” gedir. Lakin, bu nağılda “Ustaddama” gedib, “d” yanındaki “n”ə təsirlə özünə çevirib.

I şəxs əmr formasında “im”, “im”, “um”, “üm”, “yım”, “yim”, “yum”, “yüm” əvəzinə “ayım”, “əyim”, “yayım”, “yəyim” olur. Məs:

“Gələn yox, gedən yox xəbər alayım,  
Gözüm yolda qaldı, gedən gəlmədi.

Alişayım, totuşayım, yanayım,  
Gözüm yolda qaldı, gedən gəlmədi.”

“...

Bir də danış eşidəyim sədanı,  
Oğul, sən adını de mən nişan verim.”

I şəxs müzare feili ixtisar edilmiş. Buna bütün nağıllarda təsadüf olunur. Məs:

“...siz hara desəniz göndərrəm”

“Göndər+ər+rəm” feilinin müzare şəkilçisi “ər” atılıb, yerini kökün son samiti tutmuş  
(göndər+r+əm).

Sintaktik heç bir xüsusiyyət yoxdur, ancaq bəzən sintaktik bağlılığın zəifliyi, xəbərin öz yerində olmamasına və başqa yanlışlıqlara təsadüf olunur.


Bütün bu nağıldakı tema, hadisələr qüvvətliliyi, ifadələrin doğruluğu nağıla çap edilmə hüququ verirsə, böyük bir mənfi tərəf vardır.

Nağılda qaba milli duygu vardır. Folklor internasionalizmlə nüfuz etmiş sahə isə bəzən nağılı yaradan, dəyişdirərək söyləyən aşıqlırdə milli duygu olur. Onların dəyişdirərək milli boyalar verərək söylədikləri nağılı, folklor, xalq yaradıcılığı adına çap etmək ondakı internasionalizmə iftira etmək kibi olur. Bu halda “İbrahim” nağılı çap olunmamalıdır. Hər kəs deyə bilər ki, insanların pisi yaxşısı hər millətdə olar. Bu doğrudur. Lakin bu nağılda Şəmil obrazına nifrət edilirkən tək adı deyilmir: “Şəmil Cuhud”, “Qoca Cuhud”, “Qara Cuhud” deyilir. Sanki onun mənfiliyi Cuhud olmasındandır. Lakin yox, yəhudilərin bir çox alımları, rəssamları, yazıçıları olmuş. Nağılin başqa qüvvəti tərəflərini atmamaq üçün bu obrazı dəyişmək olardı. Lakin, bu çox əziyyətli və ağır işdir.

Nağılı bu halda lakin böyük kommentari ilə birlikdə də çap etmək olardı. Lakin siyasi səviyyəsi aşağı olan bir çox oxucular da yanlış milli duygu oyada bilər, çünkü nağılin ifadəsi səmimi və kösgindir. Ən doğru yol çap etməməkdir. “İbrahim” nağılı bu halda çap edilə bilməz.

07.09.1939.

Bakı.



## İBRAHIM

Söylədi: *Aşıq İskəndər Şirinov*  
Yaziya aldı: *Hüseyn İskəndərov*

### Ustaddama

Dəli könül, məndən sənə əmanət,  
Demə bu dünyada ölüm yaxşıdır.  
Məhşər günü qohum qardaş tapılmaz,  
Deyinən var olsun elim yaxşıdır.

Bir yana gedəndə özünü öymə,  
Şeytana bac verib kimsəyə söymə.  
Əgər güclüsənsə fəqiri döymə,  
Demə var qüvvətim qolum yaxşıdır.

Qoçaxdan olubsan səndə qoçax ol,  
Açix qabaxlı ol, mudam alçax ol.  
Qadadan baladan yen gəz, qaçax ol,  
Demə var dövlətim pulum yaxşıdır.

Xəstə Qasım kimə desin dadını,  
Canı çıxsın özü çəksin odunu.  
Yaxşı iyit yaman iyit etməz adını,  
Yaman ad etməkdən ölüm yaxşıdır.

Hardan danışax, Rey şəhərindən. Reyin şahı Zulal şahdan; Zulal şah bir neçə şəhərlərə, kəndlərə şah idi. Zulal şahın bir cüt oğlanları var idi. Birinin adı Aslan, birinin adı İbrahim. Bu uşaxlar beş yaşından yeddi yaşından, etibarən məktəbə dəvam etdilər. Çox bir gözəl oxuyurdular. Bir gün qəza belə etdi ki, uşaxların anası vəfat etdi. Uşaxlar qaldı anasız. Bundan sonra Zulal şah arvad almaq istəmədi. Bir gün vəzir, vəkil bir neçə adamlar yığılıb gəldilər şahın yanına salam verdilər. Şah bunlara yer göstərdi, oturduxdan sonra şaha dedilər ki:

– Ey qiblei-aləm sən bizim hamımızın baş biləni, özün böyük, adlı-şanlı şahsan, sən əgər baş yoldaşın olmasa, günbəgün vərəm gətirərsən. Sən icazə ver, hər kəsi boyurursan bu qaidə qanun üzrə onu sənə alaq.

Dedi:

– Vəzir hələ kefim pozqundur. Əyər elə şey meylimdən keçəndə özüm sizə məlumat verərəm.

Xilasə bular durub getdilər. Bir neçə ay aradan keçidkən sonra Zulal şah vəzir-vuzarə, əmir-umərayə alim əyan kişileri qanax dəvət etdi. Əmma bahar vaxtı idi, bunun qapısında bir danə böyük Səlvı ağacı var idi. Bu ağacın başında bir danə hacı Leyləyin yuvası var idi. Əmma quşlar iki idi. Biri toyuğu, o biri isə xoruzu idi. Bu quşlar hər ildən ilə bu yuvada bala bəsləyib uçurardılar. Bunların bu ilki balaları cüçə olan zamanı bu quşların dişi tayıni çöldə avçı vurdu. Bu erkək tayı özünə bir dişi tay təpib həmən yuvaya gətirdi. Dişi tayı gördü kü yuvada iki balaca cüçə var həmən saətdə Zulal şahın arəstə məclisi ağacın dibində yemək stolunu açıb yemədə-içmədə, kefdə- şadlıqda idilər. Hacı Leyləyin dişi tayı o balaca cüçələri yuvada boğub yerə stolun yaxınına tulladı. Zulal şah gördükü hacileyləyin balaları yerə töküldü. Həmin hacileylək ildə ikicə bala doğardı. Zulal şah qəzəblənib stuldan ayaq üstə qalxdı, dedi:

– Vəzir.

– Bəli, qiblə-aləm.

Dedi:

– İldən-ilə bu hacleylək balalarını bəsləyib uçurardı, səbəb nədür ki, bu il bu balalarını boğub yerə tökdü?

Vəzir dedi:

– Qiblə-aləm bu balaların anasını ovçu bilmərəm, çoban bilmərəm, sığırçı bilmərəm vurublar buların atası bular olan yuvaya bir diş tayı təpib gətirib, o da bunları yuvada qəbul etməyir.

Zulal şah dedi:

– Vəzir, bə sən mənə deyirdin evlən, havaxt evlənərəmsə İbrahimimi, Aslanı o gətirdiyim arvad bu quşlar kimi eləyəcək.

Vəzir bunu yozduğuna peşiman oldu. Xilasə çörək yeyilib durub hər kəs evinə dağılmışa başladı. Bir neçə ay bir neçə il aradan keçib həman əyan kişilər genə padşahın hərəmhanəsinə yığılib padşaha dedilər ki:

– Gərək sən evlənəsən. Yoxsa bizə icazə ver qeyri padşahın torpağına köçək.

Zulal şah gördükü bu adamlar bütün ixtiyarından olan mahalın dil bilənləridi. Əyər bunların sözünü yerə salsa öz milləti bundan üz çevirəcək.

Dedi:

– Evləndirin.

Gedib hind padşahının qızının hənəsini buna aldılar. Bir gün oldu ki, kəcavələr bəzənib yaxşı atlı adamlar yiğilib padşahın arvadını gətirməyə getdilər. İki gün orada qalıb gəlini götürüb Rey şəhərinə yola düşdülər. Şəhərə bir neçə ağaç qalmış idi ki, şadlıqla gəlirdilər. Əmma sizə kimdən söyləyim həman İbrahim-lə Aslandan, iki qardaş məktəbdən evə gəlirdilər. İbrahim kiçik idi, Aslan böyük idi, əmma İbrahim həmi ağıllı idi, həmi də Yusifdən gözəl idi.

Dedi:

– Aslan əylən.

Dedi:

– Qardaş, nə var?

Dedi:

– Qardaş, o gələn qoşunu görürsənmi?

Dedi:

– Görürəm.

Ibrahim dedi:

– O qoşun kəcavədə gətirdiyi bizə ana gəlir. Gəl, sən öz dəstən başında, mən də öz dəstəm başımda atlanaq gedək onu pişvaz edək. Əvvəl Allaha xoş gedər, ikincisi atamıza xoş gələr, üçüncü o bizə ana gəlir.

Qərəz evə gəlib Quran kitablarını otaqlarına qoyub hər kəs dəstəsini yiğib atlandılar analarını pişivaz üçün yola düşdülər. İbrahim yolun alt tərəfindən, Aslan dəstəsilə yolun üstündən getməyə başladılar. Bulara ana gələn qadın kəcavədə rübəndin altından qabağa nəzər salırdı, gördükü iki dəst atlı gəlir, biri yolun altından o biri isə üstündən hər dəstənin qabağında bir oğlan var. Elə bilki aydur, gündür. Arvad ürəyindən keçirdi ki, ay Allah məni görəsən bu iki cəvanın hansına aparırlar. Zulal şah doxsan yaşında idi.

Nə isə bular pişivaz elədilər, ox ata-ata, at səyirdə-səyirdə şadlıq eyləyə-eyləyə həmən hiləgər qadını gətirib Zulal şahın hərəmxanəsində siyah pərdəni qurub əyləşdirildilər. Axşam araya gəldi həmin o doxsan yaşında olan Zulal şah o maqamiki hamı görüb o vaxtda otağa varid oldu. Gəlin gördükü qapıdan pirani, ağ saqqalı göbəyin üstündə içəri girdi. Qadın elə bilirdi ki, o iki oğlanın biri gələcək. Gördü bir qoca kişidən başqa qeyrisi yoxdur.

Dedi, “yəqin bu qoca vəzirdi”, əmma gördü kü, bu kişi siyah pərdiyə sarı meyl eləmək istəyir.

Dedi:

– Ay kişi, səni elə doğradaram yekə tikən qulağından balaca olar.

Zulal şah gördü kü, bu arvadın xiyali çəşibdir.

Zulal şah dedi:

– Ay arvad sənin xiyalındakı o ala qarlı dağlara, sən bu bən-

dəi fəqir çırimlayana gəlmisən.

Arvad gördükü işlər fənadur. İki üzə salmayıb bir ay, iki ay bununla baş yoldaşlığı etdi. Bir gün bu arvad Zulal şaha dedi ki:

– Heç bizim evladımız yoxmu?

Dedi:

– Ay arvad, həmd olsun Allaha mənim bir cüt oğlum var, vermərəm dünyanın baci xəracına.

Dedi:

– A kişi sən nə təhəri nainsaf adamsan mənim öz evladlarımı mənə göstərmirsən.

O saat Zulal şah əmr verib həman öz oğlanlarını çağırtdı. Arvad gördü kü, bu oğlanlar həmən o qabağına çıxan oğlanlardı. Arvad dedi:

– Bəd dəyil.

Ürəkdən şadlanıb, buların hər ikisini yanına çağırıb üzündən gözündən, dodağından öppəyə başladı. Aslanın 19 yaşı var idi. İbrahimin 16 yaşı var idi. Arvad Zulal şaha dedi:

– Ay Zulal şah, oğlanların biri sənin, biri mənim. İkimiz də tərbiyə verək, görək ürəfa məclisində kimin bəslədiyi oğlana afərin, maşaallah deyəcəkdirler.

Dedi:

– Arvad, hansını əyləyirsən?

– Kişi mən kiçiyəm, İbrahim mənim, sən böyüksən Aslan da sənin – deyib, İbrahimı əylədi.

Gündə üç yol İbrahimin tellərini gulab suyula darayıb bəslərdi. Bir gün, beş gün, bir ay aradan keçib arvad gördü kü, belə şeynən fatiya tuman çıxmayıb, canını boğazına yiğib ev sakit olanda İbrahimə dedi:

– İbrahim, bir il iki aydır mən buraya gəlin gəlmışəm, ancaq sənin iyinə otururam.

İbrahim məsələni düşünüb barmağının ikisini yumub ucu ilə bunun sol tərəfinə elə şillə vurdu ki, göy təki şaqqıldayıb, arvad ağızı üstə fərşin üstünə yıxıldı. İbrahim peşiman oldu, dedi:

— Ay dili qafıl, demək olmaz, bu qadın atamın vasitəsilə məni imtahan eləmiş olar, mən bunu niyə vurdum? — deyib arvadın başını qaldırıb, öz quçağına alıb buna mehribançılıx elədi.

Bu hiləgər qadın ayılıb hilə ilə gözünü açmadı, öz cibində bacala bir qayçı var idi, partlamaq mahnasına əlini oğlanın geri yanna salıb bunun dal ətəyindən bir qədri kəsdi İbrahimin xəbəri olmadan. Onun qorxusundan özünü Zulal şaha yetirdi, az qaldı özünü həlak eləsin. Küy düşdü vəzir- vüzarə, əmir-uməra yiğildilər. Arvad dedi ki:

— Zulal şah üzün ağ olsun məni özünə gətiribsən, yoxsa oğluna?

Zulal şah qəzəbnak olub cəlladları çağırıldı.

Arvad dedi:

— Əhvalat belə-belə, bu da onun nişanı.

Cəlladlara əmr olundu gətirin!

Vəzir ayağa qalxıb dedi:

— Qibləyi-aləm, mənim gözüm çox şeylər görüb. O arvadın əlindəki nişan əger qabaxdandı oğlun buna sarlaşıb, yox dal ətəyindənsə arvadın ona sarlaşıb. İndi ondan qabaq düşüb oğluna bəlkə şər atır.

Cəlladlara Zulal şah əmr verib oğlanı gətirtdi.

Gördülər ki, o nişan oğlanın dal ətəyindəndir. Genə də Zulal şah qəbul etməyib hökm etdi ki, oğlan öldürülsün!

Bunu deyən kimi Aslan şah özünü yetirdi. Dedi:

— Ata, quş qanad ilə uçar, qanadın biri qırılsa biri ilə uça bilərmi?

Aslanı Zulal şah özü diri ikən öz yerinə vəliəhd təyin etmişdi. Ona görə ona Aslan şah deyirdiilər. Zulal şah dedi:

— Sən də, o da bir süt əmibsiniz, bir gün də sən elə iş tutacaqsən. Ona görə öldürməyib ikinizi də mənim ixtiyarımda olan torpaxdan sürgün edirəm.

Cəlladlara əmr verdi. Bu iki cəvanı bir-birinə qatıb hayla-mağ'a başladılar. Bir qədər getmiş idilər İbrahim dedi ki:

— Ay Aslan şah biz evimizə getmirik, elimizə getmirik, cibimizdə bir qəpik də olsun paramız yoxdur. Sən qayıt atamızdan xarclıq tələb elə. Mən utanıram.

Aslan şaha cəlladlar icazə verdi, bunlar əyləndi. Aslan şah qayıdır özünü yetirdi atasına. Dedi:

— Ey nahaqdan bizə xayın olan ata, hayana getsək sənin adın biz ilə gedir, bizə bir qədri xərclik vergilən.

Zulal şah xəzinədarı çağırıb dedi:

— Get onların hərəsinə bir güclü, qiymatlı daş ver.

Xəzinədar bir tərəfdən qəlbi yanıb bir tərəfdən də padşahın əmrini yerinə yetirib buların hərəsinə elə daş verdi ki, xirdalanandan sonra onun pulunu bir çuval tutmasın. Xilasə Aslan şah daşları götürüb gəlib yetirdi İbrahimə. İbrahim dedi:

— Qardaş, nə aldın?

Aslan şah dedi:

— İki qiymətli daş verdi, ala biri sənin, bu biri də mənim.

Ciblərinə qoyan kimi cəlladlar haylamağa başladı. Taki buları aparıb Zulal şahın sərhədindən çıxardıb qayıtdılar. Bu iki cəvan yola nabələd, bir tərəf görməyib, yolu başlayıb on gün on gecə bir cəzirə ilə getdilər.

İbrahim körpə olduğundan acliq güc elədi, yoruldu. Aslan şah dedi:

— Qardaş, niyə oturdun?

Dedi:

— Aslan şah acıdan taqətim kəsilib.

Aslan şah dedi:

— Otur, mən bu balaca təpənin başına çıxmım görüm bu ətraflarda kəntdən, şəhərdən nə var.

İbrahim dedi:

— Qardaş get.

Aslan şah yürüüb balaca təpənin başına çıxdı. Gördü nə kənt, nə şəhər görünmür, əmma bir böyük məzarsanlıq görükür, qayıdır gəlib dedi:

– İbrahim, bu yaxında böyük bir məzarsanlıq görükür təbii-dir ki, o xarabaliğin bir abadanlığı olacaqdır. Orayatən gedək, orada sənə çörək tapacağam.

İbrahim birtəhər durub həmin məzarstanlığa yetirdilər. Gördülər bir böyük, yaxşı örülülmüş künbəz var. İbrahimı bu gün-bəzliyə qoyub dedi:

– Otur burda, mən yenə də bu təpənin başına çıxıb ətrafa baxacağam.

Aslan şah cəld həman təpənin başına çıxdığda gördü kü, yaxında bir böyük şəhər var. Qayıdır İbrahimin yanına gəldi, dedi:

– Qardaş, gəlib bir böyük şəhərə çıxmışıx, əmma bilmirəm hansı şəhərdir. Burada otur, bu saat sana çörək alıb gətirəcəyəm.

Aslan şah yolu əlinə alıb getməkdə olsun, əmma ataları verdiyi qiymətli daşların biri Aslan şahın cibində, o birisi isə İbrahimin cibində idi. Aslan şah özünü şəhərə yetirdi. Bir adama rast gəlib dedi:

– Bu hansı şəhərdir?

Haman şəxs cavab verdi ki:

– Qardaş sən nabələdsən?

Dedi:

– Bəli.

Dedi:

– Bura Misir şəhəridir.

Aslan şah dedi:

– Burada çörəy dükənин hardan taparam?

Dedi:

– Bax bu küçə ilə gedərsənsə taparsan.

Aslan şah bundan aralanıb özünü bazara verdi. Həman küçə ilə gedirdi gündü kü, üç dörd geyimi baftalı qulluqçular əlinə keçəni, hambalı və başqa adamları döyə-döyə küçə yuxarı gətirir. Gördü bu salamat iş dəyil. İstədi qaçın həman qulluqçular bunu gördülər:

– Ədə, dur! – deyib bağırıldılar. Çarəsi kəsilib dayandı. Bunu da döyüb qatdılar həmin adamlara. Bunları küçə yuxarı hayla-

maqda ikən Aslan şah bir hambaldan soruşdu ki:

– Bizi hara aparırlar?

Hambil cəvab verdi ki:

– Bu şəhərin padşahı ölübdür bu adamları yiğirlər ki, bir devlət quşu var, onu uçurdacaqlar, hər kəsin başına düşsə onu padşah edəcəklər.

Dedi:

– Ay hambil qardaş, o quş hancarı adamın başına düşör?

Dedi:

– Ay əmi oğlu, o quş hər adamın başına düşsə idi hamı padşah olardı. O quş o adamın başına düşür kü, onun əsl-nəcabətin-də padşahlıq olsun.

Aslan şah ürəyində dedi:

“Əgər bu hambil deyən kimi isə quş məni döydürəcək”.

Nə isə bütün həzərat seçgi meydanına yiğildi. Ölən padşahın bir danə vəziri var idi ki, onun adı Sirri Sübhan vəziri idi. Vəzir elan verdi qulluqçulara, ki, cəmaət hamısı buradadurmı. Xəbər verdilər ki, bəli vəzir əmr verib quşbaza, quşu uçurdu. Quş üç dəfə cəmaətin üstündə kövən edib heç bir kəsin başına düşmədi. Aslan şah bir kənarda durmuş idi, onun başına düşdü. Xiyalindən padşahlıq keşənlər, – bu kim idi ki, buraya çıxdı –deyə oqqədər vurdular ki, papağı boğaza keçdi.

Quş yanılıb deyə vəzir əmr verdi ki, quşbaz quşu bir dəfə də uçurtsun. İkinci dəfə də yenə quş Aslan şahın başına düşdü. İstədilər ki, döysünlər, vəzir fikir verirdi ikincidə onu döyməyə qoymadı. Dedi:

– O quş yanılışı quş deyil, o oğlanı aparın bir xəlvət yerə salın. O quş yenə onun başına düşməlidir. İki adam daldadan pusun, o oğlan o quşa nə desə o xəbəri mənə gətirin!

Aparıb oğlanı bir dama saldılar qapıyı eşikdən qayırdılar ki, bir tərəfə çıxmasın. Əmmə damın bacası var idi. Quşu quşbaz genə buraxdı. Quş üç dəfə həmin cəmaətin başına dolanıb Aslan şahı tapmayıb düz dama sarı cumdu, onun bacasından enib As-

lan şahın başına düşdü. Aslan şah quşu əli ilə tutub dedi ki:

– Ey Allahın heyvanı məni bu qürbət eldə niyə döydürür-sən? Əyər mən padşah olardımsa, atam Zulal şahın yurdunda padşah olardım. Görürsən ki, mənə padşahlıq qismət deyil.

Həman bu sözü pusquda duranlar Sirri Subhan vəzirə gətirdilər. Sirri Subhan vəzir çox şad oldu. Dedi:

– Zulal şah məşhur bir şahdur. Onun oğlu ki, buraya gəlib bizə padşahdır.

Əmr verdi ki, Aslan şahı gətirin. Aslan şahı gətirdilər, əhvalatı bildirdilər, ki sən bu şəhərin padşahısan, göndərdilər hamama. Hamamlanıb, padşahyanə libası geyib əyləşdi taxta. Vəzir-vüzarə öz yerlərində hazır idi. Sikkə Aslan şah adına dəyişdirildi, padşahlıq ciqqası başına qoyuldu. Gəl-götürə, yeməyə-içməyə, xəzinəyə, malı-mülkə, qoşuna aluda olub İbrahim yadından çıxdı. İbrahim böyləliklə qaldı günbəzliydə. Həman şəhərdə bir dənə oğru başı var idi. Onun adı Ziyad haramı idı. Ziyad haramı haman günü quldur, oğru yoldaşlarını başına yiğib dedi ki:

– Padşah təzələnib qanun bərkiməmiş atlanın gedək görək nə var nə yox.

Atlanıb İbrahim olan günbəzin yanından yol aldılar. Onatan qaranlıx düşüb gecədən bir az keçdi. İbrahim gözlədi gördü Aslan şah gəlmədi. Əlindəki əsayı hərləyib görax nə dedi:

### “Təcnis” havasında

Gələn yox, gedən yox, xəbər alayım,  
Gözüm yolda qaldı, gedən gəlmədi.  
Alışayım, tutuşayım, yanayım,  
Gözüm yolda qaldı, gedən gəlmədi.

Taqətim yox, mən duruban oturum,  
Bitməz mətləblərimi məcmun bitirim.

Dedi otur gedim taam gətirim,  
Gözüm yolda qaldı, gedən gəlmədi.

Həman İbrahim bu sözü deyəndə Ziyad haramı bu səsi eşidən kimi yoldaşlarına bildirdi ki, qulağıma bir qəribə səs gəldi, atı əyləyin dinləyək görək ha tərəfdədir.

Bunlar dinşəməkdə olsun İbrahim aldı dal kəlməsini:

Ərşə bəyan oldu nalei ahım,  
Heç bilmirəm nədür mənim günahım.  
Məzaristanlığında nə ağlayırsan, İbrahim,  
Gözün yolda qaldı, gedən gəlmədi.

Həman oğrular mir qəzəb kibi qapını kəsdilər. Ədə bəri çıx – deyə səs eylədilər. İbrahimin çıxmaga təhəri olmadı. Biri atdan düşüb İbrahimin yanına girib eşiyə sürüyüb çıxartdı. Gördülər ki, əynində çox qiymətli palтарlar var. Ziyad həramı əmr verdi ki, bunu gərək öldürək, bu, aşlıqdır. Əgər bunu diri buraxsaq sabah şəhərə gedib hamımızı qırdırar. İbrahim dedi ki:

– Bir az mənə aman verin, üç xanə söz deyim. Sonra siz bilirsiz.

Ziyad hərami gördü kü, bu çox dilavər danışır ürəkdən xoşuna gəlib dedi:

– Oğul de!

### **“Kərəmi” havasında**

Başına döndüyüm Ziyad həramı,  
Öldürmə, Allaha bağışla məni.  
Ara yerdə tökmə bu nahaq qanı,  
Öldürmə, Allaha bağışla məni .

Bahar olcaq bizim göllər bulanı,  
Yaralarım köz-köz olub sulanı.  
Qardaş gəlir günbəz dibin dolanı,  
Öldürmə, Allaha bağışla məni.

İbrahim bu sözü deyən kimi bunların biri İbrahima dedi ki:  
– Biz atımızı özgədən alib minməmişik, niyə tək Ziyad həramiya yalvarırsan?

İndi isə hamısına deməyə başladı:

İbrahimam neyləmişəm neylərəm,  
Xəncərlə qara bağrim teylərəm.  
Qərib canım sizə qurban elərəm,  
Öldürmə Allaha bağışla məni.

İbrahim sözünü qurtaran kimi Ziyad həramı yoldaşlarına belə dedi:

– Ay uşaxlar bu oğlanı belə bazara çıxarsaq, paltarlı palazlı necəyə sata bilərik?

Dedilər:

– Bu qiymətə.

Ziyad həramı dedi:

– Olarmı o qiyməti məndən alasınız, mənim oğlum yoxdur, bunu mənə oğul verəsiz.

Bunlar dedi:

– Çox gözəl olar.

Həman kəsdikləri qiyməti Ziyad həramı bunlara verib, oğlanı atın tərkinə çəkib evinə gətirdi. Öz arvadına dedi ki:

– Yox yerdən Allah bizə bir oğul yetirib.

Həman qadın oğul əvəz eləyib, oğlanın boynuna qolunu dolayıb gözlərindən öpdü və dedi:

– Çox gözəl oğuldur.

Bir neçə gün burada yaşadılar, əmma Ziyad həramı çox ka-

sıb idi. İbrahim gördü kü, atası çok kasibdir. Bir hisli pasaxlı damı var. Dedi:

– Ata damımız neyə belədir?

Dedi:

– Oğul, kasıblığın üzü qara olsun, kasıblixdandır.

Dedi:

– Ata, neçə il sənə oğul olsam, hər gün, hər saat sənin sözünə baxacağam. Bir dəfə gəl sən mənim sözümə bax.

Dedi:

– Oğul, baş üstə.

İbrahim əl atıb cibindən həman qiymətli daşı çıxardıb verdi atasına.

Dedi:

– Ata bu daşı apar, o göy-göyərti satan kişilərə ver, deyinən, bu mənim daşımı yetik bu göyərtidən ver. Verdi, verdi. Vermədi, qayıdanda bəri gəlmə. Daşı apar sərraf bazarına, deyinən mənim bu daşımı xırda elə. İşdi satın istədi daşa qiymət demə, deyinən daşının qiymətini ver!

Ziyad həramı daşı götürüb özünü bazara göy-göyərti satılan yerə yetirdi. Birinə dedi:

– Qardaş bu daşı al o kişnişdən, reyhandan, nanədən, kəvərdən mənim bu daşımı yetik vergilən.

Ala satan gördü kü, bu kişinin əlində bir balaca şumal daşdır.

Dedi:

– A kişi, bu daşdan nə çoxdu bu çaylaqlarda, sən məni ələ gətirirsən? – deyib bir iki Ziyad həramiya qapaz vurdı.

Ziyad haramı birtəhər bunun əlindən çıxıb geriyə sarı qaçdı. Bir az gedib əyləndi, bir az fikir eyləyib dedi:

– Bu uşağın sözüylə gəldim, hancarı özümü döydürdüm. Düz deyir də, daşa göyərti verməzlər.

Birdən yadına düşdü ki, İbrahim demişdi “oradan qayıdan- da get sərraf bazarına. Sən həməşə xəlqi döyürdün qoy bu gündə səni döysünlər” deyib yön çevirdi sərraf bazarına getməyə, taki

bazara yetişib bir qoca sərrafa rast gəldi. Dedi:

– Elə bu qoca, mən qoca. Gəl buna de xurdalasın, əmma o göyərtinin topasının bir dənəsi bir abbası pul id. Onu da vermədilər.

Ziyad həramı xiyal eylədi ki, yəqin bu daşın qiyməti çox ol-sa altı şahı olar. Xiyalındakı bu idi.

Qərəz qoca sərrafın dükanına girib dedi:

– Səlamun ələykum!

Dedi:

– Əleykumussəlam!

Dedi:

– Sərraf baba, əziyyət olmasa mənim bu daşımı xırda eləgilən.

Sərraf bu sözü eşidən kimi başını qaldırıb hansı deyə baxdı. Gördü ki, kişinin əlindəki daşın qiyməti çox bahadır. Heç tapılan daş deyil, cəsarət edib Ziyad həramiyə dedi:

– Bu daşı satarsanmı?

Dedi:

– Elə özüm müştəri gəzirəm.

Dedi:

– Nə verim?

– Daşımın qiymətini ver! – deyərkən sərraf elə bildi ki, bu daşın qiymətini bilir, əmma xeyir, altı şahını gəzirdi.

Ziyad həramı dedi:

– Məni oynatma daşımın qiymətini ver.

Sərraf dedi:

– On min manat verimmi?

– Xeyir qiymətini ver.

– İyirmi min manat verimmi?

– A kişi sən Allah məni oynatma.

Qərəz yuz minə qalxanda dedi:

– Ver.

Xilasə kişi axçanı saniyb işqafa qoymuşdu durub pulları bunun ətəyinə əndərdi. Ətəyini tutub, düşəninə baxmayıb evə doğru qaçıdı.

İbrahimə dedi:

– Oğul daşa bir göyərti vermədilər, getdim sərraf bazarında bir axmaq sərrafa rast gəldim. Ətəyimi pulnan doldurdu. Dedi:

– Ata, nə göndərdi?

Dedi:

- Oğul, yüz mindi.
- Halalı olsun.
- Nə mənə?
- Onda qalan.
- Necə qalan?
- Yüz mində onda qalib.
- Gedim alım?
- Ata işin yoxdur.

İbrahim pullardan alıb atasını da götürüb yumba daş karxanasına gedib əlli mürəbbə daş aldı və bir qədər ağac aldı. Beş dana yaxşı bənnə gətirib, bir bağın arasından daşı gətirib öryüyü başladı. Bir qədərdən sonra dülgar, nəccar və yaxşı ustalardan gətirdib damın üstünü qayıtdırmaga başladılar və ətrafin bululdan tikdilər.

Ustalar imarəti təmamə yetirib pullarını alıb getdilər. İbrahim və atası həman imarətə yaraşası rəxt xab ev müxəllifatları, əşyaları alıb səliqə ilə döşədilər. Bunlar o mərtəbəyə qalxdılar ki, hər gün yemək-içmək, dəmxana kef ilə yaşayırdılar və hər gün atalı oğullu tərlan quş əllərində şikara gedirdilər. Bu kef ilə bular dolanmaxda olsun. Sizə xəbər verim Ziyad həramının oğru yoldaşlarından Ziyad həramısız bir yana gedə bilməyib boğazlarına qotur düşmüdü. Bir gün bir yerə yiğilib bir-birinə dedilər:

– Bu Ziyad haramı bizimlə bir yana getmir, biz acımızdan oluruk. Bu uşağı bu gətirəndən bəri aşdı, daşdı şəhərə simişmayır. Gəlin görək bu uşaxla bunu aralaya bilərikmi.

Biri dedi ki:

– O bizim işimiz dəyil, həman peşənin ustaları var, onları tapaqq.

O biri dedi:

– Kimdi?

Biri də dedi ki:

– Ya gərək kosa ola, ya gərək dünyanın altından girib üstündən çıxan qarı ola.

Dəstələnib bazara girmişdilər ki, qabaxlarına bir dənə kosa çıxdı. Dedilər kosa qardaş bir əylən!

– Buyurun.

– Bir belə iş var, bacararsan?

– Gün çıxbıdır mənim fəndim yoxdur.

– Bəs kim bacarar?

– Siz gəzən bax, o körpüdən keçən qarıdır.

– Ay nənə əylən, – deyə, bunlar səslənilər. Qarı dillənib dedi:

– Dişimin nuzulusı qalxıb məndən əl çəkin.

Bunlar isə əl çəkməyib bu qarıya yetirdilər.

Qarı dedi:

– Başım ağrıyır məni söylətməyin.

– Nənə niyə?

– Beş-altı gündür oğlu atadan eləmək, qızı anadan eləmək, arvadı ərindən eləmək, qardaşı bacıdan eləmək əlimə keçməyir.

– Əxrət görəndə köksünü ötür, elə gəzdiyimiz sənsən qarı, filan işi bacararsanmı?

– Bazar pulunla deyilmə?

– Nə alarsan?

– Bircə xoruz dərisi qızıl alaram.

Təzə iki qəpiklikdən adama bir qoşa avic qarının ətəyinə tökdülər, qarının gözləri üç təpə saxsağanının gözü kimi cıvildadi. Qarı bunlara dedi ki:

– Məni hamı tanıyor, yanında qaraltı eləməyin, siz gedin. Bu gündən sonra havaxt o oğlani orada görsəniz elə bilin ki, nə-nəniz bu yüz əlli yaşı öküzün belində yaşıyib.

Qarı belə dedikdə həman adamlar yayındılar. Qarı yavaş-yavaş Ziyad həramının evinə tərəf getməyə başladı. Əmma Ziyad haramı və İbrahim şikara getmişdilər. İbrahim hər dəfə şikardan

gələndə bu anası İbrahimı pişivaz edib atdan düşürər və gözündən öpərdi. Bu gün də eyvanda durub yolunu gözləyirdi. Gördü bir qarşı gəlib yavaşça-yavaşça bunları çağırır. Əl elədi qarıya və dedi:

– Bizim qapı açıxdı buyur gəl.

Qarı dedi:

– Qoca adamam yorulmuşam elə bil sinəmin üstünlə yeriyirsən sən bir az bərilik gəl.

İbrahimın anasının buna yazığı gəlib dedi:

– Kasıblığı görmüşəm bəyəm undan-dəndən bir şeyə təmən-nası var. Gəl sən bunun qabağına get, Allahın xoşuna gələr.

Arvad yavaş-yavaş qarının qabağına gəlməyə başladı; gör-dü ki, qarı hind toyuğu kimi çırpınır. Dedi:

– Qarı, mənim şikara adamım çıxıb niyə elə edirsən?

– Yox, yox oğul, xiyalına elə şey gətirmə.

– Bə nə var?

– Qılçam sinsin heç bazara çıxan dəyildim bu gün çıxdım sənin o tapqıntı oğlun varmı?

– Var.

– O gedib bazarda söyləyibdir ki, Ziyad həramının arvadının adı Ziyad həramının özü mənim, heyf o ad ki, sənin bu boy, bu qamət, bu kəmal, bu cəmalının üstə qoyulubdur. Bu saat lotular dünbələkdə, sazandalar sazında deyib oxumağı sənin sözündü.

Arvad dedi:

– Ay imansız, o mənim oğlum deyilmi?

Qarı dedi ki:

– Böyükələr elə ağılsız olur, yaxşı oğul idi, onun atası-anası yoq idimi. Konbəzidə oğul doğarmı?

Qarı qayıdır getdi. İbrahimın anası qayıdır sutun ağacına şahmar ilan kimi dolanıb İbrahimin yolunu gözləyirdi ki, gələndə öldürtsün.

Aşşam yaxınlaşış İbrahim və atası şikardan qayıdır gəldilər. Ziyad həramı baxıb gördü kü, arvad sutun ağacına dolanıb halı hal deyil. İki düşündü kü, həriflər aranı vurdu. Bənd olmayıb

qapiya yetirən kimi arvada dedi:

– Ay arvad, aşıqlar bunu bayatı çəkir.

Dedi:

– Nədür?

Əzizim arayışı,  
Hil işi arayışı.  
Öz sözünü özün danış,  
Ev yixar ara işi.

Arvad dedi:

– Mənə top qopal gəlmə! Ya bu saat İbrahimim öldür, ya mənim kağızımı ver.

Kişi xiyal elədi, gördü kük, əyər bunu boşasa, bu arvad dediyi iş bazaarda söylənirsə təsdiq olacaq.

Dedi:

– Arvad, nə səni boşaya bilmərəm, nə də bunu burada öldürə bilmərəm. Onda bu oğlani aparım tapdığım yerdə öldürüm, özün tikdiyin paltarı qanına buluyub gətirim.

Arvad razılıq verdi. Atdan Ziyad haramı düşüb güclü xərcilik götürüb İbrahimim da götürüb apardı bazara.

Bazardan İbrahim üçün bir dəst fəxvir libas və sallaxdan bir keçi alıb İbrahimim atla apardı həmin günbəziyə, təzə paltarı gevindirib köhnəsini soyundurdu. Keçiyi öldürüb o köhnə paltarını keçinin qanına buluyub üzündən öpüb güclü xərclik verib evinə qayıtdı. İbrahim isə o gecəsi orada yatıb gecə yarı yuxusunda bir dərviş bunu oyadıb dedi:

– Oğul!

Dedi:

– Bəli!

– Al bu camı nuş elə.

– O cam nədi?

– Bu cam mətləb verəndir.

Alıb camı nuş elədi dünya dərdini xılxa puş elədi.

Dərvişə dedi:

– Ağa dərvış sinəm yandı mana bir təsəlli.

Dərviş barmağını qaldırdı arasından İbrahim baxanda gör-dü kү, çox uzaq yollar görükür. Dərviş dedi:

– Bala, nə görürsən?

– Böyük şəhər görürəm.

– O şəhər Heyrat şəhəridir

– Şəhərdə nə görürsən?

– Bəri ucda bir uca ev görürəm.

– Onun küləfirəngisində nə görürsən?

– Bir nazənin sənəm qız görürəm.

Dedi:

– O, Heyrat şəhərində Fatalı şahin qızı Hür Nisə xanımdır.

Onu sənə puta verirəm. Səni ona tuta verirəm.

Üz görmə, ilticalıq eyləmə, cəfa çəkər, səfasını sürərsən, de-yib dərviş qeyb oldu. İbrahim isə gecə yatıb sabah durub haman yol ilə Heyrat şəhərinə getməyə başladı. İbrahim getməkdə olsun, sizə xəbər verim Aslan şahdan.

Aslan şah əyan kişiləri yiğib məclis qurmuşdu, çörək yedik-ləri yerdə xiyalından başına gələn qəzavu-qədəri keçirirdi ki, bir-dən İbrahim yadına düşən kimi ağlı başından təqayır elədi. Bir azdan sonra özünə gəlib bu əyan kişilərə söylədi ki:

– Cəmaət, burada heç əhl gübür ziyarətinə getmək adəti yoxdurmu?

Dedilər:

– Yoxdur, bir elə adət qoyarsansa qiblei-aləm cənnət təkcə sənin olacaqdır.

Əmr oldu ki, sabah əyan kişilər yiğilsinlar padşah əhləl gü-bür ziyarətinə gedəcəkdir.

Sabahı tezdən cəmaət toplanıb, padşah hazırlanıb yola dü-şən zamanda Sirri Sübhan vəzirə xəlvətcə dedi ki:

– O balaca sazi məxfi götürgilən, heç kəs bilməsin.

Sirri Sübhan vəzir balaca sazi götürdü və atlaniş getdilər. Məzarsanlığa yaxınlaşan kimi Aslan şah dəvam edə bilməyib atdan düşüb özünü könbəziyə saldı gördü lələ köçüb yurdu boşdur. Heç kəs yoxdur, bənizi ağarmış qayıdır eşiyyə çıxdı və vəzirə dedi ki:

– Sazi gətirsin.

Hərə bir yerdən elə düşündü ki, padşah dəli olub. Bunun aşiqlığı da var imiş, biz bilməmişik – dedilər.

Vəzir sazi verəndən sonra Aslan şaha dedi:

– Sən aşiqsanmı?

Dedi:

– Vəzir, dərdi var ağlar,  
Xalın dərdi var ağlar.  
Dərdsiz aşiq ağlamaz,  
Əlbət dərdi var ağlar.

– Mən dərd aşığıyam, – deyib sazi hərlədi görək nə dedi:

Alçaxdan ucaya çəkilsin başın,  
Məzarsanlıq, İbrahimi neylədin?  
Atılsın kərpicin, qalmasın daşın,  
Məzarsanlıq İbrahimi neylədin?

Qalalar içində möhkəm qalasan,  
İyitlər başına yaman balasan.  
Qarğamıram səni viran qalasan,  
Məzarsanlıq, İbrahimi neylədin?

Aslan şaham cəm evində yatmışdım,  
Mən dərdimi yaman dərdə qatmışdım.  
İbrahimi burada qoyub getmişdim,  
Məzarsanlıq, qardaşımı neylədin?

Sirri Sübhan sözə başlayaraq:

– Aslan şah, mən cəmi sirlərdən xəbərdaram. Sən niyə bu dərdini mənə demirsən? Aslan şah cəvabında:

- O dərdi ki, mən çəkirəm on boyun kəl genə çəkə bilməz.
- Deyiniz görüm nədir?

Fələyin əlindən şikayətim var,  
Öz mülkümdən qoymur kanə dərdimi.  
Bir gün olar bu ölkəni dağıdar,  
Çıxartmasam bir məkanə dərdimi.

Hər kəs gəlsə dərdim üçün vermərəm,  
Yüz gün şadlıq tapsam, bir gün gülmərəm.  
Özüm öz dərdimi çəkə bilmərəm,  
Fələk versin bir çəkənə dərdimi.

Aslan şaham qəm evində nökərəm,  
Dost bağında qızıl güllər əkərəm.  
Özüm öz dərdimi pünhan çəkərəm,  
Söyləmərəm hər yetənə dərdimi.

Aslan şah atlanıb gəlib çatdı paytaxtına, qırmızı geyib əmr verdi hər tərəfə – sərhəd keşikçilərinə, körpü qaravullarına, çobanlara və başqa kəslərə ki, filan nişanlı İbrahim adlı adamı harada tapsalar mənə yetirsinlər və onu tapana dünya malından sərəfraz edəcəyəm. Gəmiçilərə isə bu xüsusda məxsusi tapşırıq verilmişdi. Qulluğunuza haradan ərz edim İbrahimdan günə bir mənzil yol getməkdə olsun. Göy çəmənli düzdə oturdu, gördü kü, güclü karvan tökülib, çox acılmışdı köhnə bir məsəl yadına düşüb dedi ki:

– “Açdın karvana, yoruldun Sarvana” – gedim bulardan bir az çözəy alım, həmi də bu bəzirganlar şəhərlərin hamisindən xəbərdar olurlar, bir xəbər bilim, görüm, mən Heyrata düzmü gedirəm.

Bu yoldan burulmaqdə olsun sizə bəzirgandan söyləyim. Bəzirgan başının adı Xoca Əziz idi. Xoca Əziz Heyratdan keçər-

kən gördü kü, bir qız bir uca evin aynasını açıb çox uzağı gözləyir, bu hərif xoca yoldaşlarına dedi ki:

– Ay uşaxlar, bu qızın uzaxda gözləyəni var. Əlqərəz oğlan özünü Xocanın yanına yetirdi.

Salam deyən kimi xocanın xoşuna gəlib İbrahimə təklif elədi ki – otur – dedi: – Bala haradan gəlib hara gedirsən?

İbrahim:

– Əmi, kandan məkana gedirəm.

Xoca:

– Oğul oraya hamı gedəcəkdir, indiki səfərindən deyirəm.

İbrahim:

Baxça barınan söylər,  
Heyvan narınan söylər.  
Aşix dərdi-dilini,  
Saz yunqazılə söylər.

Bəzirgan gördü kü, o gördüyü qızı bu oğlan yaraşır. Dedi:

– Ay uşaxlar, bir saz gətirin bu oğlana.

Sazı gətirib İbrahimə verdilər, görək nə dedi:

### “Ovşarı” havasında

Xocalar xocası, xocular xası,  
Xocam bir yar deyim, ver xəbər barı.  
Silinsin, könlümün qalmasın pası,  
Xocam bir yar deyim, ver xəbər barı.

Aldı Xoca:

Xoca baban alsın sənin qadani,  
Oğul, sən adını de, mən nişan verim.

Bir də danış eşidəyim sədani,  
Oğul, sən adını de, mən nişan verim.

Aldı İbrahim:

Dərin-dərin dəryalərdə adadı,  
Tutubdu dəstində dürlü badadı.  
Heyrat şəhərində o xanzadadı,  
Xocam bir yar deyim, ver xəbər barı.

Xoca dedi ki:

– Oğlan, Heyratdan keçəndə mən bir qız gördüm nişanlanırdan deyim gör odumu:

Mən gələndə aquşqada durmuşdu,  
Ağ üzündə həlqə bilcək burmuşdu.  
Firəngi qayçıyan ucunu vurmuşdu,  
Oğul, sən adını de, mən nişan verim.

İbrahim dedi:

– Xoca baba, həman nişanları ki, sən deyirsən:

İbrahimam çöldən çölə gəzərəm,  
Gözəllərin mah cəmalını yazaram.  
Sorağınlə nazlı dilbər gəzərəm,  
Xoca bir yar deyim, ver xəbər barı.

Aldı Xoca:

Xoca Əziz Xocaların gözüdür,  
Şirin söhbətidir, Şirin sözüdür.  
Hür Nisə Fətəli xan qızıdır,  
Oğul, sən adını de, mən nişan verim.

İbrahim Xoca Əzizlə xudafizləşib yola başladı. Bu yol getməkdə olsun, sizə söyləyim Hür Nisə xanımdan. Hür Nisə xanım qaravaşlarından bir neçəsinə oğlanın nişanını verib yollara təyin elədi ki, bu nişanlı oğlan sizə rast gələn kimi mənim yanına gəti-rərsiz, əmma bunlara ümüdülü olmayıb hərdənbir özü də gözdə idi.

İbrahim gedib yetirdi şəhərə evi görən kimi qız gözünə dəg-di. Qız da oğlanı gördü, İbrahim xiyalında dedi ki:

– Gəl başı aşağı sən yol ilə get, əyər ürəkdən sevginsə səni qoymayacaq getməyə.

Başını aşağı salıb yol ilə getməyə başladı, əmma yola qara-vul olan qızlar çox gözləyib yorulmuşdular dedilər ki:

– Bu gün gəlmədi gəlin bazara gedək.

Qızlar bazara gedən kimi İbrahim evin qabağına çatdı. Hür Nisə xanım aynanı açıb göz gəzdirdi ki, görünüm qızlar İbrahimı gördümü. Gördü kü. qızlar yoxdur. Elə bildi İbrahim bunu tanı-mayıb ötəcək. Sazı götürüb aynanın qabağına durdu. Dedi:

– Ay aşiq, hara gedirsən bura gəl, sənin gəlmək yerin buradır.

İbrahim yuxarı baxıb dedi:

– Xanım mən aşiq deyiləm saz özgənindir. Mən sən deyən deyiləm.

Qız dedi:

– Adamdır ola bilər ki, çəşibdir, gəl sən bunu çağır.

Saz alıb dedi:

Sədəfli saz gedən oğlan,  
Qayıt gəl bəri, gəl bəri.  
Məni dərdə salan oğlan,  
Qayıt gəl bəri, gəl bəri.

İbrahim dedi:

– Hərçənd mən aşiq deyiləm al cəvabını:

Aquşqadan baxan gözəl,  
Get xanım, gələ bilmərəm.

Canımı oda salan dilbər,  
Get xanım, gələ bilmərəm..

Qız dedi:

– Ola bilər ki, bu çəşmiş ola gəl özünü nişan ver:

Səhərin dan ulduzuyam,  
Aşıqın söhbət sözüyəm.  
Fatalı xanın qızıyam,  
Qayıt gəl bəri, gəl bəri.

İbrahim isə dedi:

– Mən də eşq əhliyəm, mənim də sevgim var, əmma onun adını deyərəm, o da səndə olsa gələrəm.

Sazı götürüb deyir:

Dağların başı dumandı,  
Dindirmə dərdim yamandı.  
Yarımın adı Cəmaldı,  
Get canım gələ bilmərəm.

Qız dedi ki:

– Gəl deyinən mənim də adım Cəmaldı. Öküz öldürüb adımı ki, götürməyəcək. – Qız başladı deməyə:

Sər küçənin gözü mənəm,  
Dəhanının sözü mənəm.  
Cəmal yarının özü mənəm,  
Qayıt bəri gəl, bəri gəl.

Aldı İbrahim:

İbrahim dəryaya daldı,  
Canını atəşə saldı.

Əyləndin yolundan qaldı,  
Get canan, gələ bilmərəm.

Deyiş tamama yetən kimi bazara gedən qızlar İbrahimin elə yanından çıxdılar, gördülər ki, qız dediyi nişanda bir oğlandı qız ilə deyişir. Bunlar dedilər ki:

– Ay qız, tutun, qoymayın.

Oğlanı tutdular sürütmə döyə-döyə qızın yanına çıxardılar, öpüş-görüşdən sonra otağa varid oldular. Otağa girdikdə İbrahim gördü kü, cəmi bəzəkdən başqa Hür Nisə üç dana gül bəsləyib. Biri ağıdı, biri qırmızı, biri sarı.

Sazı hərləyib başladı:

### “Pərdəsiz” havasında

Yarın otağında üç gül ağacı,  
Ağ gül, qırmızı gül, illah sarı gül.  
Hər birisi biri birindən öyünməli,  
Ağ gül, qırmızı gül, illah sarı gül.

Qız dedi ki:

– Ay oğlan, bu güllerin ayrı-ayrı tərifini desən yaxşı olardı.

Aldı İbrahim:

Ağ gülün qapısından baxmalı,  
Sarı gülü tər buxaqa taxmalı.  
Qızıl gülü dəstə tutub qoxumalı,  
Ağ gül, qırmızı gül, illah sarı gül.

Qız:

Ağ gülün duruşu nəyə bənzəyir?

İbrahim:

Ağ gülü bənzətdim göydə laçına,  
Şəkər əzim dəhanının içində.  
İbrahim qurbanı gülün üçünə,  
Ağ gül, qırmızı gül, illah sarı gül.

Hür Nisə yarım ay İbrahimı inəyin yağı, sədrinin düyüsü,  
xoruz beçənin əti ilə bəslədi, əmma bir gün İbrahimə dedi ki:

– Atam səni burada görsə səni də öldürəcəy, məni də, qoy  
mən səni halvaçı Musanın yanında saxlayım. O bir qoca kişidir,  
mənim sırrimi bilir, səni ələ verməz.

İbrahimin başına çadra salıb qızların arasına aldı və aparıb  
halvaçı Musaya təhvıl verdi və tapşırıdı ki, bunu sənə köməkçi si-  
fətilə verirəm və ayda da yüz manat verirəm, hər axşam buraxar-  
san özü gələr mənim yanına.

Bu oğlan o qədər gözəl idi ki, buna baxmaq məqsədilə, hər  
kim gəldi, bu dükandan halva alırdı.

Bunlar bu kefdə dolanmaxda olsunlar, sizə xəbər verim Şə-  
mil adlı bir yəhudidən. Özünün pulu olmazdı, fəqət onun-bunun  
pulu ilə hilə işlədib bəzirganlıq edərdi. Şəmil bir günü bəzirganlıq  
karvanını sürüb Dağıstanda Süleyman xanın şəhərinə çıxdı. Bu  
xanın isə Xəyranisə adlı bir gözəl qızı var idi. Şəmil karvani kar-  
vansarayda saxlayıb bazara çıxmışdı, göz gəzdirib gördü kü, bir  
evin aynasından bir gözəl qız baxır. Onun subay olduğunu xəbər  
alıb bilincə bir qiymətli xonça düzəldib o qızın atasının yanına  
getdi və salam verib girdi. Süleyman gördü kü, bu tanıdığı Şəmil  
yəhudidur bir qiymətli xonça gətirib. Buna həşən xəşanla yer gəs-  
tərib əyləşdirdi, Şəmil yəhudü çox çirkin olmaqla bərabər heç ev-  
lənməmişdi. Çörək-xörəkdən sonra Süleyman xan soruşur ki:

– A Şəmil nə əcəb səndən?

Dedi:

– Allahdan gizlin deyil, bəndədən niyə gizlədim, mən sənin

qızını istəməyə gəlmişəm.

– A Şəmil, heç bədənnüma güzgüyə baxmışanmı?

– A canım nə səfi-səfi danışırsan, məyər mən özümə istəyi-rəm, mən oğlum üçün gəlmişəm.

– Mənim qızımın vəkili özüdür, oğlunu gətirərsən bəyənsə gedər, bəyənməsə yox.

Şəmil naçar baş üstə deyib çıxdı və bir rəssam tapıb dedi ki:

– Bax o Süleyman xanın qızı Xeyrənsənin mənim üçün şəki-lin çək.

Rəssam Şəmilin dediyini yerinə yetirdi və şəkili götürüb Şə-milə verdi. Şəmil karvanı götürüb şəhərbəşəhər, diyarbədiyar gəzə-rək o şəkilə yararlı bir göyçək oğlan axtarırdı. Bu minval gedib Heyratı şəhərə çatdı. Yükünü karvansaraya töküb yenə göyçəy oğ-lan axtarmaq üçün bazara çıxmışdı, gördü ki, bir halvaçı dükanı-nın qabağında bir yiğin adam var yaxınlaşanda gördü kü, burada bir gözəl oğlan halva satır, tez şəkili çıxardıb oğlan ilə tutuşdur-duqda gördü kü, əyər oğlan bu qızı bəyənsə qız yüyürə-yüyürə ge-dəcək. Şəmil yubanmayıb geri qayıtdı və halvaçı Musanın keçbəkeçənlərinin hamusunu əzbərdən öyrəndi və bir böyük san-dıq da alıb mənzilə qoydu və tez bir xonça düzəldib halvaçı Mu-sanın dükanına gətirdi və içəri girər-girməz hönkürüb ağlamağa başladı.

Halvaçı Musa dedi:

– A kişi, nə olub, niyə ağlayırsan?

– A balam, az qürbət çəkmışəm, ağlamağıda mənə çox gö-rürsən, bəs məni tanımirsan? Burnu fırtdıqlı combulunun bibisi əri Həyrətəlinin günüsünün üstə gələn gəlininin əmisi deyiləmmi?

Halvaçı Musa elə bildi ki, doğrudan da bu bunların qohum-larındandır və bu vaxtacan onu tanımadıqdan xəcalət çəkdi və üzr istədi.

Bir az söhbətdən sonra Şəmil xəbər aldı ki, bu qülbeçə sənin nəyindir?

– Oğlumdur, – deyə – Musa cəvab verdi.

– Əyər mümkün olarsa bir zəhmət çəkib mənimlə mənzilə gəlsin, bir az hesabım var onu oxusun görüm, ticarətim nə tutur.

Halvaçı Musa oğluna müraciət edərək dedi:

– Oğul, dur əmi ilə get oradan da evinizə gedərsən.

İbrahimin Şəmil ilə getdiyini görən Hür Nisənin qaravaşlarından biri xanımına xəbər verdi.

Hür Nisə şəkkə düşməyib İbrahimin yolunu gözləyirdi. Şəmil İbrahimı karvansaraya aparıb alladıb sandığa saldı və ağızını qıffıllayıb sandığı qatırı yüklədi və karvana qoşub Dağıstana tərəf yol basdı.

Hür Nisə oğlanın vaxtı öturdüyüni görüb dalınca axtarmağa çıxmışdı, gördü kü, karvan gedir və bu karvandan bayatı səsi gəlir:

Əzizim əl uzalı,  
Ağ üzdən tel uzalı.  
Sinəmdə dağlar qaldı,  
Mən getdim əl uzalı.

Hür Nisə yaxu üryan, sinə buryan karvanın qabağını kəsdi.  
Dedi:

– Şəmil yəhudü, İbrahimı aparıb məni oda yandırma.

Şəmil:

– A canım, nə İbrahim – deyib rədd cəvab elədi.

– A yəhudü, əylən üçcə xanə sözüm var qoy deyim – alır:

Qara cuhud, ol Allahı sevərsən,  
Aman yəhudü gəl aparma yarımi.  
Böyük butu, kiçik butu sevərsən,  
Aman yəhudü, gəl aparma yarımi.

İbrahim qızın səsini eşidib sandığın içindən səsləndi ki:

– A yəhudü, əyər sandığın ağızını açmasan bu üzüyün qaşını

yalayıb öləcəyəm, çünkü üzüyümün qaşı zəhər daşındandır.

Şəmil çarasız sandığı açdı. İbrahim oradaca cəvab verməyə başladı:

Nələt gəlsin böyük bütün içində,  
Hər kəs olsa əldən qoymaz yarını.  
Ara yerdə karı görmə cuhudu,  
Hər kəs olsa əldən qoymaz yarını.

Qız elə düşündü kü, bu oğlanı satmağa aparırlar. Dedi:

Qul istəsən on iki dənə qul verrəm,  
Pul istəsən min beş tūmən pul verrəm.  
Ağ üzümdən dənə-dənə xal verrəm,  
Aman yəhudi gəl aparma yarımı.

Qızın xal kəlməsinə İbrahim acıyb dedi:

Özün üçün saxla on iki qulunu,  
Ara yerdə tökmə malı pulunu.  
El içində gödək etmə dilini,  
Hər kim olsa əldən qoymaz yarını.

Qız gördü kü, İbrahimı bu mürtəd aparacaq başladı İbrahimı tapşırmağa:

Hür Nisəyi dost yolunda sayırma,  
Allaha bax yarı məndən ayırma.  
İbrahima qul deyibən buyurma,  
Aman yəhudi gəl aparma yarımı.

İbrahim:

Dost bağından qızıl gülü dərməzlər,  
Dərsələr də yaylıx üstə sərməzlər.

Ağlamaxla İbrahimı verməzlər,  
Hər kəs olsa əldən qoymaz yarını.

Şəmil çox bənd olmayıb sandığın ağızın qıfılladı və karvanı sürdü.

Hür Nisə geri qayıdır öz balkonundan karvanın dalınca həsrətlə dedi:

Gedər oldun Dağıstanə,  
cuhud, yolun bağlı olsun.

Məni qoydun yana-yana,  
cuhud, yolun bağlı olsun.

Ərisin dağların qarı,  
tökülsün çaylara sari.

Aparırsan nazlı yarı,  
cuhud, yolun bağlı olsun.

Top açılar qalasından,  
haq saxlasın balasından.

Hür Nisənin naləsindən,  
cuhud, yolun bağlı olsun.

Yəhudü İbrahimı Dağıstana yaxınlaşanda sandıqdan çıxardı və dedi:

– Oğul, bilirsən səni haraya aparıram? Mən səni Dağıstan xanı Süleymanın yanına aparıram ki, sən mənim oğlum olduğunu dilindən ona iqrar verəsən və onun qızını sənin adına özümə alım və səni həman qabağımızı kəsən qızın yanına yenə aparırm.

İbrahim ürəyində dedi ki: – Pis olmaz o qızı da alaram və yenə qayıdır sevgimin yanına gələrəm.

Şəmil şəhərə çatan kimi karvanı karvansaraya sürüb İbrahimı Süleyman xanın yanına götürdi və qulluğa salam verib içəriyə daxil oldu. Süleyman xan İbrahimin gözəlliyyindən heyrətə

gəlib şübhə ilə xəbər aldı:

- Ay oğul, sən doğrudan da bu kişinin oğlusan?
- Səki elədir – deyə İbrahim cəvab verdi.

Süleyman xan Şəmildən xəbər aldı ki:

- Bəs bu “səki” nə deməkdir, olmaya başqasının oğludur?
- Xeyir, onun “səki” deməsi vərdişdəndir, molların yanında oxuyan vaxtı molla ona, al o səkidən qələmi, kitabı, dəftəri ver deməkdən qulağında “səki” səsi qalıbdır. Odur ki, hər nə xəbər alsan “səki” ilə cəvab verir.

Süleyman xan sübhədən çıxıb İbrahimı qızının yanına gəndərdi ki, Xeyrənsənin bu oğlana getməyə meyli olub-olmamasını xacə vasitəsilə öyrənsin. İbrahimı xacə aparıb bağda bir gilas ağacının dibində saxlayıb qızı xəbərə getdi və oğlanı göstərib, ona gedib-gedməməsini xəbər aldı. Xeyrənsə bu oğlanın gözəlliyyinə heyran qalıb saz istədi. Görək nə dedi:

Xocular xocası, xocular xası,  
Xoca, bəy babama deyinən versin.  
Silinsin könlümün qalmاسın pası,  
Xoca, bəy babama deyinən versin.

Xaca:

- Bəyənirsən? Yoxsa yox – deyib sordu.

Xeyrənsə:

Sevdiciyim irəfiyə dayanmış,  
Bilcəkləri gülgəz gülə boyanmış.  
Necə bəyənməyim Allah bəyənmiş,  
Xoca, bəy babama deyinən versin.

Xoca:

- İşdi bəlkə vermədi onda nə olsun?

Xeyrənsə:

Xeyrənsəyəm yaxa bəndimi açaram,  
Sərrafiyam ləli dürdən seçərəm.  
Verməsə də qoşularam qaçaram,  
Xoca, bəy babama deyinən versin.

Xoca “qoşulub qaçaram, qoşulub qaçaram” sözünü tikrar edə-edə düz Süleyman xanın yanına gəldi və olanları ona dedi. Süleyman xan qızının “qoşulub qaçaram” deməsinə təəccüb edib dedi:

– A balam, niyə qoşulub qaçıır, biz onu xoş ilə veririk – və molla çağırıb başladı onların nikahını kəsdirməyə.

Ravinin rivayətinə görə Şəmil İbrahimı sehr ilə qızla əlaqədən saxladı. Xeyrənsə beş altı gün oğlanla bir yatacaqda olaraq, oğlanın kişilikdən məhrum olmasından şübhəyə düşdü və bu barədə lap ümidiyü üzüb anasına şikayət etdi:

Səhər olcaq durub gedir oynuna,  
Ay ana, məni bir nadana verdilər.  
Öpüb qucmaq bircə gəlmir əyninə,  
Ana, məni bir nadana verdilər.

– Necə yəni? – deyib anası soruşduqda.

Dana deyil ki, danaçıya qatayım,  
Tuncu deyil çovdarlara satayım.  
İyit də deyil, qucaqlayıb yatayım,  
Ana, məni bir nadana verdilər.

Anası yenə danladı ki:

– Sən özün istəyib getmədinmi? İndi bəs nə oldu?

Buyur Mirzəyə bir gəlsin bizə,  
Mən deyim dərdimi mirzə yaza.  
Ağız mən qız necə gedər qız qızı,  
Ana, məni bir nadana verdilər.

Səfa şerbətindən içib qanaram,  
Alışaram əşq oduna yanaram.  
Xeyrənsəyəm dediyimdən dönərəm,  
Ana, məni bir nadana verdilər.

Xəbər Süleyman xana çatanda o saat Şəmili çağırıb xan oğlanının sırrını ondan xəbər aldı.

Şəmil dedi:

– Mən özüm öz oğluma tapşırımişam ki, gəlini ilə hələ əlaqədə olmasın, çünkü mənim fikirim toyu öz ölkəmizdə etməkdir.

Süleyman onun sözünü kəsib dedi:

– Di get apar, hər nə edirsən et.

Böyləliklə karvan qızla bahəm firənk mahalı tərəfə rəvan oldu.

Yolda bir hündür körpü var idi ki, bura çatdıqda Şəmil sarvana pul basıb İbrahimı qatırla bərabər körpüdən saldılar, ancaq İbrahimə bir şey olmadı, qatır isə öldü. Şəmil yəhudi bir ağır daş götürüb İbrahimin üstə atmaq istədikdə qız özünü öldürmək mah-nasılə daşı atmaqdan Şəmili vaz keçdirdi.

Yixılarkən İbrahimin qabağı bir balaca yaralanmışdı. Bu vaxtda İbrahimin yadına qardaşı düşüb başladı:

### “Şirvan kərəmisi” havasında

Başına döndüyüm, qurban olduğum,  
Düz qoyubnan əyri getmə yolunu.  
Yolunda sədaqa giryən olduğum,  
Düz qoyubnan əyri getmə yolunu.

Bir namə gəlmədi bəy qardaşımdan,  
Qurtarmadım elin tənə daşından.  
Yarı sənə verdim açıq başımdan,  
Düz qoyubnan əyri getmə yolunu.

İbrahimam kimə deyim sözümü,  
Yaş yerinə qan bürüyüb üzümü.  
Şah oğluyam itirmişəm özümü,  
Düz qoyubnan əyri getmə yolunu.

Şəmil naəlac İbrahimı da götürüb firəngə doğru yol getdilər. Firənkistana çatdıqda karvanı bir karvansarayda töküb Şəmil bazaraya çıxdı, bir adamdan xəbər aldı ki, buranın hökmdarı kimdir? O şəxs ona bir xanın evini nişan verdi. Yəhudi Şəmil bir şələ köşən-ot özünlə aparıb xanın həyətinə girdi və ocaq qalayıb içinə girərkən, bunu oradan çağırıb öz-özünü nə səbəbə yandırmasını ondan sual etdilər:

– Nə edim ay canım, on dəfədir ki, evlənirəm, hər dəfə də bir mərdiməzar yandan çıxıb arvadımı özünə bənd edir.

Xan bunun sözlərinə inanıb əmr verdi ki, qızla oğlanı gətirsinlər. Xanın əmri ilə İbrahimla Xeyrənsəni gətirdilər. Bu dəfə də Şəmil sehr ilə İbrahimin dilini bağlamışdı.

Xan oğlanı məzəmmət etdikdə qız irəliyə yeriyb dedi:

– Onun təqsiri yoxdur məndən sual ediniz.

– Yaxşı söylə görək səni kimə ərə vermişlər?

– Xan sağ olsun, mən sizin qızınız olsam kimə verərsiz bu oğlana yoxsa bu çirkin kişiyb?

Qızın bu sözlərində məsələ aydın oldu ki, Şəmil firildaqla kələk qurub.

Qız özünü nişan vermək məqsədilə dedi:

O yəhudü sənə yalan deyibdi,  
Əlac sənə qaldı firəngin xanı.

Babam məni İbrahma veribdi,  
Əlac sənə qaldı, fırəngin xanı.

Şəmil yəhudunun da kürkunə bit düşüb dedi:  
– A canım, yalan deyir.

Qız:

Canım qurban mərd iyidin canına,  
Susamayın İbrahimin qanına.  
Bir namə yaz Dağıstanın xanına,  
Əlac sənə qaldı, fırəngin xanı.

Xan dedi:

– Ay qız sən Dağıstan xanının nəyisən?

Aldı kız:

Səhər-səhər doğan dan ulduzuyam,  
Oğlanların söhbətiyəm, sözüyəm.  
Xeyrənsəyəm, Süleyman xan qızıyam,  
Əlac sənə qaldı, fırəngin xanı.

Xan qəzəbnak olub yəhudini əmr verib qırx arşınlı quyuya tulladılar və quyunun ağızına keşikçi qoymadı və qızı dedi ki:

– Ay qız, sən mənim qardaşım Süleyman xanın qızısanmış indi xahişin nədir? İstəyirsən burada qalın, gözüm üstə yeriniz var. Qalmaq istəmirsinzsə, siz hara desəniz göndərrəm.

Xeyrənsə xandan təvəqqəl elədi ki, onların intizarı var mümkünsə icazə verilsin buradan getsinlər.

Xanın izni ilə bu iki cəvanı sərhəddən o tərəfə ötürdülər. Yəhudi isə qaravullara böyük pullar verib quyudan xilas olmağa nail oldu və kəsmə yolla gəlib bir dəryanın kənarında İbrahımla qızı

gəmiyə minən gördü. O saat gəmiçilərə rüşvət verib İbarahimla qızı ayrı-ayrı gəmilərə mindirtməyə müvəffəq oldu və bir qədər su ilə gedəndən sonra, bir-birinə bağlanmış gəmilərin ipini kəsdilər. Qız bu iş Şəmilin işi olduğunu duydular və özünü suya atmaq istədi o saat tutdular.

İbrahim qızdan ayrılarkən dedi:

Ala gözlü nazlı ceyran,  
Dəryada qalacaq oldum.  
Olmuşam boyuna heyran,  
Dəryada qalacaq oldum.

*Qız:*

Qaldım cəlladalar əlində,  
Qoymurlar düşəm dəryaya.  
Kəlməi-şəhadət dilimdə,  
Qoymurlar düşəm dəryaya .

*İbrahim:*

Qızıl gül dəstə dərsəm,  
Dəribən dosta versəm.  
Aslan adlı bir şah görsən,  
Dəryada qalacaq oldum.

*Qız:*

İstərəm fənudən köçəm,  
Yaxşı ilə yaman seçəm.  
Qəsdim budur zəhər içəm,  
Qoymurlar düşəm dəryaya.

*İbrahim:*

Gəmimiz qaldı dəryada,  
Haqq özü yetsin fəryada.  
İbrahimam bu dünyada,  
Yardan ayrırlacaq oldum.

*Qız:*

Xeyrənsəyəm ollam dəli,  
Dadımıza yetsin Əli.  
Şəmilə demərəm bəli,  
Qoymurlar düşəm dəryaya.

Əlqərəz Şəmil yəhudü qızı İbrahimdan aralıyb gəmi ilə gedib Misir şəhərinə çıxdılar.

Bu şəhərdə Xeyrənsə Şəmilə dedi ki:

– Əyər doğrudan da sən mənə sahib olmaq istəyirsənə, mənim üçün bir çox mərtəbəli pilləkansız ev tikməlisən, yoxsa mən sənə bac verməyəcəyəm.

Yəhudinin çarası kəsilib böylə bir ev tikdirdi.

Qız kəməndlə evin üst mərtəbəsinə çıxdı və Şəmilə tapşırdı ki, get on dörd aylıq azuqə tədarik et, gətir səni də yanına çəkib bir xeyli vaxt səninlə zoqi səfa çəkək. Azuqə hazır olandan sonra qız kəməndlə həmən azuqəni çəkib yiğdi yanına və Şəmilə dedi ki:

– İndi get suda buraxdığını oğlandan bir nişanə gətir, əgər gətirməsən sən hara mən hara.

Yəhudü çarəsiz qalarax bazarlarda daş yumuşaltmaqla məşğul oldu.

İbrahim isə başqa gəmiyə rast gəlib kənara çıxdı və dəniz qıraqında sürü otaran bir çobana rast gəldi. Çoban bunu oğru bilib öldürmək istədikdə İbrahim dedi:

Çoban qardaş, çoban qardaş,  
Mən səni deyə gəlmışəm.  
Çölləri biyaban qardaş.  
Mən səni deyə gəlmışəm.

Acımdan getdi ürəyim,  
Dizimdə yoxdu dirəyim.  
Bir sərvi boylu mələyim,  
Əlimdən qoya gəlmışəm.

Çoban dedi ki:  
– Sazı alıb çırparam yerə düzünü danış.

Alma İbrahimin sazını,  
Çekə bilməzsən nazını.  
Süleyman xanın qızını,  
Dəryada qoya gəlmışəm.

Çoban İbrahimı bu gündən etibarən yeddi ay qoyun otarmağa məcbur etdi. Bir gün İbrahim çobanla bərabər bazara satmağa qoyun apardıqda Şəmil bazarda onu görüb tanıdı və bir qəssaba tapşırıldı ki, o qoyunları və oğlanı da pul ilə alıb bir sallaxa öldürtsün və oğlandan bir nişan da ona versin. Qəssab qoyunları çobandan aldıgдан sonra ona dedi ki:

– Əyər yararsa bu oğlanı mənə köməkçi ver ki, qoyunları aparıb sallaxa verim.

Qəssab Şəmil ona verdiyi puldan yarısını sallaxa verib oğlanın öldürülməsini xahiş elədi.

Sallax razılıx verib qoyunları da, oğlanı da zirzəmiyə saldı və orada oğlana dedi ki:

– Mən səni öldürəcəyəm, de görüm haralisan, kimin oğlu-san?

İbrahim sazı ilə dedi:

A başına döndüyüm, a sallax qardaş,  
Öldürmə, Allaha bağışla məni.  
Ağlaram gözümdən gedər qanlı yaş,  
Öldürmə, Allaha bağışla məni.

Kəbabı yandırırlar közinən,  
Aləm düşman olub tamam bizinən.  
Yaman qəssəb, Şəmil yəhudi sözinən,  
Öldürmə Allaha bağışla məni.

Sallaxın buna qəlbi yanıb dedi:

– Atanın və özünün adını mənə nişan ver ki, bilim sən kimsən.

İbrahim:

Qabağında qulam qolu bağlıyam,  
Çal çapraz mən sinəsi dağlıyam.  
İbrahimam Zülul şahın oğluyam,  
Öldürmə Allaha bağışla məni.

Sallax İbrahimin köynəyini çıxardıb özünü buraxdı.

İbrahim küçə ilə qaçarkən yolu Xeyrənsə olan evin qabağından düşdü. Qız bunu görüb kəmənd atıb çəkdi öz yanına. Bu anda Şəmil yəhudi sallaxdan aldığı qana boyanıqlı köynəyi gətirib qiza səslədi:

– Budur, ay qız, sənə İbrahimin nişanası, özünü öldürmüşəm.

Qız dərhal İbrahimı yəhudiyə göstərib dedi:

– Bəs bu kimdir?

Şəmil İbrahimı qızın yanında görən kimi çash-baş oldu və Aslan şaha şikayətə getdi və dedi ki:

– Bir oğlan mənim evimə gəlib arvadımı əlimdən alıb məni qovalayıbdır.

Sirri Sübhan vəzir gördü kü, belə iş heç görünən iş deyil və inanmaq istəmədi, əmma fərman verdi ki, oğlunu da və qızı da gətirin!

Cəlladlar gedib dedilər ki:

– Sizi padşah çağırır.

Qız dedi:

– Başınızı daşa döyün, bizim gələsi işimiz yoxdur.

Cəlladlar yol tapa bilməyib geri qayıtdılar.

Vəzir işin hilə olmasını duyub oğlunu gətirməyə söz verdi və tapşırıdı ki, oğlan gərək danışdırılsın. Şəmil burda etiraz etdi ki, siz onu dindirməyin, əyər dindirsəz adam öləcəkdir. Sirri Sübhan gedib İbrahimı qızdan alıb gəttirdi. İbrahim huzura daxil olan kimi Aslan şahı tanıdı. Aslan şah isə onu çox sinixdiğindən tanımadı.

İbrahim Aslan şahın qulluğuna ürəklə salam elədi.

Aslan şah sözə başlayıb dedi:

– Adə, niyə bu kişinin arvadını əlindən alıb, özünü evindən qovmusan düzünü söylə, yoxsa səni öldürtdirəcəyəm.

İbrahim sazla söyləməyə izn istədi və başladı:

Zülal şah oğluyux biz iki qardaş,  
Dil bilməz əlinə düşdüm neyləyim.  
Hərəmiz götürdüük bir qiymətli daş,  
Dil bilməz əlinə düşdüm neyləyim.

– deyəndə padşahın ürəyi gedib qəşş elədi və yıxıldı.

O saat Şəmil dedi:

– Bə mən sizə dimədimmi danışdırımayın qan olacaq?

Tez padşah qalxdı sarmaşıb öpüşdülər və qardaşına dedi:

– Başıva gələni söylə.

İbrahim:

Şahlar şahı özü qıldı çaramı,  
İtgin qardaş, bağlamadın yaramı.  
Sübə çağında gəldi Ziyad haramı,  
Dil bilməz əlinə keçdim neyləyim.

Çərxifələk genə məni dindirdi,  
Yarın əşqi ciyərimi yandırıdı.  
Bir biiman qarı yaman qandırıdı,  
Dil bilməz əlinə keçdim neyləyim.

Bülbül kimi həsrət qaldım gülümə,  
Çara yoxdur haqdan gələn ölümə.  
Yəhudi apardı Dağıstanın elinə,  
Dil bilməz əlinə keçdim neyləyim.

Mən yarı bənzətdim mələk samayə,  
Dərdini çəkməkdən düşdüm ax vayə.  
Gəmiçilərin qərq eylədi dəryayə,  
Dil bilməz əlinə düşdüm neyləyim.

İbrahimam çoban oldum yeddi ay bircə oğlağa,  
Qəssəb getdi verdi məni sallaxa.  
Sallax bağışladı qədir Allaha,  
Dil bilməz əlinə keçdim neyləyim.

Aslan şah əmr verdi bütün fərraşlar atlanıb Ziyad haramını,  
qarını, gəmiçiləri, qəssəbi, sallaxı, çobanı gətirtdi.

Bunlar gəlib toplanandan sonra şahın əmrilə sallaxla Ziyad  
haramını bir tərəfə ayırib, onlar böyük iltifatda bulundu, o biri-  
siləri isə, Şəmil yəhudidən başqa, hamısını qılıncdan keçirtdi.  
Yəhudinin ölümünü isə İbrahimə tapşırıdı. İbrahim da onu tikə-

tikə doğradı. Xeyrənsəni də təm-təraq ilə şah qəsrinə gətirtdilər. İbrahim qardaşı Aslan şaha dedi ki:

– Mənim sevgilim Heyrat şəhərində Fətəli şahın qızı Hür Nisə xanımdır.

Aslan şah qardaşına dedi:

– Əziyyət çəkmisən mən özüm qoşunla gedib gətirərəm.

Aslan şah həmin gün Heyrat şəhərinə yola düşdü. Həmin gecə Hür Nisə xanım vaqıədə İbrahimin gəlməsini görmürdü. Sə-hər tezdən yolunu gözləyirdi ki, gördü qoşun çıxdı onun da qaba-ğında İbrahim gəlir.

Saz alıb dedi:

Axşamdan gördüm vaqıəsin,  
Qızlar budur yarım geldi.  
Alaydım yarın qadasın,  
Qızlar budur yarın gəlir.

Aslan şah gördü kü, qız bunu İbrahima oxşadır. Özünü ni-şan verib:

Qız məni rüsvay eyləmə,  
Gözəl yarın mən deyiləm.  
Bağrımın başını teyləmə,  
Gözəl yarın mən deyiləm.

Qız elə bildi ki, qabaxkı kibi İbrahim onu alladır:

Gəlirsən belə deyirsən,  
Gedirsən elə deyirsən.  
Dilim dudağım yiyirsən,  
Qızlar budur yarım geldi.

Aslan şah:

Cəmi şahların başiyam,  
Sınıx könül yoldaşıyam.  
İbrahimin qardaşıyam,  
Gözəl yarın mən deyiləm.

Qız:

Hür Nisəyəm çasdı huşum,  
Qələmlə çekilib qaşım.  
Həmi qaynim, həm qardaşım,  
Elə sandım yarım gəldi.

Aslan şah:

Aslan şaham çoxdu gücüm,  
Misirdən gəlir xəracim.  
Həmi yengəm, həmi bacım,  
Gözəl yarın mən deyiləm.

Deyiş tamamə yetib Fətəli xana xəbər verdilər ki, Aslan şah sənə qonaq gəlir. Fətəli xan pişivaza çıxıb Aslan şahı qəbul elədi. Aslan şah atdan düşməyib dedi:


– Sənin qızın mənim qardaşımın sevgisidir, versən də apara-cağam, verməsən də.

Fətəli xan cəvabın dedi:

– Əyər sən mənim qızımı qardaşına layiq bilirsənsə çox məmənunəm.

O dəm kəcavələr bəzənib dağlar güvənciraq, otaqlar şöhlə-çiraq, götürüb Hür Nisəni apardılar. Böyləliklə Aslan şah iki cəvanı bir-biri ilə mətləblərinə çatdırdı və qırx gün-qırx gecə nağara qavalala əl vurub, şahlara layiq toy elədilər.

**Son.**



## PƏRİ XANIM

Söylədi: *Nurəli İbrahimov*

(Gürcüstan)

Yazıcıya aldı: *Hüseyn İsgəndərov*



İZƏ hardan xəbər verim Yəmən şəhərindən. Yəmən şəhərində bir tacir var idi, adına Bican sövdəgər diyordilər. Bican sövdəgərin bir oğlu oldu adın qoyular Məhəmməd. Məhəmməd bir yaşından iki yaşına, iki yaşından beş yaşına, yeddi yaşına çatanda qoyular məktəbə.

On yeddi yaşında orta məktəbi bitirdi və atasının yanına xəbər göndərib dedi:

– Atayı mehriban mənə bir peşə.

Atasının bir lələsi var idi. Lələsinə bir neçə manat pul verdi, tapşırıdı ki, oğlumu apar şəhərə ona nə peşə xoş gəlsə onun da-lınca çalışsin. Lələ Məhəmmədi alıb çıxdılar bir şəhərə, bu küçəni o küçəyə, o küçəni bu küçəyə vurdusa da Məhəmmədə heç bir peşə xoş görünmədi.

Şəhərin bir küçəsində gördü bir şəkilçəkən var. Məhəmməd öz şəklin çəkdirib qoydu qoynuna. Şəhərdən çıxa-çıxdı gördü Badam oğlu adlı bir sazbənd sazları ipdən asır.

Məhəmməd dedi:

– Badam oğlu, onun birin yendir aşağı.

Badam oğlu sazi yendirdikdə Məhəmməd saza bir taziyanə

çəkdi və sual etdi:

– Usta bunun gözəli harda olar?

Badam oğlu Məhəmmədin sualına dedi:

– Oğul, bunun gözəli Gürcüstanda olar.

Məhəmməd dinməz-söyləməz öz lələsilə şəhərdən çıxdılar.

Yol gedərkən lələsindən sual etdi ki:

– Lələ, o Gürcüstanda olan gözəlin adı nə ola bilər?

Lələsi cəvab verdi ki:

– Oğlum mən elə şeyləri bilmərəm.

Məhəmməd dərhal şəhərə qayıdır Badam oğlunun yanına gəldi və ondan sual elədi ki:

– Badam oğlu bunun gözəli Gürcüstanda olar, bəs onun adı nədir?

Badam oğlu cəvab verdi ki:

– Oğul bunun üç adı var: biri sazdır, biri naz, biri həmdəm.

Məhəmməd saz, naz, həmdəm deyə-deyə düşdü yola, gəldi atasının yanına və ona belə ərz elədi:

– Ata eşitmişəm Gürcüstanda yaxşı həmdəmlər var, birini mənə alarmışan.

Atası ürəyində qız tutdu, çünkü həmdəm yoldaşa deyərlər. Əmma Məhəmməd isə ürəyində saz tutmuşdu, belə ki, saz da insana həmdəm bir şeydir.

Bican sövdəgər ticarət məqsədilə iki qulu ilə bərabər Gürcüstana yola düşdü. Nökərlərin birisinin adı qul Yusif, o birisinin isə qul Əhməd idi. Qul Yusifi yolda uğurlatdı, çünkü yoldaşlar, o vaxtlarda insan oğrusu da olurdu.

Bican Gürcüstana çatdıqda qul Əhmədə pul verib bazara göndərdi ki, çörəklə yeməyə bal badam alıb gətirsin.

Qul Əhməd bal-badam deyə-deyə gedirdi, bir küçədən keçəndə gördü balkonda bir qız əl-üzünü yuyur, otuzluq lampa kimi dairəsinə şölə salıb. Qız o qədər özünə təravət verib ki, üzünə ənlikdən, kirşandan, duxudan, ətirdən, larqundan, landışdan vurub şölələndirib, barmaqlarına üzükler salıb, zümrüddən, zəbərcək-

dən, yaqutdan, brilyantdan, almasdan, ləldən, yəməndən barmaqları ulduz kimi parıldasıdır. On dörd hörük saçının hər birisini bir rəng gülabatına bəziyib atıb arxasına, tellərini şaqqa-şaqqa edib töküb Gürcüstanı tər məməsinin üstünə, hər telinin ucundan bir brilyant minciq asıb. Qul Əhməd ayağını dirədi yerə, gözünü isə dirədi balkona, dedi:

– Yarəbb görəsən bu kimin qızıdır.

Bu halda bunun qarşısına bir qarı çıxdı.

Qul Əhməd dedi:

– Qarı nənə.

Qarı dedi:

– Can!

Dedi:

– Bu qız kimdir?

Qarı cəvab verdi ki:

– Kəs görək oğul, bu qızın hər kəs adını tutur, onun dilini dibindən kəsirlər.

Qul Əhməd həmən bal badam pulunun on manatını basdı qarının ovcuna.

Qarı dedi:

– Ağrın alım, onda qulağını sövkə ağızma dediyimi kimsə eşitməsin.

Qul Əhməd qulağını sövkədi qarının ağızına.

Qarı dedi:

– Buna Vali padşahının qızı gürcü Pəri deyərlər.

Qul Əhməd Pəri-Pəri, Pəri-Pəri deyə-deyə qayıtdı ağasının yanına.

Bican sövdəgər dedi:

– Nadürüst, mən səni balnan-badama göndərmmişdim. Pəri-Pəri nədir.

Qul Əhməd dedi:

– Acıxlınma, mən gördüyüümü sən görsəydin, şalvarını da qoyub gələrdin.

– De görüm nə görmüsən?

– Ağa, oğlun tapşırıan həmdəmi tapmışam.

Sövdəgər qul Əhmədlə bərabər həmin yerə gəlib qızı bal-konda gördü və artıq dərəcədə bəyəndi. Tez bazara qayıdır pür qiymətli şeylərdən ibarət bir xonça bəzəyib padşaha göndərdi.

Padşah sözsüz-safsız xonçanı tökdü xəzinəsinə. Bir gün belə, iki gün belə. Otuz doqquz günə kimi padşaha Bican sövdəgər xonça daşıdı. Qırxinci günü Vali padşahla arvadı oturmuşdu.

Arvad dedi:

– A kişi, otuz doqquz gündür ki, o sövdəgər bizə xonça daşıyır, niyə bir soruştursan onun bizdən istədiyi nədir?

Padşah cəvab verdi:

– Arvad, əvvəlinci xonçadan belə anlamışam ki, xiyali xoş xiyaldır. Qorxuram məndən Pəri xanımı istəyə!

Arvad dedi:

– A kişi, sən Pəri xanımı deyirsən, bir belə zəhmətin qabağında məni də istəsə qoş böyrünə!

Sizə indi kimdən ərz edim sövdəgərdən. Sövdəgər qırxinci günü oğlunun şəklini qoydu bir məcməyə və gətirib qoydu padşahın qarşısına.

Padşah dedi:

– Sövdəgər, qırx gündür mənə xonça daşıyırsan, de görüm dərdin nədir?

Götürsün görək sövdəgər padşahdan nə istədi:

### “Qafiyə” havasında

Padşah qapına sənin  
Külli təmənnayə gəlmışəm  
Versən Məhəmmədin həmdəmin  
Mən ki, bu sövdayə gəlmışəm.

İtirmişəm gülyüzlü qul  
Əlli yaşda tapmışam oğul,  
Versən də, verməsən sağ ol,  
Mən ki, bu sövdayə gəlmışəm.

Padşah dedi:

– Mən bu dillərdən, baş tapmırıam, açıx danış görüm nə is-təyirsən!

Aldı sövdəgər:

Sövdəgərəm yoxdur dilim,  
Qoyma mənim sola gülüm,  
Olaydı Pəri gəlinim,  
Mən ki, bu sövdayə gəlmışəm.

Padşah dedi:

– Səhərdən hər cür söz danışırsan niyə demirsən ki, qızını oğluma istəyirəm.

O saat xonçanı göndərir Pəri xanımın yanına və pişxidmətə tapşırıdı ki, qızın oğlana meyli düşərsə kağız yazıb göndərsin. Pişxidmət xonçanı apardıqda Pəri xanım xonçanın məndilini götürdü və Məhəmmədin şəklini görünçə bir qəlbən min qəlbə oğlana açıx oldu. Şəkilin gah üzündən, gah gözündən öpüb basdı bağırna və onu mizin üstə qoyub on dört hörükdən bir tel ayırdı, basdı şux məmələrinin üstünə görək indi oğlanın şəkilinə necə xoş gəldin edir.

### **“Cığatayı” havasında**

Qədəm basdın gözlərimin üstünə,  
Sən xoş gəldin, səfa gəldin sevdiyim.

Qurban olub şəkilinin şəstинə,  
Çox xoş gəldin, səfa gəldin sevdiyim.

Qoynumdağın dəstmallayıb yumuşam,  
Lumulara yaxşı duxi vurmuşam.  
Şəkilinə inan ki, bənd olmuşam,  
Qədəm basdır otağıma xoş gəldin.

Mən Pəriyəm sən də məni görəsən,  
Acmış olsan dodağımı əməsən.  
Təbin çəksə hər meyvədən dərəsən,  
Qurban olum şəkilinə xoş gəldin.


Söz tamam olcaq Pəri xanım cehiz yorğan-döşəkliyindən bir dəst ayırib yerini saldı və şəkili qoynuna alıb onunla yatdı.

Qayda budur, gəlin gələn gecəsi oğlanla qız yorğanın altda xırda-xırda söhbət edərlər. Görək qız oğlanın şəkilini yorğan altda necə oxşayır.

### “Vəlicanı” havasında

Başına döndüyüm, qurban olduğum  
Dil əmməyin ləzzəti var, ləzzəti.  
Qaymağa bənzəyir mənim dodağım,  
Dil əmməyin ləzzəti var, ləzzəti.

Əlinə almağa uzun saçım var,  
Ağ üzümdə qoşa-qoşa saçım var.  
Soyux olsa çox isticə qucum var,  
Dil əmməyin ləzzəti var, ləzzəti.



## NƏCƏF

Söylədi: *Nurəli İbrahimov*  
Yazılıya aldı: *Hüseyn İsgəndərov*

### Ustaddama

Salam verib bir məclisə girəndə  
Böyükdən kiçiyə nəsaħət gərək  
Ədəb-ərkan yolun tarixin tapar  
Əsil nəslində nəcabət gərək.

Adam odur özün tutmasın yekə  
Gəzən gəzişindən düşməsin şəkkə  
Bir tikə yeyib ikincidən əl çəkə  
Müdam tikəsində qənaət gərək.

Adam odur hər sözlə yola düşməyə  
Köndələn uzanıb həddən aşmaya  
Dilin zəft edə çox danışmaya  
Müdam tikəsində qənaət gərək.

Hər kəsən öyündə versin öz uşağına  
Düzülsün məclisin solu-sağına  
Aşıqdə onların içgi yağınlə  
Arada iki kəlmə xoş səhbət gərək.

Baxırsan bu dünya bağıdır bağı  
Heç bir yana axmir ayağı  
Köçməli oldu Xaltanlı Tağı  
İndi ona ibadət gərək.

### Ustaddama

Ay yoldaşlar, gəlsəz tərif edəyim  
Heç yaza çıxmasın qış namərdin  
Kor olsun gözləri yansın olağı  
Ala qarğa olsun quşu namərdin.

Hər şeydən alçaxdır namus-qiryətdə  
Yaramaz toyda, bayramda, xeyratda  
Çörəgi atdı olsun özü piyada  
Heç batmasın yerə xışı namərdin!

Qapıdan çağırsan çatdar ürəyi  
Ovcunun içində yeyir çörəyi  
Qurusun bağı, meyvəsi, tərəyi  
Heç aşa dəyməsin dişi namərdin.

Canım qurban olsun mərd oğlu mərdə  
Mərifət dilində kəmali sərdə  
Hərdən qulluğun düşsə namərdə  
Çal qabana dönər başı namərdin.

Tahir bəg deyir ad verrəm ellərə  
Namərd calay-vətən olub düşsün çöllərə  
Qazandığı qismət olsun mərdlərə  
Durmasın daş üstə daşı namərdin.

Əhvalat haradan? İsfahan şəhərindən. İsfahanda Əhməd adlı bir kişidən. Əhməd kişi şah Abbasın yanında çarvadar idi. Amma onun evladı olmurdu.

Bir gün şah əmrilə dəvələri yükləyib başqa bir ölkəyə xırıdə getməli olur. Əhməd karvanı İsfahandan çıxardıb bir gün yol gedir və bir dağ çəmənlik yerdə düşərgah edir. Əhməd istirahət edən səmtdə qəzadan Məhəmməd adlı İstanbul sövdəgəri gəlib dəvələri ilə düşür. Məhəmməd sövdəgər də sonsuz idi.

Əhməd sövdəgər Məhəmməd sövdəgərlə tanış-bilişdikdən sonra bir-birilərinə söz verirlər ki, siqə qardaş olsunlar.

Söhbət arasında Məhəmməd Əhmədə belə sual verir:

– Qardaş, indi ki, biz bir-birimizə qardaş olduq, gəl sən oğul-uşağını da mənə nişan ver ki, İsfahana gedəndə dalandaların tuzlu dükanında yatmayıb ora gedim.

Məhəmməd sövdəgər belə dedikdə Əhməd başlayır ağlamğa və deyir:

– Qardaş, sən mənim yaramın közünü qopartdın, mənim ki, Allah yanına payım yoxdur.

Belə dedikdə Məhəmməd də başlayır zar-zar ağlamağa. Bu halda bunların qarşısına bir dərviş gəlib hərəyə yarımla alma verib tapşırır ki, öz arvadları ilə yeyib həmsər olsalar hər ikisinin evladları olacaqdır.

Məhəmmədlə Əhməd alma kəsiklərini alıb öz yollarına davam etdirər. Bu hadisədən bir il keçəndən sonra sövdəgər Məhəmmədin qızı və çarvadar Əhmədin isə bir oğlu olur. Oğlanın adını – Nəcəf, qızın adını – Pərizad xanım qoyurlar.

Nəcəf həddi-buluğa yetən kimi atası onu məktəbə verir. Nəcəf məktəbi bitirər-bitirməz atası Əhməd sövdəgər vəfat edir. Əhməd öləndən sonra şah Abbas onun vəzifəsinə Nəcəfi təyin edir.

Günlərin bir gündündə Nəcəf İstanbula yük aparır. İstanbulda isə Məhəmməd sövdəgər Nəcəfi görçək ona möhübbət bəsləyir və soruşur:

– Oğlum, sən mənə tanış gəlirsən. De görüm kimlərdənsən?

– Mən İsfahanlıyam.  
– Söylə görüm Əhməd çarvadarı tanıyırsanmı? O sağdır yoxsa...

Nəcəf bu sual qarşısında üz qoyur hönkürüb ağlamağa.  
Məhəmməd sövdəgər soruşur ki, oğlum niyə ağladın?  
– Əmi, necə ağlamayım, bəs Əhməd kişi mənim atam deyildim?

Məhəmməd sövdəgər bu xəbərə artıq dərəcədə peşiman olub Nəcəfi alır qucağına. Karvanı başqa çarvadarlara tapşırıb Nəcəfi aparır öz evinə, onu çox hörmətlə evində saxlayır və toy edib öz qızı Pərizad xanımı Nəcəfə gəlin köçürdü.

Pərizad Nəcəfi görmədiyi üçün gəlin gələn gecəsi çəmxəm edir və nihayət oğlanın yanına getməzdən əvvəl pəncərədən onun otağına göz gəzdirib görür bir oğlandır, yemə-içmə xətti-xalına, gül-camalına...

Pərizad xanım oğlanda bu vəcihliyi görən kimi qaravaşı ilə bərabər otağa daxil olur. Amma Nəcəf isə qaravaşın göyçəkliyindən xanımla kənizi bir-birindən ayırd eləmədi.

Nəcəf götürür görək qızlara nə deyəcək:

### “Gərayı” havasında

Nədəndi əgyarılıq geldin,  
Gələsən yanımı tək gəl,  
Gəlib əhvalımı bildin,  
Apar səyraqıfı ək gəl.

Duydum bais ucalardan  
Zülf tökülüb ucalardan  
Qaqqlıdaşıb ucalardan  
Sonanı kəklik kimi sök gəl.

Nəcəfəm çəkmənəm ahi,  
Sənsən gözəllərin şahı,  
Aşixların qibləgahı  
Apar səyraqıfi ək gəl.

Pərizad bu sözləri eşitcək tez qaravaşın qolundan tutub çıxardır bayırə və qayıdır ac dəvə qanqallığa soxulan kimi sarmaşır Nəcəfin boynuna.

Nəcəf bu minval ilə bir ay qızla kefdə-damaqda olub Şah Abbasla dəvələri tamamilə unudur.

Bir aydan sonra Nəcəfin İsfahan yadına düşüb yola hazırlaşmaq fikrində olduqda Pərizad xanım başlayır ağlamağa.

Nəcəf Pərizadın ağlamasına belə deyir:

### **“Şikəstə” havasında**

Qadasın aldığım öz əmimqızı,  
Gəl gedək bir zaman qal İsfahanda.  
Dur geyin əyninə ağnan qırmızı,  
Hər nə istəyirsən var İsfahanda.

*Aldı Pərizad:*

Qadasın aldığım öz əmimoğlu,  
Gəl getmə qal bizim xanda.  
İnsaf deyil məni qoyub gedəsən,  
Möhübbətin çoxdu bu şirin canda.

*Nəcəf:*

Bülbüllər oxuyar bağlar içində,  
Şamama bəslənir tağlar içində.

Bülül aynabənd otaqlar içində  
Gedək qol boynuma sal İsfahanda.

*Pərizad xanım:*

Bəylərin bəyisən, xanların xanı,  
Sənə qurban edim bu şirin canı.  
Axtarsan Misiri, Urumu, Şamı  
Heç gözəl tapmazsan mən nişanda.

*Nəcəf:*

Nəcəf qurbanıdır tək Pərizadın,  
Necə çəksin dərdin qohumun, yadın.  
Mən bilmışəm ürəyindəki muradın,  
Gedək mətləbinə çat İsfahanda.

*Pərizad:*

Sən də minib onda Səməndi çaparsan,  
Harda görsən sıñix gönül yaparsan.  
Gedər olsan mən Pərizadı apar sən,  
İxtiyar səndədi hər iki məkanda.

Nəcəf ən əvvəl çarvadarları və onlardan üç gün sonra Pərizadı və qaravaşını da alıb İsfahana yola düşür.

Bunlar kəcavə ilə gəlib Həmədan dağlarının yanına iki çadır qurub istirahətə məşğul olurlar.

Nəcəf isə Pərizadla qaravaşı çadırlarında qoyub dağlara çıxır ki, ətrafa tamaşa eləsin. Pərizad az gözləyir, çox gözləyir görür ki, Nəcəf qayıtmadı. Tez Nəcəfin üst paltarlarını əyninə geyib keçir qaravaşın çadırına və onu oyadıb Pərizad xanım soraqlaşır. Qaravaş cavab verir ki:

– Ağa ola bilsin ki, atası evinə qaçmışdır.

Alır Pərizad:

### **“Qaranəfəs” havasında**

Canan sevdiyim fərəhləndin quculdum,  
Getdi cananım ağlar gözlərim qadi.  
Yar ayrıldı belimi bükdü qocaldım  
Sinəmdə düğünlü dağları qaldı.

Əynimə geymişəm yarın libasın,  
Üstündən çıxardım zərli-zibasın.  
Oyandım qəflətdən boş gördüm xanasın  
Canımda əhdı-kamım qaldı.

Yuvasından uçurtdum mürği göyərçin  
Sehri cadusuna mən olaydım laçın  
Pərizad xanım papax altda qərq edib saçın  
Gedib Nəcəfim, sol sağları qaldı.

Söz tamam olan kimi Pərizad xanım papağını başından aldı və qaravaşa məsləhət etdi ki, geri getməkdənsə yenə İsfahana doğru getmələri əlverişlidir. Odur ki, kəcavəni qosdurub hər ikisi yollarına davam etdirilər. Və gələ-gələ qabaxda gedən çarvadarlara çatdılar Çarvadarlar Pərizad xanımı Nəcəfə oxşadıb bir-birlərinə piçildadılar ki, ağamiza bax, alem quş ovuna getsə bu bəyquş vurub gətirir. Kəcavə gəlib dəvələrə lap çatanda dəvəçilər təklif etdilər ki, Pərizad qabağa düşsün, amma Pərizad isə razi olmayıb deyir:

### “Vəlicanı” havasında

Qəzavü qədər yazıldı səfər başlandı,  
Gəşt elə qara karvanlarım yerisin.  
Canım sərf olaydı vəfali yar yolunda,  
Gəşt elə qara karvanlarım yerisin.

Pərizad xanimam qaldım geridə,  
Haq kömək olsa biz də çatarıq muradə.  
Neçə bəy balası, neçə bəyzadə,  
Hələ kimi soltanlarım yerisin.

Pərizad beləliklə mənzilbəmənzil oxuyaraq gəlib İsfahana  
çatır və burada çox darixaraq götürür:

### “Tərəkəmə şikəstəsi” havasında

Qadir Allah yazıları yazanda,  
Əlbət belə yazışb yazılımı mənim.  
Qərib yerdə atam yoxdu, anam yox,  
Kimlər çəkər ərki-nazımı mənim.

Çıxdım ucalara görünməz ellər,  
Qəmginli dəryalar, bulanlıx sellər.  
Qurusun çeşmələr, boş qalsın göllər,  
Görən kimdi ördək, qazımı mənim.

Çıxaram minacata dilərəm dilək,  
Qoymadı çərxi-fələk şad olub gülək.  
Taxtı tabut olmuş bemürvət fələk,  
Ayırdı vətəndən gözümü mənim.

Pərizad xanım vətənindən gedəndə,  
Qəm tiğ atıb bağrim başın didəndə.  
Mən olmanam şah Nəcəfə şərməndə,  
Qohum-qardaş danlar üzümü mənim.

Pərizad oxuyandan sonra özünü vurur xəstəliyə, çarvadalar isə bunu əl üstə aparıb çatdırırlar Nəcəfgilin evlərinə. Nəcəfin bütün qohum əqrəbəsi Pərizadı Nəcəfə oxşadıb onun görüşünə gəlirlər.

Pərizad xanım bir neçə gündən sonra Nəcəfin anasının tək-lifilə Şah Abbas üçün bir xonça tutub şahlıq qəsrə aparır. Padşah bu xonçanın əvəzində öz qızı Leyli xanımın əqdin oxuyur Pərizad xanima, belə ki, o da Pərizadı Nəcəfə oxşatmışdı.

Toydan sonra Leyli xanım bir kağız yazıb şaha göndərir ki, it soğana baxan qədəri Nəcəf mənə yaxınlaşdırır. Əyər məni sev-miyirsə niyə məni ona vermisiz.

Padşah bu xəbərdən qəzəblənib, car çəkdirib, dar ağacı qurdurur və adam göndərib Nəcəfi qolu bağlı gətizdirir və hökm edir ki, dara çəksinlər.

Pərizad xanım söz alıb deyir:

— Padşah sağ olsun, mən öz-özümə əhd etmişdim ki, evlə-nəm sonra qırx gün arvadıma əl vurmayam.

Şah Abbas bu sözə inanıb Pərizada dar ağacından aman verir.

İndi sizə xəbər verim dağlarda azan Nəcəfdən. Nəcəfi Hə-mədanlı cindar Əhməd adlı bir şəxs tapır gətirir öz evinə. Əhmə-din qızı pəhləvan Xani xanımın gözü düşür Nəcəfə və özünə söz verir ki, iki dünya bir olsa da ona ərə getsin. Ona görə də durub gəlir atasının yanına və minnət edir ki, onu Nəcəfə versin.

### “Şəkəngi” havasında

Sənə qurban olum gül üzlü ata,  
Atam məni bu oğlana vergilən.  
Dolanım boyuna, alım qadanı,  
Can ata məni bu oğlana vergilən.

Özü bir əsillidir əsil balası,  
Gözəl buxunu var, yaxşı sədasi.  
Onunçün yaz qırx qələm duası,  
Can atam məni bu oğlana vergilən.

Mən Xaniyam saralıban solmanam,  
Axıb-axıb peymanəyə dolmanam.  
Verməsən bu dünyada qalmanam,  
Atam məni o Nəcəfə vergilən.

Cindar Əhməd Xanı xanımın sözündən çıxmayıb onu toy edib Nəcəfə verir. Nəcəf beş-altı gün Xanı xanımla yaşadıqdan sonra yadına Pərizad düşüb alır:

### “Qaranəfəs” havasında

Necə ağlamasıñ bülbüdü şeyda,  
Uzax yerdə yar fəraqın atanam.  
Sevdim səni qoyub gedə bilmərəm,  
İllərnən bu qəmxanada yatanam.

Dost doston yanında kəsdirər sərin,  
Gülabtək axıdarsan sərvin tərin,  
Ya hurusan, ya qılmansan, ya pəri,  
Yadıma düşəndə qəmə batanam.

Adın Xanıdı, özün xanlar xanışan,  
Ya Züleyxa, ya Misirin sultanışan.  
Biçara Nəcəfin din-imanışan,  
Bu şirin dilinən sənə qurbanam.

Nəcəf çox darixib bazara çıxır və orada İsfahan sövdəgərlərinə tuş çıxır. Nəcəf onlardan hal-əhval xəbər aldıqda sövdəgərlər nəql edirlər ki, Şah Abbas bu yaxnlarda öz giyovu çarvadər Nəcəfin boynunu vurdurmaq istədiyini və sonra ona aman verdiyini xəbər verirlər. Nəcəf sövdəgərlərdən xahiş edir ki, həmin Nəcəf dediyi adama bu məzmundakı kağızı aparsınlar:

### **“Vəlicanı” havasında**

Əgər gedər olsan şəhri İsfahana,  
Yetir salamımı yara sövdəgər.  
Oxuyub kağızım tez salsın yola,  
Çəksin ağ üstündən qara sövdəgər.

Utanıram deyə bilməm sözümü,  
Sürmə məst eləyib xumar gözümü.  
Mən sevmişəm həmədanlı cindar qızını,  
Düşmüşəm vətəndən avara sövdəgər.

Qaşları cəlladdır kiprik rəf-rəfi,  
Dişləri incidi istəməz sədəfi.  
Xəbər alsa mən biçara Nəcəfi,  
Həsrətəm qoynunda nara sövdəgər.

Sövdəgərlər məktubu İsfahana götirib Pərizad xanıma çatdırır. Pərizad isə əhvalatdan xəbərdar olub cəvab yazır ki, əgər Nəcəf üç günə İsfahana gəlməsə Şah Abbas onun boynunu vurduracaq.

Nəcəf Pərizaddan kağızı alan kimi özünü yetirir Xanı xanımın yanına və əhvalatı ona nəql edir. Xanı xanım Nəcəfə təskinlik verib deyir ki:

– Təlaş etmə mən də səninlə İsfahana gəlib Şah Abbasa di-van quraram.

Buradan Xanı atasının yanına gəlib ona belə deyir:

### “Qoşa qafiyə” havasında

Yar əlində gördüm kağız,  
Eşidib səsə gəlmışəm.  
Bükülübdür əlis qəddim  
Əlimdə əsa gəlmışəm.

Xəbər gəlib ellərindən,  
Yaş tökülür gözlərindən.  
Şirin-şəkər sözlərindən,  
İnciyib küsə gəlmışəm.

Dağıdaram xanimanı,  
Yar yolunda qoydum canı.  
Elə bil ki ölüb Xanı,  
Atam, sənə yasa gəlmışəm.

Söz müxtəsər, Xanı atasından icazə alıb yola hazırlaşır. İki dəst pəhləvan libası götürüb Qəmərdaya səvar olur və Nəcəflə bə-rabər İsfahana yola düşürlər.

Bunlar İsfahana elə gündə çatırlar ki, o gündə də şah əmrilə meydan qurulub, Pərizad xanımı dar ağacından asdırmaq istəyir-dilər. Şəhərin kənarında Nəcəf öz paltarını bir cütü paltarı ilə də-yışdırıb gəlir evlərinə Allah payı istəyir. Baci – Tükəziban isə bayira çıxan kimi öz qardaşını gözlərindən tanıyıb başlayır onu

öpüb qucaqlamağa. Bu halda anası da çıxır və Tükəzibani “yad adamı” qucaqladığı üçün söyüb danlayır.

Tükəziban götürür görək qardaşını anasına nə cür nişan verir:

### **“Üç güllü” havasında**

Qapımıza gələn sayıl,  
Ana, qardaşımı gəldi.  
Gözlərinə olmuşam mayıl,  
Ana, qardaşımı gəldi.

Sən gönlünə neçin dəydin,  
Bənəfşə tək boynun əydin.  
Açıqlanıb neçin söydün,  
Ana, qardaşımı gəldi.

Mənim adım Tükəzibani,  
Ollam qardaşım qurbanı,  
Aç gözünü balanı tanı,  
Ana, qardaşımı gəldi.

Pərizad xanım Nəcəfin gəlməsin eşidib bayırə çıxır, onu görüb tanıyor və bu sözləri oxuyur:

### **“Kərəm şəkəngi” havasında**

Müjdə bizim olsun Vəzirin qızı,  
Sənin yarın, mənim butam gəlibdi.  
Dur geyin əyninə ali-qırmızı,  
Sənin yarın, mənim butam gəlibdi.

Əl çəkmişdim mən də bağça-barımdan,  
Məlaiklər ağlar ahi-zarımdan.  
Nə müddətdir ayrı düşdüm yarımdan,  
Sənin yarın, mənim butam gəlibdi.

Çərxi fələk işlərin ətdi nabatdı,  
Gecə bilməm, gündüzlərin zülmətdi.  
Gələn Nəcəfdi mənim adım Pərizaddı,  
Sənin yarın, mənim butam gəlibdi.

Söz tamam olan kimi Pərizad xanım Nəcəfin boynuna sar-  
maşaraq ona mehribanlıq edir.

Leyli xanım görür ki, yox Pərizad xanım da qız imiş, odur  
ki, götürür üç bənd bu sözləri deyir:

### “Tərəkəmə şikəstəsi” havasında

Neçin qədəm basdırın bizim obaya,  
Gözlər üstə gözəl yarım xoş gəldin.  
Mən düşəydim sən düşən sehr caduya,  
Gözlər üstə gözəl yarım xoş gəldin.

Bu yar mənim könülümə dəyirdi,  
Bənəfşə kimi boynumu əyirdi.  
Hərdən acıxlənib məni söyürdü,  
Gözlər üstə gözəl yarım xoş gəldin.

Mən də mayıl olmuşdum bu gülə,  
Həsrət qalmışam şeyda bülbülə,  
Nəcəflə Pərizad Leyliyənə belə,  
Gedib deyək Xanı xanım xoş gəldin.

Bu halda şah üç nəfər cəllad göndərib Nəcəfi dar dibinə apartdırdı. Pərizadla Leyli isə şəhərin kənarında gözləməkdə olan Xanı xanıma xəbərə qaçdı.

Xanı xanım bunların gəlməsini görüb götürür:

### **“Qoca Kərəmi” havasında**

Bu gün bir cüt atdı çıxdı qaladan,  
Hamı gəlsin, vəzir qızı gəlməsin.  
Səyraqıflar qurtarmasın baladan,  
Hamı gəlsin, vəzir qızı gəlməsin.

Mən bilirəm xan Nəcəfim tutdular,  
Dutubanı qollarını çatdilar.  
Cigər parasının qanına batdilar,  
Hamı gəlsin, vəzir qızı gəlməsin.

Qızlar Xanıya yaxınlaşdıqda Nəcəfin tutulmasını ona xəbər verirlər. Xanı xanım cəld Qəmərdaya minib özünü vurur meydan tərəfə və Nəcəfi cəlladların əlindən qurtarır. Şaha xəbər çatır ki, mərd günün mübarək, bir naməlum pəhləvan meydanda daş daş üstə qoymadı.

Şah sərəncam verməkdə olsun Xanı meydanda atını kövəlanə gətirib şahdan mübariz tələb edir.

### **“Koroğlu” havasında**

Baxıram İsfahanın işləri bica  
Şah Abbasə deyin meydana gəlsin.  
Ya günüm gün deyil, ya gecəm gecə,  
Şah Abbasə deyin meydana gəlsin.

Uca dağlar başı qərq olub dumana,  
Baxın qollarımda həzəran qalxana.  
Sallam taxtından boyaram qana,  
Şah Abbasa deyin meydana gəlsin.

Həmədanlı Əhməd qızı Xaniyam,  
İgid gərək məni meydanda tanıya.  
Nəcəfin qoç quzu qurbanıyam,  
Şah Abbasa deyin meydana gəlsin.


Şah Abbasın əlacı kəsilib kəfənin boynuna salıb meydana gəlir.

Xanı xanım şahın qabağında Pərizad xanımın oğlan masqasını çıxardıb qız olmasını ona (şaha) göstərir və sayıqsız şah olması üçün onu çox məzəmmət edir.

Ən nihayət məcbur edir ki, qızların üçünün də – özünün, Pərizad xanım və Leyli xanımın da toyunu bir yerdə tutub, Nəcəfə ərə versin.

Şah Abbas razılıq verib, yeddi gün-yeddi gecə toy edib qızların üçünü Nəcəfə ərə köçürdü.

**Son.**



## *Ortoğrol Cavid*

### AŞIX NƏCƏF HÜSEYNOVUN SÖYLƏDİYİ “ABDULLA” NAĞILI HAQDA



BDULLA” nağılı da sevgi temasında söylənmiş nağıllardandır. Bu səbəblə bir çox oxşayışlar vardır:

Evladsız vəzir, sərvəti fəqirlərə paylama, oğlu olması, Abdulla ova çıxanda yatarkən Cəhan xanımı sevib məktub yazır...

Nağılda hiss olunan ən gözəl cəhət standartlıqdan və əfsanəlikdən qaçıb, real, original ifadələr işlətməkdir. Hadisələr də real və təbii verilməyə çalışılıb. Misal:


Burada qız və oğlan bir-birini yuxuda deyil, ova çıxmışkən görüb sevirlər.

Nağılnın ifadəsi də çox sadədir. Təəssüflər olsun ki, nağıl tam deyildir. Hadisənin maraqlı hissəsində nağıl kəsilir. Nağıl tam ol-sayıdı, haqqında qötü fikir demək olardı. Çünkü bu nağıl başqalarından fərqlənir. Kiçik bir hissəsi olmasına baxmayaraq, dil, dialekt elementləri vardır. Misal: “Abdulla” əvəzinə “Abdullah” və sairə...

Ifadədəki saflığı bilməkçin mənzum hissələri oxumaq kifayət edər.

“Abdulla” nağılı natamam olduğundan nəşr və tərcümə hüququndan məhrumdur. Elmi tədqiqat zamanı dil nöqtəyi-nəzərindən işləmək olar.

**20.02.1940**



## ABDULLAH

Söylədi: *Aşıq Nəcəf Hüseynov*  
(*Tovuz, Əlimərdanlı*)

### Ustaddama

Varlıya dost olub yoxsula gülmə,  
Çox da havalanıb coşma dünyada.  
El səni istəyib keçirsə başa,  
Ağır ol, alçağa düşmə dünyada.

Oturub durgilən qədir bilənnən,  
Yaxşı adam “sən ölü”, deməz yalannan,  
Vəfəli dost olmaz üzə gülənnən,  
Onun körpüsündən keçmə dünyada.

Bu sözü xoşlayar bir arifi-əyyar,  
Bədəsil insana nə yapış, yalvar.  
Qomşuya söylər, mahala yayar,  
Səryaqıfa sırrını açma dünyada.

Əsil övlad əkər bir əsil ata,  
Ölüncə kimsəyə yetirməz xəta.  
Gənd düşsə xeyir verər elata  
Onun arxasından qaçma dünyada.

Nəcəf, gəz dünyanı təmiz adınan,  
Təklif olsa bir məclisə girginən.  
Bir dost sənnən ola, sözü yadnan,  
Onu düşmənindən seçmə dünyada.

Möhtərəf yoldaşlar, qulluğunuza haradan söyləyim? – İsfəhan mülkündən. İsfəhanda şix oğlu Şah Abbasdan. Şah Abbasın Qiyas adlı bir vəziri var idi. Bu vəzir sinnə dolmuşdusa da, lakin evladı olmamışdı. Bir gün şah Abbas əyan şəxsləri hüzura çağırıb onlara məsləhət gördü ki, fəqir-füqəraların siyahısını tutub ona versinlər, çünkü o, miskinlərə pul paylayacaqdır, bəlkə onların dua etmələri sayəsində Allah vəzirə bir evlad əta edə. Bundan ilavə şah əmr etdi ki, ələ nə qədər aşiq keçsə də gətirsinlər. Padşahdan soruştular ki:

– Qiblei-aləm, aşıqlardan nə ehtiyac!

Şah Abbas cəvab verdi ki:

– Aşiq olan şəxslər hər vaxt şadlıq-abadanlıq sevəndirlər.

Onların iltiması yerdə qalmaz.

Böylə sədəqə nəticəsində vəzirin arvadı həmlə oldu. Doqquz ay, doqquz gün, doqquz saat, doqquz dəqiqədən sonra vəzirin arvadı bar-həmləni yerə qoydu. Uşaq almaq üçün bir qarı gətirdilər. Vəzirin bir oğlu oldu. Padşah bu dəfə də bu şad xəbəri eşitdikdən sonra cəmaətə böyük imtiyazlar elan elədi. Uşaq bir yaşına çatan kimi məclis çağırıb qurna atdırılar. Qurnada Abdulla adı çıxdı. Ona görə vəzirin oğlunun adını Abdullah qoydular. At ayağı kəlünk olar, aşiq dili yögürük olar. Oğlan bir yaşından beş yaşına, beş yaşından on iki yaşa dolduxda padşahın həmin yaşda olan oğlu ilə bərabər məktəbə qoydular. Abdullah ilə şah oğlu Hüseyn iyirmi yaşa kimi məktəbə dəvam elədilər.

Abdullah ilə Hüseyn o qədər bir-birinə mehriban idilər ki, bir yerdə oturub dururdular, yeyib içirdilər, bir yerdə yatardılar, hətta elə bilirdilər ki, biri-birinin qardaşıdır. Bir gün bunlar pəncərədən eşiyə baxıb gördülər ki, küçədə aşiq oxuyur:

Əzizinəm küncü haray,  
Küncü var, küncü haray  
Həmdəmlə gəzeydim  
Arasbər küncü haray.

Abdullah qələm alıb o sözləri yazdı və iki gün dərsə getmədi. Abdullahsız Hüseyin də getmədi. Molla vəzirə xəbər göndərdi ki, oğlun dərsə gəlmir. Vəzir oğluna şikayət elədi ki:

– Oğul, niyə dərsə getmirsən?

Abdullah cəvab verdi ki:

– Ata, mən aşıqdan “Arasbər” sözü eşitmışəm, gərək o yer nə olduğunu mən gedib tapam.

Vəzir dedi:

– Oğul sənin ixtiyarın məndə deyil, şah həzrətlərindədir. Onunla özün bilərsən.

Şah Abbas Abdullahın diləyin eşidən kimi yanına bir neçə bələdçi atlı salıb dedi:

– Get, Arasbərdə mənim torpağımdan əyər tapıb bəyənsən, oranı sənə bağışlayaram, ancaq abadan yer deyil.

Abdullah gedib yeri xoşlayan kimi özü ilə gələn Lələ kişiye dedi:

– Əmi, bu yer çox yaxşı yerdid. Əyər atam mənə icazə verərsə mən burada qalardım.

Abdullah İsfəhana qayıtdıqda öz xahişini padşaha yetirdi. Şah Abbas Abdullahın xahişini rədd etməyib ona icazə verdi ki, gedib Arasbərdə şəhər salsın və orada hükmranlıq etsin. Qiyas vəzir də oğlu ilə yüz ev başında Arasbərə köçdülər. Lələ kişi də bunlar ilə Arasbərə köcdü. Qiyas vəzir Arasbərdə bir gözəl şəhər salıb şah Abbas bayrağını sancdı və orada qalmalı oldu.

Bunlar burda qalmaqdır olsun, sizə xəbər verim Ərəş mahalından və oradakı Cəmal bəy dən. Cəmal bəy şəhərdə böyük nüfuza malik olan dövlətli bir bəy idi. Bunun Cəhan adlı bir gözəl qızı var idi və hər istəyən şəxsə qızını vermirdi. Həmin mahalın

xanı Ağa xan bir dəfə Cəmal bəygilə qonaq gəlmışdı. Cəmal bəyə Ağa xanın zahiri xoşuna gəlib ona təklif elədi ki, mənim pərdəi-ismətdə saxlanan bir qızım var istəsən onu sənə verərəm.

Ağa bəy böylə cəvab verdi:

– Qızını göndərərsən bizə, xoşlasam saxlaram, xoşlamasam göndərrəm gələr.

Cəmal bəy bu qaba sözdən pisikib öz oğlanlarını və yaxın qohumlarını çağırıb olara təklif elədi ki:

– Arasbərə köçək, çünki Ağa xanın bu cəvabından sonra mən burada qala bilmərəm. Orada eşitdiyimə görə Qiyas vəzir şəhər salıb, gedək onun qulluğuna.

Bu təklifə qohum-qardaş razı qalıb, elə o gecəsi Arasbərə köçdülər. Köç Arasbərin yaxınlığında bir çəməngahda dayandı və Cəmal bəy qasidlə Qiyas vəzirə xəbər göndərdi ki, o, saldığı şəhərə gəlmək fikrindədir. Qəbul edəcək yoxsa yox.

Qiyas vəzir Cəmal bəyin gəlməsini böyük şadlıqla qəbul elədi. Cəmal bəy Arasbərin bir tərəfində özü üçün mənzil salıb yaşamağa başladı. Abdullah Lələ kişi ilə bir tərlan və bir qızıl quş alıb şikarə çıxmışdı. Bir yerdə Lələ Abdulla ha dedi ki:

– Mən gedim kol-kosdan kəklikdən-zaddan sürək eləyim, sən quşları havaya buraxarsan. Lələ bunu deyib getdi və bir çolpanlı dağın ətəyindən bir dəstə kəklik uçurdu və gördükü oradaca bir ağacın başında laçın quşu və bir qaya üstündə isə bir dana tərlan var.

Abdullah əvvəl qızıl quşu buraxdı. Qızıl quş ağaçda laçını görüb geri qayıdır Abdullahanın ciyinə qonanda Abdullah qeyzlənib onun başını burub atdı və sonra tərlanı havaya atdı. O da qayıdır gəldikdə onu da boğazından üzdü. Lələ kişi bu vəziyyəti görən kimi özünü Abdulla ha yetirdi:

– Niyə quşları öldürdü? – deyə sual etdi kdə Abdullah cəvab verdi ki:

– Niyə geri uçub gəlirlər, kəkliklərdən qorxurlarmı?

Lələ Abdullahanı başa saldı ki, onların qayıtmamasına səbəb ora-

dakı laçın və tərlan idilər. Abdullah ağlayıb, o quşları bu saat tutub mənə ver dedi.

Lələ dedi:

– Oğul, sən burda dur, mən gedim evdən laçın quşunun torunu gətirim, – deyə evə getdi.

Abdullah isə bir yer tapıb yatıb yuxladı. Cəmal bəyin qızı Cəhan xanım o günü qırx qızla səyahətə (gəştə) çıxmışdı. Meşənin ətəyiylə ciyələk dərə-dərə gəlib bir bulaq üstə çıxtılar. Cəhan xanım bir də baxıb gördükü göydən bir tərlan özünü bir təpəyə vurdu və oradan tora bürünmüş halda yuvarlanıb aşağı gəlir. Cəhan xanım tez yüyürüb tərlanı tor qarşıq bağrına basdı. Cəhanın xəvari Göhər Cəhana dedi:

– Bacı yəqin bu torun bir yeyəsi var. Gəl onu tapıb torunu verək, yoxsa bizim üçün yaxşı düşməz.

Cəhan razı qalıb tərlan düşən tərəfə getdikdə, gördü bir otduqda bir gözəl cəvan yuxlayır. Onu görən kimi bir gönüldən min gönülə aşiq oldu. Qız tellərindən bir neçəsini ayırib sinəsinə basdı və Abdullahın başının üstdə belə oxudu:

Xab içində yatan səyyad bixəbər,  
Tərlan mənəm, qeyri tərlan istəmə.  
Deyərlər ki, alar sevən sevəni,  
Sev bu canı, qeyri canan istəmə.

Adət deyil bizdən yarə söz demək,  
Qara bağrim kəbab təkin duzlamaq.  
Səndən ilqar verib məndən gözləmək,  
Olsa yüz min əbru kəman istəmə.

Qız dediyi sözləri kağıza yazdı və saçından bir tel ayırib oğlanın boynundan asdı.

Zülfün muyu səndə qalır nişana,  
At oxların, peykan olsun bu cana.

İnsafdımı yaxşı gedə yamana,  
Yaxşisan, yaxşı sev, yaman istəmə.

Göhər Cəhana tapşırdı ki, bu quru sözlərdən nə çıxar. Heç olmasa əsl, nəcabətini, adını ona nişan ver ki, gəlib səni tapsın.

Cəhan:

Əyər arifsən, gəl ara pünhan,  
Əslim Xançobandı nişanbənişan.  
Atam Cəmal bəydi, öz adım Cəhan,  
Sev Cəhanı, qeyri cəhanı istəmə.

Cəhan sözünü yazıb oğlanın sinəsinə qoyduqdan sonra tərlanı tordan çıxardıb getdi. Evə gələndə anası qızının əlində tərlanı görüb xəbər aldı ki, qızım bunu haradan ələ keçirmisən.

Cəhan anasına böylə cəvab verdi:

Səhər durdum, seyrə vardım,  
Nə bağ bildi, nə də bağban.  
Açılmış güllərini dərdim,  
Nə bağ bildi, nə də bağban.

Bağın barısından aşdim,  
Süsən-sünbülə dolaşdım.  
Öpdüm, qucdum, halallaşdım,  
Nə bağ bildi, nə də bağban.

Anası dedi:

– Nə gül, gül salmışan. Sənin ki, gətirdiyin tərlandır.

Cəhan:

Mən Cəhanam, oxum atdım,  
Külli İranı oyatdım,  
Torundan tərlanın getdim,  
Nə bağ bildi, nə də bağban.

Lələ laçının torunu gətirəndə gördükü Abdullah əlində kə-  
ğız oxuyur. Özü qurub getdiyi tor da yanındadır. Dedi:

– Abdullah sənin gününü Allah, deyəsən, qara yazıb. Tərlan  
tordan çıxıb qaçıbdır, sənin xəbərin hələ yoxdur.

Abdullah Lələyə deyir:

Yatmış idim xab içində bixəbər  
Oyandım ki, Lələ, yaz gəlib gedib,  
Süsən, sünbül, bir əlində cürə saz  
Yanında qırx incə qız gəlib gedib.

Lələ:

– Sən deyəsən yuxu görmüsən tərlandan mənə bir xəbər ver.

Götürür Abdullah:

Ölüm yeydi bu sağlıqdan, bu gündən,  
Sinəm əflak olub dağı-düyündən.  
Laçın bərəsindən, tərlan evindən,  
Sonalar ülküşüb, qaz gəlib gedib.

Bu sözün mənasın bilməz Abdullah,  
Beləsi dünyaya gəlməyib, billah!  
Arqana, gülşana haş vəkallah,  
Cahan bu cəhanə az gəlib gedib.

Lələ gördü ki, Abdullah heç ağıllı söz danişmir, götürüb apardı atasının yanına və ondan şikayət elədi ki, oğlun bu gün mənim başıma əngəl açıb gah quşları qırıb, gah da qızdan – cənandan danişir. Bilmirəm başına hava gəlib, yoxsa nə işdi. Qiyas vəzir oğluna dedi ki:

– Bu nə məsələdi, yoxsa fikrin adının üstə dəli adı qoymaqdı.  
Abdullah atasından icazə aldı ki, sazla desin.

Atası icazə verdikdə Abdullah götürür:

Yönü bəri baxan laləli dağlar,  
Bircə səndə qalıb gümanım mənim.  
Qarğıyıram, min bəlaya tuş olsun,  
Hər kimsə danişsa yamanım mənim.

Səyyada qaydadı bərəsin gözlər,  
Könlümdə atəşlər, sinəmdə közlər.  
Əsli bəyzadadı, bir neçə qızlar  
Torumdan aparıb tərlanım mənim.

Qiyas vəzir:


– Oğul, elə bir tərlandan ötrü belə sayır-bayır danişırsan, onun əvəzində sənə on tərlan allam.

Abdullah Cəhan yazan kağızı atasına verdi. Atası oxuyub dedi:

– Oğul, fikrin nədisə, aç de.

Abdullah:

Sevdicəyim on dörd, on beş yaşında,  
Tər şamamə bəsləyibdi döşündə.  
Tapıb Abdullahı çeşmə başında,  
O Cəmal bəyin qızı Cəhanım mənim.



## *Ortoğrol Cavid*

### AŞIX QƏHRƏMAN İBRAHİMOVUN SÖYLƏDİYİ “SEYİDİ” NAĞILI HAQDA



OLKLORDA son dərəcə yaxın temalı, yeknəsəq motivlərlə dolu dastanlar, nağıllar olduğu kimi yeni, original xüsusiyyətlər daşıyan əsərlər də var ki, onlar daha populyardılar.

“Seyidi” nağılında bir çox yeni ştrixlər, yeni obrazlar vardır, lakin standartlıq tamam rədd edilməmişdir.

Bir çox nağıllarda olduğu kimi, burada da sonsuz iki dost verilmiş. Məhəmməd xan və Həmid xan. Nurani dərvish söylüyür ki, onların usağı olacaq. Birinin oğlu, digərinin qızı olur. İki dost əhd edir ki, onları biri-birinə versinlər.

Bu motivlərə başqa nağıllarda da təsadüf olunur. Hadisənin sonrakı inkişafı isə tamamilə dəyişir, yeni xarakterli insanlara təsadüf olunur.

Məhəmməd xan humanist, maarifpərvərdir. O yerli uşaxların oxuması üçün məktəb açdırır.

Bu nağılda vəfali at obrazi da eks olunub. Vəfali heyvan (at, it) obrazları yazılı ədəbiyyatda (xüsusən XIX sonu XX əvvəli realist romanistlərdə, C.London...) az deyildir. Azərbaycan folklorunda bunun ən parlaq nümunəsi “Koroğlu” dastanındakı Qıratdır. O öz yanına kimsəni buraxmir, çünkü o, öz yiyesinə sadiqdir, vəfahıdır. “Seyidi” nağılında da onun atı heç kimi yaxına qoymur.

Bu nağılda cəsur qadınlar təsvir olunur.

Üç bacı – Banu, Pərizad və Rösən öz qardaşlarının intiqamını almaq üçün oğlan paltarlarını geyib, qardaşlarının qatillərini məhv edirlər, dağlara, meşələrə çəkilərək qaçaxçılıq edirlər. Həsən Paşa Seyidinin qadını gözəl Pəri xanımı ələ keçirməkçin, gecə ikən onların evini mühasirəyə alır. Seyidi vuruşdan sarsılıraq ayrılaqlarından qorxur. Pəri xanım isə ona ürək verir, onlar vuruşurlar, qalib gəlirlər.

Nağıla böyük maraq verən bu yeni ştrixlər qüvvətlidir. Nağılin kompozisiyası da mürəkkəbdir, əvvəlki bəsitlik burada yoxdur.

Nağıla qüvvət verən başqa bir səbəb ifadələrin səmimiliyi və ən çox, hadisələrin reallığıdır. Misal:

Məhəmməd xan öldükdən sonra oğlu Seyidinin başına keçəl düşür. Onun anası Həmid xanın qızı Məryəm xanımı oğlu Seyidiyə almaqçın elçiliyə getmir. Təmiz ürəkli ana zənn edir ki, artıq onlar kasıblamışlar, oğlu keçəl olmuş, buna görə Həmid xan rədd edər. Lakin Həmid xan köhnə vədini pozmur, qız isə razı olmur. Onda hakimlərə məxsus şiltaqlıq vardır. Məryəm xanım yalnız xarici gözəlliklə maraqlanır, o, bəsit düşüncəlidir, o, Seyidinin təmiz sevgisini duymur...

Bu xəttlər son dərəcə real verilmişsə, insanı inandırmayan bir çox səhnələr də yox deyildir.

Misal: Bir gecədə Seyidinin başına saç gəlir.


Seyidi birdən-birə saz çalır, hətta o qədər gözəl çalır ki, bülbüл onun sazinə qonur.

Nağılin sonunda mənfi xarakterli obrazlar məhv edilir. Ayri-ayrı hissələrin belə qüvvətliliyinə baxmayaraq nağıl, ümumilikdə, bir o qədər də mükəmməl, qüvvətli təsir bağışlamır. Neyçün?

Çünkü nağılin ideyası dolğun deyil. Nağılların bir çoxlarının teması burada da təkrar olur: uzun macəralardan sonra sevgililərin bir-birinə qovuşması.

Nağılin ümum qiyməti haqda söyləyərkən, göstərmək lazımdır ki, "Seyidi" nağılina qiymət verən original, yeni xarakterlər, obrazlarla birlikdə onun qiymətini zəiflədən temanın təkrar olunmasıdır. Bunun üçün "Seyidi" nağılı orta dərəcəli nağıllardandır.

**29.07.1939.  
Bakı.**



## SEYİDİ

Söylədi: *Qəhrəman İbrahimov*  
(*Tovuz*)

### **Ustaddama**

Yüz il olasan bir bağa bağban  
Axır intiqamı bağ sənə qalmaz.  
Nə can qalar cəsədinin içində,  
Nə cəsədin sağ sənə qalmaz.

Mərd olasan o məydanda durasan,  
Soruşub xəbər alana cəvabını düz verəsən.  
Yüz min cəlalın ola, əlli min imarət yapdırılan,  
Onun heç birindən bir otaq sənə qalmaz.

Dərdini söyləgilən eşidib görənə,  
Fikrim dağınıqdı, könlüm virana.  
Yüz min yol salasan dağnan arana  
Nə aran sənindir, nə dağ sənə qalmaz.

Bu sözləri fikir eylədim qəsdən,  
Axır ayrılarıq, ayrı düşərik vəfali dustdan.  
Olasan dirilikçi, əkəsən bostan,  
Nə məyvəsi sənindir, nə tağ sənə qalmaz.

Aşıq Səməd, sən dinməzsən, kirirsən,  
Dağcan olsan, qılçan qalmaz, ərirsən.  
Daş altında, topraq üstə çürürsən,  
Axır sömüklərin saq sənə qalmaz.

Möhtərəm yoldaşlar, sizə xəbər verim İstanbul şəhərindən. İstanbul şəhərində iki qardaş var idi. Birinin adı Məhəmməd xan, o birisinin adı Həmid xan idi. Bunların heç birinin evladı olmurdı. Məhəmməd bir dəfə yuxlarkən vaqıəsində gördü ki, bir dərviş gəlib deyir:

– Evlad tərəfindən fikir çekmə. Sənin oğlun olacaqdır, qardaşının qızı. Uşaxlar olannan sonra isə adlarını mən qoyacağam.

Məhəmməd xan dərvişdən xahiş elədi ki, uşaxlar olana kibi ondan ayrılması. Bu sözü deyən kimi dərviş qeyb oldu. Yuxudan ayılan kimi Məhəmməd yuxunu arvadına və qardaşına söylədi. Həmin gündən doqquz ay, doqquz gün, doqquz saat, doqquz də-qıqədən sonra bu iki qardaşın evladları oldu. Məhəmməd xanın oğlu, Həmid xanın bir qızı oldu. Uşaxların adlarını qoymağa isə Məhəmməd xan icazə vermədi ki, dərviş özü gələcəkdir. Həmid xan isə etiraz edib:

– A kişi, dərvişi kim gözləyir qoy adlarını mamalar qoysun, – dedi.

Bir iman quran qarı var idi, o, təklif elədi ki, əyər əmioğlu əmisiqiziyə adaxlanarsa mən bunların adlarını qoyaram. Böyləlik-lə, oğlanın adını Xan Seyidi, qızın adını Məryəm xanım qoydular. Qariya o qədər mükafat verdilər ki, onun gözü qiblə ulduzuna döndü. Uşaxlar həddi buluğa yetişən kimi Məhəmməd xan bir məktəb tikdirib İstanbul şəhərində olan uşaxların hamisini oğlu və qardaşı qızı ilə bərabər oxudurdu. Bir neçə vaxtdan sonra Məhəmməd xan vəfat elədi. Seyidinin anası – Qəmər xanım ərindən qalan varidati xərcləyib qurtardı və sonra oğlunu məktəbdən alıb ellik danalarını otarmağa qoydu. Seyidinin başına baxımsızlıqdan keçəl düşdü. Seyidi bir gün ayaqlarını kölgəyə başını günə qo-

yub yatmışdı. Bir nəfər qarı bunu bu halda görüb:

– Ay yetimçə, keçəl olan başınımı günə qayar, – dedi.

– Ay imansız, ayağımı günə qoyanda çariq quruyur, ayağıma girmir.

– Ay keçəl, gəl mən sənə bir şey öyrədim heç bu azabı çəkmə.

– De görüm.

– Get əmin qızı Məryəm xanımı al, kefini çək.

Seyidi bu cəvabı eşitib, axşam anasına qarının sözlərin nəql eylədi və dedi ki:

– Bu söhbəti mənim də əqlim kəsir, gərək Məryəmi mənim üçün alasən.

Anası cəvab verdi ki:

– Oğul, qorxuram sözüm yerə düşə, çünkü onlar devlətlidir, biz kasib.

Qəmər xanım elçiliyə getdikdə Həmid xan da, onun arvadı da bu işə razı qaldılar, əmma qızın da rəyin soruşağı yengənin özünə həvalə elədilər. Qəmər xanım məsələni Məryəm xanıma açanda qız cəvab verdi ki:

– Yolun altı ilə gəlmisən, üstü ilə get. Sənin keçəl oğluna mən tayammı?

Qəmər xanım kor-peşiman qayıtdı və oğluna dedi:

– Ay yetim qalmış, mən demədimmi məni göndərmə, qız sənə gəlməz.

Seyidi inanmayıb dedi:

– Ana yaxşı danışmamışan, yaxşı elçilik etsə idin, qız mənə gələrdi.

Belə deyən kimi anası ağızına bir sillə vurdu.

Seyidi dinməyib bayırı çıxdı və bağçalarında fikir dəryasına qərq olmış halda yuxladı. Yuxuda bir nurani şəxs gəlib Seyidiyə bir badə verdi və dedi:

– Oğul, sən içdiyin Hind şəhərindəki Alixanın qızının məhəbbətidir. Adı Pəri xanımdır.

Seyidi sərasımda yuxudan durub hiss elədi ki, sinəsi bulaq kimi

coşur. Əlini-yüzünü yumaq istədikdə papağını başından qorxa-qorxa alırdı ki, keçəlliini görən olmasın, əmma əlin başına çəkəndə gördü ki, başına saç gəlib. Sonra isə saz axtarmaq üçün bazara çıxdı və orda bir nəfərə rast gəlib onunla sazbəndin evinə getdi. Sazbənd Seyidiyə neçə saz göstərdi, Seyidi bəyənməyib yaxşısını istədi. Usta lap yaxşı saz verdikdə Seyidi çalıb oxumağa başladı. Bunun belə mahir çalmağına hamı heyran qalmışdı. Sazbənd Seyidiyə təklif elədi ki, bir-iki bənd oxusun. Seyidi bunu oxudu:

### “Qaraçı” havasında

Əzəl Allahın adına,  
Dilim mövla, mövla deyər.  
Bismillahın zinətinə,  
Dilim mövla, mövla deyər.

O kim idi Aslan donunda,  
Şək olmaz İslam dinində.  
Zülfüqar durmaz qınında,  
Oynar, mövla-mövla deyər.

O kim idi batdı dərinə?  
O kim idi çıxdı sərinə?  
Gündə gün orta yerinə  
Durub, mövla-mövla deyər.

Oxudum sürəyi-yasın,  
Çağırram Qəmbər ağasın.  
Yazıq Seyidi öz ağasın  
Görüb, mövla-mövla deyər.

Seyidi bu havanı oxuyanda bir bülbül gəlib sazin qulpuna qondu. Sazbənd bunu görüb sazı Seyidiyə bağışladı.

Seyidi sazı götürüb bağların arası ilə gedərkən gördü ki, vəzirin qızı Maral xanım başında qırx qaravaşla seyrə çıxıb. Maral xanım gül gül üstən, tel tel üstən bəzənmişdi. Qaravaşlardan biri:

– Xanım, aşiq gəlir, – deyincə Maral xanım bir qaravaş gəndərdi ki, aşığı çağırınsın, lakin Seyidi getməkdən boyun qaçırdı. Ni-hayət, Maral xanım özü gedib, aşağı dedi:

– Adə, aşiq tayifəsini nərə çağırısalar gələr. Sən neyə naz-qəmzə edirsən? Səni elə dögdürəm ki, bir aşiq da özündən çıxar.

Seyidi cəvab verdi ki:

– Xanım, mənim gözü yolda qalanım var, onunçun tələsi-rəm.

Maral xanım o saat başa düşdü ki, oğlanın başında sövda var. Oğlanı xoşlayıb qız başladı:

### “Köhnə gözəlləmə” havasında

Başına döndüyüm, qurban olduğum,  
Getmə oğlan, mən də sənə gəlirəm.  
Ala gözlərinə heyran olduğum,  
Getmə oğlan, mən də sənə gəlirəm.

*Aldı oğlan:*

Maral xanım, o minnəti eyləmə,  
Yeri xanım, səni alan deyiləm.  
O sözlərini yar şəninə söyləmə,  
Yeri xanım, səni alan deyiləm.

*Aldı qız:*

Bu necə qələmdi, bu necə qaşdı?  
Bu necə çərxidi, bu necə işdi?  
Qul-qaravaş hamı sənə peşkeşdi,  
Getmə oğlan, mən də sənə gəlirəm.

*Aldı oğlan:*

Bülbüllü bağçalar gülşənin olsun,  
Düzungün yollara, furqonun olsun.  
Qul-qaravaş hamısı qurbanın olsun,  
Yeri xanım, səni alan deyiləm.

*Aldı qız:*

Dərin-dərin dəryalara dalarsan,  
Şirin canı eşq oduna salarsan.  
Maral sənə qurban getsən, havaxt gələrsən? –  
Getmə oğlan mən də sənə gəlirəm.

Seyidi qızı allatmaq məqsədilə deyir:

Seyid deyər, ellər dağa köçəndə,  
Qızıl gülü dəstə tutub biçəndə.  
Dəvə buynuz süzüb, qumlar çiçək açanda  
Onda gəlib, xanım, alaram səni.

Maral xanım böylə cavabdan çox sevinib başında olan qız-lara mükafatlar verdi. Evə adam göndərib, qardaşının paltarını gətirdib Seyidiyə geyindirdi. Bu libaslar Seyidiyə çox artıq dərəcədə yaraşırıldı. Maral xanım oğlanla halallaşıb:

– Gedirsən get, ancaq dediyin vədə gəl ha, – dedi.

Seyidi getməkdə olsun, sizə xəbər Məryəm xanımdan. Məryəm xanım pəncərədə oturub yollara tamaşa edirdi, gördü bir ya-raşxlı oğlan gəlir ki, elə bil on dörd gəcəlik aydır. Seyidi gəlib pəncərənin altından ötmək istədikdə Məryəm xanım onun qabağına bir daş qırığı tulladı. Seyidi başını qaldıranda gördü ki, əmisi qızıdır. Qız o saat belə oxudu:

### “Mirzəcan” havasında

Əmim oğlu, sən ha belə deyildin,  
Gəl al məni, getmə bizim ellərdən.  
Mən dönmərəm ilqarımdan, yarımdan,  
Gəl al məni, getmə bizim ellərdən.

*Aldı oğlan:*

Səhər-səhər mənə qarşı durubsan,  
Vaz get, əmim qızı, durma qarşısında.  
Aquşkadan baxıb boynunu burubsan,  
Vaz get, əmim qızı, durma qarşısında.

*Aldı qız:*

Bir daş atdım, getdi dəydi sazına,  
Mən mayıləm sənin ala gözünə.  
Dözə bilmirəm bu işvənə, nazına,  
Gəl al məni, getmə bizim ellərdən.

*Oğlan:*

Dərin-dərin dəryalara dalmırdın,  
Hərif olub gizlin sirin bilmirdin.

Elçilər gedəndə sən ha gəlmirdin,  
Var get, əmim qızı, durma qarşında.

*Qız:*

Sinəm üstə bir cüt qoşa narım var,  
Bəstəmişəm sənin üçün varım var.  
Mən Məryəməm, Seyidi kimi yarım var,  
Gəl al məni, getmə bizim ellərdən.

*Aldı oğlan:*

Seyidi deyər, axtar kimi sevirdin,  
Hicranla bağrim başın oyurdun.  
Anam elçi gedəndə töhmət deyirdin,  
Var get, əmim qızı, durma qarşında.

Bu sözlərdən sonra oğlan qızın dediklərinə məhəl qoymayıb Hindistana doğru getməyə başladı.

Seyidi dana otaran vaxtlarda bir aşağı rast gəlmışdı. O aşiq bir məclisdə oxuyub devran yiğanda Seyidi ona verən bir abası pulu almayıb “apar, anana ver, nəftə, duza versin” deyərək üstünə geri tullamışdı, həmin aşiq imdi öz şəyirdi ilə Seyidiyə qarşı gəlirdi. Gələn aşığın şəyirdi ustasına dedi:

- Usta, bu qabağımıza gələn aşığı mən bir adama oxşadırıam.
- Kimə oxşatırsan?
- O vaxt sənə bir abası təklif edən keçələ.

Aşığın bu cəvaba acığı tutub “heyf deyilmə, bu gözəl oğlanı o keçələ oxşadırsan”, deyərək şagirdinə bir sillə vurdu. Seyidi bunu görüb üç xana söz demək üçün o aşıqdan icazə istədi və boy-  
lə dedi:

### “Ovşarı” havasında

Konlum olub dərya kimi ədalı,  
Mənim mövlam mənə puta veribdi.  
Əşqin cəmi dolu-dolu badalı,  
Gəlib mevlam mənə puta veribdi.

Sevgi olan sevgisindən dönümü?  
Həqiqidə hərçayı söz olumu?  
Maral xanım səhər kəsdi yolumu,  
Gəlib mövlam mənə puta veribdi.

Xan Seydinin əşqi artıb ucaldı,  
Bu sözlərim həqiqətdə əzəldi.  
Pəri xanım gözəllikdə gözəldi,  
Gəlib mövlam mənə puta veribdi.

Seyidi rast gəldiyi aşıqlara bənd olmayıb sözünü təmam edən kimi yoluna dəvam elədi. Hindin yolunun qırığında bir bala şəhər var idi. O şəhərdə üç bacı olurdu.

Bu qızların qardaşlarını düşmənləri qırmışdı. Qızlardan böyükünün adı Banu xanım idi, ortancıl qızın adı Pərizad xanım idi. Kiçiginin isə adı Röşən xanım idi. Bir gün Banu xanım bacılarını çağırıb qanlarını almaq üçün məsləhət tökürdü. Pərizad xanımın təklifinə görə bunlar kişi paltarı geyib, düşmənlərindən intiqam almağı təklif elədi.

Hərə bir at, kişi libası, yaraq-əsləhə alıb qardaşlarının qanlılarını irili-xirdalı öldürüb onların evlərini yandırıb, özləri qaçaq düşdülər. Həmin qaçaqlara bir meşəlikdə Seyidi rast gəldi. Banu Seyididən hara getməsini soruşduqda “İstanbuldan gəlib Hindistana gedirəm orada məşuqum var”, – deyə Seyidi cəvab verdi.

Banu yenə soruşdu ki:  
– Həq aşığısan, yoxsa ara aşığısan?

Seyidi:

– Həqq aşığam, – deyə cəvab verdi.

– Əyər həqq aşiqısansa, biz nə iş adamı olmağımızı söylə.

Əyər tapsan, sənə xərclik verib hürmətlə yola sallıq, olmasa öldürəcəyik.

Seyidi öz özünə dedi – “Mən nə bilim bunlar nə adamlardır. Ondan yaxşısı budur ki, mövləmi çağırım bəlkə o məni bu xətadan qurtara”:

### **“Irəvan çuxuru” havasında**

Başına döndüyüm, ay mənim ağam,  
Ay ağa, məni dərdə salan, gəl indi.  
Sahabım-sərtəşim, o qibləgahım,  
Ay ağa, məni dərdə salan, gəl indi

İyit olan keçməz namusdan, ardan,  
Sövdaya düşən dönməz sevgidən, yordan,  
Düldülün sahibi, ya şahi Mərdan,  
Ay ağa, məni dərdə salan, gəl indi.

Payızda bağçalar tamam bardı,  
Kimisi hayvadı, kimisi nardı.  
Xan Seyidinin yeri qəfəsdən dardı,  
Ay ağa, məni dərdə salan, gəl indi.

Bu halda mövlasından səda gəlib, qızları ona nişan verdi.  
Banu qeyzlənib qılincını çekdi ki, Seyidini öldürsün. Seyidi icazə istəyib:

– Bu saat, xanim, sizi özünüze nişan verim, – deyərək başladı:

### “Aşıq Hüseyni” havasında

Bu qılıxda Soltan olmaz, qazılar,  
Bunun bu işində hillə var, hillə.  
Ağ sinədə tər bənəfşə bitibdi,  
Bunun bu döşündə hillə var, hillə.

Sənə qurban olsun bu şirin canım,  
Candan qeyri neyə gəlir gümanım?  
Yumurta oğrusu, a Pərizad xanım,  
Sənin sağ əlində hillə var, hillə.

Gözəllər içində abı donlusən,  
Adam öldürüb, o qaşları qanlısan.  
Banu xanım sən də iki canlısan,  
Sənində o qarnında hillə var, hillə.

Bilməz naşı qavvas dəryalarda dərini,  
Yar yolunda peşkeş qoydum sərimi.  
Mən Seyidiyəm, axtarıram Pərimi,  
Mənim də gəzişimdə hillə, var hillə.

Bu sözlər Banu xanımın xoşuna gəlib Seyidini yaxşı hürmətlə meşədən çıxartıb Hindistana ötürdü.

Pəri xanım da gecə-gündüz Seyidinin yolunu gözləyirdi. Seyidi Hindistana gəlib çatmışdı. Pəri xanımın mənzilinin qabağın-dan keçəndə qaravaşlar Pəri xanıma xəbər verdi ki, bir aşiq gəlib ötür. Bu sözü eşidən kimi Pəri xanım əbrişin tellərə sığal verib pəncərəyə çıxdı. Seyidinin gözü Pəri xanıma düşən kimi sazı basdı si-nəsinə.

### “Şəril” havasında

Məlil-müşkül ağuşqadan baxan yar,  
Bileydim gözlərin kimi axtarır.  
Şirin canımı əşq oduna yaxan yar,  
Bileydim gözlərin kimi axtarır.

*Aldı Pəri xanım:*

Həmi yuxuda, həmi vaqiədə gördüyüüm,  
Həsrət gözlərim səni axtarır.  
Aylar, illər həsrətini çekdiyim,  
Həsrət gözlərim səni axtarır.

*Aldı oğlan:*

Al, qumaş geyinibsən üstündən zər,  
Gözəlliin hər nişanı səndə var.  
Tavuz tamaşalı, xoş əndamlı yar,  
Bileydim gözlərin kimi axtarır.

*Qız:*

Səndən ayrı, Pəri deyib-gülərmə?  
Al keyinib, özünə zinət vurarmı?  
Sevgi sevgisini dərdə salarmı?  
Həsrət gözlərim səni axtarır.

Pərinin əmrilə qaravaşlar Seyidini xanımlarının otağına gətirdilər. Seyidi Pərinin bəzəkli otağına heyran qalmışdı. Pəri xanımı sınamaq məqsədilə böylə dedi:

### “Vaqif” havasında

Nazdı Pəri, azad elə sən məni,  
Bir bələd istərəm, bir yol gedeyim.  
Unutma insafı dini, imanı  
Bir bələd istərəm, bir yol gedeyim.

*Aldı qız:*

Nə müdətdi həsrət idim yoluna,  
Doğru danış, de, qurbanın olayım.  
Həyran oldum xoç avazına, dilinə,  
Doğru danış, de, qurbanın olayım.

*Oğlan:*

Heç çekilməz bu dağların dumani,  
Haq götürsün aralıqdan yamanı.  
Gedergi qonağam, yola sal məni,  
Mən bələd istərəm, bir yol gedeyim.

*Qız:*

Didarının müştağıyam sərasər,  
Hərçayıya sir sözünü demə aşkar.  
Xoş gəlibssən, gözüm üstə yerin var,  
Doğru danış, de, qurbanın olayım.

*Oğlan:*

Dərin-dərin dəryalara dalma,  
Şirin canı əşq odun salma.  
Mən Seyidiyəm, axtarıram Pərimi,  
Bir bələd istərəm, bir yol gedayım.

*Qız:*

Ağlar qoyma indi Pəri xanımı,  
Yar yolunda qurban dedim canımı.  
Buraxmaram Seyidi kimi yarımı,  
Doğru danış, de qurbanın olayım.

Deyişmədən sonra Pəri xanım Seyidiyə dedi ki:

– Oğlan, bu gün qazilar və mollalar müsəllayə çıxacaqlar.

Get onlardan birini çağır gəlib kəbinimizi kəssin.

Seyidi gedib gördü ki, mollalar müsəllahdadırlar. Onlardan biri Seyididən niyə gəlməsini soruşduqda Seyidi cəvab verdi ki:

– Mən aşığam, icazə olsa sazla deyərdim.

– Buoyur deyə, – mollalar icazə verdi.

Seyidi:

### **“Hicrani kərəm” havasında**

Bir bölüm qazilar, mollazadalar,  
Şərti pəyqünbəri istərəm sizdən.  
Ərs üzündə şəmsi, mahu sevərsiz,  
Şərti pəyqünbəri istərəm sizdən.

Alma mənim, heyva mənim, nar mənim,  
Namus mənim, qəyrət mənim, ar mənim.  
Bir balaca nikah işim var mənim.  
Şərti pəyqünbəri istərəm sizdən.

Dərya qıraqından ayrilar ada,  
Canım qurban olsun nəbada  
Kəs kəbinini, Seyidi yetsin murada,  
Şərti pəyqəmbəri istərəm sizdən.

Nihayət, Seyidi mollalardan birini aparıb Pəri xanımın kəbinini özünə kəsdirdi və molla haqqın alıb geri getdi. Seyidi ilə Pəri xanım isə şirin-şirin mulaqatda oldular.

Pəri xanım Seyididən ötəri qırx atın içindən bir sınavlı Səmənd at seçib saxlamışdı. O atı Pəri xanım Seyidiyə verib onuna ova getməyi təklif elədi. Seyidi isə razı qalıb Səmənd ata mindi və silahlanıb şikara çıxdı. Neçə gün ova getdisə də boş qayıdır. Pəri xanım Seyididən xəbər aldı ki, bəs nə səbəbə sənin əlinə heç av keçmir. Seyidi cəvab verdi ki:

— Xanım, sənin gözəlliyyin göz qabağında cülvələlən kimi av vura bilməyib geri qayıdır. İndi ki məndən ayrıla bilmirsən, onda mən sənə bir dəstə tellərimdən verim nə vaxt yadına düşsəm, çıxardıb baxarsan.

Seyidi telləri cibinə salıb yənə də ava çıxardı, ancaq axır vaxtlarda bir gün də olsun şikarlardan əlibos qayıtmırıldı. Bir dəfə də Seyidi ava çıxmışdı. Bir havuzun başında əlini üzünü yuyurdu, birdən qız yadına düşdü, o saat Pərinin saçını cibindən çıxartıb baxmaq istəyirdi ki, yel telləri əlindən vurub suya saldı. Su ilə saç axa-axa gedib Həsən paşanın mehtərləri at suladığı yerə çıxdı. Mehtərlər saçı sudan alıb aparıb Həsən paşa verdilər. Həsən paşa tellərə nəzər salıb gördükü, onların heç gözəllikdə üstü yoxdur. O saat öz qulluqlarına əmr elədi ki, həmin tel tapılan yerdə qaravul çekərsiniz, telin yeyəsini görən kimi tutub yanına gətirin. Məhtərlərdən və qulluqlardan qırx adam cəm olub tellər tapılan yerdə qaravul çekməyə başladılar. Seyidi əvvəl istədi ki, evə qayıda, sonra öz-özünə fikirləşib telləri ələ keçirmək məqsədində oldu və öz özün böylə oxudu:

### “Qaytarma” havasında

Ay ağalar, bəylər, ay duran canlar,  
Yar verən tellər mənə, qərq oldu.

Dözə bilmərəm belə dərdə, hicrana,  
Yar verən tellər mənə, qərq oldu.

Ayrı düşdüm munisimdən, elimdən,  
Qohum-qardaş encimədi dilimdən.  
Səhər yeli əsdi, aldı əlimdən,  
Yar verən tellər mənə, qərq oldu.

Xan Seyidi Hindin elinə gələndə,  
Gəlib yarın qulluğunda qalanda,  
Nə deyim Pəri xanım xəbər alanda? –  
Yar verən tellər mənə, qərq oldu.

Ona görə də Seyidi tellərin dalınca suyun axarı tərəfə gedib  
qaravulların yanına çıxdı. Qaravullar xəbər aldı. Seyidi dedi:

### **“Misir” havasında**

Eşidən həriflər, duran qardaşlar,  
İtirmişəm, yar telini gəzirəm.  
Hər kəs tapsa mujdəsini verərəm  
İtirmişəm, yar telini gəzirəm.

Dərin-dərin dəryaları dalıbdı,  
Şirin canı əşq oduna salıbdı.  
Pəri xanım məlil-müşkul qalıbdı,  
İtirmişəm, yar telini gəzirəm.

Düşmanımı ağladıb dostumu güldürrəm,  
Dəsmalnan göz yaşın sildirrəm.  
Xan Seyidiyəm, qırxınızı öldürrəm,  
İtirmişəm, yar telini gəzirəm.

Qaravullar Seyidiyə cəvab verdilər ki:

– Sənin özünü də qolu bağlı Həsən Paşanın yanına aparaciyıq.  
Seyidi:

– Mənim indiyə kimi qolumu sariyan hələ olmayıbdır, – deyib, qılınçı çəkdi qırx nəfərdən otuz doqquzunu öldürüb birini sağ qoydu. Onun da burnunu-qulaqlarını kəsib Həsən Paşa xəbər göndərdi.

Xəbərə gedənin boğazına qan şərf kimi dolanmışdı. Həsən Paşa bunu görüb qaravuldan soruşdu:

– Ada səni xələt almağa göndərmişdim, yoxsa adam tutmağa?

Xəbərçi cəvab verdi ki:

– Ay ağa, əzizlərin mənim kimi xələt alsın.

Həsən Paşa işi başa düşüb bu işə tədbir tökmək üçün kup yetirən qarını çağırıldı və Seyidini öldürməyi ona təklif etdi.

Qarı cəvab verdi ki:

– Mən deyənə baxsan, öldürmək olar.

– Nədir sən deyən?

– Əyər məni özünə arvad alsan, Seyidini mən öldürərəm.

Həsən paşa dedi:

– Ay qarı, mən sənə çoxdan aşiqam, ancaq gəlməzsən, deyə özüm söz açmirdim.

Qarı Həsən Paşanın sözünə inanıb bir qoşun düzəltdi və onlara tapşırdı ki, gedib Pəri xanımın evini aylandırsınlar. Seyidi bayıra çıxsa onu oxla öldürüb Pəri xanımı da və Səmənd atı da gətirsinlər.

Sizə xəbər verim Seyididən. Seyidi evə qayıtb başına gələn əhvalatı Pəriyə böylə sövlədi:

### “Sarayı gəraylı” havasında

Pərim, məndən xəbər aldın,

Qoqa gəlib başıma mənim.

Sən nə üçün qəmgin oldun,  
Xanım, qoqa gəlib başıma mənim.

Kimsin ağlatdım, kimsin güldürdüm,  
Otuz doqquzunu birdən öldürdüm.  
Birisini xəbərə göndərdim,  
Xanım, qoqa gəlib başıma mənim.

Seyidiyəm, qanlar ağladım,  
Sinəmi çapraz dağladım.  
At sürdüm, qılınc bağladım,  
Xanım, qoqa gəlib başıma mənim.

Söz təmama yetən kimi qapının ağızına bir neçə qaravaş gözətçi qoydular. Gecədən bir qədər keçənnən sonra Həsən Paşa-nın qoşunu qələçəni bürüdü. Qaravaşlardan biri Seyidiyə xəbərə getmək istədikdə oxla vurulub öldü. Seyidi yuxudan səsə ayıldı və mühasirə olduqlarını bilincə saz alıb Pərini böylə oyatdı:

### **“Gəraylı” havasında**

Qoşun gəldi səf-səf oldu,  
Oyan, Pəri xanım, oyan.

Ağlatsayıdım, güldürtseydim,  
Göz yaşımı sildirtseydim,  
O qız yerinə mən ölseydim  
Oyan, Pəri xanım, oyan.

Ağlımı sərdən alıbsan,  
Nə qəflətə qərq olıbsan.  
Seyidini dərdə salıbsan,  
Oyan, Pəri xanım, oyan.

Pəri xanım səsə yuxudan ayıldı və hər ikisi silahlanıb özlərin vurdular qoşuna. Seyidi Pəriyə yaxınlaşış dedi:

– Pəri, bunlar çox, biz azıx, qorxuram bizi biri-birimizdən ayırarlar.

Pəri cəvab verdi ki:

– O gələn Həsən Paşadır, səni öldürəcək, məni də aparacaq. Seyidi:

### “Paşa köçdü” havasında

Canim Pəri, gözüm Pəri,  
Gələn şaha getməyəsən.  
Ağıldan olma sərsəri,  
Gələn şaha getməyəsən.

Qaşdarın abi qaradan,  
Peykan oxladın yaradan.  
İlqar, iman keçib aradan,  
İlqarından dönməyəsən.

Seyidinin daşın atsan,  
Yaddarin hürmətin tutsan,  
Bax, bu gələn şaha getsən,  
Mətlubuna yetməyəsən.

Seyidi bu sözləri deyəndə Pəri xanım gülüb dedi:

– Ədə, mən səni sıniyirdim, vur özünü qoşuna.

Qoşuna qalib gəldilər. Həsən Paşa ələ keçməyib qayıdır getdi və həmin küp yeritən qarını çağırıb dedi:

– Səni bu saat öldürəcəyəm, niyə əbəs yerə qoşunu qırdırtdın, başqa tədbirin yox idimi?

Qarı söz verdi ki, tək özü gedib Seyidinin, Pərinin qollarını bağlaşın.

Həsən Paşa dedi:

– Bəs onların qollarının sarınmasını biz nədən bilək?

– Mən onları sariyan kimi ot tayasına od vurram, onda siz özünüzü yetirərsiz.

Qarı gedib Seyidinin ava gedən yolunu kəsdi. Seyidi avdan qayıdanda qarıya rast gəldi və ondan xəbər aldı ki:

– Nəçisən, burada niyə oturmusan?

Qarı cəvab verdi ki:

– Qadavı alsın nənə, köçdən qalmışam, əyər mümkünüsə məni evinə apar, sənə qulluq elərəm.

Qarı yalvara-yalvara atın boynunu qucaqlayır, oğlanın əllərindən öpürdü. Seyidinin qarıya yazılı gəlib onu Səmənd atın tərkinə alıb evə gətirdi. Pəri xanım qarını görüb şübhələndi və dedi:

– Seyidi, bu qaridan hər nə xata törənsə, sən cəvabdehsən.

Qarı bir müddət bunlara çox yaxşı hürmət göstərdi. Bir dəfə qarı plov pişirib bunların payına bihuşdari tökmüşdü. Seyidi ilə Pəri xanım yeyən kimi bihuş yixıldılar. Qarı o saat hər ikisinin qollarını bərk sarıdı və Pəri xanımın palтарlarından qarı geyindi. Seyidi ayılanda gördükü qolları sarıqlıdı üzünü qarıya tutub dedi:

– Nənə mənim qollarımı aç sənə bir neçə xanə söz oxuya-cağam.

Qarı cəvab verdi ki, elə qolu sarıqlı da oxuya bilərsən. Seyidi:

### **“Zarinci” havasında**

Başına döndüyüm, ay qarı nənə,  
Ay nənə, bu gün din-iman günüdü.  
Görüm səni gələsən dinə-imana,  
Qarı nənə, bu gün din-iman günüdü.

*Qarı:*

Eşitdim ərzini, xan Seyidi oğul,  
Ağla, oğul, ağla bu gün ölüm günüdü

Mən neynirəm dini-imanı,  
Ağla, oğul, ağla bu gün ölüm günüdü.

*Oğlan:*

Mən necə oğul idim, sən necə ana,  
Alışib ürəyim dolubdur qana.  
Rəhm eylə mənim kimi cəvana,  
Qarı nənə, bu gün iman günüdü.

*Qarı:*

Hardan oldun sən mənə oğul, mən sənə ana?  
Alışib ürəyin qoy dönsün qana.  
Bu gün səni yetirəcəyəm düşmana  
Ağla, oğul, ağla bu gün ölüm günüdü.

*Oğlan:*

Rəhm eylə xan Seyidinin halına,  
Bülbül kimi həsrət qoyma gülünə.  
Özün öldür, vermə düşmən əlinə,  
Qarı nənə, bu gün aman günüdü.

*Qarı:*

Qarı demək olmaz məni kimi gəlinə,  
Gümüş kəmər xub yaraşırkı belinə.  
Verəcəyəm səni düşman əlinə,  
Ağla, oğul, ağla bu gün ölüm günüdü.

Qarı bayırə çıxıb tayalara od vurdu, Həsən Paşa tayaları  
yanan görüb qosun çekib gəldi Pəri xanımı və Seyidini alıb öz

evinə apardı. Pəri xanıma bir bəzəkli otaq təklif elədilər. Pəri xanım o otaqda əyləndi. Həsən paşa oğlunu öldürmək üçün tədbir arayırdı. Bir qazı dedi ki:

– Seyidini şəhərdə öldürmək olmaz, çünkü onun ahi şəhər əhlin tutar.

Onu Həsən Paşadan alıb şəhərdən kənar bir su quyusunun yanına apardı. Orada Seyidinin paltarlarını soyundurub özünü quyuya salladı. Paltarlarını isə bir qoyunun qanına bulayıb Həsən paşaya gətirib verdi. Həsən Paşa qanlı paltarı görən kimi sevindi və Pəri xanımın yanına gəlib toy başlamağı təklif elədi. Pəri xanım Seyidinin paltarlarını görən kimi Seyidinin öldürülməsinə inandı və ağlaya-ağlaya böylə oxudu:

### **“Yanıq kərəmi” havasında**

Dağlar abi geyinib, ahular qara,  
Mən danışım, bu devrana vay deyim.  
Rəbbim, dərdimə sən eylə çara,  
Mümkün olan Süleymana vay deyim.

Dəryanın üzündə gəzirdik gəştı,  
Fələkin qəhri bizə də keçdi.  
Meydanımız olub Kərbəla dəştı.  
Çərxi dönmüş bu meydana vay deyim.

Pəriyəm, dözə bilmirəm yarın ayına, ilinə,  
Yetə bilmədim seryaqfin filinə.  
Qanlı paltarını alım əlimə,  
Gündoğannan günbatana vay deyim.

Həsən Paşa toy başlamaq üçün yənə də elçi göndərmüşdi. Pəri xanım cəvab verdi ki:

– Nə vaxt Seyidinin Səmənd atına mehtər tapılarsa, toy başlanar.

Həsən Paşa neçə mehtər tutdusa at yaxın buraxmayıb öldürdü. Pəri xanım atın yanına gedib onu oxşadı:

### “Qaytarma” havasında

Səndən xəbər alım, ay Səmənd atım,  
Seyidi kimi növcəvanı neylədin?  
Şirin canımı əşq oduna atım,  
Seyidi kimi növcəvanı neylədin?

Üst yanımız qazlı, qazlı dağ ola,  
Dörd yanımız gülşənli bağ ola.  
Bu halətdə Seyidi yarım sağ ola,  
Seyidi kimi növcəvanı neylədin?

Mən nə deyim cəmalını güldürüm?  
Qan ağlayım, gül rəngimi soldurum?  
Mən Pəriyəm, öz-özümü öldürüm,  
Seyidi kimi növcəvanı neylədin?

Qazı xəlvəti qızın yanına gəlib Seyidinin diri olmasını ona bildirdi. Bəzirganlar yol ilə ötərkən qoyudan su çıxarmaq istədik-də gördülər ki, qoyudan ipi tutub bir adam çıxdı.

Bəzirgan başı Seyididən xəbər aldı ki, nə iş sahibisan, dün-yanın gəlmış-getmişindən bir az bizim üçün danış.

Seyidi:

### “Qaraçı” havasında

İstəyirəm aybını üzünə deyəm,  
Heç kəsnən başa varmadın, dünya.  
Əzəl gələnlərə hürmət eylədin.  
Sonra gələnləri neylədin, dünya?

Neylədin sultani, neylədin xanı?  
Devlərə hökm edən qəhrəman hanı?  
Keykavus padşahı, Rustam zali,  
Oynayıb onları udmadınmı, dünya?

Bu dünyada top-tüfəng atila,  
Mərd igitlər qol-qola çatıla.  
Babay Əmir qaçdı, səndən qurtula,  
Qova-qova onu tutmadınmı, dünya?

Səndən qorxub xan Seyidinin ürəyi,  
Haq yanında nasıl olsun diləyi?  
İmam Hüseyn yernən göyün dirəyi  
Kərbəlada onu şəhid etmədinmi, dünya?!

Bəzirganbaşı Seyidini oğulluğa götürüb evinə apardı. Seyidi bir müddət evində saxladı. Seyidi bir müddət bəzirganın yanında qalannan sonra icazə alıb Hind şəhərinə gəldi. Gördü bir evdən işıq gəlir. Ev yeyəsin çağıranda qabağına bir qarı çıxdı. Qarından xahiş elədi ki, onu qonax saxlasın. Qarı cəvab verdi ki:

– Yeməyə, içməyə heç nə yoxumdu, ancaq yatmağa yer tapılar, – deyib Seyidini evə çekdi. Seyidi qarının özünü tutan qarı olduğunu tanıdı, əmma qarı tanımadı.

Seyidi qarıya dedi:

– Ay nənə, niyə söhbət eləmirsən?

– Ay oğul, Seyidini görüm gorbəgor olsun, o bizi elə dərdə

salıb ki, heç qaş-qabağımız açılmaz.

Seyidi soruşdu ki:

– Ay nənə, o adam sizi nə dərdə salıb?

Qarı cəvab verdi ki:

– Oğul, Həsən Paşa bu günlər məni alacaq, ancaq ən əvvəl onun atına mehtər tapmalıyam. Olmasa toyumuzu başlamır. Məhtər də minib ceyran dalına, tapılmışdır.

– Ay nənə, Seyidinin ölümünə mən də çox şadam o çox pis adam idim.

– Seyidi sənə nə etmişdi ki, sən onun ölümünə şad olubsan?

– Neçə il mehtərlik etmişdim, mənə bir qəpik də haqq vermədi.

Qarı dedi:

– Oğul əyər indi onun Səmənd atına mehtər dursan, irəlikli haqqını da, indikini də birə-beş artıq verərik.

Seyidi məmnuniyyətlə razı qaldı. Qarı sevinərək Həsən Paşa xəbər apardı ki, ata bir yaxşı mehtər tapmışdır.

Bu gündən sonra Seyidi Səmənd ata mehtər tutuldu. Pəri xanım Səmənd atın taza mehtərilə dostlaşmasından ürəyinə şək damıb tevləyə getdi və orada Seyidini o saat tanıdı. Bunlar sevin-diklərindən ağlamağa başladılar.

Seyidi:

### “Göyçə” havasında

Başına döndüyüm, qurban olduğum,  
Seyidi ağlar, Səmənd ağlar, yar ağlar  
Aylar, illər həsrətini şəkdiyim  
Seyidi ağlar, Səmənd ağlar, yar ağlar.

Əlimə alaram xətavat sazi,  
Yaxın gəl, ay gözəl, eyləmə nazi.  
Soyun qaraları, geygilən qırmızı,  
Seyidi ağlar, Səmənd ağlar, yar ağlar.

Sədan yayılıb Hində, fırəngə,  
Ləblərin bənzəyir şirincə qəndə.  
Biçara Seyidini qoyma şərməndə,  
Seyidi ağlar, Səmənd ağlar, yar ağlar.

Pəri xanım özü olan otağı ona nişan verib gecə onun yanına  
gəlməsini təklif elədi. Axşam olcaq Seyidi Pəri xanımın otağına  
getdi. Seyidi bu görüşə böylə oxudu:

### **“Ruhfani” havasında**

Bu yarın köksünə mehman gəlmışəm  
Süzülür sinəmdən tər şirin-şirin.  
Bu yerlərin gözəl seyrangahı var,  
Gətirir bağçanız bar şirin-şirin.

Ruxsarın qəmərdi, dəhanın büstə,  
Həsrətini çəkməkdən olmuşam xəstə.  
Algılən başımı sən dizin üstə,  
Qoy verim canımı yar şirin-şirin.

Miskin-miskin yar utağında gəzeydim,  
Xoş nişannı al bəzəklər düzeydim.  
Hənaynan baş bəzəyini pozaydım,  
Əməydim ləbindən bal şirin-şirin.

Aynabənd utaqlı xanəm olaydı,  
Sənin kimi xoş cananım olaydı.  
Qoynun içi zimistanım olaydı,  
Yağaydı üstündən qar şirin-şirin.

Xan Seyidi deyər, qadan allam mən,  
Əylənibsən, qol boynuna sallam mən.  
İstəsən bağında bağban ollam mən,  
Dərrəm budağından nar şirin-şirin.

Pəri xanım Seyidiyyə tapşırdı ki, onun yanına müəyyən  
vaxtda gəlib getsin.

Aldı Pəri:

### **“Bayramı” havasında**

Seyidi sənə bir ərzim var,  
Dolan pünhanı, pünhanı.  
Sənə qurban məməsi nar,  
Dolan pünhanı, pünhanı.

Səryaqif yüzü gülməsin,  
Qapısından kimsə girməsin.  
Elə gəl bilən olmasın,  
Dolan pünhanı, pünhanı.

Seryaqıflar bildirərlər,  
Göz yaşın sildirərlər.  
Ha bilsələr öldürərlər,  
Dolan, pünhanı pünhanı.

Pəri deyir doğru sözü,  
Sənə qurban ala gözü.  
Çıxanda dan ulduzu,  
Gəl, pünhanı, pünhanı.

Bu anda Həsən Paşa elçi göndərdi ki, Pəri toyu başlamağa icazə versin.

Pəri xanım Seyidiyə bu barədə gənəşdikdə Seyidi cəvab verdi ki:

– Həsən Paşa təklif elə ki, Seyidinin paltarını və əsləhəsini versin mənə, ondan sonra başlaşın toya.

Bu təklifi Pəri xanım Həsən Paşa bildirdi. Həsən Paşa bu haqda öz yaxın adamları ilə məsləhət elədikdə, hamı məsləhət gör-dükü Seyidinin paltarı mehtərə verilərsə pis olmaz.

Həsən Paşa Seyidinin paltar-əsləhəsini mehtərə verib qızı dedi:

– Yaxşı buda onun paltarı, daha nə mahnan var?

– Axırıncı təklifim budur ki, Hind şəhərində nə qadar cəmaət varsa, əmr ver mehtərin tamaşasına çıqsın. Seyidi paltaları geyib yaraqlandı və atlanıb meydana çıxdı. Seyidiyə qoyun verən çoban gəlib çıxmışdı. Onun meydanın qapısına qoydular ki, eşiye meydandan bir adam buraxmasınlar. Mehtər icazə alıb Həsən paşa böylə dedi:

### **“Misir” havasında**

Səndən xəbər alım, ay Həsən Paşa,  
Səmənd yeyəsi özü gəlsə neylərsən?  
Azalıb ömrün, yetibdi başa,  
Səmənd yeyəsi özü gəlsə neylərsən?

Qavvaz olub dəryalara dalaram,  
Şəhərinizə indi talan salaram.  
Qazi, qorxma, səni azad eylərəm,  
Səmənd yeyəsi özü gəlsə neylərsən?

Seyidi nərə çəkib meydana gələr,  
Ağladalar, düşmanını zindana salar.

Zərbinən təpəndən bir qılınc çalar  
Səni ortandan iki bölsə, neylərsən?!

Həsən Paşa qəzəblənib dedi:  
— Köpək oğlu, nə hərzə danışırsan?!

Pəri xanım ortaya atılıb dedi:  
— Səmənd atı minən adam hər vaxt havalı danışar. Qulax as  
gör mən nə deyirəm.

Yasəmən tellərindən ağ məmələrinin arasına alıb dedi:

### **“Mirzəcan” havasında**

Gizlin sirlərimi bilsən,  
Səməndim qoyma, qoyma.  
Bu meydana xoş gəlibən,  
Səməndim qoyma, qoyma.

Yerisdə, Səməndim, yerisdə,  
Səməndin nalı gümüşdə.  
Qazını mənə baxışla,  
Qalanını qoyma, qoyma.

Çapdır, Səməndim, çapdır,  
Kəllədən minarə yapdır.  
Cəhd eylə, qarını tapdır,  
Səməndim qoyma, qoyma.

Pəri, sənin nə halındı?  
Gülü öyüncə dəhanındı.  
İndiki meydan sənindi,  
Xan Seyidim qoyma, qoyma.


Qızın sözlərindən sonra Seyidi qılincın çekib Həsən Paşanın boynunu elə vurduku başı beş addım kənarə döşdü. Sonra özünə xain olanların hamisini qılınçından keçirdi.

Seyidi bir vaxt sər hesab oldu ki, öldürən düşmənlərinin arasında qarı diri qalıbdır. Çoban xahiş elədi ki, qarını o öldürsün.

Seyidi razı qalıb qarını tapşırdı çobananın ixtuyarına.

Çoban qarının başından bir çomaq əndirib ətini yerə yapdırıldı. Həsən Paşanın yerinə Seyidi hökmran oldu və neçə gün-necə gecə toy çağırıb boyüb şadyanəlik düzəltdi.

### **Son.**



## CƏMİŞİD

Yazıya aldı: Hüseyin İskəndərov



ƏBƏRİ hardan söyləyim – İrəvan şəhərindən. İrəvan şəhərində kimdən? Calal şahdan. Calal şah çox qaçaqlıq eləmişdi. Qoçalanda isə qaçaqlıqdan töbə edib İrəvana qayıtmışdı. İrəvan cəmaəti Calal şahın hüzuruna gəlib onun İrəvan cəmaətinə şah olmasını təklif elədilər.

Calal bu minval ilə bir müddət şahlıq edənnən sonra onun bir oğlu oldu. Calal şah oğlunun adını Cəmişid qoydu. Cəmişid on beş yaşına çatanda qüvvətli bir pəhləvan oldu, belə ki ən yaşlı pəhləvanlar ona bac verib gedirdilər. Bir dəfə yuxuda Cəmişidə Bədərxşan şəhərində olan kafər şahın qızı Gülsabahı göstərdilər və tapşırıldılar ki, o qızı sənə puta vermişik. Eyni zamanda Gülsabaha da Cəmişidin cəmalını göstərmüşdilər. Cəmişidin Əsmər xanım adlı bir əmisi qızı var idi ki, o Cəmişidə həddən artıq bənd idi. Cəmişid özü də yuxuda Gülsabahı görünçəyə qədər əmisi qızını çox sevirdi. Cəmişid sazdanıb Gülsabah xanımın dalınca getmək istərkən, Əsmər xanım onun qabağını kəsib deyir:

– Ay namərd, məni atıb hara gedirsən?

Cəmişid alır:

Alışaram, tutuşaram, yanaram,  
Səməndər tək əksik olmaz yar məndən.

Bülbül idim öz gülümnən oynardım,  
Kənar düşdü bağça məndən, bar məndən.

Eyləşəydim yar yanında binəli,  
Ağ əlləri qoynuna xınalı.  
O cəvanın mən oduna yanalı  
Kənar gəzər namus, qəyrət, ar məndən.

Cəmişidəm, ağamdan almışam puta,  
İyit odu doğru yolları tuta.  
Olmaز qəbrim üstə ot bitə,  
Heç də getməz möhübbəti yar məndən.

Əsmər xanım:

– Qoy bir neçə xanə də mən deyim:

İndi bildim bivəfasan, gedirsən,  
Məndən dua-salam Gülsabaha.  
Mən fəqirin necə tərqini qılsan,  
Məndən dua-salam Gülsabaha.

Hər səhər çıxan dan ulduzu odur,  
Aşıqların söhbəti, sazı odur.  
Bədərxşanda istədiyin şahın qızıdır,  
Məndən dua-salam Gülsabaha.

Lal eylədin mən Əsmərin dilini,  
Əydin qamətini, bökdün belini.  
Mən gördüm aldın dəstinə gülünü,  
Məndən dua-salam yetir Gülsabaha.

– Cəmişid, dayan bir-iki kəlmə də deyim, insafın olar, dayanırsan. Nainsaf olsan, gedərsən.

*Əsmər xanım:*

Yeri, yeri bir kəkilli şahbaz,  
Gedər yarım bivəfadır.  
Ağ üzündə var çapandaz,  
Qolları zərri qəfədir.

*Cəmişid:*

Əşqin badasını içdim,  
Bilmədim bu necə sövdadı.  
Sərimdən, canımdan keçdim,  
Bilmirəm bu necə sövdadı.

*Əsmər xanım:*

Bir belə cəmal görünməz,  
Şanasız zülfün hörülməz.  
Yardan ayrılan dirilməz,  
Ayrılıq çövri cəfəsi.

*Cəmşid:*

Ha vaxtacan həsrəti çəkdir,  
Didəmdən qanlı yaş tökü.  
Əlac etməz loğman-həkim,  
Ölürəm, bu necə sövdadı?

*Əsmər xanım:*

Hər vaxt düşsən yadımıza,  
Aləm yanar odumuza.  
Əsmər deyər dadımıza,  
Yetən Əli Mustafadı.

*Cəmişid:*

Siz Allah, siz Tanrı,  
Siz qoyun Cəmişid barı,  
Ta görməsəm nazlı yarı  
Ölürəm bu necə sövdadı.

Söz təmamə yetən kim Cəmişid Əsmər xanımla halallaşıb yoluna rəvan olur. Bir neçə vaxtdan sonra Cəmişid Aslan şahın qələçəsinə çatır. Aslan şah elə qəddar şah idi ki, əlinə keçəni ya talaş edərdi və ya öldürərdi. Odur ki Cəmişidi tutub sixçaladı.

Cəmişid icazə alıb bu sözləri dedi:

Qoğadan qurturmur bələli başım,  
Fələk necə saldın bəlayə məni.  
Tərk etməm qohum-qardaşım,  
Qürbət yerdə qoydun bəlayə məni.

Dostumun başında sösən-sönbül bitmədi,  
Şeyda bülbül gülə yetmədi.  
Həsrət qaldım, əlim yara yetmədi,  
Saldın çöldən-çölə səhrayə məni.

Dost başında gülü dərərlər,  
Virana konlumu bir də hörərlər.  
Gecə-gündüz çağırduğım ərənlər,  
Cəmişidəm, yetirin o yara məni!

*Aslan şah:*

Mənnən cənk etməyə  
Bu diyarda iyit hanı?  
Dağ kimi tökərəm leşi,  
Mənəm kustam qəhrəmanı!

*Cəmişid:*

Laf eyləmə namərd oğlu,  
Hərif sən hərifin tanı!  
İgit gərək cənk eyləyə  
İtirməsin adı-sanı.

*Aslan şah:*

Gəlmışəm özümü bildirəm,  
Gözünün yaşını sildirəm.  
Ardı ki səni öldürəm,  
Sənin təki füqəranı.

*Cəmişid:*

Sənnən edərəm cəngi,  
Mənəm dəryalar nəhəngi.  
Şəhərimizdə axar Zəngi,  
Əslimizdi İrəvanlı.

*Aslan şah:*

Tanigilən mən Aslanam,  
Öz yanımda pəhləvanam.  
O qədər qılinc çalaram,  
Zəngitək axıtaram qanı.

*Cəmişid:*

Cəmişidəm, qanlar eylərəm,  
Lal ol, bağrını teylərəm.  
Mən Calal şahın oğluyam,  
Elimdə deyərlər sanı.

Xilasə, bunlar əlbəyaxa olub dava eləməyə başladılar. Cəmişid Aslan şahı öldürüb yolunu dəvam elədi. Yolda Cəmişid bir bəzirgana rast gəlir. Bəzirgan Cəmişidin kim olduğunu və haraya getdiyini soruşur:

Səbəb nədi bu diyara gəlibəsən,  
Pərvana tək özünü vurursan nara  
Əşq əlindən saralıban, solubsan  
Mən qurbanam namus, qiryət, ara.

*Cəmişid:*

Ayri düşdüm vətənimdən, elimdən,  
Qəza tutub mən bu yana gəlmışəm.  
Bülbül olan kənar gəzməz gülünnən,  
Güldən ötrü bu gülşana gəlmışəm.

*Bəzirgan:*

Doğru danış mən eşidim dilindən,  
Bülbül olan kənar gəzməz gülündən.  
Bir xəbər ver ulusundan, elindən,  
Tülək tərlan ovunu vermiş o sara.

*Cəmişid:*

Neyləyirəm bağçanı, neyləyirəm barı,  
Tərk etmərəm namus, qiryət, ari.  
Qəsdim budu, görəm o nazlı yarı,  
Dərdimvardı, mən dərmanə gəlmışəm.

*Bəzirgan:*

Adım Səfər, mənəm tacirdar,  
Satığınən mətahin, mənəm xiridar.

Sərraf olan taniyar qiymətli köhər,  
Qızıl gül qünçəsi gedər maqara.

*Cəmişid:*

Mən Cəmişidəm, necə qaldım avara,  
Sıdqımı bağlaram Pərvərdigara  
Pərvana tək özümü vurram nara,  
Bir qoç idim mən qurbana gəlmışəm

Cəmişid bəzirgandan ötüb az-çox gedəndən sonra çatır Bə-dərxşan şəhərinə və orada Gülsabahın “Gülşən” bağçasına girir. Gülsabah Cəmişidi öz bağçasında görüb o saat tanıyor ki, yuxuda gördüyü oğlandır.

Gülsabah Cəmişidə belə deyir:

Tərk eyləyib öz elini  
Bu diyara gələn oğlan.  
Əmərsən yarın dilini  
Ləblərindən qanan oğlan.

*Cəmişid:*

Əşqin badasını içdim,  
Yaman oldu işim mənim.  
Sərimdən canımdan keçdim,  
Dağılıbdı huşum mənim.

*Gülsabah:*

Qədəm basdırın bu gülşaha,  
Mənəm yaşıl başdı sona.  
Xoş gəlibsən Bədərxşana,  
Kamı dolu alan oğlan.

*Cəmişid:*

Qəm mətahim götürərəm,  
Özümü yara yetirrəm.  
Ya ölürəm, ya gətirrəm,  
Ya kəsərlər başımı mənim.

*Gülsabah:*

Bir bax fələkin işinə,  
Bu zamanın gərdişinə.  
Düşdüm hicran ataşına,  
Əşq əlindən yanan oğlan.

*Cəmişid:*

Cəmişidəm çekərəm ahı,  
Oxuyuram kəlamullahı.  
Gecə gördüküm şahı,  
Zöhr oldı düşüm mənim.

*Gülsabah:*

Budur mətləbim dahi,  
Çağırram qədri Allahı.  
Bu fəqir Gülsabahı  
Gənə yada salan oğlan!

Bunlar bu deyişmədə ikən Cəmişidin Gülşan başında Gülsabaha əşqnamə oxuması xəbəri bütün şəhər əhlinə yayılır və cəmaət bağa yiğilib oğlanı öldürmək, qızı nifrət etmək fikrində olurlar. Gülsabah cəmaətin fikrini duyub Cəmişidi şəhərdən çıxardır. Cəmişid şəhərdən çıxanan sonra yolu azır. Qəmgin olub

sazı çıxardır ki, bir-iki xanə söz desin. bu anda Cəmişidin Bəh-rəm adlı qulu gəlib çıxır.

*Ahr Cəmişid:*

Ay ağalar, mənim dərdim çoxdur çox,  
Nabələdəm o məkana, o elə.  
Davasız dərdimə dərman yoxdur,  
Nabələdəm o məkana, o elə.

*Bəhrəm:*

Sövdadan tərgi-vətən olmusan,  
Mən bələdəm o məkana, o elə.  
Dərd əhlisən saralıb solubsan,  
Mən bələdəm o məkana, o elə.

*Cəmişid:*

Dərin-dərin dəryalara dalmışam,  
İntizaram, qəm əlindən solmuşam.  
Atamı-anamı ağlar qoymuşam,  
Nabələdəm o məkana, o elə.

*Bəhrəm:*

Qorxma səni burdan götürərəm,  
Götürübən mənzilinə yetirrəm.  
Yəqin bilki mətləbin gətirrəm,  
Mən bələdən o məkana, o elə.

*Cəmişid:*

Cəmişidəm, şirin candan bizaram,  
Vəsfİ halımı o yara yazaram.  
İtirmişəm səhraları gəzərəm,  
Nabələdəm, o məkana, o elə.

*Bəhrəm:*

Loğman təki dərdə dərman yazaram,  
Düşmən görəm kəsib başın əzərəm.  
Səndən ötrü qurbətdikdə gəzərəm,  
Mən bələdəm o məkana, o elə.

Cəmişid öz baxtından böylə şikayət edir:

Nə müddət gözlədim, aradım,  
Mən fəqiri heç kəs yada salan yox.  
Gülşənim pozulmuş, virana bağım,  
Bülbül təki lal olmuş nalam yox!

Məndən ayrılan çeşmi piyala,  
Gecə-gündüz dolaram xiyala.  
Can vermiş abi buxuqında bir xala,  
Bazar kəsaddı müştəri çox, alan yox

Mən Cəmşidəm, axırı yetmişəm cana,  
Yanmışam ataşa, misli pərvana.  
Dolanıb gərdiş, keçdi zamana,  
Bivəfasan, dünya, səndə qalan yox.

Cəmişidlə Bəhrəm ikisi birlikdə yenə Bədərxşan şəhərinə gি-  
rirlər. Gülsabah bunları gələn görüb bir məktub yazar ki, ehtiyat-  
lı gəzsinlər:

Canim Cəmişid, gözüm Cəmişid!  
Dolan pünhan-pünhan!  
Deyim ərz-halımı eşit,  
Dur gəl pünhan-pünhan!

Bu dünyada dərdim çoxdi,  
Gözlərimdən qanlı yaş axdı.  
Kafarların rəhmi yoxdı,  
Dolan pünhan-pünhan!

Gülsabahım ağlayanda,  
Yar mənə mehman gələndə.  
Dan ulduzu baş verəndə.  
Dur gəl pünhan-pünhan!

Qızın naməsini oxuyan kimi Bəhrəm Qafar şahın oğluna xəbər göndərir ki, nə<sup>1</sup> Gülsabahı Cəmişidə verin, nə də davaya hazır ol:

Hanı bəs Kafar şahın oğlu,  
Mənilən meydana gəlsin!  
İtirməsin adı-sanı,  
Ölməyə mərdana gəlsin!

Hər iyi olsa namusdar,  
Meydanda göstərsin hünər.  
Kəsərəm baş, vuraram minar,  
Kəllələri sana gəlsin!

Hər kəs tutsa doğru yolu,  
Daməndə qalmaz əli.  
Bəhrəməm, Cəmişidin quli,  
Sıqınımişam sübhana, gəlsin!

---

<sup>1</sup> nə – “ya” bağlayıcısının əvəzinə işlənib – red.

Kafar şahin oğlu naməni oxuyub meydana gəlir. Cəmişid Kafar şahin oğluna deyir:

Sən hərif deyilsən, çəkil kənara,  
Mənim sənin təki qullarım var idi.  
Məyər eşitməmisən adı-sanımı,  
Neçə min sərdarım var idi.

Cəlal şahin oğluyam, yerim İrəvan,  
Gəncə, Qarabağ, Şəki, Şirvan.  
Quba ilən Dərbənd, külli Dağıstan,  
On iki çərkəz qullarım var idi.

Mən Cəmşidəm, girrəm meydana,  
Fikrin nədi, ey aqlı kəm divana.  
Sıdqımı bağlaram şah mərdana,  
Şiri Xurşid kimi köməyim var idi.

Əlqərəz, cəng başlanır. Cəmişid bir qədər əlbəyaxadan sonra Qafar şahin oğlunu öldürür və Gülsabahı alıb öz vətəninə tərəf aparır. Bəhrəm qul isə Bədərxşanda Qafar şahin oğlunun yerində şah olur.

Cəmişid bir nə qədər yol gedənnən sonra bir dağın ətəyində Gülsabahla birlikdə yuxlayırlar. Yuxudan ayılanda Cəmişid qızı yanında görməyib götürür:

Bilmirəm bu necə sövdadi,  
Cana doydum, cana doydum.  
Kömürəm şahı-xudadı,  
Cana doydum, cana doydum

Ölərəm məcnun yoxdur çarası,  
Tutu kimi mənzil qəfəsi.

Cafa çekdim oldu həvəsi,  
Cana doydum, cana doydum.

Dərsimi aldım abi kitabdan,  
Mən oxuyaram həqiqətdən.  
Cəmişidəm, qəmi möhnətdən,  
Cana doydum, cana doydum.

Cəmişid baş götürüb gedir, ancaq hara getdiyini özü də bilmirdi. Bir qədər getdikdən sonra bir qoca kişiyyə rast gəlib ona salam verir.

Qoca isə “ələykəssalam, oğul Cəmişid!”, – deyib cəvab verdikdə:

– Əmi, siz nə bildiz ki, mən Cəmişidəm?

– Necə bilmirəm, sənin sevgilin Gülsabahı da hətta bir ləngi dev o dağın başındakı gələcəyə apardığını da görmüşəm.

Cəmişid qocadan təvəqqi edir ki, qızı devin əlindən qurtarmaq üçün ona bir yol göstərsin.

Qoca Cəmişidə bir tilisim verir və tapşırır ki:

– Bunu cibinə qoy devin yanına gedəndə onun gözlərinə diq-qətlə baxarsan, o zaman devin huşu-gücü bilmərrə dağılar, sevgiliyi alıb gələrsən.

Cəmişid qoca deyən kimi devin gözünü bağlayır, ancaq devin yanında qızı görməyib deyir:

Nələr gətdin mən fəqirin başına,  
Gətirdin, neylədin Gülsabahı.  
Rəhmin gəlsin gözdən axan yaşımı ,  
Gətirdin, neylədin Gülsabahı?

O gözəlin camalına mayılam,  
Çətindir bu dərddən ayılam.  
Ya soyunam, nə doğranam, nə ölməm,  
Gətirdin, neylədin Gülsabahı?

Cəmişid deyər yalan gəlməz dilimnən  
Mən bülbülü ayırıbsan gülümənən,  
Çox çətindir qurtulsun əlimdən,  
Gətirdin, neylədin Gülsabahı?

Cəmişid qızın yan otaqda olduğunu bilib Gülsabahı oradan çıxartdı və ləngi devin başını kəsib vətənə doğru yol aldılar.

İrvana çatan kimi bunların yeddi gün yeddi gecə toylarını tuturlar. Toyda Cəmişid Gülsabaha bu tərifi deyir:


Bu gözələ tərif edim,  
Münəvvər etmiş dünyani.  
Qəmzələrin can əlacı,  
Taxtdan salır Süleymani.

Bir yüzü məlakəyə bənzər,  
Bir yüzü şux tərlana bənzər,  
Bir yanağı qızıl gülə bənzər,  
Biri seyr edər Gülşənə.

Sənsən Cəmişidin pənahı,  
Özün gördüm daha çekmərəm ahi.  
Dadımıza yetişsin şahların şahı,  
Yaratdı sən təki cəvani!

Böyləliklə, Cəmişidlə Gülsabah müradlarına çatırlar.

**Son.**



## TEYHUR

Yazıya aldı: Hüseyin İskəndərov



EYHUR Misir şəhərində Dərəb şahın oğlu idi.

Teyhur yuxuda Çin padşahının qızı – Telli Nigari görür və o qızı mayıl olub qəm dəryasına dalır. Anası Mələkzada oğlundan qəmginliyinin səbəbini soruşduqda Teyhur cəvab verir ki:

– Mənim dərdim sazla deyəsi dərddir.

– Saz nədir? - deyə anası suval verir.

Teyhurgilin nökəri – Keçəl irəli gəlib deyir:

– Xanım, saz aşıqlarda olan bir şeydir, üç yüz manata verirlər. Əyər istəyirsinizsə, pul verin, gedim alım.

Mələkzada üç yüz manat verib Keçəli bazara göndərir. Keçəl gedib bir altı manatlıq saz alıb gətirir verir Teyhura. “Pul çat-dımı?” - deyə suval olunduqda:

– Xeyir, xanım, bir altı manat da mən cibimdən üstünə qoydum, – deyə Keçəl cəvab verir.

Mələkzada oğluna deyir:

Başına döndüyüm gülüzlü oğul,  
Gəl getmə, Teyhurum, amandı aman!  
Ağlaram, sizildaram çekərəm nala,  
Gəl getmə, Teyhurum, amandı aman!

*Teyhur:*

Başına döndüyüm, gül yüzlü ana!  
Ana, hümmət eylə, amandı aman!  
Ana, görüm yetişəsən iman-ərkana,  
Ana, hümmət eylə, amandı aman!

*Mələkzada:*

Bu neçə sövdadı salibsən başın,  
Didəmdən axıtma bu qan-yaşım.  
İntizar qoyma sən qohum-qardaşım,  
Gəl getmə, Teyhurum, amandı aman!

*Teyhur:*

Bülbül kimi uçum qonum güllərə,  
Sir-sözüm dəstan olub dillərə,  
Səfərim düşüb qürbət ellərə,  
Ana, hümmət eylə, amandı aman!

*Mələkzada:*

Mələkzada deyərlər mənim adıma,  
Şahlar şahı özü yetsin dadıma.  
Düzə bilmərəm ayrılıq oduna,  
Gəl getmə, Teyhurum, amandı aman.

*Teyhur:*

Mən Teyhuram, necə deyim sözümü,  
Siyah sürmə məst eyləyib gözünü.  
Gərək görüm Mələk şahın qızını,  
Ana, himmət eylə, amandı aman!

Mələkzada əhvalatı nəql edir Dərəb şaha. Dərəb şah oğlun çağırıb nə qədər öyünd-nəsihət verirsə kar aşmır:

*Dərəb şah:*

Sənsən qolumun quvatu,  
Oğul, nə södaya düşübsən?  
Gözümün işığı, dizimin taqatı,  
Oğul, nə södaya düşübsən!?

*Teyhur:*

Başına döndüyüm ata,  
Gedər oldum, gedər oldum.  
Didarim qaldı qiyamətə,  
Gedər oldum, gedər oldum.

*Dərəb şah:*

Qələm götürüm əlimə, dəstimə,  
Düşmənlərim ayaq qaldırar üstümə.  
Hər tərəfdən qoşun gələr üstümə  
Aman oğlum, nə sövdaya düşübsən?

*Teyhur:*

Qurbanam qaşın təhrinə,  
Qərq oldum əşqin bəhrinə.  
Yəqin bilki Çin şəhərinə,  
Gedər oldum, gedər oldum.

*Dərəb şah:*

Dərəb şaham, nədir mənim əlacım,  
Rumdan Qeyserdən gələr xəracım.

Puzuldu devlətim, təxti-tacım,  
Aman, Teyhur, nə södaya düşmüsən?

*Teyhur:*

Ayrı düşdüm xanamdan,  
Şəydə bülbül bu gülşəndən.  
Teyhuram, keçmişəm candan,  
Gedər oldum, gedər oldum.

Söz təmam olannan sonra Teyhur ata-anası ilə halallaşıb üz qoyur Çin şəhəri tərəfinə. Çin şəhərinə getmək üçün su ilə getmək lazımdı. Odur ki, Teyhur gəmiyə mindi. Bir o qədər getməmişdi ki, dəryada böyük firtına qopdı. Dalğalar gəmini param-parça etdi. Teyhur isə bir taxta parçası üzərinə yapışıb üzürdü və ağlaya-ağlaya bu sözləri deyirdi:

Gecə-gündüz çağırduğım ərənlər,  
Yetiş imdadıma, ya Xudam mənim!  
Gözü yaşlı qalib o Telli Nigar  
Yetiş imdadıma, ya Xudam mənim.

İntizar qalıbdı ata-ana,  
Ah çekməydən ömrüm getdi tufana.  
Çox müddətdi qərq olmuşam ummana,  
Yetiş imdadıma, ya Xudam mənim!

Kimsə yoxdı gələ yetə haraya,  
Açılmır könlüm batıbdı qaraya.  
Fəqir Teyhuri çıxardin quruya  
Yetiş imdadıma, ya Xudam mənim!

Teyhuri taxtanın üstə yuxu aparır, ləpə onu vurub sahilə atır. Burası “Heyhat cızılasın” dağın dibi idi. O dağın başında bir qələçə görünürdü. Teyhur o qalaçaya tərəf gedəndə qabağına bir qoca rast gəlir və məqsədini ona nəql edir.

Qoca, Teyhura tapşırır ki, bir az ehtiyatlı, sayıq olsun, çünkü həmin qələçədə devlər məskən edib. Teyhur isə böylə cəvab verir:

Əvvəlindən mənim baxtım qaradı,  
Tərk eylədim ulusumu-elimi  
Dağıldı gəmimiz, düşdü girdaba,  
Öz-özümə tərz eylədim ölümü.

Ölümədə oxuyan surəi-Quran,  
Açılmır bu konlum, olubdı viran.  
Sənə qurban, quca piran,  
Mürüvvət eylə, görsət yolumu.

Qurtar məni bu dəryanın qəhrindən,  
Heç görmədim səfasındən, bəhrindən.  
Əslim şahzadadı Misir şəhrindən,  
Fəqir Teyhuram, nişan verin yolum!

Qoca, Teyhura bir səlamət yol göstərib oradan ötürür. Teyhur bir müddət gedənnən sonra yənə qabağına dərya çıxdı. Nə qədər gözlədişə də bir gəmi gəlmədi ki, ona minsin. Həmin yerə yaxın bir qələçə var idi. Teyhur ora getdi ki, bir bələdçi tapsın, lakin o qələçə Zəngi devin qalaçası idi. Zəngi dev gəlib gördü ki, evində bir cəvan oğlan yatıb. Fikir elədi ki, əyər mən bunu yesəm, məni doyuzdurmaz. Yaxşısı budur ki, mən bunu aparım verim devlərin padşahı – Qavvas devə, bəlkə məni sürgündən gəri çağırtdıra.

Teyhur o yerdə gözlərini açmışdı ki, Zəngi dev onu arxasına alıb dəryada keçirirdi. Oğlan dinmədi ki, qoy dəryanı keçim, görüm onda başıma nə gəlir. Zəngi dev Teyhuru Qavvas devinə

aparıb sürgünlikdən azad oldu. Qavvas dev isə əmr elədi ki, oğlan dan bir yaxşı plov hazırlasınlar. Teyhuru aşbazlar ət döyən taxtanın üstünə qoyub təmizləmək istədikdə Teyhur ağızı yuxarı belə deyirdi:

Nabələdəm, itirmişəm yolumı,  
Qədir Allah, düzəlt işim mənim.  
Xab içində bağladılar qolumı,  
Atdı çöldən-çölə daşım mənim.

Fələkin əlindən badə içmişəm,  
Məst olmuşam, baş, candan keçmişəm.  
Bir avara quşam tara düşmüşəm,  
Ağu ilə pişirirlər aşım mənim.

Durmuşam hüzurunda qolu bağlıyam,  
Fələkin əlindən qanlar ağlayan.  
Fəqir Teyhuram, Dərəb şahın oğluyam,  
Axıtmə, fələk, didəmdən yaşım mənim.

Qavvas devin vəziri Teyhurun sözlərini eşidib onu öldürməkdən vaz keçir və tapşırır ki, Teyhur onların xidmətində olma lidi. Teyhur razılıq verir. Plov hazır olanda Qavvas dev məsələni anlayıb vəziri çağırır, oğlanı ondan tələb edir. Vəzir isə ona cəvab verir ki:

– Mən ondan istifadə etmək üçün qələçəmizdə qolluqda saxlamışam. Onların milləti başlı millətdir, bizə lazım olar.

Vəzir bayırca çıxıb Teyhura təklif elədi ki, o gedib padşahın əlindən öpsün. Teyhur vəzir dediyi kimi Qavvas devin ayaqlarına düşüb əllərini öpdü. Padşahın oğlandan xoşu gəlib bütün otaqların ixtiyarını ona verdi. Ancaq bircə otaqın açarını Teyhura vermədi.

Çünkü həmin otaqda Qavvas dev Leylə padşahı qızı Qəmər Ruhu qaçırib saxlayırdı. Qəmər Ruh da öz əmisi oğlu Əndəlib

Mirzənin nişanlısı olmuş olsun.

Qavvas dev öz qardaşı oğlunun toyuna gedib, yənə də həmisi kimi qız olan otaqdan səvayı qalan otaqların hamısını Teyhurun ixtiyarına buraxmışdı. Padşah evdən çıxıb gedənnən sonra Teyhur öz-özünə dedi ki:

– Bu otaqda nə var ki, məni ora buraxmırlar.

Qapını sindirib gördü ki, bəli bir nazənin sənəm fəriştəyi-kirdar zəncir ilə bağlanıbdır. Qız oğlanı görən kimi zülfündən saz qayırib basdı sinəsi sandığına:

Başına döndüyüm, gül yüzlü cəvan,  
Çox müddətdi mən sərgərdan qalmışam.  
Ruzi-şam ağlaram mən didəyi-giryan,  
Qəza tutub burada yesir qalmışam.

Atadan, anadan üzüldi əlim,  
Nə günə ağlamayım, mən daha gülüm.  
Dağıldı gülşənim, pozuldu gülüm,  
Yeddi ildi mən də caduya düşmüşəm.

Qəmər Ruham qurtarasan buradan,  
Qədir Allah özün yetiş imdada.  
Əhdim budu sən də yetişəsən murada,  
Qəzadandı mən balaya düşmüşəm.

Teyhur qızı ürək-dirək verib onu qurtarmağa söz verir:

Sənə deyim, ey Qəmər Ruh!  
Gələndən qorxmayasan.  
Əgər ki ölümə getsəm,  
Sən saralıban solmayasan!

*Qəmər Ruh:*

Canım oğlan, gözüm oğlan,  
Məni qurtar bu məkandan.  
İndi sərgərdan qalmışam,  
Qurturmaram mən bu zindandan.

*Oğlan:*

Həqqin yazısını bitirrəm,  
Gələn qəhrəmanı öldürrəm.  
Səni vətənə yetirrəm,  
Heç konluna almayasan!

*Qız:*

Heç tərəfdən gəlməz imdad,  
Ağlaram, eylərəm fəryad.  
Haq qoluna versin quvvat,  
Məni qurtar bu zindandan!

*Oğlan:*

Fələk mənə vermiş əzab  
Olar qoyun mən qəssab  
Öldürrəm heç olmaz hesab  
Sən yarından dönməyəsən

*Qız:*

Dört bir yanım düşmən aldı,  
Saralıb gül rəngim soldı.  
Həsrətim üreydə qaldı,  
Qutar məni bu virandan.

*Oğlan:*

Teyhur deyər mərdi mərdana,  
Qılıncım boyansın qana.  
Əlaman çıxsın asımana,  
Quzudular, qorxmayasan.

*Qız:*

Qəmər Ruham, çağırram aman,  
Dadıma yetsin Sahibi-zaman.  
Mən olaram sənə qurban,  
Məni qurtar bu zindandan.

Teyhur Qəmər Ruhun zəncirini açır. Bu halda Qavvas dev yuxuda görür ki, qələçəsinə bir sədəmə yetişib, o saatda qoşun götürüb evinə tərəf gəlməli olur. Qız bunların gəlməsini qələçədən görüb oğlana deyir:

Canım oğlan, gözüm oğlan,  
Gedək bizim ellərə, ellərə.  
Şeyda bülbül fəqan eylər,  
Qonar dallara, dallara.

*Oğlan:*

Ağlama, fəğan eyləmə!  
Pakim yoxdu bu düşməndən.  
Dört bir yanım dərya alıb,  
Çıxa bilmirəm bu ummandan.

*Qız:*

Havalanır konul quşı,  
Görməyə yar-yoldaşı.

Axitdim gözümün yaşı,  
Döndü sellərə, sellərə.

*Oğlan:*

Çağırram xudayı Əkbər!  
Həmişə dilimdədi əzbər.  
Ya mərdana verrəm bu sər,  
Ya çıxmanam bu meydandan.

*Qız:*

Fələk məni zinhar etdi,  
Qavvas devi bura gətdi.  
Çarx fələk daşım atdı,  
Qurbət ellərə-ellərə.

*Oğlan:*

Bu gün özümü bildirrəm,  
Neçə qəhrəmanı öldürrəm.  
Cadu, tlisimi sindirram,  
Hökmün var idi Süleymandan.

*Qız:*

Qəmər Ruham, qana doldum,  
Saralıb həyva tək soldum.  
Qürbət yerdə yesir oldum,  
Düşdüm əllərə, əllərə.

*Oğlan:*

Teyhuram, eylərəm lafi,  
Namərdin yoxdı insafi.

Sındırmışam yetdi qapı,  
Bu gün mən keçmişəm candan.

Teyhur baxıb gördü ki, Qavvas devin qoşunu dərya ilə gəlir. Qoşun bir dar yer ilə gəlirdi. Həmin yerdən bir nəfərdən artıq keçmək mümkün deyil idi. Odur ki, Teyhur oranı kəsib gələn-gələn devi öldürdü. Ən axırda Qavvas dev gəldi, xahiş elədi ki, onu barı sağ buraxsin, lakin Teyhur qulax verməyib Qavvas devi də öldürdü. Devləri öldürənnən sonra qız oglana təklif edir ki, o, həmin yerdə gözləsin. Özü isə üzmək bilir. Dəryanın o tərəfinə - onu dev qaćırtdığı bağa üzsün və sonra gəmi götürüb onu da aparacaq. Oğlan razı olur. Qəmər Ruh üzüb dəryanı keçən sonra öz bağına gedir. Görür ki, nişanlısı bir ağaca sevkənib ağlayır və bu sözləri deyir:

Mürüvvət eylə, fələk, canə yetişdim,  
Dahı bundan artıq ahu-zar olmaz.  
Zindanı möhmətdə mən didə giryan,  
Heç kəs mən tək giriftar olmaz

Zindani-möhnətdə oldum qriftar,  
Cadu məni etdi çarxi sitəmkar  
Cəfasız dünyada çəşmim qan ağlar,  
Heç kimsə dərdimdən xəbərdar olmaz.

Dedim getdi qiryət, namus lam, nun,  
Müroy tək qəfəsdə eylə ram zindun.  
Məcnun təki dağlar gəzərəm cünun,  
Ruhum bədənimdə bərqərar olmaz.

Əndəlib gülşəndə oldu dilbədil,  
Muz verdi qızıl qan bənzər xəzan gül.  
Əli əldə çəkər mən dəli bülbül,  
Şami-sübh bədənim bərqərar olmaz.

Qəmər Ruh Əndəliblə xoşhallıq edənnən sonra ona sərgü-zəştini belə nəql edir:

Şükür Həqqə gördüm vətən üzünü,  
Fəsl baharda, əcəb çağında.  
O vaxtı ki biz çıxdıq səhraya  
Bülbül tək qonardıq dal budağında.

Səni gördüçəyim gündə buv gündü,  
Sinəmə çəkilən dağı-döyündü.  
Qapılar açıldı, tlisim sindi,  
Yeddi il ağladım qəm otaqında.

Qəmər Ruham, mən də bəli demişəm,  
Bəli, deyib ilqarımızda durmuşam.  
Bir igitdən əhd-ilqar bulmuşam,  
Məcnun təki yolum gözlər Leyli dağında.

Əndəlib Mirzə qızla bərabər bir gəmi alıb gəlirlər Teyhur olan yerdə. Əndəlib Mirzə Teyhurun cəmalını görən kimi elə zənn edir ki Qəmər Ruh onu alladıb, həmin oğlana bənd olub və onu da mahna ilə ölümə gətirmişdir, başlayır yalvarmağa:

Baş götürüb ayağına gəlmişəm,  
Gərək bu ərzim alasan, Teyhur.  
Səni özümə qəmxar bilmışəm,  
Konlumun həmdəmini verəsən, Teyhur!

*Teyhur:*

Bilmirəm nə xiyala dolubsan?  
Vardır sözün mənə, deyəsən Əndəlib?  
Saralıban həyva təki solubsan,  
Vardır sözün mənə, deyəsən Əndəlib?

*Əndəlib:*

Sübə təki bu həsrətdə yataram,  
Qiyamatda ətəyindən tutaram.  
Ah çəkibən bu hicranda bataram,  
Konlumun həmdəmini verəsən, Teyhur.

*Teyhur:*

Çağırıgilən yeri-göyü Yaradan,  
Düşmənləri haq götürsün aradan.  
Əhdim budu sən də yetəsən mürada,  
Vardır sözün mənə, deyəsən, Əndəlib?

*Əndəlib:*

Əndəlibəm, yalan çıxmaz dilimdən,  
Mən bülbüləm, ayrı salma gülümdən.  
Qəmər Ruhum alma mənim əlimdən,  
Gərək bu toyumu eyləyəsən, Teyhur!

*Teyhur:*

Mərd iyitlər belə işi eyləməz,  
Namərd olan elə işi eyləməz.  
Fəqir Teyhur özgə gülü iyələməz,  
Öz gülüm gönlüm istər, Əndəlib!

Teyhur yarı-yarına tapşırıb gəmi ilə Qəmər Ruhun mənzilinə gədir. Orada Əndəliblə Qəmər Ruhun toylarını öz əlilə etdirib, Çinə doğru getməyə başlayır. Teyhur burdan getməkdə ikən sən demə Firənk şahının oğlu da başqa yolla həmin qızı özü üçün istəməyə gedirmiş. Teyhur çatmamışkən Firənk padşahının oğlu

Çinə çatıb şəhəri qoşunu ilə ihatə edir və qızın atasına namə göndərir ki, ya qızını versin, ya da davaya hazır olsun... Mələk şah bu namədən hirslənib at minib qabağa çıxır: “Kimdir, hansı əclafdır mənə namə göndərən?” deyib mübariz istəyir:

*Firənk oğlu:*

Bir gözəlin bəhsı düşdi,  
Biz çəkərik ahu-zarı.  
Əşq gəldi həddən aşdı,  
Məkan etdim bu diyarı.

*Mələk şah:*

Laf eyləmə namərd oğlı,  
Sənə kim verib ilqarı.  
Götür ləşgərin, qayıt dali,  
Namərdin heç olmaz arı.

*Firənk oğlu:*

Aparıram yoxdur əlacı,  
Daqıtaram təxti tacı.  
Yıxaram qalavun burci,  
Məkan edərəm bu diyarı.

*Mələk şah:*

Hökmünə baxın, kafarın,  
Heç işdən yoxdur xabarın.  
Tutam burda kəsim sərin,  
Məlum olsun nəmüdəri?

*Firəngi:*

Mən Qəhriyə salma kənə,  
Səni salaram yaman günə.  
Bir ataş vurram Çinə,  
Apararam Telli Nigarı.

*Mələk şah:*

Mələk şaham, mən aslanam,  
Öz yanımda pəhləvanam.  
O qədər qılinc çalaram,  
Sənə görəsdim hünəri!

Əlqərəz, hər iki tərəf vuruşmanı başlayır. Firəngi Mələk şaha qalib gəlib əsir edir. Onu yaxın adamlarının hamısına zindana saldırır və şəhər əhalisini talan etməyə üz qoyur. Bu vaxtda Teyhur gəlib həmin yerə çataçatda qarşısına çıxan bir qoca kişidən şəhəri aylandıran qoşunun kimin olmasını və hay-huyun səbəbini soruşur.

Qoca əhvalatı Teyhura nəql etdikdə Teyhurun qan başına vurur və başlayır qoşundan vəl tutub qırmağa. Xəbər Firəngi Qəhri şaha çatan kimi özün yetirir. Şəhərdən kənara görür doğrudan bir müsəllalləh oğlan şir kim durur və heç kimin hünəri yoxdi ki, ona cəvab versin.

– Ay oğlan, sən nə karəsən ki, mənim qoşunumu qırırsan?  
– deyə Qəhri şah suval edir.

Teyhur:

Çox müddətdi tərki-vətən olmuşam,  
Bu diyar qürbətdə yetişdim cəngə.  
Yaxşı ilə yamanı tamam görmüşəm,  
Bir xəbər getsin Hində, Firəngə.

*Qəhri şah:*

Başına döndüyüm gül yüzlü oğlan,  
Əl çək bu södadən, cənk etmə mənnən.  
Ağlın qaçıb bəyəm dəli olubsan,  
Əl çək bu södadən, cəng etmə mənnən.

*Teyhur:*

İyit odu bu məydanda döyüşə,  
İki ləşgər bir-birinə qarışa.  
Meşələr, dəryalar, dağlar titrəşə  
O vaxt ki yetişə nəhənk nəhəngə.

*Qəhri şah:*

Çox xoş göz oğlansan, əhli zadasan,  
Sağ olasan mənə badə verəsən.  
İstəyirsən dünyada sağ olasan,  
Əl tut damənimdən, əl üzəmə məndən.

*Teyhur:*

Teyhuram, elimdən olmuşam iraq,  
Göndər Mələk şahı, saxlama dustaq.  
Dağlar çadırın pəymana otaq,  
Yazılan namələrin gedər Firəngə.

*Qəhri şah:*

Adım Qəhri şahdı özüm Firəngi,  
Qabaqımda durmaz dərya nəhəngi.  
Mərdana cəvansan gəl etmə cəngi,  
Sənə yetişməsin bəlalər məndən.

Söz işə keçib Teyhur özün vurur qəlb ləşgərə. Mələk şahın pərakəndə olmuş qoşunu ruhlanıb Teyhurdan çıxırlar. Nəticədə qalibiyyət Teyhur tərəfdə olur. Teyhur tutulanları, o cümlədən Mələk şahı həbsdən azad etdirir. Mələk şah əvvəlki kimi şahlığından bərpa olur. Qəhri şahı isə əlin-ayağın bağlayıb zindana atırlar.

Mələk şahın arvadı qızından xəbər alır ki, ay qız, bizə bu yaxşılıq edən oğlan görəsən kimdir?

Telli Nigar görək nə cəvab verir:

Başına döndüyüm ana,  
Qalx ayağa, yarım gəldi.  
Qalmışdım mən yana-yana,  
Qalx ayağa, yarım gəldi.

Meydanda qəhrəman kimi,  
Dolanırdı Nəriman kimi.  
Bir yırtıcı aslan kimi,  
Qalx ayağa, yarım gəldi.

Şad olubdu dustlar hamı,  
Yar yarından alar kamı.  
Budu gətdi şah babamı,  
Qalx ayağa, yarım gəldi.

Mən çekirdim ahi-zarı,  
Silindi konlumun qubarı.  
Şad etdi Telli Nigarı,  
Qalx ayağa, yarım gəldi.

Mələk şah Teyhuru çağırıb özünə edildiyi yaxşılıq əvəzinə nə istəməsin, umacağını ondan soruşdu.

Teyhur cəvab verdi ki:

– Telli Nigardan başqa umacaq bir mətləbi yoxdu.

Mələk şah Teyhurun xahişini yerinə yetirib Qəmər Nigarı ona verib toy tədarikində oldu və Teyhura tapşırdı ki Qəhri şahı da öldürməyib azad etsin.

Teyhur Qəhri şahı azad edir. Əmma Qəhri şah vətəninə getməyib Çində qalır.

– Niyə getmirsən? - deyə soruşanda cəvab verir ki:

Teyhurun yolu bizim vilayətdəndir, əyər mən onula getməsəm onu yolda incidərlər.

Əmma əl altı Firəngə namə yazıb qoşun tədariki görür ki, yolda Teyhurun əlindən qızı alsın.

Vaxt oldu, toy qurtardı. Mələk şah öz qoşunu ilə Teyhuru vətənlərinə müşayəət edir. Bunlarla Qəhri şah da gedirdi. Qəhri şahın torpaqına çatanda Qəhri şah təklif elədi ki, Mələk şah qayıtsın, o özü Teyhuru vətəninə çatdırar. Bu təklifdən Mələk şah şəkkə düşüb razı olmadı, lakin Teyhur üz basdı ki, Mələk şah qayıtsın, qorxusu yoxdur.

Mələk şah məcburən qayıtdısa da, əmma qarabaqara onları izləyirdi. Bir qədər gedənnən sonra Qəhri şah elə bildi ki, Mələk şah təmamilə qayıdib gedib. Əmr verib Teyhuru araya aldı. Başladı cənk etməyə. Bu halda Mələk şah özünü çatdırıldı. Teyhur Mələk şahı gəlmış görüb deyir:

Məndən cənk etməyə,  
Gəlin girax bu meydana.  
Qoç tək kəllə vuraq,  
Cənk edək mərdü mərdana.

İgit odur meydan görə,  
Çıxa qarşımızda dura.  
Nə həddi var mənə pəncə vura,  
Sən tülkünün mən aslana.

Teyhuram, qanlar eylərəm,  
Lal təki bağın teylərəm.  
Dərəb şahin mən oğluyəm,  
Sıqınmışam o sübhana.

Teyhurla Mələk şah köməyləşib Qəhri şahi öldürürər və sonra yola dəvam edirlər. Yolda Əndəlib Mirzə bunların pişivazına çıxıb neçə gün onları qonax saxlayır. Sonra Teyhurun atası Dərəb şaha müşduluqa gedir və çatan kimi Dərəb şaha böylə deyir:


Səndən xəbər alım, eý gözəl şahım,  
Söylə görüm, sənə nələr olubdu?  
Qonlunun həmdəmi ümidin kani,  
Səbəb nədi gül rəngin solubdu?

Məclisində dolu badalar içili,  
Mərd, namərd bu meydanda seçili.  
Şad olsun konlun, güllər açılı,  
Cida düşən səni yada salıbdı.

Talib oldum, dost naməsi gətirdim,  
Cəhd elədim, özümü burya yetirdim.  
Əndəlibəm, müjdə xəbər gətirdim,  
Şad olgilən Teyhur balan gəlibdi.


Dərəb şah oğlunun qabağına çıxdı. Teyhuru və Qəmər Niğarı bağlarına basdı və tazadan onların toyunu öz əlilə tutdu.

**Son.**



## *Ortoğrol Cavid*

### **“DƏLİ ALINI TƏRİF”, “SİÇANLA DEYİŞMƏ”, “DƏYİRMAN USTALARI”, “XAN ÇOBAN” VƏ “KEŞİŞ OĞLU” NAĞILLARI HAQDA**



ƏLİ Alını tərif”, “Siçanla deyismə”, “Deyirman ustalari”, “Xan Çoban” və “Keşis oğlu” nağılları haqda ayrılıqda danışmaq lazımdır.

“Dəli Ali”da varlılarla çarşısan Alının tərifi verilib. Bu tərif çox original formada, qabiqdadır.

Toydan dönen Aşıq Ələsgərin yolunu kəsirlər və pulunun qaytarılması üçün şərt qoyular ki, Aşıq Alını tərifləsin.

Bu parçanın əsas hissəsi də bu yerdir. Aşıq örtülü də olsa göstərmış ki, xalq uğrunda çarşısan qəhrəmanın adamları, bəzən xalqın öz yolunu kəsir. Bu xətt çox humorik tonda verildiyindən bir o qədər nəzərə carpmır.

Sonrakı, “Aşix Cəvadın Siçan ilə deyisməsi” parçası folklor-dakı alleqoriyaya ən canlı misaldır. Buradakı siçan təsərrüfatı pozan səbəblər işarəsi kimi verilib. Siçanla deyisməsi pərdəsi altında keçmiş kəntlinin ağır yaşayışı verilib. Kəntli (Aşix Cəvad simasında) nə üçün siçana yalvarır? Buna cavab vermək üçün kəntlinin sözlərini nəzərdən keçirmək lazımdır.

O deyir:

“Gəl sən yemə bu bostanın barını  
Mən çəkərəm onun ahı-zarını”

(Demək, bu kəntlinin öz məhsuludur),

“Yəqin bəylər bunu məndən alarlar,  
İncidibən məni dara salarlar,  
Ayağıma fəlaqqalar çalarlar,  
Hələ verməmişəm seyfi pulunu”

(Demək, məhsulu yetişməyən kəntli döyüür, incidilir, ayağına fəlaqqalar çalınır).

Zahirən alleqorik, gülməli olan bu parçada çox incə boyalarla xalqın ağır yaşayışı verilib.

Bu parça uşaxların mütaliəsi üçün ən maraqlı material ola bilər.

**“Dəyirman ustaları” nağılındakı** hadisə ilə iradəsi zəif bəy təsvir edilmiş. O, tanımadığı adamları güclə dəyirmançı təyin edir. O iki qardaş əvvəlcədən bir qədər taxıl alırlar. Bir hadisə ilə dəyirman xarab olur. İki qardaş cəza alacaqlar, lakin bəy onları bağışlayır.

Neçün?

Cünkü qardaşların biri bəyin bağışladığı taxillardan danışır, bəy xoşhallanır, cünkü o şöhrətpərəstdir.

Avtor göstərmək istəmiş ki, hər kəsin bir sənəti var. Hadisə bitdikdən sonra oxucu acı-acı bəyə gülür. O tənqid obyektidir.

Maraqlı nağıllardan biri də **“Xan Çoban”**dır. Folklor materiallarının bir çoxunda aşıqların yaradıcılıq müsabiqəsi verilmiş. Bir çox nağıllar var ki, onlarda bir aşiq qalib gəldiyi aşıxları həbs etdirir və əvvəlcədən vəd etdiyi saya çatanda cəzalandırmaq istəyir, lakin sonuncu aşiq qalib çıxıb, əvvəlkiləri də azad etdirir. Eyni motivlər bu nağılda da vardır.

Xan Çoban əhd etmiş ki, bağlılığı aşıxlарın sayı on nəfərə çatanda hamısını çomax altında öldürsün. Aşix Hüseyn Xan Çobanla müsabiqəyə cürət edən sonuncu aşixdır. O Xan Çobana üstün gəlib aşıqları xilas etdirir.

Aşix Hüseynlə Xan Çobanın deyişməsindən əvvəl onların

atı vuruşur. Hüseynin atı üstün gəlir.

Folklor nağıllarında insanlarda olacaq hadisəni əvvəldən heyvanlar, quşlar arasında göstərmə motivi vardır. Bu hadisələrin təsbihidir.

Sonuncu nağıl “Keşiş oğlu” da bu xarakterdədir. Burada da xalq içindən çıxmış aktiv aşix obrazı – Keşiş oğlu – təsvir olunur.

Burada da bir çoban əhd edir ki, bağladıği aşixların sayı on nəfərə çatan kimi hamısını çomax altında öldürsün.

Onun qıfilbəndi budur:

“Aşığam təpəsinə, xalqın təpəsinə, o kimdi  
Gündə üç çomaq vurur, Allahın təpəsinə”

“Təpə” sözünün bir neçə məna verməsindən istifadə edərək, çoban aşixları bağlayır. Bu “təpə” sözü başın bir hissəsi mənasında deyil, şəraitdəki yüksəklik mənasında işlənib.

Çoban hər gün bir təpəyə üç dəfə çomax vurur (Bu sözü deyə-deyə çoban çomağı ilə təpəyə vurur).

“Keşiş oğlu”nda aşıqlar müsabiqəsinə aid bu tipli maraqlı momentlər vardır; lakin təəssüflər olsun ki, bu gözəllikdə nağılin sonu yoxdur. Hadisə ən şirin yerdə yarımcıq qalmışdır.

Nağılin əvvəlindən hiss olunur ki, aşıqlar müsabiqəsini təsvir edənlərin ən qüvvətlilərindən biri də “Keşiş oğlu”dur.

Nağıllarda bir çox dil xüsusiyyətləri vardır. Bu xüsusiyyətlər leksikondakı fonetik momentlərdən (assimilyasiya, metatez...), kəlmələrin dialekt xüsusiyyətlərinə uyğunlaşmasından, kəlmələrin, ümumən, xalq dili forması almasından ibarətdir.

Kəlmələrin bir çoxları assimiliyasiyaya uğrayıb.

Məsələn:

“...bu bəyin iki dəyirmanı ustazızlıq əlindən işləməyib, yatırıdı”. “Ustazızlıq” kəlməsində olan “sız” şəkilçisinin son səsi ilk səsə təsir etmiş.

Yaxud bu kəlməni alaq:

“Su yeridi unnuquna, evinə...”.

“un” kəlməsinə bitişib, yeni isim törədən “luq” şəkilçisinin ilk səsi kökün sonundakı “n” səsi təsiri ilə “n”-ə keçmiş (unnuq).

Bəzi kəlmələrdə “ü”, “u” dodaq saitləri əvəzinə “ö”, “o” dodaq saitlərinin işlənməsi görülür. Bu hal ən çox Nuxa dialektində nəzərə çarpır. Məs:

“Başına döndüyüm əy cəvan oğlan,  
Cida döşüb, gəzirəm buraları mən də  
Dərdin söylə öylə mənə aşkar,  
Bəlkə bolunur çaralar məndə”.

“döşüb” kəlməsindəki “ö” və “bolunur” kəlməsindəki “o” səslərinin doğrusu “ü” və “u”dur.

“...hami nə qədər taxılı vardısa öyütmək üçün gətirib nev-bəyə qoymuşdular”

“öyütmək” kəlməsindəki “ö”nün əсли “ü”dür. Bəzən kəlmələrdə xalq dili təsirləri görülür. Nağılda belə bir kəlməyə təsadüf olunur:

“Başına döndüyüm ay qarı nənə  
Yer ver bu gecə burda qalalı...”

Azərbaycan dili qrammatikasında feil kökünə ilavə edilən “alı”, “əli”, “yalı”, “yəli” bağlama şəkilçiləri vardır. Buradakı “qalalı” kəlməsi isə “qalım” funksiyasında işlədilmiş.

Çox vaxt müzare zamanındaki I-şəxs feilin qisadılması görülür. Məs:

“Məndən salam olsun duran aşağı  
Çağırram meydana gələsən gərək”

“Çağıraram” əvəzinə “çağırram”

Bu tipli nümunələr yenə də vardır:

“Keşis oğlu:

Zərbim çoxdu sənə bildirrəm  
ağladıban göz yaşını sildirrəm  
hökm eyləsəm səni oldürəm  
qoyaram arvadın dul, Allahverdi

“bildirərəm”, “sildirərəm”, “oldürərəm”, əvəzlərinə “bildirrəm”, “sildirrəm”, “oldürərəm”.

Bəzən feilə ilavə olan “im” şəxs sonluğunun köhnə forması  
“ayım”, “əyim”ə təsadüf olunur. Məs:

“Başına döndüyüm ay qərib oğlan  
Oğul yer yoxdur nərdən yer verəyim”

Hətta müzare III-şəxs sonluğu “ır” əvəzinə “ayır”ə də təsadüf olunur.

Məs:

“Görmür aşıqları nə günə saldım  
Nə sözü var, nə dilindən gəlayir”

Bəzən, bu “gəlayir” kəlməsi “gələn”, “gəlirsən” mənalarında da işlənir:

“Sizdən xəbər alım xırda çobanlar  
Aşıqdımı bu yolundan gəlayir? ”

Misaldan aydın olur ki, “gəlayir” feili isim “gələn” mevqeində işlənmiş.

“Alıb sazını əlindən barbad eylərəm  
Nə daşiban, nə selindən gəlayir”  
İndi isə “gəlayir” kəlməsi “gəlirsən” mənasındadır.  
Bu forma çox originaldır.  
İfadə etibarı ilə qüvvətlilik də vardır. Aşıq belə yazır:

“Bir ah çəkərəm nalam səni yandırar  
Vurar konlun aynasını sindırar”

Yaxud Aşıq Hüseynin (“Xan Çoban” nağılında) bu sözlərini alaq:

“Axıdaram səni dil dəryasına  
Coşqun çayam, mən daşiban gəlirəm”

Bu əsərlər haqda ümumi fikir olaraq, bunları demək olar:


“Aşix Cəvadın Siçanla deyişməsi” və “Dəyirman ustaları” uşaxlar üçün ən gözəl oxu materialı ola biləcək folklor nümunələridir.

“Dəli Alını tərif”də hadisə və fikir bəsitliyi vardır. “Xan Çoban” nağılı isə orta dərəcəlidir, çünkü standart motivləri original cizgilərə üstün gəlmış.

“Keşiş oğlu” isə ən qüvvətli nağııl olmasına baqmıyaraq heç bir işə yaramaz, çünkü natamamdır.

08.11.1939.  
Bakı.

**Ardı vardır.**  
**13.11.1939.**



Ərtoğrol Cavid 1939-cu il 8/XI ayda nağılları təhlil edərkən “Keşiş oğlu” nağılı yarımcıq imiş. Sonradan nağıl tam şəkildə tapılmış və Ərtoğrol Cavid “Keşiş oğlu” nağılı haqda da öz fikirlərini 1940-ci ilin mart ayında sona çatdırmışdır (red.)

### “KEŞİŞ OĞLU” HAQQINDA (ilavə)




AĞILIN son hissəsi tapıldığından nağıl haqda fikri qeyd etmək lazımdır. Nağıl folklor dakı bütün əsərlərdən fərqlənir. Neçin? Buradakı konsovqa tamamilə originaldır. Xalq nağılları adətə şad, optimistik konsovqa ilə bitir. Buradakı son hissə son dərəcə pessimistikdir.

Keşiş oğlu, Abdullaya qarğış edir ki, balaların təndirə düşün. Bu olur. Allahverdi isə Keşiş oğluna qarğış edir ki, vətənə sağ çatmayasan. Bu da olur.

Aşix burada qarğışa uymaya, fatalizmə meyl göstərmiş.

01.03.1940



## AŞIQ ƏLƏSGƏRİN QAÇAQ DƏLİ ALINI TƏRİFLƏMƏSİ

Yaziya aldı: *Hüseyn Hüseyinov*



ƏLİ Alı Gəncənin altındakı Navaqalı kəndindən-di. Dəli Alı bir nüfuzlu adam öldürüb qaçaq düş-müşdü. Gəncənin qubernatoru onu tutmağa nə qədər pristav naçalnik dalınca saldisa da Alı on-larin hamisini tar-mar etdi. Bir dəfə Alı “Xaç bu-laq” dağında qardaşına toy tutarkən, o toya Aşıq Ələsgəri dəvət edir! Aşıq Ələsgər yeddi gün toyda çalıb oxuyan-dan sonra böyük müzdlə evinə qayıtdıqda Dəli Alının yoldaşlarından bir neçə silahlınamış və masqlanmış qaçaqlar aşığın qabağını kəsirlər və dəlilərin məclisində topladığı devrəni ondan gəri alıb məcbur edirlər ki, Dəli Alını dəstana çəksin. Ələsgərə qaçaqlar bunu da andırırlar ki, dəstan xoşlarına gəldiyi təqdirdə pulları geri veriləcəkdir. Aşıq Ələsgər məcbur olub Dəli Alı haqda ora-daca böylə dəstan deyir:

### DƏLİ ALI

Gün kimi aləmi tutubdu adı  
İyitdər sultani, xanı Dəli Alı!  
Pirim Şah Mərdan verib muradı  
Artrib şökəti şanı Dəli Alı!

Qolları bağlı yolları kəsir  
Qubərnat hökm eylər naçalnik əsir  
Çeçen çerkəz eyləyər yesir  
Azad eylər müsəlmanı Dəli Ali!

Naməhrəmlər gəzir həmişə  
Namışdı iyitsən səni yüz yaşa  
Süzənin gülləsi işdəyər daşa  
Təy qaytarır yüz düşmən Dəli Ali!

Dərsin alıbdı Əli əladan  
Xof, eyləməz Xeybər kimi qaladan  
Gələn zillü zaldan, yaman bələdan  
Hifz eyləsin kərəm kanı Dəli Ali!

Saq solunda duran canlar saq olsun!  
Həmişə məclisində bu damaq olsun!  
Sərdar bağışlaşın üzün ağ olsun  
Sən sürəsən bu devranı Dəli Ali!

Qəzətdə söylənir tüfəngin bəsi  
Gün kimi aləmi tutubdu səsi  
Atdan uryadnikdən keçən külləsi  
Çöldə vurub bir çobani Dəli Ali!

Ələsgərin toy işi var əlində  
İşi təhər tapmadı Goyçə elində  
Səni kimi mərd iyidin yolunda  
Qurbanı aşiqın canı Dəli Ali!

Bu tərifləməni Aşıq Ələsgər Dəli Alının özünə də demişdi.  
Buradakı qaçaqlar bu dəstanla kifayətlənməyib deyir:

– Ədə, Dəli Ali belə-belə olsun. Onu təriflədin iş bitdi. O

bizsiz nə edə bilər. Bəs biz baliq başıyıq?

Aşıq Ələsgər dəllilərin hirsini basıb götürür görək nə deyir,  
deyək şad olun:

### **“Müxəmməs” havasında**

Dəli Alı bir sədd açıbdı  
Şah Abbas devranı kimi  
Yanında yoldaşları var  
Azərbaycan xanı kimi  
Zeynəlabdin “bey” bəzəndi  
Misir sultani kimi  
Həryana kağız dağıldı  
Süleyman fərmanı kimi  
Yetmiş iki millət gəldi  
Arasat divanı kimi.

Neçə çinovniklər gəldi  
Çox ağır keçdi yırnaqı  
Bir yanı “Qanıq” qəbri  
Bir yanı “Qoşqarın” dağı  
Aləm çıraqban göründi  
Yandı şölə çıraqı  
Şəmkirdən düyü çəkildi  
“Sar yoldan” gəldi yağı  
Hər yana qafılə işlədi  
Xodkarı bəzirgan kimi.

İyitdiyin səbəbinə  
Ona deyərlər Dəli Alı  
Şücaətdə qəhrəmandı  
Loğmana bənzər kamalı  
Bari ilahim, kərəm eylə

Puzulmasın bu cəlalı  
Bir sərkərdə camışı var  
Üç sərkərdə qoyunu, malı  
Məhtərdə qırx atın gördüm  
Cəlalin türkməni kimi.

İyitdərdə yoxdu əvəzi  
Afərin dedim Asdana!  
Dağıstan forma geyinib  
Təmkini qızılbaşyana  
Süzən-tüfənk cingildəyər  
Patronlar sarişur qana  
Koroğlu tək nalə çəkir  
Gəlib girəndə meydana  
Top dağıdır, ordu pozur  
Qüdrətin aslanı kimi!

Günün günorta vaxtında  
Gəldi Naqının dəstəsi  
Hər birisi bir iyitdi  
Bir qoşun sərkərdəsi  
Yaponyanın tüfənk gəlib  
Altı verst vurur gülləsi  
Gördüm asımına dayanıb  
Öldürürəm! Öldürürəm! Səsi  
Qorxundan dağlar titrəşir  
Bərgidirəx şanı kimi

Alı kimi iyit yoxdur  
Onu tək doğub anası  
Süzən əldə, ətək beldə  
Var iyitdik nişanası,  
– Var cəlali belədi

Açıq sözün mərdanası  
Doqquz gün qoşun çekildi  
Var idi aşbazxanası  
Erkəklər yan-yana kəsildi  
Minajı qurbanı kimi

Ata baba iyitdi  
Baxmışam əslı zatına  
Doğruluqun səbəbinə  
Mövlam veribdi baratın  
Alı kəmər bəstəsidi  
Cəm eyləyib hər bışatı  
Əlindən qoymaz ehtiyatı  
“Kəpəzdə” ovun gözdəyər  
“Abusun” tərlanı kimi

Cəfər ağa bir iyitdi  
Girəndə meydan içində  
Zərrəcə gəlməz əyninə  
Düşsə yüz düşman içində  
Yalovlanır şümşad kimi  
Bələnir al qan içində  
İskəndər tək səddi çıxıb  
Yeddi Dağıstan içində  
Şəninə dəstan yazaram  
Rustamin dəstani kimi

Orucu çox bəyənmişəm  
Möhübbətim var Qafara  
Qasımı mərdanə gördüm  
Vəsfini yazdım dəftərə  
Halal olsun o kişiyyə  
O səltənət İskəndərə

Unudub dünya cifəsi  
Tabe olub pəyqünbərə  
İbadatı var Məçidin  
Qarei Quranı kimi

İçdərində bir seyidi var  
Olara rəhbər kimidi  
O ki Məşədi Məhəmməddi  
Nər oğlu nər kimidi  
“Qızıl Hacılı” Allahverdi  
Malik Əjdər kimidi  
Sağ ol, İsmail qardaş  
Nərəsi Heydər kimidi  
“Hac bulağda” meydan açdı  
Koroğlu meydanı kimi

Dört min manat nəmər yıldı  
Dalda qalanın bilmədim  
Yüz erkək üvec kəsildi  
Toğlunun sanın bilmədim  
Xərcindən bərxud olmadım  
Nəfin, ziyanın bilmədim  
Nisiyə qalan xalatın  
Doğru yalanın bilmədim  
Nağdnan mətləbin verdi  
Kişi kərəm-kanı kimi

Biçara Ələsgər!  
Gəldin getdin hər nə isə  
Haq səni zərraf yaradıb  
Qiymət qoy yaxşıya, pisə  
Tat oğlu Bala Məşədi  
Olar girəndə məclisə


Hamıdan çox pul verdilər  
Qızılnan doldu kisə  
Aşıqlar güzəran tapdı  
Bəylər güzərəni kimi

Qaçaqların dastan xoşlarına gəlib Ələsgərdən aldıqları səkkiz yüz manatı ona qaytarırlar; Lakin Ələsgər pulu götürməyib:

– Kişisiz, ya üstən alıb, ya da üstünə artdırıb pulu düzəldin!  
— deyə cəvab verir.

Qaçaq Alının dəliləri səkkiz yüzün üstünə iki yüz də gəlib min manat düzəldirlər və Ələsgərə xoşhallıqla qaytarırlar. Ələsgər sağ salamat gedib öyünə çıxır.

**Son.**



## AŞIX CƏVADIN SİÇAN İLƏ DEYİŞMƏSİ

Yaziya aldı: *Hüseyin Hüseynov*



*RANDA Urmu şəhərində Cavad adlı bir aşix olur. Bu aşığın aşıqlıqla güzəranı keçmədiyindən bostan-çılıxla da məşğul olurmuş. Bir gün aşix Cavad bostana gəlib gürür ki, bir siçan taqlar tökən baramaları kəsib yuvasının ağızına yiğir. Cavad sazmı alıb başlayır siçanla deyişməyə:*

### “Şikəstə” havasında

Ağa siçan, sən Allahı sevərsən  
Ərşि kürşü, mehri mahı sevərsən  
Gəl sən yemə bu bostanın barını  
Mən çəkərəm onun ahi zarını.

*Alır Siçan:*

Yeyib bu bostandan birin qoymaram  
Bunun barın tamam yesəm doymaram  
Sən deyən sözlərə daha uymaram  
Hər kişi saxlasın sərli sərini.

*Cəvad:*

Yəqin bəylər bunu məndən alarlar  
İncidibən məni dama salarlar  
Ayağıma fəlaqqalar çalarlar  
Hələ verməmişəm seyfi pulunu.

*Sığan:*

Gəl yanımda hərcayılar söyləmə  
Ağlayıb sızlayıb növhə eləmə  
Qalmaqal salıb artıx söyləmə  
Sən yavaş-yavaş başda Tiflis yolunu.

*Cəvad:*

Ağa siçan, mənə öyüd verirsən  
Mənə yol göstərib gönlüm görürsən  
Yeyib bu bostanı viran edirsən  
Piyadə gedə bilməm Tiflis yolunu.

*Sığan:*

Siçan deyər danışginən dinginən  
Mənim gönlumdakin yəqin bilginən  
Yəhərləyib yüksənlilik minginən  
Gəl minginən bizim qırxiq Qulanı.


*Cəvad:*

Cəvad özün indi sənə bildirər  
Ağladıban göz yaşımı sildirər  
Qulan xamdı yixar məni öldürər  
Nə yerisin bilir nə də yolunu.

*Siçan:*

Çətin daha bu siçanı taparsan  
Əlbət gedib o Tiflisə çatarsan  
Qazanıb uşağına soqat aparsan  
Apar bizim şəftəlini, hülünü.

Deyiş tamam olan kimi siçan qaçıb girir deşiyinə.



## DƏYİRMAN USTALARI

Yaziya aldı: *Hüseyn Hüseynov*



ƏDƏBƏY rayonu – Slavyanqa mahalında keçmişdə “Xaçın dağıt” kəntlilərindən Sefil və Əbrahim adlı iki qardaş var idi ki bunlar özdüklərində şayirlik də edirdilər.

Bir dəfə bunların kəndində achiq ili baş verir. Hər iki qardaş dağdan arana gedirlər ki, bəlkə arpadan, buğdadan tapıb uşaxlarına aparsınlar.

Bunlar “İrməşdi” kəndində bir müsəlman bəyə rast gəlirlər ki, bu bəyin iki dəyirmanı ustazılıq əlindən işləməyib yatırıldı. Ətrafda olan cəmaət bəyə bu iki ərmənini göstərib deyirlər:

– Ay bəy budur deyirman ustaları öz ayaqları ilə qulluğuna gəlirlər. Tut dəyirmanlarında işlət.

Bəy ərməniləri çağırıb dəyirmanları işə salmağı onlara təklif edəndə Səfil cəvab verir ki:

– Ay bəy, bizim dəyirmandan başımız çıxmır.

Bəy hirsənib kəs səsini, gomuşun xami olmayan kimi ərmənində xami olmaz ərməni nədi, dəyirmandan başı çıxmadi nədi? Əbrahim görür ki, bunları gec-tez zorən deyirmançı edəcəklər, deyir:

– Bəy saq olsun o yalan deyir. Biz hər ikimiz də deyirmançıyıq sizin deyirmanları işlədəriq, ancaq tavaqqi edirəm qabaqca yeddi çuval taxıl ver ki, uşaxlarımız acdilar, onlara aparaq sonra gəlib bütün qışı sənin üçün işlərik. Bəy razı olur bunların istədiyini verir.

Kəndə hay düşür ki, bəyin dəyirmanları sazdanıb hamı nə qədər taxılı vardısa üyütmək üçün gətirib növbəyə qoymuşdular.

Ərmənilər isə yalandan daşları döyəcdəyərək “taqqatuq” edirdilər ki, elə bilsinlər deyirmanlar işləyir. Deyirman daşlarını o qədər qazımışdilar ki, daşlar aylananda dəni aldığı kimi elədə gəriyə buraxırdılar. Bir arada arxla bir daş gəlib novun içində düşür qalır lülükdə suyun yolu bağlanır, dəyirmanı ətrafdan bürüyür və dolur dəyirmanlara.

Bəyə xəbər çatır ki:

– Ərmənilər dəyirmanı elə işlədir ki, heç qapısından da çıxıb qurtarmaq olmur. Bəy gəlib macəranı belə görəndə ərməniləri çağırır. Əbrahim qardaşına tapşırır ki, burada onların canlarını qurtaran olsa o da dilləri olacağdır.

Odur ki Əbrahim bəyə deyir:

Hər iyidin bir peşədən payı var  
Bizim sayamızı gəldi deyirman  
Usta deyib hərə birin götürdük  
Qayırdıqcan yarma çaldı deyirman.

*Səfil:*

Bala Əbrahim, mən deyim sən kiri  
Deyirmançı nə ölüdü, nə diri  
Biz bilmədik bu andrin siri  
Danışmır dili yoxdu laldı deyirman.

Bəy dedi:

– Qırışmallar, dəyirmandan bari çıxın:

Əbrahim:

– Ay bəy sözümüzü qurtarmağa icazə istəyirik. Dalına qu-lax verin!

Lələm dedi get buğda qazan indi

Qzanıban bizim üçün gət indi

Şəşpər əyildi boğazı dəlindi  
Buğdanın topuna çaldı deyirman.

*Səfil:*

Konul bir quş idi çıxdı havaya  
Nahaq yerdən başımızı saldıq davaya  
Ləgi vururam daşı qalxmır havaya  
Köndələn yıxılan deyəsən kəldi deyirman.

*Əbrahim:*

Görmədim bir gün ürəyim sevinə  
Nahaq yerdən bir daş düşdü novuna  
Su yeridi unnuğuna, evinə  
Yeni bildim oyunbaz maldı deyirman!

*Səfil:*


Bəydən yeddi gözəməni yüklədik  
Yükləyib evimizə yetirdik  
Hər dağarcıqdan yeddi kərrə şahad götürdük  
Onunçün xatrimiz aldı deyirman!

*Əbrahim:*

Sənəm nəvəsiyəm necə olar çaram  
Ürəyim qandı bağrim vərəm  
Bunnan sonra gənnənən baxaram  
Pərgar bizi haldan saldı deyirman!

Bəy özü verdiyi yeddi çuval buğdanın adı çekildiyi üçün ərmənilərin təxsirindən keçib azad eləyir.

**Son.**



## XAN ÇOBAN

Yaziya aldı: *Hüseyin Hüseynov*



RƏVAN quberniyası Çətin dərə adlı bir yerdə  
Xan çoban adlı bir nəfər çoban məskən etmişdi.

Bu çobanın on beş min qoyunu, yüz qırx köpəyi, altmış yeddi çobanı var imiş. Bu adam öz çobanları ilə yaşayırırmış. Kefinin sazlığından bir saz alıb öz-özünə aşılıq edirdi. Əlinə hansı aşiq keçirdisə onunla deyişib qalib gələrdi və o adamı zindana salardı. Böyləliklə Xan çoban doqquz aşiq bağlayıb zindana salmış idi və fikri də bu idi ki, aşixların sayı on nəfərə çatan kimi çomaq altın-da hamısını öldürsün.

Şamxor mahalindən Qaracəmirli kəntindən olan aşiq Hüseyin bu xəbəri eşitçək at belinə səvar olub saz götürüb Xan çobanın yanına getməli oldu ki, onunla deyişsin və məhbus aşıqları azad etdirsin.

Bu minval ilə həmin Xan çobanın torpağına çatdı və orada bir çobana rast gəldi. Çoban gördü kü, bu adam aşiqdır, əmma sazı da olduqca böyükdür.

- Ay usta, aşıqsanmı? – çoban soruşduqda:
- Bəli aşiqam.
- Nə zir sazin var?
- Özüm də zıram.
- Ay usta, səndən zırı bu tərəfdədi.

- O kimdi?
- Xan çoban
- Oğlum, yararsa məni oraya apar.

– Ay usta, yaziqsan, gəlsənə sənə bir kəsmə yol göstərim, bu dağın dalından qaç, canın qurtar, çunkü o doqquz dana sənin ki-minni zindana salıb. Sən getsən onların sayı on olacaq və sizin hamınızi qıracaq. Lakin aşiq Hüseyn israrla Xan çobanın yanına yol göstərməyi çobandan xahiş elədi.

Çoban:

- Görürəm səni əcəl aylandırır, - deyə qabağa düşdü, düz aparıb Xan çobana yetirdi.

Xan çoban aşiq Hüseyni görən kimi əmr verdi ki, aşiqın atını qoç qoruğuna buraxsınlar. Aşıq Hüseynin atı qoç qoruğuna buraxılan kimi Xan çobanın atı ilə qarşışıb onu yıxdı. Xan çobanın çox hirsi tutdu.

- Sən aşiqsan, yoxsa qaçaq! Aşıqın atı iki gözdən kor, dörd ayaqdan topal, beli bütün yağır olar.

Zindanda olan aşixlar isə şad olub deyirdilər:

- At atı yıxan kimi aşiq da Xan çobanı yıxaçaq və bizim canımız qurtaracaq.

Xan çoban hirsli-hirsli saz götürüb deyişməyə başladı.

Xan çoban:

### “Ovşarı” havasında

Sizdən xəbər alım xırda çobanlar!

Aşıqdımı bu yolunan gəlayir?

Görmür aşıqları nə günə saldım,

Nə sözü var, nə dilinən gəlayir?

Hüseyn:

Al cəvabın duran Xan çoban,

Aşıq mənəm, bu yolunan gəlirəm.

Dadanıbsan tülki, dovşan aşağı,  
Yüz sözün var, min dil ilən gəlirəm.

*Xan çoban:*

Belə aşiq olmaz, nə xiyaldadı,  
Əşqin cürəsindən dolhadoldadı  
Yəmənlərə satdı, hansı dindədi,  
Nə məssəbdən nə qolundan gəl ayır.

*Aşıq Hüseyin:*

Dadıma yetişsin o qədir sübhan,  
Dilimin əzbəridi otuz cüz Quran.  
Məssəbim Sadıqdı, şahim Xorasan,  
Bu məssəbdən, bu qoldan gəlirəm.

*Xan çoban:*

Xan çobanam, neyləmişəm neylərəm,  
Xancar alıb qara bağın teylərəm.  
Alıb sazını əlindən barbad eylərəm,  
Nə daşiban, nə selinən gəl ayır.

*Aşıq Hüseyin:*

Hüseyin, gül bəy çobanın həvəsinə,  
Heç kəs yetməz gönlumun pasına.  
Axitaram səni lil dəryasına,  
Coşqun çayam, mən daşiban gəlirəm.

– Ədə Xan çoban, biz söz ilə deyişəcəyik, yoxsa xəncər ilə.  
İndi növbə mənimdi.

*Aşıq Hüseyin:*

Məndən salam olsun Xan çobana,  
Gəl ikimiz bu cahandan danışaq.  
Hansi gündə dünya bərqərar oldu?  
Yerdən, göydən, asimandan danışaq.

Xan çoban dedi:

– Aşıq, hər kəs öz bazarından danışın, sən yerdən-göydən,  
mən də bildiyimdən.

*Ahr Xan çoban:*

Al cəvabın deyim, ay aşıq Hüseyin,  
Gəl ikimiz bu qoyundan danışaq.  
Min beş yüz qoyunu bir yataq saxlar,  
Sora kəntdən, biyabandan danışaq.

*Aşıq Hüseyin:*

Həqqin dəryasından kim qaçaq oldu?  
Kim hündür oldu, kim alçaq oldu?  
Kəmər bəstəmələrdə kim qoçaq oldu?  
Rustamdan, qəhrəmandan danışaq.

*Xan çoban:*

Mənim qəhrəmanım qoçdu, qoyundu,  
Qara qoyunun südü əcəb oyundu.  
Aksağın carası dağdı düyündü,  
Sağaltmağa qətrandan danışaq.

*Aşıq Hüseyin:*

Kimidi dünyada kefini ovlatdı?  
Kim kimi cənnətdən çölə qovlatdı?  
Kim idi ki dini dinara satdı?  
Həqiqətdən, mərifətdən danışaq.

*Xan çoban:*

Yaxşı olmaz tör töklünün körəsi,  
Ovşar vermir çətinlərin məməsi.  
Ağzı qartdı kəsmə körəsi,  
Badaq geti almiyandan danışaq.

*Aşıq Hüseyin:*

O kim idi cəsədindən yetişdi baya?  
Kim idi cəsədindən yetişdi saya?  
Kim idi hökm eylədi dünyaya? -  
Taxt üstündə Süleymandan danışaq.

*Xan çoban:*

Həzrət Süleymandan çekmərəm bəsi,  
Mey kimi xoşlayıram sağmalın səsi.  
Yaxşı düşür qumral qoçun balası  
Yumuşaqlı tüklü qlanından danışaq.

*Aşıq Hüseyin:*

Aşıq Hüseynin vəsfı dilə gəlmədi,  
Ülkdü sonalarım gölə gəlmədi  
Nə qədər çəkdimsə yola gəlmədi.  
Dedim, yəni yol-örkandan danışaq.

Xan çoban:

Nələr gəldi ötdü mənim qarşımdan,  
Abım leysan oldu çəşmim yaşından.  
Xan çoban deyər, aşiq Hüseyn, açıl başımdan,  
Nə istəyirsən, verim ondan danışaq.

Söz təmamə yetib, tutulan aşıqları aşiq Hüseyn buraxdırır. Aşıqlar gedənnən sonra Xan çoban aşiq Hüseyni o gecə qonax saxlayır. O gecəsi Xan çobanın əmrilə çobanlardan bir nəfərinin yapincısını aşiq Hüseynə verirlər ki, yatsın. Yapıcı sahibi Şahqulu isə o gecəni eşşeyin palanını üstünə atır, yatır.

Gecənin bir vaxtında gög gurullayıb şimşek çaxdı, bərk yağış başladı. Canavar sürülərə girib qoyunları tələfat verib onları böyük-böyük düzlərə dağıtdı. O canavar tərəfindən altı qoyun bir qumral qoç olmüssdü. Canavarı isə “Kefli” adlı it boğub öldürmüdü.

Xan çoban boğulan qumral qoçu sürü ilə bərabər tuturdu.

Göy Sadıq çoban qoyunların dalınca gedərkən gördü qabağında bir palanlı şey qaçıır. “Çoqquş”, “çoqquş” edib ona bir-iki çomaq ilişdirdi. Şahqulu:

– Niyə məni döyürsən? Mənəm, Şahquluyam. Bu hay-küydə elə tələsik qalxdım ki, palanın quşqunu buğazımı nə təhər keçibə çıxarda bilməmişəm.

Səhər olcaq qoyunları bir yerə yiğdilar. Xan çoban isə aşiq Hüseynə gecəki əhvalata dəstan qoşmağı təklif etdi və tapşırıdı ki, eyər boyun qaçırsa itlərə yem olacaq.

Aşıq Hüseyn dəstani böylə başlayır:

### “Müxəmməs” havasında

Kis vurun, qoçaxlarım,  
İt canavara hürür.  
Ay ada Murtuz Alı,

Sən də bir kənarə yürü.  
Ay adə Qəmbər Ali,  
Çıq yola, xabara yüyür.  
Ay ədə Uzun Bayram,  
Günün olub qara, yüyür!

Şixiya demədinmi  
Toplanı yandan qoygilən,  
Yanından boz qancığı,  
“Yırtani” əldən qoygilən.  
Çağırgilən “Əlləş”i  
Daş üstən sallan qoygilən.  
Bir az da ot yolgilən,  
“Pələş” yandan qoygilən.  
Ay ədə, çəpiş mələyir,  
Üst yanına, tara yüyür.

“Suboyun” əhvalatı,  
“Saymazı” yandan qoygilən.  
Açginən zəncirini,  
“Kefli”ni əldən qoygilən.  
Qırılmış bir bönükdü,  
Hesabı sandan qoygınən.  
Hansı ki geridə qalsa,  
Meydini sərə yüyür.

Quduz dəymış canavar  
Gör nə tufan eylədi.  
Öldürdü yeddi qoyun,  
Qanını əlvan elədi.  
Öldürdü qımrال qoçu,  
Yəqin bilin qan eylədi.  
“Kefli” tutdu canavarı,

Dərisini şan-şan eylədi.  
Ay ədə, Daqqa Xəlil,  
Sən də bir yana yüyür.

Yağış yağar, şimşək oynar,  
Görün göy necə guruldar  
Yığıldı gen dərya  
Çaylarında şix xırıldar,  
Yatıbdı keçəl Qulu  
Əvvəl axşamdan xoruldar.  
Bircə qoçdan ötəri  
Kor Məmməd ağlar, zırıldar.  
Aqlamaxdan fayda yoxdu,  
Uzunqulaxlarə yüyür.

Bərbad olmuş canavar  
Qoyunlara saldı talan.  
Ay ədə, düz danişin,  
Sözünüzdə çoxdu yalan.  
Şahqulu yaxşı qalxdı,  
Boğazına keçdi palan.  
İt uşağı qudurub,  
Beyəm yatar müzdür olan?!  
Ay adə, a şahqulu  
Sən də bir kənara yüyür.

Erkəçi yoxlayın,  
Ala şəşə xarı gedib.  
Göy seyiz, ala seyiz,  
Şahqulunun vari gedib.  
İzdəmişəm izini,  
Göy təpə yuxarı gedib.  
Göy Sadiq zihinlidi,


Deyir qoynun yarı gedib.  
Ay ədə, a göy Sadıq,  
Sən də bir kənarə yüyür.

Ay ədə Murtuzalı,  
Sən solu gəz, mən də saqı.  
Durmayaq ayağı gəzək,  
Keçək çətin dərədən,  
Əsirqılıx dağı gəzək.  
Görüşək Ağburunda,  
İşdi əgər tapışmasaq,  
Sən də kəntə xəbərə yüyür.

Beş keçi, on beş qoyun,  
Kəndə bir evdən tapılıb.  
Beş toğlulux qoyun  
Qoşabulaxdan tapılıb.  
On beş toğlulux qoyun  
Yağlı günöydən tapılıb.  
İgirmi beş toğlulux qoyun,  
Sarı bulaxdan tapılıb.  
Otuz beş toğlulux qoyun  
Sarı günöydən tapılıb.  
Vəsf eylə, aşq Hüseynim,  
Böylə bəy çoban tapılıb.  
Yüz manat verdi sana,  
Min atı dilbarə yüyür.

Xan çoban aşiq Hüseynə yüz manat yol pulu da verib onu xoşhallıqla yola saldı.

**Son.**



## KEŞİŞ OĞLU

Yaziya aldı: *Hüseyn Hüseynov*

EŞİŞ oğlu Sarkis Tiflisdə anadan olmuşdu. Beş yaşında çiçekdən kor olmuşdu. 7-8 yaşlarında özündən aşıqlar təhər söz deyirdi. 12 yaşında atanadan məhrum olan Sarkisi qohum qardaş və dost aşna da unutdu. Sarkisin heç nə əlindən gəlməyib aşıqlığı özünə layıqlı peşə hesab etdi. Bu sənəti o qədər sevirdi ki, hətta bəzi aşiq motivlərini özündən yaratmağa kimi belə artmışdı. Məsəla “Keşiş oğlu” havası onun əsərlərindən biridir. Sarkis öz taleindən küsüb hələ kiçik ikən Al-lahdan belə şikayət eləyirdi:

Qəhbə fələk, səndən şikayətim var  
Heç bildin başım nə etdin məni  
Vurdun cida saldın tay-tuşumdan  
Qohumdan, qardaşdan yad etdin məni.

Bir vaxt var idi atam, anam saq idi  
Dört ətrafım bağça idi, bağ idi  
Devlətim çox idi, kefim çaq idi  
İndi yoxsullara tay etdin məni.

Qəhbə fələk, zərbin var idi bildirdin  
Ağladıban göz yaşıımı sildirdin  
Əzəl başdan ata anamı öldürdün  
Dəhnəsi qurumuş çay etdin məni.

Mətələm, Tanrı, zalım divana  
Günahsızdar dünyada güvənə  
Keşiş oğlu deyər çox şükür sənə  
Saznan, sözənən bay etdin məni.

Keşiş oğlu belə-bələ şeyirlər deməklə bir az məcalda olduğu mahalda böyük ad qazandı, belə ki, yaşlı aşıqlar gəlib Sarkisə şeyirdlik edirdilər. Sarkis hələ 12-13 yaşında ikən onun 60 yaşına kimi altı şayirdi var idi.

Keşiş oğlu bir dəfə şeyirdlərinə dedi:

– Bilirsiz nə var, hərçənd mən sizə ustalıq edirəm, ancaq bu xətti hərəkət düzgün deyil. Çünkü mən bu vaxta kibi heç bir usta yanında olmamışam. Ona görə də ustanın alqışını almayan şəxsin ustalığı məncə düzgün deyil. Eşitdiyimə görə Ərzurum şəhərində aşiq Tüccar adında meşhur bir aşiq var mənim ona şeyirdlik etmək fikrim var. İsteyirsiz siz də mənimlə gəlin gedək.

Şeyirdləri böyük məmnuniyyətlə Ərzurum səfərinə razılaşırlar. Gedərkən Keşiş oğlu şeyirdlərinə belə tapşırıq vermişdi, əyər yolda məclislərə getməli olsaq sinnə görə oturmaliyiq yəni 60 yaşlı ən yuxarıda, ondan aşağı 50, 40, 30 və ən ayağda məni oturdarsız. Hər kəs deyişmək istərsə məni göstərib deyərsiz: “əvvəl bu təzə şeyirdlə deyişsin qabında olanı öyrənək əyər onu bassanız sonra usta meydana girər”. Bunlar Ərzurum yolunda gedib bir çobana rast gəldilər ki, bu adam üç aşığı bir tapmaca deyib suala düzgün cəvab verməmək üstə həbsə salmışdı və fikri də bu idiki məğlub olan aşıqların sayı on nəfərə çatan kimi onları çomağ ilə öldürsün, çobanın aşıqlara deyən qifilbəndi bundan ibarət idi:

– Aşıqam təpəsinə, xalqın təpəsinə o kimdi gündə üç çomaq

vurur Allahın təpəsinə?

Çoban bu sözləri deyərkən üç yol çomağın da yerə vururdu. Çomaq Keşış oğlunun dəstəsini də saxlayıb həmin suali olara verdi. Heç kəs tapa bilmədi, amma Keşış oğlu çomağın yerə vurulmasından bir şey başa düşüb şeyirdlərinə dedi:

– Ay uşaxlar bir baxın görək çomaq deyən yer dikdi yoxsa yox?

Cəvab verdilər ki:

– Bəli usta bir az dik kimidi.

Keşış oğlu o saat çobana böylə cəvab verir:

Aşiqam təpəsinə, xalqın təpəsinə, dəli çobandı gündə üç çomaq vurur Allahın tompasına.

Doğrudan da çoban gündə üç dəfə o təpəyə çomaq vururmuş. Çoban cəvabə razı qalıb bağlılığı aşıqları da buraxdırır. Bunlar isə buradan keçib Ərzurum şəhərinə çatırlar. Keşış oğlu yoldaşlarına təklif edir ki, ustanın yanına əlibos getməsinlər, ona görə çayçı dükanlarının birində dayanmalı oldular ki, bir az əllərinə pul keçirsinlər. Ərzuruma aşıqların gəlməsi xəbəri aşiq Tüccarın şeyirdi Sədayının qulağına çatan kimi Səday o saat sazını götürüb özünü yetirir həmin çayçixanaya və içəri girən kimi “Əşq olsun, aşıqlar, əşq olsun!” – dedi.

Keşış oğlu ayaq tərəfdən:

– Aş da olsun, aşiq, bozbaş da olsun. Sən də ye qarnın cirilsin, biz də ye yeyək.

Sədayi başladı loğalanmağa ki:

– Şəhəri boşmu görmisiz meydanı aşıqsızmı fikir edirsiniz.

Keşış oğlu:

– Boş, dolu.

Sədayi:

– Ustanız kimdir?

Keşış oğlu:

– Biz usta keçiyə deyərik oda qəlibsziz gülə salar.

– Böyügünüz kimdir?

– Büyük dağa, dəvəyə, filə deyərik, hansını sorusursan?

– Ağ saqqalınız kimdir?

– O da keçidir.

Sədayi açıqlanıb, belə demək istəyirəm ki, mənimlə deyişməyə hansınız layıqsınız?

Keşiş oğlu cəvab verdi ki:

– Mən.

– Haydi çocuq oğlu çocuq, mən agsaqqal yanşaq bir çocuqla baş başa, döş döşə vuracağam?

Keşiş oğlu:

– Ay aşiq əmi bir hündür yerə çıxanda piləkənləri ayaqdan çıxırsan yoxsa hoppanıb kəllədəki pilləyə ayağını qoyursan. Mənlə bir başla deyişməyə əyər mənə qalib gəlsən usta başdadı, sonra o səninlə deyişər.

Sədayinin əlaci kəsilib, “buyur meydana”, – dedi. Və başladı deyişməyə:

Əcəmdən gəlmisən bir bala çocuq  
Nərdən bəri gəlib izini çocuq  
Bəyəm eşitmədin mənim sədamı  
Keri döndərərəm özünü çocuq.

*Keşiş oğlu:*

Əcəm gəlmışəm bir bala aşiq  
Görüm nədir sözün bizə Sədayı  
Ey vallah! Etmərəm hər yetənlərə  
Qışa döndərərəm yazını Sədayı?

*Sədayı:*

Aşıqlar çağırar sahib-əl-zəman  
Çekərsən əlimdən sən amanı aman

Zəbt edərəm doqquz tümən Gürcüstan  
Alaram əlindən Tiflisin çocuq.

*Keşiş oğlu:*

Əlimdən bir yana qaça bilməzsən  
Qanat tutub göyə uça bilməzsən  
Arpa çayı keçə bilməzsən  
Dumana qataram tozun Sədayi.

*Sədayi:*

Səni eylərəm məclisimdə saqi  
Çəkərəm sinənə döyünlü dağı  
Hələm görməyibsən osmanının yarağı  
Ki titrədərlər iki dizini çocuq.

*Keşiş oğlu:*

Bu haranın azğını idi bu meydanə gəldi  
Nə vəlvələ idи canıma saldı  
Çünkü məndən yeznə üzüyü aldı  
Mən də basaram sinəmə qızını Sədayi.

O vaxtda gürcü padşahı hər kəntdən bir yumurta toplayıb  
onların onunu bir şahiya satıb 9 tümən pul tutmuşdu.

*Sədayi:*

Sədayiyəm siz sözümü sənə bildirim  
Ağladıban göz yaşını sildirim  
Yoldaşların satayım səni öldürüm  
Çəkməm qürbətlikdə nazını çocuq.

*Keşiş oğlu:*

Keşiş oğluyam sinəmdi yara  
Haq taala yetirsin dərdinə çara  
Ev Allahım var idi aşiq Tüccara  
Yoxsa çıxardardım iki gözüm Sədayi.

Sədayı bu dəfə deyişməyi yersiz bilib öz-özünə fikirləşdi ki,  
bu hələ buların şeyirdidir, ustalarına heç cəvab çatdırmaq olmaz.  
Sazını kənarə qoyub bir tərəfdə oturdu. Sədayinin dayandırılması  
xəbəri çatır tüccarın o biri şeyirdi Zamanın qulağına. Zaman  
özünü həmin çayçıxanaya salanda Sədayı ona him ilə qandırdı ki  
dinməsin əmma Zaman isə deyişməyə aşiq istədi Keşiş oğlu bu  
dəfə də meydana çıxdı.

*Zaman:*

Məndən salam olsun Keşiş oğluya  
O nədi beytullada beşə beş  
Kim idi qaçdı Dağyunusun əlindən  
Getdi harda qeyb oldu beşə beş.

*Keşiş oğlu:*

Al cəvabın deyim ay aşiq Zaman  
Əjdəhadı beytullada beşə beş  
Əshabi kəhf qaçdı dağ Yunusun əlindən  
Getdi dağ çuvanda qeyb oldu beşə beş.

*Zaman:*

Kim idi gəzdi döndü dünyani  
Kim idi beyənmədi sübhanı

Kim idi oda atdı Quranı  
Kim idi çaldı götdü beşə beş?

*Keşiş oğlu:*

İlan idi gəzdi döndü dünyani  
Şeytan idi beyənmədi sübhanı  
İbni Mərcan oda atdı Quranı  
Cəbrail idi çaldı götdü beşə beş.

*Zaman:*

Səkkiz nədi, doqquz nədi tamaşa  
O nədi gərdiş edər həməşə  
O nədir ki, mətəlik o işə  
O kimdi ki, onu görər beşə beş.

*Keşiş oğlu:*

Səkkiz yerdi, doqquz göydü tamaşa  
Aynan gündür gərdiş edər həməşə  
Ölümdü məəttəlik o işə  
İnsandı onu görər beşə-beş.

*Zaman:*

Zaman deyər cənnət albabamın neçə bağı var  
Hər bağın içində neçə otaqı var  
Göydəki ulduzun nə hesabı var  
Dəftəri kimdədir ki, yazar onu beşə beş?

*Keşiş oğlu:*

Keşiş oğlum deyər cənnət babamın səkkiz bağı var  
Hər bağın içində min otağı var  
Göydəki ulduzun çox hesabı var  
Dəftəri bir mələkədədi yazar onu beşə beş.

Zaman da sazin tullayıb bir kənarda oturdu. Xəbər çatdı bunların ustası Tüccara. Tüccar dedi:

– Olsa bu adam Keşiş oğlu olacaq başqa aşiq mənim şeyirlərimi bağlaya bilməz.

Qoca Tüccar çayçixanaya gəlib “əşq olsun balalarım”, - deyir. Keşiş oğlu bunun qabağında dizi üstə çöküb:

– Biz sizin alqışınıza gəlməmişik qarqışınıza gəlməmişik, – deyə cəvab verdi.

Tüccar bunları alqışladıqdan sonra Keşiş oğlu bir şeyirdin alıb Naxçıvanlı Allahverdi aşiq ilə deyişməyə gedir. Allahverdiancaq xanlar məclisində oxuyan aşiq idi. Rəiyyət məclislərində oxumazdı. Keşiş oğlu Naxçıvan yolunda ikən Allahverdi aşiq öz evində yuxuda görür kü, qapılarında bir böyük dəvə çöküb, dəvənin yükü isə al, qumuş zər zərbaf, o biri tayı isə cevizdən ibarət idi. Allahverdi səhər yuxusunu bacısı Nərgizə dedikdə bacısı deyir:

– Qardaş o dəvə – böyük aşiq olacaqdır, yük də onun biliyi. Yükdə qoz olmaq isə dalaşmaq əlamətidir.

Burada Allahverdi cəvab verir ki:

– Bacı, gürcüstanlı Keşiş oğlundan başqa kim gəlsə qorxum yoxdur.

Həmin günün sübh çağında – çay vaxtı Keşiş oğlu qapını alıb səlam verdi.

Allahverdi zən ilə Keşiş oğlu olduğunu başa düşüb:

– Xoş gəlmisinə Keşiş oğlu, – deyə cəvab verdi.

Allahverdi ürəyində tutmuşdu ki, Keşiş oğlu nə qədər aşiq-lıqdan danışsa, mən yaldan-yamacdan danışacağam. Elə etdi. Ke-

şış oğlu aşıqlıqdan nə qədər söhbət saldisa da Allahverdi özünü o küçəyə vurmadi. Bu minval ilə bir ay keçir, axırda Keşiş oğlu atını gətirtdirib getmək fikrində oldu. Ayağını üzəngiyə qoyanda bir-cə bunu dedi:

- Ah Allahverdi, Ah Allahverdi!
- Sənə ki bir yamanlıqımız keçmədi niyə ah çekirsən?
- Qoymadın bilək mənəm yoxsa sənsən?
- Bilmək istəyirsənsə sür atını döyüş meydanına mən də bu saat gələrəm.

Keşiş oğlu gedəndən sonra Nərgiz qardaşına dedi:

– Qardaş, o aşiq səni yıxacaq ondan yaxşısı budur ki, gəl bir fənd elə. Sən orada ona deyərsən ki, “gəl and içki ya İncildən deyək, ya da Qurandan. Anddan sonra sən andını pozub başqa kitabdan deyərsən o, andını pozmayıb səni bağlaya bilməz.

Allahverdi döyüş meydanına gedəndə görür ki Keşiş oğlu ona müntəzirdi. Başlayır.

*Keşiş oğlu:*

Məndən salam olsun Allahverdiyə  
Mənim bu sözlərimi bil, Allahverdi  
Meydanlar içində sözümü bilməsən  
Qoyaram gözlərinə mil, Allahverdi.

*Allahverdi:*

Məndən salam olsun Keşiş oğluya  
Yol ilən ərkana gəl Keşiş oğlu  
Çox da bəbirlənmə özünü alcaq tut  
Yoxsa gətirrəm başına qal, Keşiş oğlu.

*Keşiş oğlu:*

Mən Keşiş oğluyam sən Allahverdi  
İkimizin mətləbini Cəmli pir verdi  
Altı şeyirdim var sənnən yeddi  
Yeri sən də oların qabığında qul Allahverdi.

*Allahverdi:*

Təbib olan qulax asar dərmana  
Şeyirlərin buyurram fərmana  
Necəsən qulağından tutub qoşum xırmana  
Edim səni ağızı bağlı mal Keşiş oğlu.

*Keşiş oğlu:*

Zərbim çoxdu sənə bildirrəm  
Ağladıban göz yaşını sildirrəm  
Hökm eyləsəm səni öldürəm  
Qoyaram arvadın dul, Allahverdi.

*Allahverdi:*

Təbib olan qulax asar səbirə  
Sən neylərsən mən təki bəbirə  
Necəsən diri-dirə basdırım səni qəbirə  
Çəkdirim üstünə sal, Keşiş oğlu.

*Keşiş oğlu:*

Keşiş oğlu bir sözünü söyləsin  
Girib əşqin dəryasına boylansın  
Səni təki dəvə qatırı neyləsin  
Mənəm bir əsirlənmiş fil, Allahverdi.

*Allahverdi:*

Allahverdi deyər mən çıxmaram üzə  
Əyər döyüşgənsən, gəl çıxaq düzə  
Kəllə-kəlləyə vuraq, boynuz-boynuza  
Mənəm bir döyişkən kəl, Keşiş oğlu.

Allahverdi Keşiş oğluna təklif elədi ki, söyüsdən bir fayda çıxmaz yə Qurandan və ya İncildən deyişsinlər. Keşiş oğlu razı olub hansı kefindi buyur deyir.

Allahverdi deyir ki:

– İncildən danışaq bu şərtləki ondan kənara çıxmayaq.  
Bu barədə hər ikisi and içir. Söz verilir Keşiş oğluya.

*Keşiş oğlu:*

Məndən salam olsun Allahverdiyə  
O nədi gecə gündüz gəzər hey  
O nə kağızdı qələm tutmur yazılmaz  
O nə qələmdi o kağızı yazar hey.

*Allahverdi:*

Məndən salam olsun Keşiş oğluya  
Aynan gündüz gecə gündüz gəzər hey  
Ürək kağızdır qələm tutmaz yazılmaz  
Dil qələmdi o kağızı yazar hey.

*Keşiş oğlu:*

O nə dağdı dilnən deyilməz  
O nə ağaçdı barı yeyilməz  
O nə dəmirdi ustadnan döyülməz  
O nədi öz özünə qızar hey?

*Allahverdi:*

O Tur dağıdı dilnən deyilməz  
Göy ağaçdı, ulduz barı yeyilməz  
İldirim dəmirdi ustadnan döyülməz  
O nurdur öz özünə qızar hey

*Keşiş oğlu:*

Kim idiki tab atdı şeytana  
Kimdiki konlu gəlməz gümana  
O nə oğrudur qısd eylər cana  
O kimdi dərdi oldu həzar hey?

*Allahverdi:*

Moltanıdı tab atdı şeytana  
Əsilzadadı konlu gəlməz gümana  
Əzrail oğrudur qəsd eylər cana  
Əyyub pəyğəmbərdi dərdi oldu həzar hey

*Keşiş oğlu:*

O nədiki üzdən getməz qarası  
O nədiki hərgiz olmaz çarası  
Neçə min, neçə yüz, neçə mənzildi yernən göyün arası  
Keşiş oğlu bu dəftəri yazar hey

*Allahverdi:*

Yaman sözdür üzdən getməz qarası  
Ölümdü hərgiz olmaz çarası  
Hesabsız mənzildi yernən göyün arası  
Allahverdi o dəftəri pozar hey

Növbə keçir Allahverdinin əlinə. Allahverdi ağızını açan kim başlayır Qurandan. Allahverdi Qurandan deyən kimi Keşiş oğlu əl atıb onun yaxasından tutur sazı vurur onun təpəsinə deyir:

– Niyə andını pozdun, qoymadın biləm sənsən yoxsa mən?  
Sənin görüm bir cüt balan təndirə düşüb yansın... özün də elə qocalasan ki, hürmətdən düşəsən.

Allahverdinin anası və bacısı uşaqları evdə qoyub qonşuya gəlirlər ki, görsünlər aşıqlardan kim bağlanıb. Bu halda uşaxlardan kiçiyi yanın təndirə düşür, böyük uşax qardaşını çıxartmaq istədikdə o da təndirə düşüb yanır. Keşiş oğlu isə qarqış edəndən sonra atını minib getmişdi. Uşaqların təndirə düşməsi Allahverdiyə xəbər verilən kimi Allahverdi Keşiş oğlunun dalınca at saldı ki, ona yalvarsın ki, özünə edilən qarqış bari geri alırsın. Yolda Allahverdiyə iki osmanlı həkimi rast gəlir. Bunlar Allahverdinin bənzinin ağarmasını görüb iztirabının səbəbin soruşurlar.

Allahverdi belə cəvab verir:

Başına döndüyüm ey logmani təbib  
Qoymagilən həddən aşa dərdimi  
Səpdim ali osmana zəbt etmədi  
Nə xan bildi, nə də paşa dərdimi.

Heç bir təbib etmədi çara  
Qanlı fələk vurdु sinəmə yara  
İnsana dedim bulmadı çara  
Gedim deyim dağa, daşa dərdimi.

Allahverdiyə matahdı sözüm  
Heyf dünyada kor oldu bir cüt gözüm  
Bir Allah bilir bir də mən özüm  
Fələkdən gəldi qos dərdimi.

Təbiblərdən keçəndən sonra Allahverdi at sürüb Keşiş oğluya yan alır və ona qarğışın yer aldığı söyləyir və xahiş edir ki, ikinci qarqışçı haman bağışlasın. Keşiş oğlu ona cəvab verir ki:

– Atilan güllə geriyə dönməz.

Allahverdi cəvabında deyir:

– Elə olan surətdə görün sən də sağ səlamət vətənə çatma-yasan, yarı yoldan sənin ölüm xəbərini Tiflisə aparsınlar.

Keşiş oğlu ötüşüb bir qədər gedəndən sonra görür halı çox pərişandır, götürüb bir belə kağız yazır:


Kağızım gedər olsa vətənə  
Deyin mənim üçün ellər ağlasın  
Gözü yaşılı düşdüm qurbət ellərə  
Düşmüsəm uzaqa yollar ağlasın.

Cəhal ikən düşdüm əşq ataşa  
Qorxuram sövdəmiz yetməyə başa  
Çünkü əlim yetməz qohum qardaşa  
De qoy, dərddi-dərddi dillər ağlasın.

Qul Keşiş oğluyam gün görmədim binədən  
Həsrət gonlum intizar idi xanadan  
Heç bir zülfün üzülməsin şanadan  
De qoy, dal gərdəndə pərişan tellər ağlasın.

Böyləliklə Keşiş oğlu orada vəfat edir, onun şeyirdi aşığın ölüm xəbərini evlərinə aparır.

**Son.**



## *Ortoğrol Cavid*

### **“İSKƏNDƏR XALQ YARADICILIĞINDA” BAŞLIQLI QOVLUQ HAQDA**



AŞA Cəfərov tərəfindən toplanmış bu on bir parça xalqın Makedoniyalı İskəndər haqda yaratdığı əsərlərdir. Bu parçalar beş adam tərəfindən söylənmiş: Bağır Abdullayev, Minış Tağızadə, Məcid Bağırzadə, Xasay Nəsibov və İsmət Əsgərqızı.

Bu tema dünya xalqları arasında ən çox yayılmış temalardandır. Bəzi ədəbiyyatçılar söyləyirlər ki, hətta bizim eradan 4 əsr əvvəldən (yəni İskəndərin yaşadığı vaxtlardan) onun haqqında legenda yaranmışdır. (Bertels)

İskəndər teması həm yazılı ədəbiyyatda, həm də xalq yaradıcılığında işlənmişdir.

Yenə ədəbiyyatçılar və tarixçilər göstərirlər ki, bəzi tarixçilər İskəndəri öz milli qəhrəmanları kimi verməyə çalışmışlar (Ms.: müssirlilər, suriyalılar).

Bunun səbəbi milli namusun təhqir olunmamasıdır, guya İskəndər onların öz qəhrəmanlarıdır. Müxtəlif İskəndərlərin yarılması səbəbi budur. Ms.: İskəndəri Kəbir, İskəndər Zülqərney və s. Azərbaycan folklorunda olan nağıllarda da Zülqərneyin göstərilir.

Professor Bertels göstərir ki, Zülqərneyin kəlməsi Quranda da olub, öz kökünü 500-600-cü illərdə yazılmış Suriya rəvayətindən alır.

Buradakı nağılların onunda Zülqərneyin deyə göstərilir. Bir nağılda sadəcə İskəndər deyilir. Toplanmış on bir nağıl bunlardır: “İskəndər və fəqir”, “İskəndər və anası”, “Mənəm, mənəm deyən, o mənəm”, “İskəndərin quş dili bilməsi”, “İskəndərin buynuzu var”,

“İskəndər və Loğman”, “İskəndərin zulmata getməsi”, “İskəndərin səbri var”, “İskəndərin ölməsi”, “İskəndərin balıqlar padşahından bac alması” və “İskəndərin ədaləti”.

Onu qeyd eləməli ki, heç kim deyə bilməz ki, bu nağılların yanlanması səbəbi Nizaminin “İskəndərnama”si olmuşdur.

Çünkü folklor bəzən temasını çox uzaqlardan alır (səyyah, yolcu və başqaları vəsitəsilə), bundan başqa 2300 il bundan əvvəl olmuş bir hadisənin xalqda olması təəccüb yaratmamalıdır. Ola bilər ki, bu nağılların bir hissəsi hələ Nizamidən əvvəl xalq arasında vardı. Yoldaş Paşa Cəfərov hamisinin üstündə “Nizaminin el varyantları” yazarkən tam doğru hərəkət etmir.

Şübhəsiz ki, Nizaminin əsərindən sonra İskəndər obrazı xalqa daha çox tanış oldu. Lakin folklordakı nağıllar (İskəndər haqda) səbəbini Nizaminin əsəri ilə bağlamaq əsassız fikirdir. Nağılların nə zaman yaranması bəlli deyildir. Lakin bəzisinin son zamanlar yaranmasını təyin etmək olur. Ms.: “İskəndər və Loğman” nağılini alaq. Söylənir ki, İskəndər rak xəstəliyinə tutulmuşdur. Şübhəsiz, bu tibbi termin yaranan kimi xalqa bəlli olmuyub, bir neçə vaxt keçidkən sonra bəlli olur. Demək bu nağıl son əsr içərisində yaranmış. Marağı başqa bir şey də cəlb edir. Xalq bu termini necə anlayır. Loğmanın müalicəsindən sonra belə yazılır:

“O (xəstə) qusan kimi bədənində olan rakların hamısı gəlib ağızından yerə töküldülər”. Aydın oldu ki, xalq bu termini əsl mənasında başa düşür. Bu faktdan aydın oldu ki, termini əsl mənada anlamanın səbəbi də rus dilini bilmədir.


Nağıllar haqda, onların işlənməsi haqda aşağıdakıları söyləmək olar:

– NİKMuz\*. Nizami yubileyinə bir məcmuə hazırlasa çox yaxşı olar. O məcmuəyə Nizami haqda xalq nəgmələri, notları, xanəndələr tərəfindən Nizaminin oxunan qəzəlləri xalq arasında onun yaratdığı qəhrəmanlara aid nağıllar (İskəndər, Fərhad, Şirin haqda) daxil ola bilər.

Bu iş edilməlidir.

08.04.1940-ci il  
Bakı

\* NİKMuz – Musiqini elmi-tədqiqat kabinetи



## NİZAMİNİN ƏSƏRLƏRİNİN EL VARIANTLARI

### İSKƏNDƏR VƏ FƏQİR

Danışdı: *Mir Bağır Abdullayev*

Yaziya aldı: *Paşa Cəfərov*

*Gəncə*

15.01.1940.



ELƏ diyirlər ki, günlərin bir günü İskəndər Zürqərnən qoşunu ilə şəhərin kənarından keçəndə gördü ki, bir nəfər nurani fəqir kişi bir ağacın altında yatıbdır. İskəndərin qocaya rəhmi gəlib atdan düşüb onun yanına gəldi, qocanı çağırıb dedi:

– Əmi, burada niyə yatıbsan?

Qoca cavab verib dedi:

– Ay oğul, heç kəsim yoxdur. Neçə vaxtdır ki, naxoşam, yərim olmadığından burada qalıram.

Qocanın bu sözlərinə İskəndərin yazığı gəlib dedi:

– Əmi, mən İskəndər Zürqərnəm. Dünya üzündə məndən böyük hökmüdar heç kəs yoxdur. Mənə de görüm nə istiyirsən sənə verim?

Qoca İskəndərdən bu sözü eşidib dedi:

– Səndən heç bir şey istəmirəm, ancax xahiş eləyirəm ki, bu milçəklərə əmr eliyəsen ki, mənə əziyyət verməsinlər.

İskəndər qocanın bu sözünə gülüb dedi:


– Əmi, sən məndən elə bir şey istiyirsən ki, mənim gücüm onlara çatmayıır.

Qoca İskəndərdən bu cavabı eşidib dedi:

– İndi ki sənin gücün bu milçəklərə də çatmayıır, daha mənə nə yaxşılıq eliyə bilərsən?

İskəndər qocanın bu sözünə görə dərin bir fikrə gedib, atına minib getdi.

**Son.**



## İSKƏNDƏRİN ZULMATA GETMƏSİ

Nağıl elədi: *70 yaşlı Mir Bağır Abdullayev*

Yazıcı aldı: *Paşa Cəfərov*

*Gəncə*

15.01.1940.



AVİYAN əxbar, nağılan asar, tutiyani şəkkər,  
belə buyururlar ki, variydi bir şəxs atasız, qorxu-  
ram nağıl diyəm yatasız.

Belə danışırdılar ki, günlərin bir günü İskən-  
dər Zürqərnən zulmata getmək üçün hazırlaşdı.  
Qoşun əhlini gəzib 20 yaşından yuxarı olanları  
qoşunun içindən kənar edib dedi:

– Uzaq səfərə getdiyim üçün bir nəfər də yaşlı adam aparmı-  
yaciyam.

Qoşun əhlinin içində bir nəfər qoca kişi variydi. Bu şəxsin  
gözünün ağ-qarası olan bir oğlu variydi ki, o da İskəndərin ordu-  
sundaydı. Oğlunu o qədər istiyirdi ki, bir gün əyər üzünü görmə-  
səydi, yəqin ki, bağırı çatlayardı. Qoca, İskəndərin verdiyi əmrən  
sonra oğlunu yanına çağırıb dedi:

– Oğul, İskəndərin dediyinə hər kəs əməl eləməsə yəqin ki,  
o şəxsin başını bədənidən kəsdirər. Amma mən də sənin ayrılı-  
ğına dözə bilmiyəcəyəm.

Oğlu atasına cavab verib dedi:

– Atacan, bəs əlacımız nədir?

Qoca dedi:

– Get bazardan iki dənə iri sandıx al. O sandıxların birisinə şeylərini yiğarsan, o biri sandığa da məni qoyarsan. Harada ki düşərgah elədiniz orada sandığı açarsan sən ilə bir qədər söhbət eliyib üzünü görərəm. Da sənin ayrılmağın mənə dərd olmaz.

Oğlan atasının dediyi kimi gedib bazardan iki sandıq alıb gətirdi. Atasının dediyi kimi də elədi. Qoşun hərəkət etdiyi gün sandıxları ata yükləyib yola düşdülər.

Bular az getdilər, üz getdilər, dərə-təpə düz getdilər. Nəhayət günə bir mənzil gəlib bir dağın qabağına çatanda gördülər ki, atlar hərəkət etməyir. Nə qədər güc verdilərsə gördülər atlar ayaqlarını yerdən qaldırmayırlar. İskəndər qaldı mühəttəl. Vəzirlərinə müraciət elədi, olar da bir söz deyə bilmədilər. Üç gün bu minval ilə yolun ortasında qalıb nə irəliyə, nə də dala qayıda bilmədilər.

Qoca oğlandan soruşdu:

– Ay bala, burda niyə durubsuz?

Oğlu cavab verib dedi:

– Ata, bilmirik nə sirr varsa atlar ayaxlarını yerdən qaldırı bilmirlər.

Atası bu sözü eşidən kimi dedi:

– Get İskəndər Zürqərnənə de ki, qabaxda olan dağ Ahənruba dağıdır. Atların da ayaxlarındakı nallar dəmir olduğundan o dağ onu özünə çəkir. İstiyirsə hərəkət eləsin, o zaman lazımdır ki, atların ayaxlarındakı nalları çıxartdırınsın. Ondan sonra atlar əvvəlki qayda ilə hərəkət eliyə bilərlər.

Oğlan bu sözü atasından eşitcək gəlib öz tərəfindən bu məsləhəti İskəndərə eliyəndə İskəndər dedi:

– Doğrusunu de görüm, bu sözü sənə kim örgədibdir. Əyər doğrusunu deməsən başını bədənindən vurduraciyam. Çünkü bu söz təcrübəli adamın sözüdür.

Oğlan gördü ki, əyər sözün doğrusunu deməsə İskəndər onu öldürtdürəcəkdir. Qorxudan qaçıb əhvalat necə olmuşdusa birbəbir nağıl elədi. İskəndər oğlanın sözünə görə əmr eliyib atların bi-

risinin ayağının nalını çıxartdıran kimi, gördü ki, at yeriməyə başladı. Ondan sonra oğlana dedi:

– Get atanı gətir mənim yanımı.

Oğlan o saat gedib sandığı açıb, atasını sandıqdan çıxardıb əhvalatı atasına deyib, onu da özü ilə götürüb düz gəldilər İskəndərin yanına.

İskəndər qocanı yanında oturdub onu danışdırdı. Gördü ki, çox ağıllı adamdır. Onu öz yanında məsləhətçi vəzir təyin eliyib oğlana da baxşeyiş verib, qaytardı qoşunun içində. Sonra İskəndər əmr edib atların hamisiniň ayaxlarını nallarını çıxartdırdı. Elə ki, hamı hazır oldu, başladılar getməyə. Onlar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər, gəlib bir yerə çatdilar, qoca, İskəndərin yanına gəlib dedi:

– İskəndər sağ olsun, doğrudur biz zülmata bu atlar ilə gedə bilmiyəcəyik.

İskəndər dedi:

– Bəs nə eləmək lazımdır?

Qoca cavab verib dedi:

– İskəndər sağ olsun, lazımdır ki, bu atları balası olan madyan atlar ilə əvəz eliyək. Elə ki, zulmata daxil olduq, balalarını eşikdə qoyarıq, çıxanda isə madyanlar balalarının iyisini alıb bizi zulmatdan çıxardarlar.

İskəndər qocanın bu məsləhətini qəbul eliyib, dərhal hökm edib atları balalı madyan atlar ilə əvəz etdirib üz qoydular zulmata getməyə. Əlqərəz, başınızı nə ağırdım, gəlib zulmatın ağızına çatan kimi qocanın dediyi kimi madyan atların balalarını zulmatın ağızında saxlatdırıb, özləri girdilər zulmata. İskəndər zulmatı gəzib dolandı, bütün çeşmələri axtarıb tapdı, amma ab-həyatı tapa bilmədi. İstədilər ki, dala qayıtsınlar, birdən bir səs eşitdilər. Diqqətlə qulax verəndə gördülər ki, deyirlər:

– Götürən də peşmandı, götürməyən də peşmandı.

Kimi tez əyilib yerdən bir şey götürdü. Kimi götürmədi. Elə ki, zulmatdan çıxdılar, götürənlər gördülər ki, götürdükləri tamam

ləl-cəvahiratdır. Peşman oldular ki, niyə çox götürmədilər. O adamlar ki, heç götürməmişdilər, onlar ləp peşman oldular ki, niyə heç olmasa bir az da olsa götürmədilər. Müxtəsər, oradan çıxıb bir qədər gedəndən sonra İskəndər böyük bir səhraya gəlib çatanda, gördü ki, uzaqdan bir xərabəlik görsənir. Qabağa gedib baxanda gördü ki, yetmiş min adam dayanıb. Hamisının başında tac vardır. Tacların hamisiniñ üstündə İskəndər yazılıbdır. İskəndər bunları görüb təəccüb eliyib dedi:

– Siz kimsiz?

Olar cavab verib dedilər:

– Biz İskəndərik. Bəs sən kimsən?

İskəndər onlara cavab verib dedi:

– Mən İskəndər Zürqərnəm.

Onlar hamısı yerbəyerdən dedilər:

– Bizim hər birimiz bir İskəndər Zürqərnənik. De görüm zulmata getmişdinmi?

İskəndər dedi:

– Getmişdim.

Onlar dedilər:

– Ab-həyatdan içdin yoxsa yox?

İskəndər dedi:


– Ab-həyatı tapdım, amma içmədim.

Onlar İskəndərdən bu sözü eşidən kimi dedilər:

– Xoş sənin halına, indi ki ab-həyatdan içməyibsən, dünya durduqca yaşayacaqsan. Amma biz ab-həyatdan içdiyimizə görə nə ölüyük, nə diri.

Göydən üç alma düşdü. Biri mənim, biri özümün, biri də nağıl deyənin.

**Son.**



## İSKƏNDƏRİN SƏBRİ VAR

Nağıl elədi: *70 yaşlı Mir Bağır Abdullayev*

Yazıya aldı: *Paşa Cəfərov*

*Gəncə*

15.01.1940.



İYİRLƏR ki, bir gün İskəndər müharibə meydanlarının birisindən qayıdır gələndə yolu bir deryanın kənarından düşür. İskəndər məsləhətçi vəzirini yanına çağırıb ona deyir:

– Vəzir, mən istəyirəm ki, balıqlar padşahının bac alam. Necə məsləhət görürsən?

Vəzir dərhal cavab verib deyir:

– İskəndər sağ olsun, məsləhət sizindir, xahişiniz necə istiyirsə, elə də eliyin.

İskəndər vəzirindən soruşur.

– Vəzir, mənə de görüm necə eliyək ki, mən sözümü balıqlar padşahına yetirə bilim.

Vəzir deyir:

– İskəndər sağ olsun, əmr ediniz balıqçılar tor atıb dəryadakı balıqlardan tutsunlar. Ondan sonra sözünüzü haman balıqlara diyərsiniz. Onlar da gedib sizin dediklərinizi öz padşahlarına yetirərlər, ondan sonra istədiyinizi alıb gedərsiz.

İskəndər onun məsləhətini qəbul eliyib, o saat balıqçılara əmr edib dəryadan balıq tutmağa göndərdi.

Bəli, balıqçilar dəryanın yanına gəlib hərə bir tərəfdən tor atdırılar. Bir qədər dayanıb gözləyəndən sonra, istədilər ki, toru çəksinlər, gördülər ki, tor çox ağırdır. Müxtəsər, başınızı nə ağrıdım, vay-müsibətlə toru çəkib eşiyyə çıxardanda, gördülər ki, balıq əvəzinə tora bir su adamı düşübdür. Balıqçilar su adamını götürüb birbaş gətirdilər İskəndərin yanına. İskəndər bu su adamını nə qədər danışdırdı, cavab vermədi. İskəndər gördü ki, beləliklə olmayacaqdır, qayıdib məsləhətçi vəzirinə dedi:

– Vəzir, nə eləmək lazımdır?

Qoca vəzir cavab verib dedi:

– İskəndər Zürqərnən sağ olsun. Bununancaq bircə çarəsi vardır, o da budur ki, bunu bizlərdən evləndirək. Bunlardan bir evlad olar. O uşaq böyüyüb həm atasının, həm də anasının dilini bilər. Sonra olar siz ilə onun arasında mütərcim. Hər sözünüzü ona diyərsiz, o da atasına diyər.

İskəndər vəzirin bu sözündən xoşlanıb, su adamını özlərin-dən evləndirdi. Üç gün-üç gecə toy vurulub, qazanlar asıldı. Kef-lər çəkildi, bığlar yağlandı. Qərəz, başınızı nə ağrıdım ki, elə bir toy elədilər ki, olmuyan kimi. Vurdu doqquz ay, doqquz gün, doqquz saat keçəndən sonra bunların bir oğlu oldu. Bu uşaq bö-yüyüb hədd buluğa çatdı. Uşaq həm atasının, həm də anasının dilinə öyrəşdi.

Günlərin bir günü İskəndər əmr verib su adamı ilə oğlunu öz yanına çağırtdırıb oğlana dedi:

– Atandan soruş gör, onlar suda nə qayırırlar.

Oğlan atasına İskəndərin dediklərini deyəndə, su adamı ca-vab verib dedi:

– De ki, sizlər quruda yaşadığınız kimi bizlər də suda ya-sa-yıraq. Bizim də padşahımız var, bizim də özümüzə görə qayda-qanunlarımız vardır.

Uşaq atasının dediklərini İskəndərə nağıl etdikdə, İskəndər dedi:

– Atana de ki, mən İskəndər Zürqərnənəm. Zulmata kimi

getmişəm, bundan başqa yer üzündə olan 4444 nəfər padşahın həmisiñan bac almişəm. İndi bu məqsədlə bura gəlmışəm ki, balıqlar padşahından bac alıb gedəm. Ona diyərsən ki, İskəndər Zürqərnən deyir ki, bu saat gedib balıqlar padşahına desin ki, İskəndər deyir ki, mənə gərək bac versin.

Uşaq İskəndərin dediklərini atasına diyən kimi, su adamı o dəqiqə suya girib dəryanın dibinə getdi. Oradakı balıqlar, su adamları onun gəldiyini görüb bu neçə vaxtda harada olduğunu ondan soruşanda, o başına gələn hal-qəziyəni onlara nəql eləyib sonra getdi balıqlar padşahını tapıb İskəndərin dediklərini ona yetirdi. Balıqlar padşahı İskəndərin göndərdiyi xəbərə gülüb dedi:

– Get İskəndər Zürqərnənə mənim adımdan de ki, o, qu-ruda, mən suda. Məndən ona bac verdi yoxdur.

Su adamı haman dəqiqə suyun üstünə qalxıb balıqlar padşahının cavabını oğlunun vasitəsilə İskəndərə yetirdi.

İskəndər ikinci dəfə su adamina dedi ki:

– Get öz padşahınıza de ki, İskəndər deyir ki, əyər mənə bac verməsə dəryanı tamam qurutmuyunca burdan getmiyəciyəm.

Su adamı təzədən suya girib İskəndərin dediklərini gedib balıqlar padşahına dedi.

Balıqlar padşahı bundan qəzəblənib su adamina dedi ki:

– Get İskəndərə de ki, mən də bir padşaham, əyər gücü çatırsa kefi necə istiyirsə elə eləsin. Məndən ona bac verdi yoxdu, bunu qoy bir dəfə bilsin.

Su adamı bu dəfə də gəlib balıqlar padşahının sifariş cavabını İskəndərə deyəndə İskəndər daha heç bir söz deməyib durduayağa birbaş qoşunun içini gəlib dedi:

– Həzərat, saatda hərəniz bir məşk dəryanın suyundan götürüb atarsız qabaqdakı dağın dalına.

İskəndər necə ki, əmr eləmişdi, qoşun əhli başladilar hərə saatda bir məşk dəryanın suyundan doldurub dağın dalına atmağa.

Bir neçə gündən sonra balıqlar padşahı balıqlardan çağırıb dedi:

– Gedin görün İskəndər nə eliyir?

Balıqlardan bir neçəsi üzüb dəryanın kənarına gələndə, gör-dülər ki, İskəndərin adamları hərə əlində bir məşk saatda beş dəfə doldurub sudan kənara atırlar. Gəlib bu xəbəri öz padşahlarına deyəndə, balıqlar padşahı soruşdu:

– Su tez-tez doldurub atırdılar, yoxsa yavaş-yavaş.

Balıqlar cavab verib dedilər:


– Xeyir, çox yavaş-yavaş atırlar.

Balıqlar padşahı bunu eşidən kimi dedi:

– Gedin İskəndərə deyin ki, mən bac verməyə razıyam, an-caq dəryani qurutmasın, indi ki İskəndər belə bir səbr ilə iş görür, yəqin ki, dəryani qurudacaqdır.

Onun dediklərin gedib İskəndərə xəbər verdilər. Ondan sonra İskəndər balıqlar padşahından istədiyi bacı alıb getdi.

### **Son.**



## İSKƏNDƏRİN ƏDALƏTİ

Nağıl elədi: *70 yaşı Mir Bağır Abdullayev*

Yazıya aldı: *Paşa Cəfərov  
Gəncə*

15.01.1940.



SKƏNDƏR Zürqərnən bir gün öz barığahında oturmuşdu. Öz-özünə fikirləşib dedi:

– Çixım bir şəhəri gəzim görüm şəhərdə nə var, nə yoxdu.

Bəli, gecədən xeyli keçmiş təgyir-libas olub çıxdı şəhərə. Şəhəri başdan tutub axıra kimi gəzdi. Gəlib bir küçədən keçəndə gördü ki, kiçik bir evdən bərk ağlamaq səsi gəlir. Öz-özünə fikirləşib dedi:

– Yaxşı, görəsən gecənin bu zamanı ağlıyan kim olmuş ola bilər. Yazığa nə fəlakət üz veribdir ki, belə ağlıyır. İrəli yeriyb qapını döyüb içəri daxil olanda gördü ki, bir nəfər arvad xaylağıdır. Oturub ağlıyır. İskəndər onu belə görüb dedi:

– Bacı, mən qəribəm. Özüm də bu gün bu şəhərə gəlmışəm, heç yerə bələd deyiləm. Burdan keçirdim ağlamaq səsini eşidib maraqlandım. De görüm sizə nə ağır müsibət üz veribdir ki, belə ağlayırsız?

Arvad cavab verib dedi:

– Ay qardaş, Allahdan gizlin deyil, səndən nə gizlədim. Tamam beş ildir ki, mənim ərim ölübdür. O öləndən sonra yeddi baş

körpə uşaq qalıbdır. Böyük əziyyət, məşəqqətlə elə ona-buna işləyibancaq bu uşaqların yavan çörəyini qazanıb saxlayıram. Sabah əziz gündür, uşaqlar ağlayıb təzə paltar istəyiblər ki, sabah bütün qonşu uşaqları təzə paltar geyəcəklər, bizə də al. Oları səkit etmək üçün vədə vermişəm ki, sabah sizə də təzə paltar alacıyam. İndi oturub öz-özümə fikirləşib ağlayıram ki, sabah mən uşaqlara nə cavab verəciyəm, haradan olara təzə paltar alacıyam.

İskəndərin arvada çox yazıçı gəldi. Qaldı məhətdəl. Gördü ki, yanında elə bir şey yoxdur ki, arvada verib onu şad eləsin. Əlini cibinə salanda gördü ki, təsbehi yanındadır. Təsbehi ona verib dedi:

– Bacı, bundan başqa elə bir şey yoxumdur ki, sənə bağışlıyım. Bu təsbehdən iki dənəsini çıxart, səhər apar bazaarda sat. Həm özünə, həm də uşaxlarına paltar al. Amma gözlə ki, səni aldatmasınlar. Hər bir dənə muncuğun birini 100 təməndən əskiyə vermə. Elə ki, pulun genə qurtardı, genə də ikisini çıxart apar sat dolan.

Arvad ona çox razılıq eləyəndən sonra İskəndər çıxb getdi.

Bəli, arvad sevinə-sevinə yatdı. Səhər işixlaşan kimi yerindən durub təsbehdən iki dənə muncuq çıxardıb cumdu bazarın canına. Bu sərraf dükanı, o tacirin dükanı gəzib muncuqları nişan verdi. Biri 10 təmən, bir ayrisı 20 təmən verdi. Bu zaman yoldan keçən tacirbaşı arvadın əlindəki bu muncuqları görüb onun yaxınlığa gəlib dedi:

– Bağışla bacı, əlindəkiləri satırsanmı? – diyəndə arvad dedi:  
– Bəli, satıram.

Tacirbaşı arvaddan minciqları alıb baxanda gördü ki, a kişi bular ləl-cəvahiratdır. Bir arvada baxdı, bir bu ləl-cəvahirata baxdı. Qayıdıb arvada dedi:

– Bacı, neçə deyirsən?

Arvad cavab verib dedi:

– Hər birinə 100 təmən istiyirəm.

Tacir dedi:

– Bacı, mən belə şeylərin alaniyam. Hərgah satmaq xiyalın

varsə elə bir qiymət de ki, alım, yoxsa biri 100 tūmənə heç kəs buları səndən almas.

Arvad cavab verdi ki:

– Biri yüz tūməndən əskiyə vermiyəcəyəm.

Tacirbaşı dedi:

– Gəl buları biri əlli tūməndən hesab eliyib mənə ver.

Arvad dedi:

– Tacirbaşı, söz birdir. Yüz tūməndən əskiyə vermiyəcəyəm.

Tacirbaşı gördü ki, arvad sözündən dönen şey deyildir. Axırda əlacı hər yerdən üzüləndən sonra arvaddan soruşdu:

– Sizdə olub qalan budur, yoxsa genə də vardır? – deyəndə arvad cavab verdi ki:

– Evdə 98 dənəsi də vardır.

Tacirbaşı elə bu sözü eşidən kimi sövinib arvada dedi:

– Bacı, indi ki belə oldu, get yerdə qalmışını da gətir. Hamisini bir yerdə götürüb pulunu verim.

Arvad öz-özünə fikirləşib dedi:

– Mənim üçün nə təfəviti vardır. İndi ki mən onları da satıcıyam, yaxşısı budur ki, bir yerdə verib, bir dəfədə pulumu allam.

Əlindəkiləri tacirbaşıya verib getdi yerdə qalmışını gətməyə.

Bu getməkdə olsun, sənə kimdən xəbər verim, tacirbaşından. Arvad gedən kimi tacirbaşı əlbəhəl o yan-bu yana yüksürüb üç-dört nəfər bazar adamlarından tovluyub onlara pul verib yalan-dan şahid düzəltirdi ki, bu muncuqlar bunundur. Neçə vaxtdır ki, evdən oğurlanıbdır. Elə ki, şahidləri hazırlayıb qurtardı, gördü ki, yolda iki nəfər hükümət qulluqçusu gedir. Tez onların yanına gedib dedi:

– Siz də bilin ki, mənim evimdən bu ləl-cəvahirat oğurlanıbdır. Neçə vaxtdır ki, axtarmaqdən daha həlak olmuşam. Təsadüfən indi bir nəfər arvad xaylağı bazarda satdığı zaman tanıyıb əlində tutmuşam. Getdi ki yerdə qalanlarını gətirsin. Mən sizdən çox təvəqqə eliyirəm. Gələn kimi onu tutub hakim şər'in yanına

aparısız.

Tacirbaşı sözünü deyib tamam eləmişdi ki, arvad yetişib əlindəki 98 dənəni tacirbaşıya verəndə, tacirbaşı arvadı hükumət qulluqçularına göstərib dedi:

– Sizə dediyim arvad budur.

Onlar arvadı daha danışmağa qoymayıb, birbaş götürüb gətirdilər hakim şər'in yanına. Bu vaxt tacirbaşı özünü yetirib dedi:

– Hakim sağ olsun, üç il bundan əvvəl mənim evimdən ləl-cəvahiratdan olan bir təsbeh oğurlanmışdır. Sözün doğrusu, ax-tarmamış yer qoymamışdım. Daha ümidi üzmüşdüm. Amma bu gün bazardan keçən zaman bu arvad əlində bir şey satdığını görüb ona yanaşdım, alıb baxanda gördüm ki, minciqlar mənim təsbehimin danələridir. Dedim bacı, bunları satırsan? Dedi: Satıram. Dedim, elə bu iki dənədir, yoxsa genə də var? Arvad cavab verdi ki, xeyr, 98 dənəsi də vardır, gedib yerdə qalmışını da gətirdi. İndi səndən təvəqqə edirəm mənim təsbehimi bu arvaddan alıb mənim özümə verəsən.

Hakim şər tacirbaşından soruşdu:

– Tacirbaşı, sözlərinin doğru olmasına şahidin varmı?

Tacirbaşı cavab verib dedi:

– Hakim sağ olsun, vardır. – Adlarını hakimə deyəndən sonra hakim adam göndərib şahidləri hüzuruna istədi.

Şahidlər gəlib hakimin qabağında durandan sonra hakim onlara müraciət eləyib təsbeh kimin olduğunu onlardan soruşan- da şahidlər yerbəyerdən cavab verib dedilər ki:

– Təsbeh bu tacirbaşınınındır.

Arvad istədi ki, bir söz desin, hakim şər' hirslənib onu danışmağa qoymuyub dedi:

– Tacirbaşı, təsbeh sənin öz malındır, götürə bilərsən. Oğurluq qəbeh bir iş olduğu üçün bu arvadin bir əlini kəsdirirəm ki, bir də gedib oğurluq eləməsin.

Təsbehi tacirə verib şahidləri yola salandan sonra arvadın da bir əlini kəsdirib buraxdı.

Arvad kəsilmiş əli ilə ağlıya-ağlıya evinə qayıtdı.

Axşam oldu, genə də gecədən xeyli keçmişdi, İskəndər öz bağında tək oturmuşdu. Birdən-birə xəyalına gəldi ki, görəsən dünənki arvad bu gün nə eliyir. Bu fikir ilə genə təgyir-libas olub barigahdan çıxdı. Gəzə-gəzə şəhəri gəlib həmin yerə çatanda gördü ki, dünənki ağlamaq bugünkü ağlamağın yanında bir müştuluqdur. İskəndər bu işə çox təəccüb eliyib qapını döyüb içəri girəndə gördü ki, genə də haman arvaddır, dedi:

– Bacı, məni gərək bağışlayasan, qərib bir adamam, burdan keçirdim, ağlamaq səsini eşidib içəri girdim. De görüm niyə ağlıyırsan, sənə nə bədbəxtlik üz veribdir?

Arvad dedi:

– Ay qardaş, səni and verirəm inandığına, əl çək mənim yaxadan, öz dərdim özümə bəsdi, danışdırıb dərdimin üstünə dərd qoyma.

İskəndər dedi:

– Bacı, mən səyyaham, sənə xeyrim dəyməsə də zərərim də dəyməz, de görüm niyə ağlıyırsan? Bəlkə sənə bu işdə kömək eliyib yaxşı bir məsləhət verə bildim.

Arvad dünənki əhvalatı açıb necə ki, olmuşdu oradan başlıyib, ta qolunun kəsilməyinə kimi danışandan sonra dedi:

– İndi ağlıyıram ondan ötəri ki, əvvəl iki əlim ilə ona-buna işliyib uşaqların yavan çörəyini gətirirdim, indi mən bir əl ilə nə eləyə biləciyəm.

İskəndər bu hadisəyə təəccüb edib dedi:

– Bacı, heç ürəyini sixma, sabah sənin o kəsilmiş əlini qızıl-dan elətdirəcəyəm, – deyib otaqdan çıxbı gəldi barigahına.

Hirsindən səhərə kimi yata bilmədi. Sübh işıqlaşan kimi təx-tə çıxbı əmr elədi ki, gedib hakim şər'i onun yanına çağırınsınlar. Sonra dedi ki, filan küçədə, filan evdə, filan arvadı da onun yanına gətirsinlər. Bəli, o saat adam gedib arvadı, həm də hakim şər'i İskəndərin hüzurində hazır elədilər. İskəndər hakim şər'i görüb dedi:

– Hakim, dünən bu arvadı mühakimə eliyib bir əlini kəsdir-

misənmi?

Hakim şər' cavab verdi ki:

– İskəndər sağ olsun, bəli.

İskəndər dedi:

– Səbəbi nə iyidi?

Hakim şər' əhvalat necə ki, olmuşdu elə də nağıl elədi.

İskəndər əmr elədi ki, gedib tacirbaşını və şahidlərini gətirsinlər. O dəqiqə gedib tacirbaşını şahidləri ilə gətirdilər.

İskəndər əhvalatı tacirbaşından soruşanda, tacirbaşı necə ki, hakim şər'in yanında danışmışdı, elə də İskəndərin hüzurində ona danışdı.

İskəndər şahidlərə müraciət edib dedi:

– Siz deyin görüm, təsbeh ki bu arvaddan alınıbdır, o kimindir?

Şahidlər yerbəyerdən dedilər ki:

- İskəndər sağ olsun, təsbeh bu tacirbaşınınındır.

İskəndər ikinci dəfə dedi:

– Siz gəlin doğru danışın, deyin görüm təsbeh kimindir?

Şahidlər genə də dedilər ki:

– İskəndər sağ olsun, təsbeh bu tacirbaşınınındır.

İskəndər üçüncü dəfə onlara baxıb dedi:

– Siz məni incitməyin, gəlin sözün doğrusunu deyin.

Onlar genə də iqrar etdilər ki:

- İskəndər sağ olsun, təsbeh bu tacirindir.

İskəndər qəzəblənib əmr elədi ki, təsbeh ortalığa gəlsin.

Tacirbaşı təsbehi çıxardıb İskəndərə verəndə, vəzir-vəkil təsbehi görüb mühəttəl qaldılar. İskəndər üzünü vəzir-vəkilə tutub dedi:

– Vəzir, bu təsbeh kimindir?

Vəzir, vəkil cavab verib dedilər ki:

– İskəndər sağ olsun, təsbeh sənindir.

İskəndər dedi:

– Bu neçə ildir məndədir və bu mənə haradan göndərilibdir?

Vəzirlər hamısı cavab verdilər ki:

– İskəndər sağ olsun, bu təsbeh 25 ildir ki, sizdədir, özü də

Misir xaracatı babətindən göndərilmişdir.

İskəndər bu sözdən sonra dedi:


– İndi gördünüzüm iş nə yerdədir?

Başladı əhvalat necə olmuşdusa, elə də danışdı. Sonra əmr elədi ki, ilk əvvəl tacirbaşını aparıb dar ağacından assınlar, bir də başqaları özgəsinin malına tamah eləməsinlər. Sonra tacirin bütün dövlətini həmin qolu kəsilmiş arvada versinlər ki, ölənə kimi o dövlət ilə dolansın. Sonra buyurdu ki, şahidləri aparıb dillərini kəssinlər. Bir də başqaları yalandan pul ilə gedib özgələrinə şahidlik eləməsinlər. Ən axırda dedi:

– İndi aparıb hakimin iki əlini kəsərsiz, bir də başqa hakimlərə dərs olsun ki, bir işi yoxlamamış əhalinin əlini-qolunu kəsdirib şikəst eləməsin.

Onlar yedi-içdi, yerə keçdi. Siz də yeyin, için dövrə keçin.

**Son.**



## MƏNƏM, MƏNƏM DİYƏN, O MƏNƏM

Nağıl elədi: *70 yaşı Mir Bağır Abdullayev*

Yazıya aldı: *Paşa Cəfərov*

*Gəncə*

20.02.1940



AVİYAN əxbar, nağılan asar, tutiyani şəkkər şikan  
belə rüvayət eliyiblər ki, varıydı bir şəxs atasız,  
qorxuram nağıl diyəm yatasız.

Bəli belə rüvayət eliyirlər ki, günlərin bir günü  
İskəndər Zürqərnən öz vəzirlərinin birisini götürüb  
siyahətə çıxdılar. Bunlar gəzə-gəzə, söhbət eliyə-  
eliyə axırdı gəlib bir şəhərə çıxdılar. İskəndər vəziri ilə bu şəhəri gə-  
zib dolandı. Gördü ki, bu şəhərin evlərinin qapı yeri var, amma  
örtülməyə qapıları yoxdur. Yaxşı diqqət eliyəndə baxdı ki, evlərin  
hasarı da yoxdu. Qaldı məhətdəl, nə qədər fikirləşdi isə bir yerə yoza  
bilmədi. Bu fikirdə idi, gördü ki, bir nəfər pirani şəxs yolun kənarı  
ilə gedir. İskəndər onun yanına gedib, onu saxlayıb dedi:

– Əmi, mən bu şəhərə təzə gəlmışəm. Özüm də qəribəm. Şə-  
hərinizi gəzib cürbəcür əcayıb şeylərə rast gəlmışəm. Mənə de gö-  
rüm sizin bu şəhərin evlərinin niyə qapısı yoxdur?

Qoca cavab verib dedi:

– Oğlum, qapını o yerdə qoyarlar ki, orada oğru olsun, əy-  
ri olsun. Lakin bizim bu şəhərdə onların heç birisi yoxdur, buna  
görə də evlərə qapı qoymurlar.

İskəndər dedi:

– Cox sağ ol, bunu bildim. Yaxşı bəs evlərin niyə barısı (həsarlı) yoxdur?

Qoca genə də cavab verib dedi:

– Hasarı o yerdə qoyerlar ki, orada arvatlar kişilərdən öz-lərini gizlədələr. Kişi görəndə qaçıb hasarın dalında gizlənələr. Amma bunların heç birisi bizlərdə yoxdur. Arvatlar da kişilər kimi üzü açıq gəzirlər, daha hasar nə üçündür.

İskəndər qocanın bu dediklərinə çox təəccüb eliyəndən sonra dedi:

– Əmi can, sizin şəhərin hakimi kimdir?

Qoca dedi:

– Bizim hakimimiz yoxdur.

İskəndər dedi:

– Necə, məyər hakimsiz də şəhər olarmı?

Qoca dedi:

– Oğlum, hakim o yerdə lazımdır ki, orada oğru ola, ədavət ola, camaat biri-biri ilə yola getmiyə. Amma bizdə belə şeylər yoxdur. Hamı bir əkir, bir biçir, taxılımızı da aparıb bir anbara tökü-rük. Sonra hər kəsə nə qədər lazım isə öz ehtiyacına görə gəlib oradan azuqəsini aparır.

İskəndər qocaya çox razlıq eləyib vəziri ilə qayıtdılar mən-zilə. İskəndər vəzirinə dedi:

– Vəzir, qocanın dediyi sözlər mənim çox xoşuma gəldi. Sö-zün doğrusu mən bu şəhərdə qalacayam. Ölsəm də elə bu camaatın içində ölmək yaxşıdır.

Vəzir İskəndərin bu məsləhətini eşidib bu şəhərdə qaldılar.

Belə rəvayət eliyirlər ki, İskəndər Zürqərnən öz vəziri ilə bir müddət burada qalandan sonra günlərin bir günü bərk naxoşlaşdı. Həkimlər gəldilər, dava-dərman qayırdılar, heç birisindən fayda olmadı. Bir gün vəzir İskəndərin yanına gəlib bir çox söhbət, ix-tlatdan sonra İskəndərə dedi:


– İskəndər sağ olsun, vəsiyyət dediyin yüngüllükdür, düny-

dır, ölüm hamiya borcdur, genə heç olmasa vəsiyyət eləsən pis olmazdı.

İskəndər vezirin bu sözünü eşidib dedi:

– Mənim səndən bircə xahişim vardır. O da budur ki, mən ölündən sonra mənim qəbrimin baş daşına bu sözləri yazdırarsan. Mənəm, Mənəm diyənlər qoy bilsinlər ki, Məğribdən tutmuş Məşriqə kimi dünyani tutmuş hökmüdar – Mən İskəndər o Mənəm ki, burada yatıram.

**Son.**



## İSKƏNDƏR VƏ LOĞMAN

Nağıl elədi: *44 yaşılı İsmət Ələsgər qızı*

Yaziya aldı: *Paşa Cəfərov*

*Gəncə*

*31.12.1939*



AVİYAN əxbar, nağılan asar, tutiyani şəkkər şikən güftar belə rüvayət eliyiblər ki, variydi bir padşah atasız, qorxuram nağıl diyəm yatasız.

Bəli, belə diyirlər ki, günlərin bir günü Loğman öz oğlunu da götürüb başqa bir padşahın məmləkətinə gəldilər. Bir neçə vaxt bu şəhərdə qaldılar.

Diyilənlərə görə bu şəhərin padişahı neçə vaxt iydi ki, naxoşlayıb yorğan-döşəkdə yatardı. Şəhərin bütün həkimləri padşahın yanına gəlib onun mərəzini yoxlamışdılar. Amma naxoşluğununu tapa bilməmişdilər, ta elə bir dərman qalmamışdı ki, padşaha vermiyyədilər. Lakin çarə olmurdu ki, olmurdu. Bir gün kim isə Loğmanın bu şəhərdə olduğunu padşaha xəbər verən kimi, padşah o saat onu gətirməyi əmr elədi.

Bəli, başınızı nə ağırdım, gedib Loğmani padşahın yanına gətirdilər.

Loğman padşahın yanına gəlib onun naxoşluğunu yoxlayıb gördü ki, onun naxoşluğu can azarıdır. Padşah Loğmandan mərəzini soruşanda Loğman can azarı olduğunu dedi. Padşah on-

dan imdad istədi. Loğman cavab verib dedi:

– Mən sizi yaxşı eliyərəm. Amma bu azarın dərmanı budur ki, sənin oğlunu gərək sənin gözünün qabağında öldürüm, onun qanı ilə də sənə müalicə eliyəm.

Padşah Loğmandan xahiş elədi ki, bir gün ona möhlət versin. Loğman gedəndən sonra vəzir, vəkili yanına çağırıb, Loğmanın dediklərini onlara diyib məsləhət görmələrini istədi. Vəzir, vəkil hamısı padşaha məsləhət gördülər ki, qoy Loğman necə istiyir elə də eləsin. Ta sən bu naxoşluqdan yaxşı ol.

Padşah vəzirlərin məsləhətini qəbul eliyib Loğmanı yanına çağırtdırıb dedi:

– Həkim, necə istiyirsənsə, elə də elə.

Loğman o dəqiqə tapşırıdı ki, padşah yatan otağın tən ortasından bir pərdə çəksinlər. Xidmətçilər gəlib Loğmanın dediyi kimi otağın ortasından pərdə çəkdilər. Sonra Loğman saray adamlarından görüb onlara tapşırıq verdi ki, padşahdan xəlvətcə onun yanına bir qoyun gətirsinlər. Dərhal gedib onun yanına bir qoyun gətirdilər. Loğman bu şeyləri hazırladandan sonra dedi ki:

– İndi gedib padşahın oğlunu atasının gözünün qabağından keçirdib pərdənin dalısına gətirin.

Loğmanın dediyi kimi padşahın oğlunu gedib Loğmanın yanına gətirdilər. Loğman padşahın oğlunu görüb yavaşça ona dedi:

– Sən heç bir şeydən qorxma, mən səni öldürmüyəciyəm, amma hər nə desəm elə də elə.

Bu sözləri deyib başladı əlindəki bıçaqları itiləməyə. Dərhal qoyunun başını kəsib qanını töküdü bir teştin içində, qoyunun pərdənin dalısında çabalamasına padşah elə xiyal etdi ki, oğludur, çabalayır. Ürəyi başladı döyünməyə. Loğman o saat qoyunun qanından bir cam doldurub beqafildən padşahın üstünə atanda, padşah oğlunun qanından diksiniib qəşş elədi. Vəzir, vəkil yiğışib onu aylıtdılar. Loğman ikinci bir camı doldurub padşahın üstünə atdı. Bu dəfə padşah genə diksiniib qəşş elədi. Vəzir, vəkil genə də

yığışıb padşahı ayıldırılar. Loğman üçüncü dəfə camı doldurub padşahın üstünə atanda padşahın ürəyi bulanıb birdən qusdu. O qusan kimi bədənində olan xərçənglərin hamısı gəlib ağızından yerə töküldülər. Loğman irəli gəlib ona dava-dərman verib rahət elədi. Bir neçə gündən sonra padşah bu azardan yaxşı olub durdu ayağa. Loğman padşahın yaxşı olduğunu görüb gəldi onun yanına, padşahın oğlunu da özü ilə gətirdi. Padşah oğlunun sağ-salamat olduğunu görüb nəhayət sevindi. Söhbət əsnasında padşah Loğmandan soruşdu:

– Məndən başqa əyər bir ayrı adam da bu naxoşluğa düşsə onudamı yaxşı eliyərsən?

Loğman cavab verib dedi:

– Bəli, eliyərəm.

Padşahın ona acığını tutub o dəqiqə əmr elədi ki, aparıb Loğmanı öz oğlu ilə bir zindana salsınlar.

Bəli, padşahın əmri ilə bir zindan hazırlayıb Loğmanı oğlu ilə gətirib haman zindana saldılar. Zindanın qapısını əhəng, gəc ilə bərkitdilər. Sonra zindanın dövrələrində xəndək qazıldırib su buraxdırılar.

Loğman burada qalmaqdə olsun, sənə kimdən xəbər verim İskəndər Zürqərnendən.


İskəndərə xəbər verdilər ki, bəs bilməzsən ki, sənin dostun Loğman öz oğlu ilə neçə vaxtdır ki, filan padşahın əmri ilə zindanda saxlanılıbdır. İskəndər bu xəbəri eşidən kimi dərhal qoşununu götürüb haman padşahın şəhərinə hücumla gəlməyə başladı. Bunlar az getdilər, üz getdilər, dərə-təpə düz getdilər. Nihayət axırda gəlib haman padşahın şəhərinə yetişdilər. Padşah İskəndərin gəldiyin bilib məmləkətindən qoyub qaçırdı. İskəndər şəhərə girən kimi Loğmanın həbs edildiyi zindanı axtardı, özü də o adamlar ilə gəlib zindanın qapısını tapdırıb açdırdı. İskəndərin adamları zindanın içini girib o yan-bu yana baxanda bir tərəfdə gördülər ki, bir qədər insan sümükləri vardır. Onlar elə xiyal elədilər ki, Loğman zindanda ölüb, çürüyübdür. Bir qədər də zinda-

nın içini gəzib dolanmışdilar ki, gördülər Loğman bir tərəfdə bir qoyun dərisinin üstündə oturubdur, amma başının, bədəninin tükləri o qədər uzanıbdır ki, surətini basıbdır. İskəndərin adamları onun yaxınına gedib dedilər.

— Loğman sağ olsun, səni İskəndər Zürqərnən gəlib hüzürinə istiyir.

Loğman İskəndərin adını eşidən kimi onlarla durub zindandan çıxdı. İskəndər Loğmanı görüb onun ilə görüşdü. Sonra Loğmanı hamama göndərib yuyundurub, geyindirib yanına gətirdi. O padşahın zülmünün əvəzində ona hörmət elədi.

### **Son.**



## İSKƏNDƏRİN BALIQLAR PADŞAHINDAN BAC ALMASI

Nağıl elədi: *44 yaşlı İsmət Ələsgər qızı*

Yazıya aldı: *Paşa Cəfərov*

*Gəncə*

*31.12.1939*

İR gün İskəndər Zürqərnən böyük bir ordu ilə gəlib dəryanın kənarında dayanıb balıqlar padşahından bac almaq istiyir. İskəndər qabaqda, vəzir, vəkil yanında dəryanın yaxınına gəlib baxıb görür ki, dəryanın suyu elə sakitdir ki, bir dənə də olsun balıq görsənməyir. Bir gün, iki gün burada qalan- dan sonra İskəndər yanında olan 6666 əyanına hökm eliyor ki, dər- yanın üstünə ot töküb yandırınsınlar. Bəli, İskəndərin hökmünə görə dəryanın üstünə ot, saman töküb yandırmağa başlayırlar.

Bunlar burada odu yandırmaqda olsunlar, sənə kimdən diyim balıqlardan. Dəryanın dibindəki balıqlar bir də baxıb gördülər ki, ey dadi bidad, dəryanın üstündə bir yanğın var, bir yanğın var olmuyan kimi. Əlbəhəl yügürüşüb əhvalatı öz padşahlarına dedilər.

Balıqlar padşahı bu xəbəri eşidən kimi dərhal suyu yarib başını eşiyyə uzadanda gördü ki, dəryanın kənarında o qədər qoşun vardır ki, saymaq ilə qurtaran dəyildir. İrəliyə gedib istədi ki, bilsin bu nə xəbərdir. Bir də İskəndər gördü ki, dəryanın kənarından suyu o yan-bu yana səpəliyə-səpəliyə gözəl bir qızıl balıq

başını sudan eşiyyə çıxartdı. İskəndər bunu görcək qabağa yeriyəndə balıqlar padşahı, İskəndəri görüb dedi:

– Ey bəni insan, bize nə üçün bu qədər əziyyət verirsiz?

İskəndər bu sözü eşidcək dedi:

– Mən balıqlar padşahını görmək istiyirəm.

Balıqlar padşahı cəvab verib dedi:

– Balıqlar padşahı mənəm. Nə sözün varsa de.

İskəndər dedi:

– Mən İskəndər Zürqərnəm. Məğribdən tutmuş Məşriqə kimi hamı mənim itətimdədir. Bütün padşahlardan bac alandan sonra, indi də istiyirəm ki, balıqlar padşahından bac alam. Əyər mənə bac verməsən dəryanı yandırıb qurudaciyam.

Balıqlar padşahı İskəndərdən bu sözü eşidcək dedi:

– Mənə beş dəqiqə möhlət ver.

Dərhal suyun dibinə gedib öz xəzinəsindən dört dənə toxum götürüb çıxdı. Dəryanın içindən üzə-üzə gəlib İskəndərin durduğu yerə yetişib çıxdı dəryanın kənarına. Başını İskəndərə tutub dedi:

– Ey böyük hökmüdar, istədiyini götirmişəm. – Ağızından dört dənə toxum danəsini çıxardıb İskəndərə verəndən sonra dedi:

– Bu toxumların birisini yiyyəndən sonra cavanlaşacaqsan. İkinci toxumu yiyyəndən sonra 20 yaşında bir pəhləvanın qüvvəsi səndə olacaqdır. Üçüncü toxumu yedikdə yer üzündə bitən nabatatin hamısını tanıyacaqsan və biləcəksən ki, o nabatatin hansından nə kimi dərman qayırmaq olar, hansından olmaz. Dördüncü bu toxumda bir əlamət vardır ki, kimin ölümü haçan olacaqdırsa onu biləcəksən.

İskəndər bu toxumları alıb balıqlar padşahına çoxlu razılıq eliyib oradan qoşununu götürüb qayıtdı öz barigahına dərhal çörəkçisini yanına çağırıb dedi:

– Al bu dört dənə toxumu, bu gün mənim üçün dört dənə yaxşı kömbə çörək bişir və bu toxumların hər birisini kömbənin içində qoy, hazır olan kimi tez mənə gətir.

Çörəkçi toxum dənələrini İskəndərdən alıb düz gəldi çörək-

xanaya. Xamır yoğurub o saat dört kiçik kömbə qayırib bu toxumların da hər birisini bir kömbənin içində qoyub yaptı təndirə. Bir az keçəndən sonra təndirin qapağını qaldırıb gördü ki, kündələr küt düşüb təndirə. Hirs vurdu çörəkçinin başına. Əlini atıb küt düşmüş kündələri təndirdən çıxardıb atdı bir tərəfə. Təzədən kündə qayırib vurdu təndirə. Bu zaman yol ilə bir nəfər qoca çoban keçirdi. Bişən kömbələrin ətri onu vurub gəldi çörəkçinin yanına. Yalvarıb ondan bir parça çörək istədi. Çörəkçi cünkü dilxor iyidi, çoban yalvardıqca çörəkçi bu qulağından alıb, o biri qulağından ötürürdü. Çoban bir də ondan çörək istəyəndə. Çörəkçi hirs ilə küt düşmüş kömbələri götürüb ona verib dedi:

— Al, rədd ol!

Çoban kömbələri çörəkcidən alıb getdi. O gedəndən sonra çörəkçinin birdən yadına düşdü ki, İskəndərin verdiyi toxumlar çobana verdiyi kömbələrin içində gedibdir. Daha neyliyə bilərdi. Əli hara çatacaqdı. Qərəz, başınızı nə ağrıdım. Çörəkçi kömbələri təndirdən çıxartmaqdə olsun, sənə kimdən deym kömbələri alıb gedən çobandan. Çoban qardaş evinə çatmışdı, gördü ki, yaman acıbdır. Tez kömbələrin birisini ötürdü içəri. Birdən aynada özünü görüb baxdı ki, elə bil cavan oğlan olubdur ki, gəl görəsən, qaldı məhətdəl. Tez çıxardıb ikinci kömbəni yedi, gördü ki, vallah bədəninə elə qüvvət gəlibdir ki, əyər əlini dağa uzatsa dartıb yerindən çıxardar. Durdu çıxdı eşiyyə. Üçüncü kömbəni heybəsindən çıxardıb yedi, baxdı gördü gözlərinə elə qüvvət, elə qüvvət gəlib ki, yerdə bitən nabatatin hamısını görən kimi əlbəhəl tanır ki, hansından nə kimi dərman qayırmaq olar. Öz-özünə dedi:

— Vallah, bu çörəklərdə qərib işlər vardır.

Dördüncü kömbəni yeyib qurtarandan sonra qabağına hər kəs gələn kimi o dəqiqə üzünə baxanda onun havaxt oləcəyini bilir. Çoban öz-özünə dedi:

— Daha dəli deyiləm ki, çobanlıq edəm.

Çobanlıq paltarını əynindən çıxardıb başladı kənddə həkimlik eləməyə.

Çörəkçi kömbələri gətirib İskəndərə verib getdi işinə. İskəndər sövinə-sövinə kömbələrin dördünü də yeyib durdu ayağa. Baxdı gördü ki, balıqlar padşahının dediyi əlamətlərin heç birisi görsənmədi. Dərhal çörəkçini çağırıb dedi:

– Sənə verdiyim toxumları çörəyin içində qoymuşdunmu?

Çörəkçi istədi yalan desin, gördü ki, bu qara o qaralardan deyildir. Hərgah yalan danışsa İskəndər bilib başını kəsdirəcəkdir. Qorxusundan dinməyib dayandı. İskəndər ikinci dəfə ondan soruşanda, çörəkçi cavab verib başına gələn qəziyəni danışdı. İskəndər onun bu sözündən qəzəblənib çörəkçini o saat zindana saldırdı. Sonra vəzirini çağırıb əmr elədi ki, şəhərdə olan bütün çobanları onun yanına gətirsinlər. Vəzir oradan gəlib tapşırıq verdi ki, şəhərdəki çobanların hamısını İskəndərin hüzuruna yiğsinlar. Bu əmrin sabahı günü bütün çobanları yığıb İskəndərin sarayına gətirdilər. İskəndər çobanların yanına gəlib durandan sonra dedi:

– Gedin çörəkçini zindandan çıxarıb bura gətirin.

Bəli, gedib çörəkçini də gətirdilər. İskəndər çörəkçini görən kimi dedi:

– Bax gör, kömbələri verdiyin çoban onların içindədirmi?

Çörəkçi qabağa yeriyib çobanları bir-bir nəzərdən keçirdib gördü ki, kömbə verdiyi çoban onun gözünə dəyməyir. Qayıdırıb gəldi İskəndərin yanına dedi:

– İskəndər sağ olsun, çoban mənim gözümə dəyməyir.

İskəndər bu sözü eşitcək dedi:

– Aparın bu saat bunu genə zindana salın.

Çörəkçini zindana göndərib, özü gəldi çobanların yanına. Üzünü onlara tutub dedi:

– Sizdən başqa bu şəhərdə genə çoban var, yoxsa elə sızsız?

– deyəndə çobanların birisi cavab verib dedi:

– İskəndər sağ olsun, bir nəfərimiz gəlməyibdir. Səbəbi də budur ki, onun başında qəribə bir möcüz olubdur.

İskəndər çobandan bu sözü eşidəndə dedi:

– Necə möcüz olubdur?

Çoban cavab verib əhvalat necə olmuşdusa, eləcə nağıl eli-yib qurtarandan sonra İskəndər onların hərəsinə bir qədər pul ba-ğışlıyıb dedi:

– Sabah haman çobanı mənim yanına gətirin.

Çobanlar İskəndərə razılıq eliyib sabah haman çobanı gətir-məklərinə söz verdilər. Ertəsi günü çobanlar haman həkim olmuş çobanın yanına gəlib əhvalatı ona deyib özləri ilə götürüb birbaş gəldilər İskəndərin barığahına. İskəndər çobanı danışdırıb gördü ki, çörəkçinin dediyi, baliqlar padşahının dedikləri tamam doğru-dur. Üzünü ona tutub dedi:

– Bu gündən sonra səni özümə baş həkim təyin elədim.

Ondan sonra əmr verib çörəkçini zindandan çıxartdırdı.

Belə danışırlar ki, günlərin bir günü İskəndər həkimindən soruşdu:


– Həkim, de görüm mən nə vaxt öləcəyəm?

Həkim cavab verib dedi:

– İskəndər sağ olsun, sənin ölümünə düz üç gün qalıbdır.

Bu sözün sabahı İskəndər xəstələndi. Həkim ona dava-dər-man verib bir günün içində onu yaxşı elədi. Üçüncü gün İskəndər bərk darıxdı. Həkimi onun qoluna girib çıxardı bağçasında gəz-dirməyə. Bir qədər gəzdirmişdi ki, İskəndərin əhvalı bərk qarışdı, ürəyi başladı döyünməyə, sonra qəşş eləyib ürəyi getdi. Həkim tez onun qoluna girib, İskəndəri çekdi bağın içində olan külafirəngi-lərin birisinə. İskəndəri orada otuzdurən kimi, İskəndərin ürəyi gedib oradaca öldürdü. O ölündən sonra camaat yığışıb haman hə-kimi özlərinə padşah seçdilər.

**Son.**



## İSKƏNDƏRİN QUŞ DİLİ BİLMƏSİ

Nağıl elədi: *48 yaşlı Məcid Bağırzadə*

Yazıya aldı: *Paşa Cəfərov*

*Gəncə*

28.02.1940



AĞIL eliyib diyirlər ki, bir gün İskəndər Zürqərnen öz vəziri ilə ova çıxmışdır. Belə oldu ki, bular gəlib böyük bir meşiyə çıxdılar. İskəndər qabaxda, vəziri də onun dalınca meşənin içi ilə gedə-gedə İskəndər gördü ki, böyük bir çinar ağacının başında iki qarğı durub biri-birilə şirin söhbət eliyirlər. İskəndər bir balaca ayağını saxlayıb onların danışıqlarına qulaq asıb gördü ki, birinci qarğı ikinci qarğaya diyir ki:

– Xəbərin vardırmı ki, İskəndər Zürqərnən işi o yerə yetiribdir ki, dəryadakı balıxlardan da bac alır.

Diyəndə o birisi qarğı ona cavabında dedi:

– Qoy kefi necə istiyir elə də eləsin, o qədər İskəndərlər yola salmışıx ki, bu onların yanında müştuluq da ola bilməz.

İskəndər qarğaların bu söhbətini eşidəndən sonra vəzirinə dedi:

– Vəzir, bundan o yana getmək istəmirəm, qayıt gedək.

Hər ikisi qayıdır bargaha gələndən sonra İskəndər vəzirinə dedi:

— Vəzir, bu saat necə olursa-olsun, gərək elə eliyəsən ki, bimən meşədən qayıtdığımız yerdə olan böyük çınar ağacındaki iki qarğanı diri tutdurub mənə gətizdirəsən.

Vəzir İskəndərin əmrini yerinə yetirmək üçün ovçuları yanına çağırtdırdı. İskəndərin dediyi yeri onlara nişan verib orada olan iki qarğanı diri tutub İskəndərin hüzurinə gətirməklərini onlara tapşırdı.

Ovçular vəzirin bu tapşırığını yerinə yetirmək üçün dərhal vəzirin dediyi meşiyə getdilər. Haman yeri tapib məşənin hər tərəfində tələlər qurub pusquda dayandılar.

Bir də gördülər ki, vəzirin dediyi haman qarğalar təliyə düşüblər, o dəqiqə gedib qarğaları diri tutub apardılar vəzirin yanına. Vəzir qarğaların ikisini də götürüb gəldi İskəndərin hüzurinə.

Belə rəvayət eliyirlər ki, İskəndər quşların da dilini bilirmiş. Qarğaları görən kimi onlar ilə öz dillərində danışıb, filan gün, filan saatda onların biri-birisi ilə danışlığı söhbəti onların yadına salıb dedi:

— Sizin danışdığınız İskəndər Zürqərnən o mənəm. İndi sizin ikinizi də tikə-tikə doğratdırıcıyam ki, bir də mənim dalımcı mənim qiyəbətimi eləmiyəsiz.

Qarğalar İskəndərə çox yalvardılar ki, onları öldürdürməsin, gördülər ki, İskəndəri dediyi sözündən döndərmək heç vəch-lə mümkün deyildir. Əlqərəz, başınızı nə ağrıdım. Qarğalar vəziyyəti belə görəndə İskəndərdən xahiş eləyib dedilər:

— İndi ki bizi öldürdüürsən, bizim sözümüz yoxdur. Belə olan surətdə bizə üç gün möhlət ver, gedib yuvamıza dəyib qayıdax. Həm də sənin barmağındakı üzüyü də bizə ver. Özümüzlə aparıb, genə də qaytarıb özümüz ilə gətirək.

İskəndər qarğaların bu xahişini qəbul eliyib, barmağındakı üzüyü də onlara verib buraxdı.

Üçüncü gün İskəndər gördü ki qarğalar gəlirlər, amma qabaxda gələn qarğanın ağızında sapa düzülü bir şey vardır. Qarğ-

lar düz gəlib İskəndərin qabağında qanat vurub durdular. Sonra ağızlarında sapa düzülü bir dəstə üzüyü İskəndərin qabağına qo-yub dedilər:

– Öz üzüyünü bunların içindən seç götür, ondan sonra da bizi necə istiyirsən elə də öldürtdür.

İskəndər sapa düzülü üzüklərin hansı üzüyə baxdı gördü ki, hamısında İskəndər yazılıbdır, hansı birisini əlinə alıb barmağına taxdısa gördü ki, yekədir, o birisi balacadır. Nihayət bütün üzük-ləri bir-bir barmağına taxıb, axırda öz üzüyünü seçib tapandan sonra dedi:

– Bu üzüklər nə üzükdürlər?

Qarğaların birisi İskəndərə cavab verib dedi:

– Üzüklərin hər birisinin bir sahibi olubdır.

İskəndər dedi:

– Bunu bildim. Bəs hamısının üstündə İskəndər yazılıbdır.


Qarğa genə də cavab verib dedi:

– Bəli, onların hamısı sənin kimi bir İskəndər olubdurlar.

İskəndərə qarğanın bu sözləri xoş gəlib hər ikisini azad etdi.

Göydən üç alma düşdü, biri mənim, biri özümün, biri də na-ğıl diyənin.

**Son.**



## İSKƏNDƏRİN ÖLMƏSİ

Nağıl elədi: *48 yaşlı Məcid Bağırzadə*

Yazıya aldı: *Paşa Cəfərov*

*Gəncə*

25.02.1940



SKƏNDƏR böyük mühabibəldən qayıdib öz bari-gahında oturmuşdu. Öz-özünə fikir eliyib dedi:

– Görəsən mən, İskəndər öləndə necə ölcəcəyəm?

Bu fikir İskəndərin ürəyində yer elədi. Dərhal öz münəccimlərini yanına istəyib onlara dedi:

– Bu saat rəml atıb mənə diyin görüm, mən ölündə necə ölcəcəyəm?

İskəndərin bu sözünə heç bir münəccim rəml atmağa cürət eləmədi. İskəndər ikinci dəfə onlara müraciət edəndə, qoca bir münəccim qabağa yeriyib dedi:

– İskəndər sağ olsun, əyər bu işdə mənə bir zəfər toxunmasa, mən deyərəm.

İskəndər dedi:

– Bu işdə münəccimlərə heç bir zəfər yoxdur. Hər nə ki, olsa doğrusunu de.

Bəli, qoca münəccim dərhal rəml atıb qurtarandan sonra dedi:

– İskəndər sağ olsun, sizin ölümünüz tez bir zamanda vəqə olacaqdır. Həm də siz ölündə dəmir bir qəfəsin içinde ölcəksiz.

İskəndər münəccimdən bu sözləri eşidən kimi rəngi-rufu

düm ağappaq ağarib saraldı, sonra ürəyi çırpınmağa başladı. Öz-özünə fikir eləyib dedi:

– Yəqin böyük müharibələrə düşəcəyəm, məni əsir apara-  
caqlar, özümü də dəmir qəfəslə bir zindana salacaqlar, orda da  
öləcəyəm.

Münəccimlərin dediyi söz onu çox darıxdırdı. Havasını də-  
yişmək üçün əmr elədi ki, qoşun hazır olsun, yeni bir səfərə çıx-  
maq istiyirəm. Bəli, qoşun hazır olan kimi İskəndər atlanıb keçdi  
qoşunun qabağına, yavaş-yavaş başladılar getməyə. Gethaget nə-  
hayət gəlib böyük bir qumlu səhraya çıxdılar. Amma hava elə is-  
tiyidi ki, atlar yeriyə bilmirdilər. İskəndər gördü ki, çox  
yorulubdur. Əmr elədi ki, çadırları qurub bir qədər istirahət elə-  
sin. Qoşun əhli atlardan düşüb çadırları qurdular. Hava çox bərk  
isti olduğundan gətirib nizələri yerə vurub, qalxanları da dörd bir  
tərəfinə, üstünə düzüb elə ki, çadırı hazırladılar, İskəndər atdan  
düşüb çadırına daxil oldu. Bir qədər istirahət eləmişdi ki, birdən  
yuxudan diksinib sərasımı ayıldı. O yan-bu yana baxanda gördü  
ki, hər tərəf dəmir qəfəsdir. Münəccimin dediyi söz o saat yadına  
düsdü. Ürəyi başladı döyünməyə. Elə nərə çekdi ki, qoşun əhli ta-  
mam yerindən sıçradı. Vəzir, vəkil onun yanına gələndə gördülər  
ki, ürəyi gedib. Həkimlər dava-dərman gətirib ayıldılar. İskən-  
dər onları yanında görüb dedi:

– Mən öləcəyəm. Ancaq sizə dörd vəsiyyətim vardır. Onun  
birisi budur ki, mən öləndən sonra mənim meyitimi tezliklə  
anama çatdırısız, amma bu şərt ilə ki, cənazəmi qoşun əhlinin lap  
axırında aparasız. İkinci vəsiyyətim budur ki, anama diyərsiz ki,  
mənə ehsan verəndə o adamlara versin ki, onların heç birisi də ci-  
yər dağı görməmiş olsunlar, üçüncü vəsiyyətim budur ki, məni ta-  
buta qoyduqda, bir əlim eşikdə qalacaqdır. Mənim tabutumu  
gəzdirərsiz. Harada əlimi çəksəm, orada da basdırarsız. Dördün-  
cü xahişim budur ki, anama diyərsiz məni qəbrə qoyandan üç gün  
sonra qəbristanlığa gəlsin, məni səsləsin, onunla danışmalı bir  
neçə sözüm vardır.

Bəli, elə ki, İskəndər vəsiyyətini tamam eləyib qurtarandan sonra əhvalı daha pis xarablaşdı, ürəyi başladı döyünməyə, tez-tez ürəyi gedib qəşş elədi. Həkimlər nə qədər çalışılsara verdikləri dərmanlar kömək etmədi. Birdən-birə ürəyi çatdıyıb öldü.

Vəzir, vəkil yiğisib əlbəhəl tabut hazırladılar. Onun meyitini tabutun içində qoyub istədilər ki, tezliklə anasına çatdırılsınlar. Bəli, düzəldilər yola. Az getdilər çox dayandılar, çox getdilər az dayandılar. Müxtəsər ki, gəlib İskəndərin anası olan şəhərə çatdırılar.

Bu burada dəmdə qalsın. Sənə kimdən deyim, kimdən xəbər verim, İskəndərin anasından. Bəli, elə ki, qoşun əhli istədi ki, şəhərə daxil olsun, İskəndərin anasına xəbər verdilər ki, oğlun müharibə meydanından qayıdır gəlir. Anası sövinə-sövinə çıxdı evin balqonuna. Baxdı gördü ki, oğlu həmişə qoşun əhlinin qabağında olardı. Amma indi gözünə dəymiyir. Soruşdu ki:

– Bəs İskəndər hanı?

Deyəndə dedilər ki:

– Qoşunun ikinci dəstəsi ilə gəlir.

Bəli, ikinci dəstə də şəhərə daxil oldu. Anası gördü ki, İskəndər genə də yoxdur. Bu dəfə genə oğlunu soruştur. Genə cavab verib dedilər ki:

– Oğlun üçüncü dəstə ilə gəlir.

Üçüncü qoşun dəstəsi şəhərə daxil olanda anası İskəndəri görməyib ağlıya-ağlıya dedi:

– Diyin görüm, İskəndərin başında nə vardır ki, qoşunun içində görünməyir?

Vəzir, vəkil yetişib hal-qəziyəni anasına deyib onu sakit elədilər. Ertəsi günü qazanlar asıldı, dəvələr kəsildi. Şəhərin bütün camaatını ehsana çağırıldılar. Süfrələr salınıb bişmişlər ortalığa gələndə anası camaatın içində gəlib dedi:

– Cəmaət, sizdən bir xahişim vardır. O da budur ki, oğlum ölündə vəsiyyət eliyib ki, mənim ehsanımdan o adamlar yesinlər ki, onlar ciyər dağı görmüyüb'lər. İndi mən də sizdən çox təvəqqə eliyirəm. Ciyər dağı görənlər bu ehsandan yeməsinlər.

Gördü heç kəs əlini yeməyə uzatmadı. Dedi:

– Məyər, burası yiğilanların hamısı ciyər dağı görübsüz?

Bəli, hərə yerbəyerdən qalxıb, kimi oğul dağı, kimi qız dağı, kimi ana, kimi ata, kimi arvad dağı gördüklərini deyəndə, anası dedi:

– Kifayətdir, indi çörəyinizi yeyin. Mənə indi məlum oldu ki, dərdli bir tək mən deyilmişəm, elə hamı ciyər dağı görübdür.

Camaat çörəyi yeyib qurtarandan sonra İskəndərin tabutunu götürüb çıxdılar. Bu kənd mənim, o şəhər sənin cənazəni ciyinlərində gəzdirdilər. Gördülər ki, İskəndər əlini tabutun içində çəkməyir, lap yoruldular. Əldən-ayaqdan düşdülər. Bu zaman yol ilə pirani bir kişi gedirdi. Durub bu izdihamı tamaşa eliyəndə görüdü ki, izdihamın içində bir tabut aparırlar. Qoca oradakıların birinə yaxınlaşış dedi:

– Bu şəxs kimdir ki, belə gəzdirirsiz?

Cavab verib dedilər ki:

– Bu böyük hökmüdar İskəndər Zürqərnəndir. Ölübdür, aparırıq basdırmağa. Amma ölü zaman vəsiyyət eliyib ki, mənim əlim tabutdan kənardə qalacaqdır. Əlimi harda çəksəm, orda da məni basdırarsız.

Qoca onların bu sözünə gülüb dedi:

– O, dünyadan doymayıbdır, nə qədər gəzdirsəz də əlini tabutun içində çəkməyəcəkdir.

Dedilər ki:

– Bəs neyliyək?

Qoca cavab verdi ki:

– Hərgah razı olsaz mən elə eliyərəm ki, əlini çəkər.

Dedilər ki:

– Elə. Ancaq biz gəzməkdən həlak olduq.

Qoca o dəqiqə yerdən bir ovuc torpaq götürüb İskəndərin ovcuna tökən kimi İskəndər o dəqiqə əlini tabutun içində çəkdi. Nağıl eliyib deyirlər ki, İskəndəri elə oradaca da basdırıldılar. Üç gündən sonra anası qəbristanlığa gəlib İskəndər, deyə oğlunu səslədi. Gördü ki, cavab verən olmadı. Bir də İskəndər deyib səslədi,

gördü ki, yenə də cavab yoxdur. Üçüncü dəfə İskəndər Zürqərnən deyib oğlunu çağıranda İskəndər qəbirdən cavab verib dedi:

– Ana!


Anası oğlunun səsini eşidib dedi:

– Can bala, səhərdən səni səsliyirəm, niyə cavab vermirdin?

– deyəndə İskəndər dedi:

– Anacan, cavab verməməyimə səbəb budur ki, bu torpağın altında o qədər İskəndərlər yatıbdır ki, mən bilmədim hansı İskəndəri çağırırlar, amma elə ki, İskəndər Zürqərnən deyəndə onda bildim ki, məni çağırırmış.

**Son.**



## İSKƏNDƏR VƏ ANASI

Nağıl elədi: *Minış Tağı qızı*  
(36 yaşlı, evdar qadın)

Yaziya aldı: *Paşa Cəfərov*  
*Gəncə*  
10.03.1940



AĞILLARDA belə danışırlar ki, İskəndər Zür-qərnən vəfat eləyəndən sonra anası oğlunun torpaq altında basdırılmasına razı olmadı. Vəzir, vəkil yiğilib ona çox nəsihət elədilər, misallar çək-dilər, dəlillər gətirdilər, sübutlar göstərdilər, anaq anası dedi ki, toyuq bir qılıçıdır ki, bir qılıçıdır.

Vəzir, vəkil gördülər ki, heç bir vəchlə anası İskəndərin basdırılmasına razılıq vermiyəcəkdir. Axırda bu qərarə göldilər ki, gedib anasına başqa bir məsləhət görsünlər. Bu məqsədlə də onlar anasının yanına gedib dedilər:

— İndi ki, oğlunun basdırılmasına razılıq vermiyirsən, onda bizim məsləhətimiz budur ki, İskəndərin cənazəsini tək bir otaqda saxlayaqq. Sən də onun yanında otur, bu şərt ilə ki, özün də heç bir şey yemiyəsən.

İskəndərin anası bir çox suval-cavabdan sonra onların məsləhətini qəbul elədi.

Vəzir, vəkil dərhal yiğışib saray otaqlarından birini boşaltdılar. Belə ki, otağın içində heç bir şey qoymadılar. Sonra otağın


səqfinin lap ortasından bir parça çörək asdılar. İskəndərin meyidini gətirib otağın ortasında uzatdılar. Ondan sonra anası gəlib oğlunun yanında oturdu. Vəzirlər qapını daldan bağlayıb pusquda durdular ki, görsünlər anası nə eliyəcəkdir.

Üç gün-üç gecə anası oğul deyib başına, dizinə vurub ağladı. Dördüncü gün gördü ki, ağlamaq bunu tamam təqətdən salıbdır. Amma elə acıbdır ki, acindan bədəni ağaçda yarpaq əsən kimi əsir. O yan-bu yana baxdı gördü ki, yeməyə heç bir şey yoxdur; birdən otağın yuxarı səqfinə baxanda gördü ki, bir parça çörək asılıbdır. Çünkü acliq ona çox zor gəlmışdi, birtəhər yerindən qalxdı. Əlini uzatdı çörəyi endirsin, gördü ki, əli çatmır. Otağın içində də elə bir şey tapmadı ki, ayağının altına qoysun, qaldı məhətdəl, bilmədi ki, nə eləsin. O yan-bu yanına baxdı gördü heç kəs yoxdu. Yavaşça çıxdı oğlunun sinəsinin üstünə, çörəyi endirib yerə düşən kimi qapının dalında duranlar içəri girib dedilər:

– Biz sənə diyəndə ki, icazə ver aparıb oğlunu basdırıq, sən razi olmurduñ ki, o-bu gəlib onun qəbrinin üstündən keçib ayaxlayarlar. Amma indi sənin özün bir parça çörəyi endirmək üçün onun sinəsinin üstünə çıxmışdin.

Anası gördü ki, onlar haqlıdırlar. Ondan sonra oğlunun basdırılmasına icazə verdi.

### **Son.**



## İSKƏNDƏRİN BUYNUZU VAR

Nağılı danışdı: 50 yaşlı Xasay Nəsibov

Yaziya aldı: Paşa Cəfərov

Gəncə

10.03.1940

ELƏ rəvayət eliyirlər ki, İskəndər Zürqərnənin buynuzu varılmış. Həmişə başını qırxdırandan sonra əmr eliyərmış ki, dəlləyi aparıb öldürsünlər. Günlərin bir günü İskəndər genə də başını qırxdırib qurtarandan sonra əmr eliyor ki, dəlləyi aparıb öldürsünlər. Dəllək bunu bilib, çox yalvarıb, yaxarı, ağlıyır, gözünün yaşını tökürkü, bu sirri heç kəsə demiyəcəkdir. Nə isə İskəndərin dəlləyə yazığı gəlib onu öldürtmür.

Bəli, bu işin üstündən bir xeyli vaxt keçir. Dəllək bu sirri heç kimə demiyir. Amma dəllək görür ki, ürəyi elə şişibdir ki, olmuyan kimi. Əyər bu sirri deməsə söz onun ürəyini deşəcəkdir. Bir tərəfdən İskəndərdən qorxması, o birisi tərəfdən sirri ürəyində saxlamaq dəlləyi lap boğmuşdu. Dəllək fikirləşdi ki, əyər bu sirri açmasam dərd məni çatdadard. Bəli, bunları fikir eliyə-eliyə gəlib böyük bir bərri biyabana çıxdı. O yanı gəzdi, bu yanı gəzdi gördü ki, heç kəs yoxdur. Dəllək adam olmamasına çox sövündü. Baxanda gördü yolun kənarında köhnə bir quyu vardır. Özü-özünə dedi:

– Bu yaxşı oldu, gedib dərdimi elə bu quyuya diyib, ürəyimi boşaldaram.

Birbaş quyunun başına gəlib genə də o yan-bu yana baxdı, adam görmədi. Tez yerə oturub başını quyunun içində uzadıb üç dəfə dalbadal dedi:

– İskəndər Zürqərnənin buynuzu var, buynuzu var, buynuzu var.

Deyib durdu ayağa, qayıtdı şəhərə. Bir neçə vaxt bu əhvalın üstündən keçdi. Dəlləyin ürəyi sakit oldu.

Günlərin bir günü bir çoban haman səhrada qoyun otarır-dı. Gördü ki, yolun kənarındaki quyudan iki dənə yaxşı qamış bitibdir. Çoban öz-özünə dedi:

– Bu yaxşı oldu. Bu qamışları kəsib özümə tütək qayıraram, həm də məşguliyyət olar. Daha bu səhrada darixmaram.

Diyib gedib quyudan qamışların ikisini də kəsib tütək qayır-dı qurtardı. İstədi ki, bir hava çalsın, baxdı gördü ki, tütək səslə-nib diyir ki, İskəndər Zürqərnənin buynuzu var, buynuzu var, buynuzu var. Çoban məhətdəl qaldı, çövürdü ayrı bir hava çal-mağşa, gördü xeyir, genə də tütək çalır ki, İskəndər Zürqərnənin buynuzu var, buynuzu var, buynuzu var. Nə qədər çalışdı, əlləş-di gördü elə əvvəlki kimi tütək səslənib diyir: İskəndər Zürqərne-nin buynuzu var, buynuzu var, buynuzu var.

Müxtəsər, sizə nə baş ağrısı verim. Çoban tütəyini çalmaq-da olsun, sizə kimdən xəbər verim İskəndər Zürqərnənən padışah-dan. Bu sözü İskəndərə çatdırırlar ki, filan yerdə, filankəsin çobanı bir tütək qayırıbdır, çalanda diyir ki, İskəndər Zürqərne-nin buynuzu var, buynuzu var, buynuzu var.

İskəndər o dəqiqə hökm eliyor ki, çobanı onun yanına gətir-sinlər. Əlustü bir nəfər gedib çobanı tapıb gətirir düz İskəndərin yanına. İskəndər çobanı görən kimi diyir:

– Tütəyini çal görüm, hansı havanı yaxşı çalırsan.

Çoban o dəqiqə tütəyi cibindən çıxardıb çalmağa başlıyan-da İskəndər görür ki, çoban tütəyində diyir: İskəndər Zürqərnənin buynuzu var, buynuzu var, buynuzu var. İskəndər çobana diyir:

– Ayrı bir hava çal.

Çoban istiyir ki, ayrı bir şey çalsın, görür ki, olmuyur. Genə də əvvəlki kimi tütək diyir ki, İskəndər Zürqərnənin buynuzu var, buynuzu var, buynuzu var.

Məsələni İskəndər belə görəndə diyir:

– Dayan, daha çalma, amma səndən bir şey soruşaciyam, gərək doğrusunu mənə diyəsən. Əyər düz danışmasan, səni öldürdürcəciyəm.

Çoban diyir:

– İskəndər sağ olsun, hər nə soruşsan hamısını düz diyəciyəm.

İskəndər diyir:

– De görüm bu tütəkləri haradan alıbsan?


Çoban əhvalatı başlıyıb necə olmuşdusa, eləcə də nağıl eliyir.

İskəndər çobanın bu danışqlarına diqqət ilə qulaq asıb öz ürəyində diyir ki, bu iş olsa, olmasa da dəlləyin işidir. Tapşırır ki, dəlləyi gətirsinlər. Bəli gedib dəlləyi gətirirlər. İskəndər onu görən kimi diyir:

– Dəllək, mənə doğrusunu de görüm sən ilə mənim aramda olan gizlin bu sırrı gedib kimə diyibsən? Əyər doğru danışmasan səni öldürdürcəcəyəm.

Dəllək gördü ki, İskəndərin sözü, sözdür. Əyər doğru danışmasa öldürdürcəkdir. Öz ürəyində diyir, qoy doğrusunu diyim. Bu da necə olmuşdusa eləcə danışır. İskəndər baxır ki, hər ikisinin dedikləri bərabər gəlir. Onların doğru danışmaqları İskəndərin xoşuna gəlib hər ikisini azad eliyir. Ondan sonra camaatın ağızına düşür ki, İskəndər Zürqərnənin buynuzu var, buynuzu var, buynuzu var.

**Son.**



## DASTANLARDA İSTİFADƏ OLUNAN AŞIX-EL HAVALARI

- |                           |                             |
|---------------------------|-----------------------------|
| “Qaraçı” havası           | “Üç güllü” havası           |
| “El” havası               | “Kərəm şəkəngi” havası      |
| “Irəvan Şəririsi” havası  | “Tərəkəmə şikəstəsi” havası |
| “Təcnis” havası           | “Qoca Kərəmi” havası        |
| “Yanıx kərəmi” havası     | “Koroğlu” havası            |
| “Şirvani kərəmisi” havası | “Köhnə gözəlləmə” havası    |
| “Dilqəm” havası           | “Mirzəcan” havası           |
| “Sarı torpaq” havası      | “Ovşarı” havası             |
| “Rəng” havası             | “Irəvan çuxuru” havası      |
| “Abbas şikəstəsi” havası  | “Aşıq Hüseyni” havası       |
| “Naxicəvanı” havası       | “Şəril” havası              |
| “Əhmədi” havası           | “Vaqif” havası              |
| “Borçalı” havası          | “Hicrani kərəm” havası      |
| “Qəhrəmanı” havası        | “Qaytarma” havası           |
| “Təcnis” havası           | “Sarayı gəraylı” havası     |
| “Kərəmi” havası           | “Gəraylı” havası            |
| “Ovşarı” havası           | “Paşa köcdü” havası         |
| “Pərdəsiz” havası         | “Zarındı” havası            |
| “Qafiyə” havası           | “Qaytarma” havası           |
| “Cığatayı” havası         | “Göyçə” havası              |
| “Gərayı” havası           | “Ruhfani” havası            |
| “Şikəstə” havası          | “Bayramı” havası            |
| “Şəkəngi” havası          | “Misir” havası              |
| “Qaranəfəs” havası        | “Mirzəcan” havası           |
| “Vəlicani” havası         | “Müxəmməs” havası           |
| “Qoşa qafiyə” havası      | “Şikəstə” havası            |

## MÜNDƏRİCAT

<b>Tarixi mövzudakı nağıllarımızın tədqiqatçısı</b> <i>(Gülbəniz Babaxanlı)</i> .....	5
<b>Ərtoğrol Cavid</b> – Xəlilov Ağayar Xəlil oğlunun söylədiyi “Göyənikli Əhməd” nağılı haqda .....	8
<b>Göyənikli Əhməd</b> .....	11
<b>Ərtoğrol Cavid</b> – “Şah İsmayıł” haqda .....	31
<b>Şah İsmayıł</b> .....	37
<b>Ərtoğrol Cavid</b> – “İbrahim” nağılı haqqında .....	70
<b>İbrahim</b> .....	77
<b>Pəri xanım</b> .....	121
<b>Nəcəf</b> .....	127
<b>Ərtoğrol Cavid</b> – Aşix Nəcəf Hüseynovun söylədiyi “Abdulla” nağılı haqda .....	143
<b>Abdullah</b> .....	144
<b>Ərtoğrol Cavid</b> – Aşix Qəhrəman İbrahimovun söylədiyi “Seyidi” nağılı haqda .....	152
<b>Seyidi</b> .....	154
<b>Cəmişid</b> .....	184
<b>Teyhur</b> .....	198
<b>Ərtoğrol Cavid</b> – “Dəli Alını tərif”, “Siçanla deyişmə”, “Dəyirman ustaları”, “Xan Çoban” və “Keşiş Oğlu” nağılları haqda .....	217

“Keşiş oğlu” haqqında ( <i>ilavə</i> ) .....	223
Aşıq Ələsgərin Qaçaq Dəli Alını tərifləməsi .....	224
Aşix Cəvadın Siçan ilə deyişməsi .....	231
Dəyirman ustaları .....	234
Xan çoban .....	237
Keşiş oğlu .....	246
<b>Ərtoğrol Cavid – “İskəndər xalq yaradıcılığında”</b>	
başlıqlı qovluq haqda .....	260
<b>Nizaminin əsərlərinin el variantları</b>	
İskəndər və fəqir .....	262
İskəndərin zulmata getməsi .....	264
İskəndərin səbri var .....	268
İskəndərin ədaləti .....	272
Mənəm, mənəm diyən, o mənəm .....	279
İskəndər və loğman .....	282
İskəndərin balıqlar padşahından bac alması .....	286
İskəndərin quş dili bilməsi .....	291
İskəndərin ölməsi .....	294
İskəndər və anası .....	299
İskəndərin buynuzu var .....	301
<b>Dastanlarda istifadə olunan aşix-el havaları</b> .....	304

Kitab “Proqress” internet və poliqrafiya xidmətləri MMC-də  
yığılıb səhifələnmiş, redaktə və korrektə edilmişdir.

**Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri  
və Ərtoğrol Cavid**

**VII cild**

**Azərbaycan dastanları  
və Ərtoğrol Cavid**

*Kompüter yiğimi:*

Almaz Kərimova  
Elnarə Fərzəliyeva  
Rəşid Kərimov

Çapa imzalanıb. 09.04.2011.  
Formatı 60x90 <sup>1</sup>/<sub>16</sub>. F.ç.v.19,25. Ş.ç.v. 19,25.  
Sayı 500. Qiyməti müqavilə ilə

“Çaşioğlu” mətbəəsi.  
Bakı ş., M.Müşfiq küç. 2 E